

*FR*

O. V. BOQOYAVLENSKAYA  
V. N. PUÇKOV M. V. FYODOROV

# REGIONAL GEOLOGİYA

*Ali məktəblərdə geologiya ixtisasları  
üzrə təhsil alan tələbələr üçün dərs  
vəsaiti kimi buraxılmışdır.*

Bakı  
“Səda” nəşriyyatı  
2008

55(07)  
BBK 747  
UDK 55(47+57)

+ 55  
B73

*Tərcümə edən:*

geologiya-mineralogiya elmləri namizədi **R. E. Rüstəmova**

*Elmi redaktor:*

geologiya-mineralogiya elmləri doktoru, prof. **V. B. Ağayev**

*Rəyçilər:*

geologiya-mineralogiya elmləri doktoru, prof. **Ç. M. Xəlifəzadə**

geologiya-mineralogiya elmləri namizədi, dos. **M. M. Abasov**

55 Regional geologiya, Bakı, 332 s., 2008.

ISBN 5-86874-134-X

*Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin Elmi  
Şurasının 07. 05. 2008-ci il tarixli qərarı ilə  
çapa məsləhət görülmüşdür.*

Yer qabığı və üst mantıyanın quruluşu barədə müasir təsəvvürlər şərh edilir. Geosinklinallar, qırışiq- və dağəmələgəlmə, riftogenet haqqında nəzəriyyələr, struktur-formasiya kompleksləri nəzərdən keçirilir. Şərqi Avropa və Asiyanın tektonik rayonlaşdırılmasının icmali verilir. Struktur bölmələrin təsviri sxem, nəzərdən keçirilən regionlar üçün səciyyəvi olan geoloji-geofiziki kəsiliş, dayaq kəsilişlərinin göstərilməsi ilə müşayiət olunur.

Ali məktəblərin tələbələri üçün nəzərdə tutulmuşdur.

ISBN 5-247-01162-7

© «Nedra» - 1991

ISBN 5-86874-134-X

© «Səda» - 2008

## ELMİ REDAKTORDAN

Regional geologiya (əvvəlki SSRİ geologiyası) fənni ali məktəblərin geologiya fakültələrində, o cümlədən, Azərbaycan Dövlət Neft Akademiyasında, Bakı Dövlət Universitetində II kursun sonunda və III kursun əvvəlində 4-5 semestrlərdə 92 saat (mühazirə – 46 saat, laboratoriya – 46 saat) həcmində tədris olunur. Bu fənn üzrə Azərbaycan dilində kiril qrafikasında bir sıra dərsliklər dərc olunmuşdur. Bunlardan Q.M. Sultanovun, F.S. Əhmədbəylinin “SSRİ geologiyası” (Bakı, 1960 il) və T. Məmmədovun “SSRİ geologiyası” (“Regional geologiya”, Bakı, 1975 il) dərsliklərini göstərmək olar. Lakin latin qrafikasında hələ indiyədək bu fənn üzrə belə kitab-dərsliklər dərc olunmamışdır. Ona görə BDU-nun Paleontologiya və tarixi geologiya kafedrası rus dilində Regional geologiyanın yeni tərtib edilmiş programına uyğun gələn O.V. Boqoyavlenskaya, V.N. Puçkov, M.V. Fyodorovun “Геология СССР” (Москва, 1991) kitabını Azərbaycan dilinə tərcümə edilməsini qərara almışdır. Bu dəyərli kitabı tərcümə etmək Paleontologiya və tarixi geologiya kafedrasının müəllimi, geologiya-mineralogiya elmlər namizədi Rübəbə Rüstəmovaya tapşırılmışdır. Tərcüməçi tərcümə zamanı cümlə və ifadələri yiğcamlasdıraraq tələbələrin asan başa düşəcəyi şəkildə verməyə çalışmışdır. Tərcümə olunmuş kitabın dili sadə və səlis olduğundan bu kurs Azərbaycan bölməsində təhsil alan tələbələr tərəfindən yaxşı mənimsəniləcəkdir. Tərcümə olunmuş “Regional geologiya” kitabı 10 fəsildən ibarətdir.

Birinci fəsil – Şərqi Avropa və Asiyanın geoloji rayonlaşdırılmasına həsr edilmişdir. İkinci fəsilde qədim platformaların təsviri verilir. Üçüncü və dördüncü fəsillər paleozoy qırışqlı əyalətlərin regional geologiyasını eks etdirir. Beşinci fəsil Şərqi Avropa və Asiyanın cavan epipaleozoy tavalarının strukturundan bəhs edir. Altıncı fəsil Aralıq dənizi qurşağının alp sistemini, o cümlədən, Qafqaz qırışqlığının strukturunu və regional geologiyasını izah edir. Yeddinci fəsil Aralıq dənizi qurşağının daxili dənizlərinin, o cümlədən, Xəzər dənizinin regional strukturunu və faydalı qazıntılarını təsvir edir. Səkkizinci və doqquzuncu fəsillər Sakit okean qurşağı və onun kənar dənizləri, onuncu fəsilde isə Arktika qurşağının kənar dənizləri xarakterizə olunmuşdur.

Beləliklə, tələbələr Şərqi Avropa və Asiyanın, daha doğrusu, keçmiş SSRİ məkanının tektonikası, stratigrafiyası, geoloji inkişaf tarixi, faydalı qazıntıları, yəni regional geologiyası haqqında ətraflı məlumat ala biləcəklər.

Bir daha qeyd etmək lazımdır ki, bu kitabın Azərbaycan dilində latin qrafikasında nəşri respublikamızda geologiya sahəsində daha ixtisaslı mütəxəssislərin hazırlanması işinə xeyli xidmət edəcəkdir. Kitabda nəzəri cəlb edə biləcək nöqsanlar haqqında fikirlərinizi BDU-nun “Paleontologiya və tarixi geologiya” kafedrasına bildirmeyinizi xahiş edirik (Z. Xəlilov küt., 23)

## MÜQƏDDİMƏ

---

“Regional geologiya” kursu ali məktəblərdə artıq 65 ildən çoxdur ki, tədris olunur. Avropa və Asyanın regional geologiyası barədə yeni məlumatların toplanması, yeni geotektonik konsepsiyanın meydana gəlməsi və ayrı-ayrı rayonların quruluşu haqqındaki təsəvvürlərdə baş verən prinsipial dəyişikliklər müəllimləri bu kursun tədrisinə yeni yanaşmalar axtarmağa sövq edir. Hazırkı zamanda hər bir kursu tədris edərkən tələbələri müstəqil işləməyə maksimal dərəcədə həvəsləndirmək vacibdir. “Regional geologiya” kursu elə qurulmuşdur ki, dinişyici və oxucu Şərqi Avropa və Asyanın və eləcə də ayrı-ayrı regionların ərazilərinin rayonlara bölünməsini aydın təsəvvür etsin, onların inkişaf tarixini bilsin, bu və ya digər faydalı qazıntıların müəyyən formasiyalarla əlaqəsini dərk etsin. Ənənəvi olaraq, baxılan ərazinin daxilində qədim və cavan platformalar oblastı, kaledon, hersin, mezozoy və alp qırışılıqları vilayətləri nəzərdən keçirilir. Bu bölgüyə əməl edərək müəlliflər bəzi hallarda iri geoloji-iqtisadi regionların (məsələn, Şimal-Şərq, Uzaq Şərq) geologiyasını da nəzərdən keçirirlər. Materialın şərhindən əvvəl rayonlaşdırılmasının geoloji əsasları barədə kiçik bir fəsil verilir. Material şərh olunarkən müəlliflər bu və ya digər regionun tədqiq edilməsinə dair tarixi-geoloji baxımdan mövcud olan müxtəlif yanaşmaları göstərmişlər. Belə ki, Rus platformasının səciyyələndirilməsi zamanı çöküntü örtüyünü əmələ gətirən formasiyaların təhlilinə, Sibir platformasının səciyyələndirilməsi zamanı isə - üzərində çox dərin çökəkliliklər formalılmış protookeanik qabıq barədə təsəvvürlərə xüsusi diqqət yetirilmişlər və s.

Qırışılıq vilayətlərinin geoloji inkişaf tarixinin məsələləri litosfer plitələrinin tektonikası konsepsiyası (bu konsepsiyanın əsas müdəddələri fəsil 1-də şərh olunur) baxımından tədqiq edilmişdir.

Regionların geoloji quruluşunun bütün xüsusiyyətləri Rusyanın və ayrı-ayrı regionların 1:2 500 000-dən 1:1 000 000 qədər miqyaslı xəritələri ilə və paleocoğrafi və paleotektonik xəritələri də illüstrasiya olunur.

İkinci fəsil O.V. Boqoyavlenskaya, digər fəsillər isə M.V. Fyodorov və V.N. Puçkov tərəfindən yazılmışdır. Mənbələrə istinadları olan şəkilləri V.N. Puçkov işləmişdir. Müəlliflər əlyazmalarının hazırlanması prosesində Sverdlov Dağ-mədən institutunun və Ural Geologiya və Geokimya institutunun əməkdaşlarının iradlarını və tövsiyələrini nəzərə almışlar və buna görə onlara dərin təşəkkürlərini bildirirlər.

# I FƏSİL

## SƏRQİ AVROPA VƏ ASİYANIN GEOLOJİ RAYONLAŞDIRILMASININ ƏSASLARI

---

Tədqiq olunan bu və ya digər regionunun geologiyası ilə yaxından tanış olmaq istəyənlər yer qabığında baş verən tektonik proseslərin təbiətini özləri üçün aydınlaşdırmalıdır. Teləbənin tarixi geologiya kursundan ilk tanış olduğu klassik geosinklinallar nəzəriyyəsinin çərçivəsində platformaların və qırışılıq vilayətlərinin quruluşu barədə uzun müddət ərzində xeyli faktiki material toplanmışdır. Lakin son onilliklərdə geosinklinallar nəzəriyyəsinin müddəələrini dəqiqləşdirməyə imkan verən yeni məlumatlar əldə olunmuşdur.

Birinci növbədə bu, qırışılıq qurşaqlarının formalasmasında yer qabığının üfüqi istiqamətdə hərəkətinin çox böyük rolunun qiymətləndirilməsidir; bu qurşaqlarda inkişaf etmiş ofiolit formasiyasının okean qabığının törmələri ilə, qalın əhəng-qələvi seriyalarının ada qövsləri və kənar vulkan qurşaqları ilə tutuşdurulmasıdır və s. Bu və digər təsəvvürlər litosfer plitələrinin tektonikasının əsasında durur.

Litosfer plitələrinin tektonikasının əsas müddəələrini qısaca xarakterizə edək.

1. Yerin üst təbəqəsi litosfer (yer qabığı+üst mantiya) və astenosferlə (üst mantiya qismən ərimiş vəziyyətdə) təmsil olunmuşdur. Litosferin - Yerin nisbətən sərt təbəqəsinin - qalınlığı 50-200 km-dir; onun üst hissəsi kövrək və plastik deformasiyalara, alt hissəsi isə yalnız plastik deformasiyalara uğraya bilir. Astenosfer daha da plastikdir; fərəz edilir ki, litosfer onun üzəri ilə sürüsə bilir.

2. Müasir litosfer yeddi iri, hərəki "tavalara" bölünmüşdür ki, bunların da hər birində kontinental (qalın, yüngül) və okeanik (nazik, ağır) yer qabığı sahələri mövcuddur. Bundan başqa, ondan çox xırda plitələr seçilir.

3. Plitələr sərhədlərində baş verən deformasiyalar hesabına bir-birinə nisbətən hərəkət edirlər. Plitələrin hərəkət sürətləri 1 – 10 sm/il arasında və daha çox dəyişir ki, bu da nəhəng toplam yerdəyişmələrə götürir (bir neçə geoloji dövr ərzində min kilometrlərə qədər).

4. Qonşu plitələrin kənarlarının ayrıldığı zonalarda dərtılma strukturları – riftlər əmələ gəlir; kontinentlərdə - Qırmızı dəniz tipli "çatlıra" keçən Şərqi Afrika rifti tipli sahələr; okeanlarda – mərkəzi okean yaylaları sahələri. Üst mantianın qaynar materialı əmələ gələn riftlərlə - yarıqlarla yuxarı qalxır, bunun nəticəsində ofiolit formasiyaları

adlanan toleut bazaltları, silisium çöküntüləri, diabaz daykları, qabbro- və hiperbazitlər əmələ gəlir. Sonuncu plitələrin bir birindən ayrılmazı nəticəsində əmələ gələn sahələri dolduran yeni yaranan qabığa və üst mantiyaya uyğundur. Okean tipli bu yeni yer qabığının yaranması prosesi okean dibinin spredinqi (genişlənməsi) adlandırılmışdır.

5. Litosfer plitələrinin kənarlarının bir-birinə toxunduğu sahələrdə isə əks proses, yəni okean qabığının udulması və ya subduksiya müşahidə olunur. Adətən plitələrin birinin okeanik kənarı daha yüngül olan kontinental plitənin altına hərəkət edir; bunun nəticəsində Kuril tipli adalar qövsü və ya Oxot və Yapon dənizlərinin sahilləri boyu uzanan kənar vulkan-plutonik qurşağı əmələ gəlir. Plitənin hərəkət etdirilən okeanik kənarının mantiyaya batdığı yerlərdə dərin çalalar yaranır; okeanik plitənin hərəkəti istiqamətdə qarışmış okean çöküntüləri onun ön hissəsini qalınlaşdırır. Batan plitənin trayektoriyası 700 km dərinliyinə qədər müşahidə olunan dərinfokuslu zəlzələlərin maili sahəsi ilə qeyd olunur. Zəlzələ zonalarından yuxarıda, təqribən 100 km dərinliyində olan sahələrdə səciyyəvi andezitoid, əhəngli-qələvi maqmali vulkanlar qurşağı əmələ gəlir. Fərz olunur ki, bu vulkanizm batan okeanik plitələrin su ilə doymuş sükurlarının qismən əriməsinin nəticəsidir.

Subduksiya nəticəsində iki kontinenti ayıran okeanik qabığın tam udulması baş verə bilər. Fərz olunur ki, kontinentlər bir-biri ilə toqquşa bilər (kolliziya, kontinentlərin toqquşması baş verir). Kontinental və keçid qabığın kütlələrinin kolliziyası (kontinent-kontinent, kontinent-adalar qövsü) qırışılığın, tektonik örtüyün yaranmasına, orogenlərin əmələ gəlməsinə gətirib çıxarır.

Litosfer plitələrinin, qədim kontinentlərin, yoxa çıxmış okean çökəklikləri qalıqlarının, adalar qövslərinin və s. qədim sərhədlərinin bərpa olunması çox mürəkkəb bir məsələdir və formasiyaların - indikatorların mövcud olması sayəsində mümkün kündür. Yuxarıda qeyd olunduğu kimi, ofiolitlər okeanik spredinqin, əhəngli-qələvili vulkanitlər - subduksiya sahələrinin indikatorlarıdır və i.a.

Get-geda tədqiqatçıların çoxu bu fikrə gəlirlər ki, yer qabığının hər bir ayrıca dövrü daxilində onun təkamülünün başlıca istiqaməti okeanik sahəsindən kontinenə doğru inkişafından və qabıqda daha böyük həcmdə sialik maddənin toplanmasından ibarətdir. Bu səbəbdən geosinklinal proses, litosfer plitələrinin tektonikasının nailiyyətləri nəzərə alınmaqla yeni şərhədə akademik A.V.Peyve və onun ardıcilları tərəfindən okenik qabıqdan kontinental qabığa doğru inkişaf kimi nəzərdən keçirilir: deməli, müasir geosinklinallar okeanik və yer qabığına keçid sahələridir.

## **ŞƏRQİ AVROPA VƏ ASİYANIN GEOLOJİ RAYONLAŞDIRILMASI**

Şərqi Avropa və Asiyanın geoloji quruluşunun təbii elementlərinin seçilməsinin əsasına mütəhərrik geosinklinal vilayetlərin tavalarə çevrilməsinin səbəbi olan tektonik hərəkətlərin yaşı qoyulmuşdur. Plitələrin və geosinklinalların erkən proterozoydan mövcudluğu tam müyyəyənliliklə sübut olunub. İstisna olunmur ki, bunların hər ikisi artıq arxeydə mövcud olmuşlar. Geosinklinalların tavalarə çevrilmə dövrləri Yer tarixində çox mühüm yer tutur, çünki onların nəticəsində geoloji proseslərin xarakteri əsaslı surətdə dəyişir. Plitələrin formalaşması dövrləri çox uzun zaman müddətlərini əhatə edirdi (iki, üç və daha çox geoloji dövrü). Şərqi Avropa və Asiyanın ərazisində aşağıdakı struktur elementləri ayrıılır: 1) qədim platformalar; 2) son proterozoy və paleozoy qırışılıq vilayətləri və epipaleozoy platformları; 3) mezozoy qırışılığı və epipaleozoy platforması; 4) kaynozoy qırışılığı vilayətləri və müasir geosinklinallar.

### **Qədim platformalar**

Rusyanın ərazisində iki qədim platforma – Rus və Sibir platformaları ayrıılır. Bu platformalar qırışılıq strukturlarının konsolidasiyasının erkən vilayətlərindən olub, onların formalaşması arxey bünövrəsində erkən proterozoyda başlamış və paleozoyun əvvəlinə qədər bitmişdir. Fanerozoyun sonrakı dövrlərində qədim kembriyəqədərki bünövrədə çökəmə süxurlar, daha az dərəcədə effuziv süxurlar (trapplar) örtüyü formalılmışdır. Platformalarda tədriclə inkişaf edən və böyük ərazilər üçün həmcins olan tektonik hərəkətlər platforma örtüyündə az meyilli büküklərin əmələ gəlməsinə gətirmişdir. Platformalar müxtəlif yaşılı qırışiq dağ sistemləri ilə hüdudlanır.

### **Son proterozoy və paleozoy qırışılıqları və epipaleozoy platformaları (tavaları) vilayətləri**

Bu vilayətlər Rus və Sibir platformalarını ayıran əraziləri (Ural, Qərbi Sibir ovalığı) tamamilə əhatə edərək Qazaxistana və Orta Asiyaya uzanır. Uraldan cənuba və cənub-qərbə paleozoy strukturası vilayətləri Ön Qafqazda, Donbasda və Şimali Krımda müşahidə olunur. Qazaxistən və Orta Asiyayadan paleozoy qırışılığı vilayətləri geniş zolaq şəklində şərqə Çinin qərb hissəsinə (Sinzyan), Altay, Qərbi və Şərqi Sayan, Zabaykalye rayonlarına doğru uzanır. Taymir rayonunda üst proterozoy qırışılıq strukturları Sibir platformasını şimaldan əhatə edir. Paleozoyun qırışılıq strukturları keçmiş SSRİ-nin Şərqi: Monqol-Oxot və Sixote-

Alın qırışılıq vilayətlərinin, Kolima çayı hövzəsinin bəzi rayonlarının, Saxalin adasının və Kamçatka yarımadasının mezozoy və kaynozoy qırışılıq strukturlarının bünövrəsini təşkil edir. Kembriyəqədərki və paleozoy qırışılıq strukturlarında alp qırışılıq vilayətlərinin təməli qoyulmuşdur. Bu nəhəng paleozoyaqədərki və paleozoy qırışılıq strukturları sahəsi olduqca qeyri-həmcindir. Onun daxilində geosinklinal rejimi paleozoya qədər, yəni üst proterozoyda və ya paleozoyun əvvəlində başa çatmış qədim strukturların vilayətləri nəzərə çarpır. Bu vilayətlər əsasən Sibir platformasını cənubdan əhatə edir (Baykal qırışılıq vilayətləri). Hal-hazırda bu strukturlar yer səthinə Yenisey tərəfində, Şərqi Sayanda, Hamar-Dabanda, Baykal dağlıq ölkəsində çıxırlar.

Qərbi Sibir ovalığı daxilində, Qərbi Qazaxıstan, Qaraqalpağın, Stavropol diyarının düzənliliklərində paleozoy və son proterozoyun qırışılıq strukturları mezo-kaynozoyun qalın örtüyü altında açılmışdır. Bunlar epipaleozoy platforma vilayətləri (tavaları) kimi nəzərdən keçirilir. Tavaların əvvəllər daha geniş əraziləri, Qazaxıstanın, Orta Asiyanın, Sibirin cənubunun geniş rayonlarını əhatə etməsi istisna olunmur. Burada Tabaşır və paleogəndə platforma örtüyünün çöküntüləri çox geniş yayılmışdır. Qırışılıq və dağəmələgelmə hərəkətləri nəticəsində kaynozoyda tağ və blok qalxmaları inkişaf edərək, dördüncü dövrün əvvəlinə indiki zamanda da mövcud olan əzəmetli dağlar sisteminiə çevrilmişdir. Keçmiş SSRİ daxilindəki əsas epipaleozoy platformaları Qərbi Sibir və Turan platformalarıdır və onlar da Turqay çökəkliyi ilə birləşmişlər.

Paleozoy yaşı strukturların arasında geosinklinal inkişaf prosesi erkən paleozoyda (ordovikin sonu, silur), kaledon qırışılığının son mərhələlərində başa çatmış – Qərbi Sayan, Dağlıq Şoriya, Mərkəzi Qazaxıstan, Şimali Tyan-Şanın şimal hissəsi, Taymir strukturları ayrılır. Kaledon qırışılığı rayonları üçün Tuva, Minusin, Teniz, Cezkazqan, Çuy geniş daxili çökəklikləri səciyyəvidir. Belə çökəkliklərin ilkin inkişaf mərhələləri dərinlik qırılmalarının yaranması ilə bağlıdır ki, bunların nəticəsində effuzivlərin güclü axmaları əmələ gəlmüşdir. Son paleozoy qırışılıqları vilayətlərinə (varis, varitis və ya hersin) Donbass və Önqafqaz, Ural, Pay-Xoy silsiləsi, Yeni Torpaq, Altay, Cənubi Tyan-Şan, Balxaşyanı, Qərbi Sibir və Turan plitələrinin bünövrələrinin böyük hissəsi aiddirlər. Bundan başqa, hersin qırışılıq əyalətləri Qafqaz, Pamir, Zabaykalye, Xabarovsk diyarının, Primoryenin və Şimal-Şərqi bözi rayonlarının cavan geosinklinal vilayətlərinin özülünü təşkil edir.

## **Mezozoy qırışılıq vilayətləri**

Şimal-şərqdə Şimali Zabaykalye, Priamurye, Sixote-Alin və Cənubi Primorye daxil olmaqla geniş sahələr tutur.

Mezozoy qırışılıq vilayətləri şərqdən qədim Sibir platformasını əhatələyir, Zabaykalye və Priamuryedə isə həm Rusyanın, həm də Monqolustan və Çinin son paleozoy strukturlarını əhatələyir. Keçmiş SSRİ hüdudlarında mezozoid sahələrinin hamısı eyni inkişaf tarixi keçməmişdir. Belə ki, Verxoyan silsilesi və ona şərqdən bitişmiş rayonlar erkən və orta paleozoyda Sibir platformasının kənarlarını təşkil edirdi və yalnız son paleozoyda geosinklinal inkişafa keçmişdir. Qırışılıq strukturlarının əmələ gəlməsinin başlıca fazaları mezozoyun sonuna uyğun gelir. Şimal-Şərqi rayonları Verxoyan-Çukot qırışılıq vilayətinə ayrılır. Sibir platformasından cənuba doğru ensiz Monqol-Oxot vilayəti ayrılır ki, burada geosinklinal inkişaf dövrü proterozoydan təbaşirin ortalarına qədər davam etmişdir. Üçüncü mezozoid vilayəti Sixote-Alin ayrılır ki, burada da həmçinin uzun müddət, proterozoyun sonundan mezozoyun ortalarına qədər geosinklinal rejim davam etmişdir. Aralıq massivlər hər tərəfdən mezozoy qırışılıq törəmələri ilə hüdudlanır. Monqol-Oxot vilayəti Sibir və Şimal-Çin platformalarını bir-birindən ayıran böyük geosinklinal sisteminin bir hissəsi idi. Kaledon qırışılığının qranitoid kütlələrinin yeridilməsi nəticəsində ayrı-ayrı massivlər ayrılmışdır. Hersin qırışılığının nəticəsində Amur və Arquninin bir sıra sağ sahil sahələri birləşmişdir. Mezozoyda şimaldan Stanovoy silsiləsinin və Cuqcurun dağ törəmələri ilə, cənubdan isə Çin, Monqolustan və keçmiş SSRİ-nin (Zabaykalyenin) hersinidləri ilə hüdudlanmış, qalıq geosinklinallar olan bir sıra çökəklər qalmaqdır. Kaledon və hersin strukturları bu geosinklinalların bünövrəsini təşkil edirdi. Mezozoy qırışılığının əmələ gəlməsinin əsas dövrü orta Yura – erkən Tabaşirə düşür. Burada terrigen, çox zaman isə kömürlü laylarla dolmuş antiklinor tipli qalxmalar və onlarla bağlı çökəklər inkişaf edirdi. Vilayətin inkişafının daha sonrakı mərhələsi üstə gəlmüş çökəkliliklərin əmələ gəlməsi ilə bağlıdır. Bu çökəkliliklər xeyli ərazilərin enməyə olan meylini eks etdirərək massivlərin ərazilərini zəbt edirdi.

Mezozoidlərin ən cənub vilayəti Sixote-Alin qırışılıq zonası üçün paleozoyun və mezozoyun qalın geosinklinal kəsilişləri səciyyəvidir ki, burada kembriyəqədərki Xankay massivi məlumudur. Mezozoy qırışılığının tamamlayıcı mərhələsi özünü üst tabaşirdə bürüzə verdi. Daha sonra çökəkliliklərə ayrılmış qalxmalar yaranmağa başladı. Çökəkliliklərin maksimal inkişaf dövrü paleogenə təsadüf edir.

## **Alp və Kaynozoy qırışılıq vilayətləri və müasir geosinklinallar**

Keçmiş SSRİ-də alp strukturlarının inkişaf etdiyi iki vilayət seçilir: Aralıq dənizi və Sakit okean vilayətləri. Sakit okean qurşağı üçün maqmatik ərinti kütłələrinə yol açan dərin qırılmalar səciyyəvidir. Aralıq dənizi qurşağı üçün dərinlik qırılmaları daha az rol oynayır. Burada əsas rolu antiklinor tağ qalxmaları və onları ayıran çökəkliklər oynayırdı.

Aralıq dənizi qurşağının kaynozoy alp strukturları Şərqi Avropada Karpatdan, Dağlıq Krımı, Qafqazı və Kopetdağı keçərək Pamirə qədər uzanır. Bunların şimal sərhədi boyu çökəkliklər zənciri uzanır. Bütün bu çökəkliklər ya qırışiq paleozoy bünövrənin üzərində, və ya paleozoyaqədərki kristallik bünövra üzərində toplanır. Pamir qırışılara bükülmüş mezozoy və kaynozoy yaşılı qalın laylardan ibarət depressiyalarla əhatələnmişdir. Çökəkliklər və depressiyalar zolağından cənubda nüvələri paleozoy və paleozoyaqədərki strukturlardan ibarət olan antiklinorilər yerləşir. Geosinklinal inkişaf mərhələsi mezozoyda yekunlaşmışdır.

Sakit okean qurşığında mezozoy və kaynozoy strukturları orta və turş effuzivlər zolağı ilə ayrılırlar. O, Çukot yarımadasından başlayır, Anadır çayının yuxarıları istiqamətində izlənilərək, Maqadan və Oxotsk şəhərlərindən keçərək Uda çayının mənsəbinə qədər uzanır. Daha sonra bu zolaq Sixote-Alinin şərq yamacı boyu keçərək Rusyanın hündüdlərindən kənarda (Cənubi Koreya, Cənub-Şərqi Çin və Vyetnam) izlənilir. Effuzivlər zəif dislokasiya olmuşlar. Onların örtüyünün qalınlığı 2000-3000 m-dir. Effuziv zolağında qranitoidlərin və monsonitoidlərin iri və xırda intruziyaları iştirak edir. Rusiya ərazilərində effuzivlər zolağı üç qövsə bölünür: Çukot, Oxot, Sixote-Alin. Xarici görünüşü, ölçüləri, effuzivlərin bolluğu Sakit okeanın müasir adalar qövslərini xatırladır. Effuzivlərin axımının başlaması və dərinlik qırılmalarının yaranma vaxtı üst tabaşır – paleogenə təsadüf edir. Bu dərinlik qırılmaları zolağından şərqdə Nippon və ya Şərqi Sakit okean adlanan kaynozoy alp qırışılıq strukturları və müasir geosinklinallar vilayəti yerləşir. Görünür ki, onun şərq təbii sərhədləri Sakit okeanın dərinsulu çökəklikləri hesab olunur. Kamçatka və Koryak yaylasında bir sıra antiklinori və onları ayıran çökəkliklər müəyyənləşdirilib. Antiklinorilərin nüvələri üst paleozoyun və mezozoyun dislokasiya olunmuş çöküntülərindən ibarətdir. Çökəkliklər üçün qalın vulkanik laylar səciyyəvidir. Antropogenin əvvəlinə Saxalin antiklinor strukturunu əmələ gəlmışdır ki, bu da şimala doğru kəskin qırılır, cənuba doğru isə genişlənir və Hokkaido adası rayonunda Sakit okean çökəkliyinin kənarı boyu Yaponiyadan cənuba və şimal-şərqə Kurildən Kamçatkaya qədər uzanan əsas kaynozoy strukturları zolağı ilə birləşir.

## *Müstəqil yoxlama üçün suallar*

1. Litosfer plitələrinin tektonikasının başlıca müddəələri hansılardır?
2. Keçmiş SSRİ-nin ərazisinin geotektonik rayonlaşdırılmasının əsasında hansı prinsiplər durur?
3. Keçmiş SSRİ-nin geoloji öyrənilməsinin hansı əsas mərhələləri Sizə məlumdur?
4. Keçmiş SSRİ-nin tektonik rayonlaşdırılması zamanı hansı iri vilayətlər ayrılır?

## **II FƏSİL** **QƏDİM PLATFORMALAR**

---

### **RUS PLATFORMASI**


Rus platformasının daha böyük hissəsi SSRİ-nin hüdudlarına daxildir. Rusyanın Avropa hissəsinin ilk geoloji xəritəsi 1892-ci ildə tərtib olunmuşdur; onun yeni nəşri 1915-ci ildə olmuşdur. Rusyanın, Ural və Qafqaz da daxil olmaqla, Avropa hissəsinin geoloji xəritəsi Avropanın beynəlxalq geoloji xəritəsinə daxil edilmişdir. Rusiya platforması daxilində beynəlxalq stratıqrafik şkalaya daxil olmuş iki sistem: vend və perm təyin edilmişdir.

Rus platforması üçün keçmiş SSRİ üçün etalon sayılan paleozoy, devon, karbonun dəqiq stratıqrafik sxemləri işlənmişdir; mezozoy çöküntülərinin ardıcılılığı aydınlaşdırılmış və yura sistemini yekunlaşdırıran Volqa mərtəbəsi ayrılmışdır, dördüncü dövrün buzlaq və buzlaqlararası əsrlərinin ardıcılığı öyrənilmişdir. Rus platformasında ilk dəfə olaraq avlakogen strukturlar müəyyən edilmişdir, platforma tipli tektonik strukturların təsnifatı işlənib hazırlanmışdır, bünövrière və platforma örtüyü ilə bağlı olan bir sıra faydalı qazıntı yataqlarının əmələgelmə şəraitləri müəyyən edilmişdir.

#### **Platformanın sərhədləri**

Platformanın şimal sərhədi Skandinav və Kola yarımadalarının şimal sahiləri boyunca – Nordkap burnundan başlayaraq Yeni Torpağın cənub qurtaracağına qədər keçir (şək. 1). Daha sonra sərhəd xətti Uralın qərb yamacı boyu keçir. Timan qalxımı və Peçora ovalığı (Timan-Peçora regionu) rayonları bütövlükdə Rus platformasına daxildirlər. Bu regionun yerləşməsi həmişə mübahisə mənbəyi olmuşdur. Məsələ bundadır ki, bu regionda Rus platformasının qalan hissələri üçün xas olmayan üst proterozoy qırışıqlığı aydın surətdə özünü bürüzə verir. Bir çox tədqiqatçılar bu cəhəti Timan-Peçora regionunu cavan platformalara aid etmək üçün yetərli dəlil kimi qəbul etmişlər. Hesab etmək olar ki, bu

regionun Rus platforması ile birləşdirilməsi kifayət qədər şətidir. Bir müasir nöqteyi-nəzərə görə Timan-Peçora rayonu qədim Baykalaqədərki platformanı haşıyələyir və onu digər bir qədim platforma, Barens-Karsk platformasından ayırrı. Uraldan Timan-Peçora rayonu Perm çöküntülərindən ibarət Uralqabağı kənar çökəyi ilə ayrılır. Uralqabağı kənar çökəyi platformanı Ural qırışılıq vilayətindən ayıran aşkar şərhədidir.



Şək. 1. Rus platformasının tektonik rayonlaşdırma sxemi. V.D. Nalivkinə və V.I. Kirikova görə, 1985.

1-10 (dairələrdəki rəqəmlər) – **avlakogenlər**: 1 – Belomor, 2 – Leşukon, 3 – Voje-Laç, 4 – Ortarus, 5 – Kajim, 6 – Kaltas, 7 – Sernovodsk-Abdulinsk, 8 – Paçelm, 9 – Peçora-Kolvin, 10 – Pripyat-Donetsk, 11-13 (dairələrdəki rəqəmlər) – **dağönü qarılmları**: 11 – Uralönü, 12 – Karpatönü, 13 – Qafqazönü; 14 – Dnestr perikratonu. **Qalxanlar**: Bq – Baltik, Uq – Ukrayna. **Sineklizlər**: Ps – Peçora, MZs – Mezen, Ms – Moskva, Bs – Baltik, Xys – Xəzəryanı. **Anteklitzlər**: Va – Voronej, Ba – Belarus, V-Ua – Volqa-Ural. 15-17 (dairələrdəki rəqəmlər) – **çalalar**: 15 – Jlobinsk, 16 – Poles, 17 – Latviya. **Digər strukturlar**: Kt – Karpinsk tıraşı, D – Donbas, Tt – Timan tıraşı.

Platformanın cənub-şərqi sərhədi uzun müddət tam aydın deyildi və onun yerləsməsi barədə müxtəlif fikirlər mövcud idi. İndiki zamanda sərhəd Buzaçı yarımadası və Həştərxan şəhərindən cənubda keçir. Bu sərhəd qədim Rus platformasını cavan epihersin Turan tavasından ayırır; daha sonra sərhəd Rostov-Don şəhərindən cənubda, Ukrayna qalxanını əhatələyərək, Perekopdan və Dunay çayının mənsebindən keçir. Beləliklə, Donetsk hövzəsi platformanın tərkibinə daxil edilir. Daha sonra sərhəd Ön Karpat çökəkliyi boyu keçərək SSRİ-nin hüdudlarından kənara çıxır, Pomor-Kuyav bəndi (Polşa) boyu uzanaraq, kaledon dağ sistemlerinin sərhədlərini aşaraq Nordkap burnuna (Skandinav yarımadası) uzanır. Rus platformasının torpaq qabığının qalınlığı 30 km-dən 65 km-ə qədər dəyişərək orta hesabla 40 km təşkil edir. Örtüyün qalınlığı 0-23 km-dir. Geofiziki məlumatlara görə Rus platforması rayonunda yer qabığı və üst mantiya laylı-bloklu quruluşa malikdir. Aşağıdakı geobloklar təyin edilir: arxey-erkən proterozoy (*Volqa-Ural, Ukrayna, Belomor, Svekofen, Voronej*) və üst proterozoy (*Kola-Mezen, Ladoqa, Baltikyanı*).

### Platformanın rayonlaşdırılması

*Baltika qalxanı* platformanın şimal-qərbində yerləşir (bax şək.1) və onun daha böyük hissəsi Rusyanın hüdudlarından kənara çıxır (Norveç, Finlandiya, İsveç). Şimal sərhədi rifey və kaledon strukturlarını bir-birindən ayıran qırılmalar zonası boyu və Kola yarımadasının sahil xətti boyu çəkilir. Daha sonra sərhəd bünövrənin kembriyəqədərki süxurları örtüyün kəsilişinin başlangıcı olan vend və erkən paleozoy süxurlarından ayıran xətti boyu keçir. Şərqi və cənub-şərqi haşıyələrdən əlavə Baltik qalxanı, pleystosen çöküntülərini nəzəre almasaq, demək olar ki, hər yerdə çöküntü örtüyündən məhrumdur. Paleozoyun çökmə və vulkanogen süxurlar bəzi qələvi massivlərin ksenolitlərində, ayrı-ayrı qrabenlərdə (Kareliyada Lovozer qələvi massivi), keçmiş SSRİ-nin hüdudlarından kənarda isə Oslo şəhəri (Norveç) rayonunda saxlanılmışdır. Üst paleozoyun (rifeyin) çöküntüləri də həmcinin ayrı-ayrı qrabenləri təşkil edir. Çox mümkündür ki, paleozoy çöküntüləri əvvəllər Baltik qalxanını haşıyəsi boyu mövcud idi, sonra isə onun sonrakı uzunmüddəti qalxması prosesi ilə yuyulmuşdur.

*Ukrayna qalxanı*, Baltik qalxanından fərqli olaraq daha az qalxmış və qismən mezo-kaynozoy çöküntüləri ilə örtülmüşdür. Qalxanın şimal-şərqi sərhədləri bu qalxanı Pripyat-Donetsk avlakogenindən ayıran qırılmalar xətti ilə müəyyənlenir. Qalxanın qərb ətəyi Dnestr perikraton çökəkliyi keçir. Cənubda qalxan onu Skif tavasından ayıran dərin qırılma ilə hüdudlanır.

*Voronej anteklizi* demək olar ki, bütünlükle mezo-kaynozoy çöküntüləri ilə örtülmüşdür, Don çayının yuxarılarında bünövrənin və paleozoy örtüyünün səxurları səthə çıxır. Antekliza iri dərinlik qırılmaları ilə hüdudlanmışdır: cənub-qərbdən Pripyat-Donets, şimaldan isə Paçelm avlakogeni ilə.

*Paçelm avlakogeni* Voronej və Volqa-Ural anteklizlərini ayıran bir strukturdur. Şimal-qərb istiqamətdə avlakogen şaxələnir və tədricən sönür. Bu struktur val (Oksk-Stnin) şəklində örtüyün paleozoy çöküntülərində izlənilir. Cənub-şərqdə avlakogen Xəzəryanı sineklizasına batır, onun sənməsi ayrı-ayrı qırılma öncəsi xırda qalxmalarla – vallarla izlənilir.

*Belorus anteklizi* Rus platformasında yerləşmiş, ölçücə ən kiçik anteklizadır. Anteklizanın qərb, şimal və şərqi sərhədləri şərtidir. Cənub sərhədi üzərində kişik Polessk çalası yaranmış və Pripyat-Donets avlakogenini əhatə edən qırılma ilə müəyyən olunur, qərb sərhədi keçmiş SSRİ-nin hüdudlarından kənarda olub, şərqdə Belorus anteklizini Voronej anteklizindən ayıran Jlobinsk çalası yerləşir.

*Pripyat-Donets avlakogeni* öz quruluşuna görə ən mürəkkəb strukturdur. Avlakogenin kənarları dərinlik sınmaları ilə hüdudlanır, cənub-şərqdə avlakogen Donbas qırışq sistemində keçir. Bu az rast gələn hallardan biridir ki, platforma strukturunun uzanaraq geosinklinal strukturuna bilavasitə keçməsini müşahidə etmək olur. Avlakogenin ikinci xüsusiyyəti bünövrənin böyük dərinliyə batmasıdır (~21 km). Avlakogenin üçüncü xüsusiyyəti müəyyən stratigrafik səviyyələrdə duzların geniş yayılmasıdır, bunun da nəticəsində duz tektonikası yaranır (diapırlar, günbəzlər və s.). Avlakogenin kənarları pilləvari qırılıb düşmələr və duz strukturları ilə mürəkkəbləşmişdir. Qırılma (dizyunkтив) pozulmalar üstünlük təşkil edir. Orta paleozoyda avlakogenin yerində paleozoy, mezozoy və kaynozoy çöküntüləri ilə dolmuş geniş antekliz yaranmışdır.

*Donbas* qədim platforma daxilində yerləşən geosinklinal qırışqlıq sistemdir. Şimaldan Voronej anteklizi ilə, cənubdan Ukrayna kristallik qalxanının çıxıntıları (Azovyani, Rostov) ilə məhdudlaşmışdır. Qərbdə doğru Donbas Pripyat-Donets avlakogeninə, şərqi doğru isə Skif tavasının tərkibinə daxil olan Karpin qalxmasına keçir. Platformanın bünövrəsi Donbas daxilində dərinə (25 km) batmışdır, qırışqlara bükülmüş və qırılma pozulmaları ilə dağılmış paleozoy çöküntüləri isə yer səthinə çıxarılmışdır. Maqmatizmin təzahürləri qeyd olunur.

*Baltik sineklizi* venddə və erkən paleozoyda əmələ gəlmişdir. Bu dövrdə sinekliz şərqi doğru uzağa yayılmış və daha cavan Moskva sineklizinin cənub hissəsini əhatə etmişdir. O, bir neçə qırılmayan

vallarla və çoxsaylı lokal qalxımlarla mürəkkəbləşmişdir. Moskva sineklizindən Baltik sineklizi Latviya yəhəri ilə ayrılır.

*Moskva sineklizi* qədim platformanın daxili sineklizidir. Sineklizanın ox hissəsi altında Orta Rus avlakogeni yerləşir. Sineklizanın əsasında Paçelm və Voje-Laç avlakogenlərinin şaxələnməsi görünür. Moskva sineklizinin sərhədləri, xüsusən də Mezen sineklizi ilə olan şimal sərhədi, hədsiz dərəcədə aydın deyildir. Moskva sineklizinin ayrılması və əyilməsinin əsas mərhələsi rifey və vendə aiddir. Erkən paleozoyda sinekliz Baltik sineklizi tərəfə, orta paleozoyda Ural, Uralyanı perikratonuna doğru açılmışdır. Üst paleozoyda və mezozoyda o enməyə məruz qalmamışdır. Moskva sineklizi bir sıra pozulmalarla mürəkkəbləşmişdir. Qrabenlər sistemi şimal-qərb qanadında var; vallar onun mərkəzi hissəsi boyu (Suxon dislokasiyaları) Orta Rus avlakogeninin kənarları üzərində yerləşir. Cənub-şərq sərhədi Paçelm avlakogeninin kənarı boyu keçir.

*Mezen sineklizi* qədim Timan rifey geosinklinalına doğru olan perikraton enmədən ibarətdir. Mezen sineklizi, Moskva sineklizi kimi rifey və vend çöküntülərindən təşkil olunmuşdur, onun özüндə iki avlakogen – Belomor və Leşun avlakogenləri durur. Şimal-şərq sərhədi Timan qalxımının qərb yamacı boyu keçən iri qırılma ilə müəyyənləşir.

*Timan qalxımı* mezozoy qalxmalarından ırsən qalmış neotektonik qalxmadır; onun şimal-şərq qanadı nisbətən az mailidir, düşmələrlə mürəkkəbləşmişdir. Timanın bünövrəsinin əksər hissəsi rifey təbəqələrindən ibarətdir. Timan üçün blok quruluşu səciyyəvidir; bloklar qalxımın uzanma oxu boyunca istiqamətlənmişlər.

*Peçora sineklizi* də həmçinin rifey bünövrəsi üzərində yerləşmişdir. Şərq sərhədi üzəri boyu dağətəyi kənar əyilmələri olan Ural və Pay-Xoy geosinklinalları ilə müəyyənləşir. Peçora sineklizinin örtüyü əsasən paleozoy və mezozoy çöküntülərindən ibarətdir. Peçora sineklizinin mərkəzi hissəsində paleozoyda yaranmış Peçora-Kolvin avlakogeni yerləşir.

*Volqa-Ural anteklizi* mürəkkəb quruluşlu strukturdur; anteklizin qərb hissəsində üç tağ, şərq hissəsində isə beş tağ ayrılır. Tağlar çökəkliklərlə ayrılır. Volqa-Ural anteklizinin qərb hissəsi nisbətən qalxmış, şərq hissəsi isə Uralönü çökəkliyi ilə həmsərhəddir. Xəzəryanı sineklizası ilə sərhədi tam müəyyən olunduğu halda, Moskva və Mezen sineklizaları ilə sərhədləri şartıdır. Rifey, vend və erkən paleozoy ərzində sinekliza, Kajim, Kaltas, Sernovod-Abdulin avlakogenləri və Uralyanı hissələri istisna olmaqla, qalxmala məruz qalmışdır.

*Uralönü qarılması* şərqdən Ural qırışıqlığı ilə, qərbdən isə perm rifləri zolağı (assel və sakmar-artin) sərhədlənmişdir. Polyudov tırəsindən şimala doğru çökəkliyin qərb sərhədi daha az ayındır.

Uralönü çökəkliyi uzanmasına görə qalxmalarla məhdudlanmış və qırılmalarla haşiyələnmiş altı çökəkliyə bölünmüştür.

Xəzəryani sinekliz (bəzi müəlliflərin fikrinə görə bu perikraton çökmədir) nadir platforma tiplərinə aiddir. Bu sineklizin müasir analoqları olaraq Xəzərin cənub hissəsini, SSRİ-nin hüdudlarından kənarda isə Meksika körfəzinin çökəkliyini hesab etmək olar. Xəzəryani sineklizin xüsusiyətləri aşağıdakılardır: çöküntü örtüyünün çox böyük qalınlığı (23 km-ə qədər), sineklizin bünövrəsində qranit qatının demək olar ki, tam zəifliyi, dairəvi görünüşü, çoxsaylı duz günbəzləri.

Şərqdə və cənubda sinekliz qırılmalarla, qərbdə və şimalda isə sedimentasiya çıxıntıları ilə hüdudlanır. Bu çıxıntılar devonun, alt və üst karbonun, alt perm karbonatlı sūxurlarının qalınlığı bir qədər artır və kunqur və son perm yaşlı duzlu çöküntülərin və qırmızı rəngli gillərin qalınlığı isə kəskin surətdə artır. Mezozoy və kaynozoyda sineklizin intensiv surətdə batması davam etmişdir. Sinekliz, bir neçə tağ və çökəkələ, müxtəlif ölçülü və formalı duz günbəzləri ilə mürəkkəb olmuşdur.

*Skif plitəsi* cənubdan Rus platformasına bitişir. Tavanın bünövrəsi hersindir, özündə daha qədim, rifey nüvələrini saxlayır, çoxsaylı qranit intruziyaları ilə yarılmışdır. Aralıq struktur mərtəbə adlanan trias və erkən yura çöküntüləri nisbətən az qırışığa malikdirlər. Platforma örtüyü orta yuradan başlayaraq mezozoy və kaynozoy ərzində formalaşmışdır. Skif plitəsi platformanı cənubdan məhdudlaşdırır və bu platforma ilə six bağlıdır ki, bu da keçmiş SSRİ-nin geologiyası üzrə yekun işlərin müəlliflərinə imkan verir ki, Skif plitəsi Rus platformasının tərkibi kimi nəzərdən keçirsinlər. Bizim tərəfimizdən Skif plitəsi IV fəsildə tədqiq olunur.

## Geoloji inkişaf tarixi

### Progeosinkinal rejim

#### Erkən arxey mərhələsi

Arxeydə Rus platformasının inkişafı progeosinkinal rejimdə baş verirdi. Bu rejim üçün bircins (suprakrustal), daha çox vulkanogen, sonradan metamorfizm və ultrametamorfizm şəraitində yenidən kristalllaşmaya məruz qalmış sūxurlar səciyyəvidir. Progeosinkinal rejim haqqında məlumatı Baltik və Ukrayna qalxanının öyrənilməsi verir. Müasir tədqiqatçıların əksəriyyəti arxeydə dairəvi strukturların mövcudluğunu göstərərək, bunun yer qabığının yüksək plastikliyə malik olmasını sübut etdiyini bildirirlər. Bu strukturlar tektonosentrər adlandırılmışlar. Fərzi olunur ki, bu strukturlar yer qabığının "ay" inkişaf

mərhələsində (4000-3600 mln. il əvvəl) yaranmışlar. Qeyd etmək lazımdır ki, bu strukturların arxey yaşılı olması şərtidir.

Kola yarımadasında Baltik qalxanı hüdüdlərində məlum olan ən qədim (katarxey?) kompleksi, ən qədim qranitoidlərlə (piroksen dioriti, biotit-amfibol qranodioritləri, kvars dioritləri, qranodiorit-porfirler, qneysləşmiş plagiogranitlər) təmsil olunmuşdur. Bu çox qədim qranitoidlər erkən arxeyə aid olunan belomor seriyasının dərin metamorflaşmış çöküntü-vulkanogen qatları ilə örtülmüşdür.

Ukrayna qalxanında Dneprönü blokunda süxurlarının yaşına və mütləq tarixinə görə belomor seriyası ilə tutuşdurulan konk-verxovsev seriyası inkişaf etmişdir. Rus platformasının digər strukturları (Volqa-Ural anteklizi, Baltik sineklizi, Belorus anteklizi) daxilində arxey qatlarının quruluşu qalxanlar üzərində üzə çıxan komplekslərdəkinə uyğundur: aşağı metavulkanitlər seriyası və alüminium oksidli tərkibli yuxarı seriyalar (qranatlı biotit qneysləri, plagiobiotit, amfibol və piroksen qneysləri) seçilir. Hər iki seriya qranulit fasiyası şəraitində birgə metamorfikləşmişdir.

Bir sıra hallarda Kola yarımadasının cənub sahilində arxey süxurlarının şimal-qərb uzanma istiqamətində sıxlımlı izoklinal qırışılıqlı aşkar etmək olur.

Arxey metamorfik komplekslərinin səciyyəvi xüsusiyyəti kimi bu komplekslərin çox böyük ərazilərdə son dərəcə bircins olması qeyd olunur. Bu arxeydə tektonik rejimin bircins olmasına dəlalət edir.

Rus platformasının progeosinkinal inkişaf mərhəlesi son arxey üçün səciyyəvi olan yeni, protogeosinkinal rejimlə əvəz olunur.

## Protogeosinkinal rejim

### Son arxey mərhəlesi

Üst arxeyin çöküntülləri daha dəqiq Karel boğazında öyrənilmişdir. Burada çöküntülər lopiy şöbasinə (lopiy) birləşmişlər. Lopiy üç seriya (aşağıdan yuxarıya doğru) ilə səciyyələnir: gimol, parandov, tişkozer seriyaları.

Qərbi Kareliyanın gimol seriyasının əsasında bazal konqlomeratlari və arkoz qumdaşları, sonra aralarında dəmirli kvarsitlərin ara qatları rast gəlinən mika, qrafit və fillitəbənzər şistlərin ara təbəqələrindən ibarət olan bazalt və andezit-bazalt tərkibli metavulkanitlər yatır. Daha yuxarıda ikinci çökəmə-vulkanogen tsiklinin süxurları yatır. Bünövrədə əsasən liparit və dasit tərkibli vulkanitlər (lavalar, tuflar) yatır ki, bunlar da kəsilişdə yuxarıya doğru tərkibində dəmirli-silisli şistlərin paçkaları olan amfibol-biotit kristal şistləri ilə əvəz olunur.

Daha yuxarıda yatmış parandov və tişkozer seriyaları yalnız Mərkəzi və Cənubi Karelイヤda yayılmışlar. Lopiyanın analogları Kola yarımadasında da var. Lopiyaların Karel kəsilişləri ilə prinsipial eyniliyi Voronej anteklizinin mixaylov seriyasının və Ukrayna qalxanının konsk-verxovsev seriyasının kəsilişlərində müşahidə olunur. Rus platformasının cənub rayonlarının hər yerində erkən arxeydə uyğunsuzluqla yatan metabazit, metaspilit, metaporfiritlər qatlari açılmışdır ki, bunlar da kəsilişdə yuxarıya doğru tərkibində dəmirli kvarsitlər, bəzən isə maqnetit-karbonatlı süxurların paçkaları olan metamorfik şist qatlari ilə əvəz olunur.

Rus platformasının digər rayonlarında lopiylə sinxron çöküntülər yalnız quyular vasitəsilə açılır.

Lopiy kompleksləri protogeosinklinal strukturların ilkin mərhələsinə – çökmə mərhələsinə aiddirlər. Vulkanitlərlə demək olar ki, eyni zamanda subvulkanik və intruziv vulkanizm, yəni qabroid və hiperbazit tərkibli layalarası və köksüz intruzilərin əmələ gəlməsi qeyd olunurdu.

Protegeosinklinalların sonrakı inkişafı qırışılı deformasiyalar, qranatoidli maqmatizmle müşayiət olunurdu. Baltik qalxanında bu qırışılığın həmin fazası belə mor qırışılığının adını almışdır.

Lopiydən yuxarıda son arxein (?) kəsilişini yekunlaşdırın sumiyin çöküntüləri yatır. Sumiyin vulkanogen və terrigen süxurlarının kompleksləri lopiy mərhələsinin geosinklinal strukturları tam formalasdıqdan və artıq dağılmağa, aşınmağa başladıqdan sonra formalasmışdır. Yenidən çökmənin məhsulları dərinlik qırılma seriyalarının əmələ gəlməsi ilə bağlı olan yeni yaranmış əyilmə və tektonik depresiyalarda yüksildi. Maqmatik mənbələr, öz növbəsində, qırılmalarla bağlıdır. Sumiy vaxtına tuncud-nadvoi seriyası (Karelイヤ), tundra seriyası (Kola yarımadası) uyğun gəlir.

Adı çəkilən bütün seriyaların vulkanik qatlарının tərkibində yaşlıdaşılı süxurlar – müxtəlif yaşıl aktinolit-albit-xlorit şistlərinə çevrilmiş metadiabazlar, diabaz metaporfirlər, tuflar və tuffitlər qeyd olunur. Arabir arkozlar, konqlomeratlar və karbonatlı süxurlar rast gəlinir. Bəzi tədqiqatçılar dərinlik qırılmaları zonalarında (Kola yarımadası) yatan yüksək Al oksidli kristallik şistlər qatını da sumiyə aid edirlər. Yüksək Al oksidli çöküntülər Estonia ərazisində qazima ilə müəyyən edilir. Rus platformasının cənub rayonlarında (Krivorojsk zonası, Ukrayna qalxanı və Voronej kristallik massivi) inkişaf tapmış silisium-dəmirli çöküntülər də həmçinin tikişli çökəkliliklərlə əlaqədardır. Bu rayonlarda krivorojsk seriyası və onunla tutuşdurulan kursk seriyası geniş yayılmışlar. Bu seriyalar amfibolitlərlə, arkozfillit süxurları, cespilitlərlə, qumlu-şistli-karbonatlı qatlara təmsil olunmuşdu. Adı çəkilən qatlara hamısı dərin metamorfizm və ultra-metamorfizmə məruz qalırlar ki, bunun nəticəsində də çox hallarda bu qatlara müxtəlif miqmatitlərə çevirilir və qranit intruziyaları ilə yarırlar.

## **Erkən proterozoy mərhələsi**

Erkən proterozoyda Rus platformasında yer qabığının iki növ strukturu mövcud idi:

1) daxilində tədricən sönən qırılma-qayma hərəkətlərinin təzahürü və qırılmalarla bağlı maqmatik fəaliyyətin özünü bürüzə verən geniş, davamlı bitmiş qırışılıq vilayətləri. Bu növ strukturlarda geotektonik rejim protoorogen və ya subplatforma rejimi kimi təyin olunur.

2) aktiv tektonik-maqmatik fəaliyyətlə və qranit əmələ gəlməsi ilə müşayiət olunan, regional metamorfizm proseslerinin təzahür etməsi ilə səciyyələnən geosinklinal tipli yüksək hərəkətli çökəkliklər.

Hər iki struktur tipi Baltik qalxanında, xüsusən də Karel boğazında, daha yaxşı öyrənilmişdir. Rus platformasının digər yerlərində bu strukturlar kifayət qədər şərti izlənilir.

**Protorogen-subplatforma strukturları.** Bu strukturların Mərkəzi Karelイヤada inkişaf oblastlarını bəzi tədqiqatçılar "yatuliy qıtəsi" adlandırmışlar. Bu oblastın alt proterozoy çöküntüləri aşağıdan yuxarı yatuliy ( $PR_1^1$ ), suysar ( $PR_1^{2-3}$ ) və vep ( $PR_1^4$ )-ə bölünür.

**Yatuliy çöküntüləri** (yatuliy) arxeyin müxtəlif horizontlarında stratıqrafik və bucaq uyğunsuzluğu ilə transgressiv olaraq yataqlar. Yatuliy tərkiblərində stromatolitlər olan kvars konqlomeratları, kvarsit-qumdaşı, kvarsit, əhəngdaşı və dolomitlərlə, qrafitli şistlərlə, şunqit, spilit-diabaz-bazalt tərkibli vulkanitlərlə təmsil olunmuşdur.

**Suysar çöküntüləri** dərinlik qırılmaları ilə məhdudlaşmış qarabenlərdə yerləşmiş pikrit-diabaz kompleksi ilə təmsil olunub. Suysar vulkanitləri mərkəzi tipli vulkanlarla və çat axmaları ilə əlaqədardır. Postsuysar zamanında vulkanik fəaliyyət dommuş, geniş ərazilərdə aşınma prosesləri vüsət almış, "yatuliy qıtəsi"nin peneplenizasiyası baş verirdi. Baltik qalxanının kənarları boyu üzərində platforma tipli çöküntülər yığılan tektonik depressiyalar əmələ gəldi. Bu çöküntülər vepsiya ( $PR_2^4$ ) uyğun gəlirlər.

**Vep çöküntüləri** ritmik növbələşmiş gilli, qumlu-gilli şistlərin və qumdaşının qalın (1000 m-ə qədər) qatları ilə təmsil olunub.


**Geosinklinal strukturlar.** Yatuliy qədim platforması ilə eyni zamanda, onun kənarları boyu və onun bünövrəsində flişoid xarakterli və fillitgörünüşlü şistlərlə təmsil olunmuş lədojiy çöküntülərindən ibarət geosinklinal çökəkliklər inkişaf edirdi. Metamorfizm özünü bürüzə verdiyi zonalarda şist qatları biotit qneysləri və qranit-miqmatitlərlə əvəz olunur.

## Avlakogen rejimi

### Rifey mərhələsi

Rifey üçün avlakogenlər – iri qrabənəbənzər uzunsov depressiyalar və depressiyalardan nisbətən kiçik ölçüləri ilə fərqlənən qrabənlər daha səciyyəvidir.

Avlakogen və qrabənlər platformanın mərkəzi hissələrində yayılmışdır. Ətraflarında az maili perikraton çökəklikləri yerləşmişdir ki, bunlar da mürəkkəb geosinklinallara doğru batırlar (şək. 2).



Şək. 2. Rus platformasının rifey mərhələsinin formasiyalarının yayılma sxemi.

K.E. Yakobsona görə, 1985, sadələşdirilmişdir.

1 – bünövrənin rifeyəqədərki çöküntüləri; 2–4 – rifeyin platforma formasiyası: 2 – qumlu argillit çöküntüləri; 3 – qurdaşilar; 4 – kobudqırıntılı çöküntülər; 5 – rifeyin geosinklinal formasiyası  
Geosinklinallar: I – Ural-Timan, II – Ural, III – Qalisiya-Dobruc, IV – Donetsk və Boriev, V – Krim, VI – Karpat

Platformanın rifeydə strukturu. *Qarılmlar* (dairələrdəki rəqəmlər):

1 – Ufa-Qojan, 2 – Mezen, 3 – Volin; 4 – Orşan, 5 – Sernovodsk-Abdulinsk, 6 – Kajim, 7 – Ortarus, 8 – Paçelm, 9 – Belomor. *Qrabənlər*: 10 – Ladoqa, 11 – Moskva, 12 – Kokar-Borodulin.

Rus platformasının cənub-qərb və cənub sərhədləri boyu *Karpat*, *Qalisiya-Dobruc*, *Krim*, *Boriev* və *Donetsk geosinklinallarının* inkişafı baş verirdi. *Peçora sineklizində* Timandan şərqə doğru uzanan və Ural geosinklinalı ilə birləşən Ural-Timan rifey miogeosinklinalı yerləşirdi. Timan daxilində iki zona seçilir: qərb və şərqi. Qərb hissəsində terrigen-karbonatlı güclü metamorfikləşmiş süxurlar inkişaf etmişdir. Şərqi hissəsində daxilində metavulkanitlərin layları olan, qırışqlara sıxlılmış mikalı və mika-kvarslı sistəmlərin qalın qatları rifeyə aid edilir. Bu zonalar Kanin yarımadasında və Kildin adasında izlənilir.

Platforma inkişafı oblastlarında quruluşunun daha da müxtəlif olması ilə *Ufa-Qojan*, *Mezen*, *Volin* və *Orşan* kənar perikraton çökəklikləri səciyyələnir. Birinci çökəklikdə (*Ufa-Qojan*) ona bitişen Ural geosinklinalının kəsilişi təkrar olunur. *Ufa-Qojan* çökəkliyi rifeydə terrigen-karbonat tərkibli çöküntülərdən əmələ gəldi. *Mezen* və *Volin* çöküntüləri nisbətən az tədqiq olunmuşlar, çünki onlar daha cavan əmələgəlmələrin çox qalın qatları altında qalmışlar. Rifeydə təməli qoyulmuş tipik avlakogenlər – *Sernovodsk-Abdulin*, *Kajim*, *Belomor*, *Srednerus* və *Paçelm* – rifeyin sonu – vendin əvvəllərində üzə çıxmış və yuyulmuşdur. Basdırılmış avlakogenlər də mövcuddur ki, onlar hələ tam aşkar və tədqiq olunmayıb. Yaxınlarda müəyyən edilmiş *Belomor* avlakogeni Ağ dənizin dibində yerləşir. Oneqa gölündə və Kola yarımadasında rifey çöküntülərinin səthə dağınq çıxışı qırılmalarla məhdudlanmış *Belomor* avlakogeninin kənar zonalarını təşkil edir. Avlakogenlər çöküntü terrigen formasiyalardan əmələ gəlmış, bəzən isə karbonat layları, lava örtükleri və əsası tərkibli tuf-brekçiyalar müşahidə olunur.

Avlakogenlər adətən platformaların kənar zonalarında yaranır və mərkəzə doğru sönür. Avlakogen zonaları ilə avlakogenlərin horst-qraben quruluşunu şərtləndirən və onları təşkil edən qatların qalınlığının kəskin fərqi səbəb olan, müxtəlif istiqamətli tektonik hərəkətlərlə əlaqədardır. Şəquli hərəkətlərdən başqa, avlakogenlərin formalamaşmasına üfqi hərəkətlər də təsir göstərir: bu proses intensiv dartinma şəraitində keçirdi; avlakogenlər, əslində, aralanma strukturlarıdır.

## Vend mərhələsi

Vendin əvvəlinə doğru Rus platformasında struktur yenidənqurma baş vermişdir: rifey və vend qatlarının inkişaf oblastları üst-üstə düşmür. Beləki, *Volin* çökəkliyində Brest şəhəri ətrafında aşağı vendin *volin seriyası* rifeydən olduqca geniş yayılmışdır. *Paçelm* strukturu artıq avlakogen olmadı və çökmə süxurlardan ibarət olan çökəkliyə çevrildi. Süxurların tərkibinə görə (formasiyaların sırasına görə) erkən vend də

rifeydən kəskin fərqlənir. Venddə aşağıdakı formasiyalar seçilir: 1) dolomit və qarışırəngli qumdaşlarla təmsil olunmuş terrigen-karbonat manqanlı ( $V_1$ ); 2) qarışırəngli qumlu-gilli ( $V_1$  pc); 3) yerüstü buzlaşma məhsullarından (tillit, qumdaşı, argillit) ibarət olan buzlaq ( $V_1$  č); 4) trap ( $V_1$  vl) platformanın cənub-qərbində inkişaf etmiş və yerüstü vulkanizm məhsullarından (bazalt, daha az hallarda orta və turş tərkibli tuflar) ibarətdir.

Erkən venddə baş verən proseslərin ardıcılığını aşağıdakı kimi təsvir etmək olar. Gərilmələr zamanı avlakogenlərin formalasmasını törədən qırılmalar üzrə hərəkətlər qurtarmışdır, avlakogenləri balaca çökəkliklər əvəz etmişdir. Paleocoğrafi baxımdan çökəkliklər qarışırəngli manqanlı dəniz çöküntülərinin yarandığı kiçik qapalı su hövzələri (göllər, daxili dənizlər) idi. Platformanın şərqi kənarını müasir Uralın yerində yerləşmiş dəniz yuyurdu. Erkən vendin vulkanizmi qəlevi, bazit və karbonatlı idi.


## Plitə rejimi

### Son vend mərhələsi

Rus platforması ilk dəfə son venddə qrabən və avlakogenlərlə bağlı olmayan platforma örtüyü ilə örtülmüşdür (şək. 3). Mənfi strukturlar Baltik və Ukrayna qalxanlarını bir-birindən ayırmışlar. Son vendin mərkəzi mənfi strukturu – Moskva sineklizinin “əcdadıdır”; bu enmədə kiçik qalınlıqlı çöküntülər formalasıldı. Layların maillik bucağı dərəcəsinin hissələrini təşkil edir. Perikraton çökəkliklər onu əhatə edən geosinklinallara doğru batırdılar, bu səbəbdən də məhz burada xeyli qalınlıqlar cəm olmuşdur. Platformanı haşiyələyən geosinkinal sahələrdə qalxma prosesləri başlamışdır. Son vendin təməlində relyefin çökmüş hissələrində yığılan proluvial, alluvial, delta, göl tipli çöküntülərdən təşkil olunan kontinental konqlomerat-qum-alevit formasiyası yatır. Kontinental formasiya vulkan-klast-alevit-gilli dəniz formasiyası ilə əvəz olunur. Bu formasiyanın səciyyəvi xüsusiyyəti vulkanoklastik materiallar horizontları (küllə tuflarının layları olan gilli tuflar), həmçinin üzvi maddələrin nazik təbəqələri və fosforit konkresiyaları ilə dolmuş qaraya qədər tünd-boz argillitlərin olmasıdır. Daha yuxarıda *Moskva sineklizi*, *Verxnekamsk*, *Şkapov*, *Dnestr çökəklikləri* (şək. 3) kimi mənfi strukturların hər yerində yayılmış qumlu-gilli dəniz formasiyası izlənilir. Son vendin kəsilişi daxilində bol hematitli gipsləşmiş, baritli horizontlar rast gəlinən kontinental qumlu-gilli çöküntülərlə tamamlanır.

Rus platformasında son vendin çöküntüləri platformanın stabillaşması şəraitində formalasıldı. Erkən venddən fərqli olaraq, son

venddə çökəmə örtük ətraf qırışılı oblastlardan piroklastik və terrigen materialların daxil olması hesabına baş verirdi. Ehtimal ki, vendin sonuna doğru quru isti iqlim formalaşmışdır (çöküntülərin gipslənməsi, hematitlərin bolluğu).



Şək. 3. Gec vendin formasiyalarının yayılma sxemi. K.E. Yakobsona görə, 1985, sadələşdirilmişdir.

Bünövrə səxurlarının çıxışları: 1 - rifeyeqədərki; 2 - rifey; 3 - rifey örtüyünün yayılma sahəsi  
Gec vendin strukturları (dairələrdəki rəqəmlər):

1 - Moskva sineklizi, 2 - Üstikama qarılması, 3 - Şkapov qarılması; 4 - Dnestr qarılması.


### Erkən kembri – erkən eyfel mərhələsi

Rus platformasının çöküntü örtüyünün formalşması tarixində erkən kembri – erkən eyfel mərhələsi elə bir dövr idi ki, platforma nisbətən qalxmış idi, çöküntü toplanması gedən daha çökmüş hissələr isə nisbətən az əhəmiyyətli sahələri tuturdu.

Erkən paleozoyda platformanın çöküntü örtüyününe *Orampian* və *Ural geosinklinal vilayətlərindəki* tektonik hərəkətlər əhəmiyyətli təsir göstərirdi. Rusyanın hüdudlarından kənardı, platformanın şimal-qərbində erkən paleozoyun qırışılı törəmələri (kaledonidlər) Baltik

qalxanı ilə bilavasitə temasdadır. Kaledon qırışılıq kompleksi keçmiş SSRİ-nin hüdudlarında Lvov vilayətində müşahidə olunur. Kaledonidlərlə sərhəddə perikraton çökəkliklər formalasmışdır. Rusyanın cənubunda bu *Dnestr perikratonudur* (Ukrayna qalxanının yamacı) (bax şək. 3). Platformanın mərkəzində iri mənfi struktur – çökmənin ən stabil və iri sahəsi olan *Baltik-Moskva sineklizi* mövcud idi. Şərqdə də enmə oblastları – *Peçora sineklizi*, *Uralönü çökəkliyi*, *Xəzəryani sineklizi* (?) inkişaf etmişlər.

**Transgressiv mərhələ** ( $\epsilon_1$ - $O_2$ ). Erkən paleozoy çöküntülərinin yığılması platformanın qərb və şimal-qərb rayonlarında, eləcə də şimal-şərqdə Timan-Peçora rayonunda və Pridnestrovye'də başlamışdır. Transgressiv mərhələni səciyyələndirən bir sıra formasiya seçilir.



Şək. 4. Erkən kembri – erkən ordovik yaşı transgressiv mərhələnin alevrolit-gilli formasiyasının yayılma sxemi. N.S. İqolkinaya görə, 1985.

I – geosinklinallar; 2 – örtütün vend formasiyası. Bünövrə stixurlarının çıxışları: 3 – rifeyəqədərki, 4 – rifyey, 5 – transgressiv mərhələnin alevrolit-gilli formasiyaları ( $\epsilon_1$ - $O_2$ ). Dairələrdəki rəqəmlər: 1 – Moskva sineklizi, 2 – Dnestr qarılması. Digər şartı işarolərə bax şək. 2-də.

<sup>1</sup> Transgressiya – dənizin gəlməsi (qurunubası) mərhələsidir

Dəniz alevrolit-gilli formasiya (erkən kembriy) Şimali və Şərqi Pribaltikada, Cənubi Moldovada, Pridnestroviedə məlumdur. O, bilavasit bünövrənin süxurları üzərində və ya vendin valday seriyasının çöküntüləri üzərində yatır. Pribaltika regionunda bu formasiyanın çöküntüləri “göy” gillerin qatları ilə təmsil olunmuşdur ki, bunlar da uzandıqca linqzavarı alevrolit və qumdaşı layciqları olan gillərə keçir. Pridnestroviedə kəsilişdə az qalınlıqlı alevrolit və qumdaşları üstünlük təşkil edirlər (şək. 4).

Dəniz alevrolit-qumlu formasiya (erkən – orta kembriy). Bu formasiyanın formalamaşması zamanında Baltik qalxanının bütün cənub hissəsinin çökməsi baş verirdi. Formasiya Estoniyanın demək olar ki, bütün ərazisində, Latviyanın qərb hissəsində və Litvada, və platformanın cənub-qərb rayonlarında yayılmışdır. Bu formasiyanın çöküntüləri üzərində soxulcanların sürünməsi izləri olan qumdaşları (fukoid qumdaşları) təmsil olunmuşlar.

Dəniz şistli-qumlu fosforitli formasiya (erkən ordovik). Erkən ordovik çöküntüləri Baltik dənizindən Soliqaliç şəhəri meridianına qədər geniş zolaqla uzanır. Formasiya üç hissəyə bölünür: qumlu-fosforitli, diktionem sistərlər və qlaukonit-fosforitli qumdaşları.


Sahilyanı-dəniz qumlu formasiya ( $O_1-O_2$ ) ağ kvars qumdaşı qatları ilə təmsil olunmuşdur.

Bələliklə, Baltik qalxanının cənub hissəsinin çökməsi platformanın daxili rayonlarına qərbdən dəniz transgressiyalarının daxil olmasına və plitənin qərb rayonlarında tərkibinə və fasiyalarına görə müxtəlif olan, erkən paleozoy formasiyalarının (dəniz, laqun, kontinental, terrigen və karbonatlı) yiğilmasına gətirmişdir. Bunlar hövzənin transgressiv inkişaf mərhələsinin səciyyəvi çöküntüləridir (şək. 5).

**İnundasiya<sup>1</sup> mərhələsi** ( $O_1-S$ ). Etapın orta, inundasiya mərhələsində, çökmə daha stabil olur və terrigen-karbonatlı formasiyaların yiğilması baş verir, rifogen formasiyalar yaranır. Platformanın cənub-qərb rayonlarında (Qərbi Ukrayna, Podoliya) inundasiya mərhələsinin davam etmə müddəti ən maksimal olub (erkən ordovik – silurun sonu).

Dəniz gilli-karbonatlı formasiya ( $O_1-S_2$ ) erkən ordovikdən, platformanın qərb rayonları xeyli çökməyə məruz qaldığı zamandan, formalamağa başlamışdır; formasiyanın formalamaşması silurun sonunda yekunlaşdı. Formasiyanın kəsilişinin böyük hissəsi dolomitləşmiş və gilləşmiş əhəngdaşları təmsil olunmuşdur. Tez-tez rifogen əhəngdaşları rast gəlir. Bu formasiya Çud gölünün meridianına qədər yayılmışdır (bax şək. 5).

<sup>1</sup> İnundasiya – su basma, inundasiya mərhələsi – dəniz hövzəsinin maksimal yayılma mərhələsidir.



Şək. 5. Erken paleozoyun transqressiv və inundasion mərhələlərinin formasiyalarının, kembrinin alevrolit-gilli formasiyası göstərilmədən, yayılma sxemi. N.S. İqolkinayaa görə, 1985.

1 – Baltika-Moskva sineklizi, 2 – Dnestr perikratonu, 3 – Peçora sineklizi.  
Şərti işarələrə bax şək. 2, 4.

Dəniz əhəngdaşı-dolomitli formasiya ( $S_1-D_1$ ) silurun əvvəlində, dəniz platformanın kənar şimal-şərq ərazilərini tutduqda, dəniz transqressiyasının genişlənməsi nəticəsində yaranmışdır. Azca qalxmış vəziyyətdə yalnız Cənubi Timan və Uralla sərhəd olan müsbət strukturlar (antekliz, tağlar) qalmışdır.

Bu formasiyaya təxminə olaraq həmçinin Uralönü çökəyində, Orenburq vilayətinin qərbində rast gələn terrigen dəniz çöküntülərini də aid edirlər. Xəzəryanı sineklizin qərb kənaryanı hissəsində silurun mergel-əhəngdaşı qatı rast gəlir ki, bu da təsvir olunan formasiyaya aid edilir.

**Regressiv<sup>1</sup> mərhələ.** Platformanın mərkəzi hissələrində laqun-dəniz formasiyalarının yiğilması orta ordovikdə, qərb rayonlarında isə son silur - erkən devonda başlamışdır. Laqun-dəniz formasiyaları inundasiya mərhələsinin formasiyalarına nisbətən daha az ərazilərdə yayılmışdır. Laqun-dəniz formasiyalarının formallaşması dəniz regressiyası nəticəsində əmələ gəlmış çöküntü hövzələrində baş verirdi.

**Emersiv<sup>2</sup> mərhələ.** Bu mərhələ zamanı əsasən erkən devon yaşı terrigen, kontinental qırmızırengli çöküntülər əmələ gəlir.

### Son eyfel – karbon mərhələsi

Bu mərhələyə orta devondan (son eyfeldən) başlayan karbonun da daxil olduğu yağ intervalı aiddir. Platformanın qərb rayonlarında (Baltik sineklizi) mərhələnin əvvəli erkən devona, sonu isə - erkən perm əvvəlinə düşür.

Əvvəlki mərhələ ilə müqayisədə platformanın qalxması ümumi çökmə və çöküntü toplanması sahələrinin əhəmiyyətli dərəcədə genişlənməsi ilə əvəz olundu. Nəzərdən keçirilən mərhələ - Ural geosinklinalının çökməsinin güclənməsi ilə bağlı platformanın maksimal çökməsi vaxtidır. Artıq son eyfel və jivetdə çökmə şərq vilayətlərdən başqa Moskva sineklizini də əhatə etdi. Əhəmiyyətli dəyişiliklər platformanın cənub hissəsində də baş verdi. Burada *Borievkisin* və *Donetsk geosinklinal sistemlərinin* yaranması ilə bağlı çökmələr qeyd olunmuşdur (bax şək. 2). Paleozoyun sonuna doğru Skif plitəsinin bünövrəsini təşkil edən qırışqlıq sistemləri formalashmış və dağılmağa başlamışdır. Donetsk intensiv çökmə zonasının indiki Donbas və Pripyat-Donetsk avlakogeninin yerində yaranması bitişik platforma strukturlarının tektonik inkişafına təsir göstərmişdir ki, bunun nəticəsində platformanın cənubunda iri qalxan<sup>3</sup> iki hissəyə - Ukrayna qalxanı və Voronej anteklizinə ayrılmışdır. Çöküntü toplanmasının geniş sahəsi platformanın cənub-şərq hissəsində yerləşirdi ki, bu da digər strukturların çökməsi ilə müqayisə olunmayan dərəcədə böyük çökməyə məruz qalan *Xəzəryanı sineklizidir*. Bu strukturun çökməsi nəticəsində çökmə süxurlarının çoxkilometrlik qatı yiğilmişdir ki, bunun çökməsi Voronej anteklizinin şərq hissəsinin və ona şimaldan bitişən Volqa-Ural anteklizinin vilayətlərinin çökməsi ilə nəticələnmişdir.

<sup>1</sup> Regressiya – dənizin çəkilməsidir.

<sup>2</sup> Emersiya, emersiya mərhələsi – qalxma, qurulaşmadır.

<sup>3</sup> Rus platformasının cənubundakı Ukrayna qalxanını və Voronej anteklizini birləşdirən bu qalxma, paleocoğrafiyada Sarmat qalxanı adını almışdır.

Orta devonda çöküntülerin toplanma sahəsi Peçora sineklizində də qalmaqdadır. Onun struktur vəziyyəti Xəzəryanı sineklizinin vəziyyəti ilə oxşardır; Peçora sineklizi Ural və Pay-Xoy geosinklinal sistemləri ilə məhdudlanır və Qars dənizinin Peçora körfəzinə doğru açılır. Devon ərzində çökme Timandan qərbə doğru yayılmırdı; qumlu-gilli timanyanı formasiyalar Ural geosinklinalına doğru təmiz dəniz karbonatlı çöküntülərlə əvəz olunur. Orta devonun sonundan başlayaraq çökmə Timanı, vizey əsrindən isə Moskva və Mezen sineklizlərinin qonşu rayonlarını da əhatə etdi.

Baltik qalxanının bəzi yerlərində qrabenəbənzər çökəkliklər mövcud idi ki, burada orta – son devon və erkən karbondə kontinental və vulkanogen çöküntülər yığıldı.

Rus platformasının qərb hissəsində çöküntülərin əsas toplanma sahələri Baltik sineklizi, Dnestr çökəkliyi idi. Qismən Rusyanın hüdudlarından kənara çıxan bu strukturlar Qərbi Avropanın hersin geosinklinallarının təsiri altında formalasdırlar. Adı çəkilən strukturlar erkən devondan başlayaraq erkən karbon daxil olmaqla çöküntülərin toplanma sahələri idi.

Platformanın qərb və şərq strukturlarının inkişafındakı fərqlər haşıyələyən geosinklinallardakı hərəkətlərin intensivlik və davametmə müddətlərinin müxtəlifliyi ilə izah olunur.

Platformada səciyyəvi sedimentasiya strukturları yaranır. Bu formasiyalar kompleksinin aşağı sərhədinin yaşı platformanın qərbində erkən devonla, mərkəzi və şərq hissələrində isə son eyfellə müəyyənləşir. Bu sərhəd əvvəlki etapın emersiv mərhələsinin (kembriy - erkən eyfel) formasiyasının orta və son paleozoyun transgressiv mərhələsinin formasiyası ilə əvəz olunması ilə ifadə olunur. *Pripyat-Donetsk avlakogeni*, *Moskva sineklizi*, *Vyatka-Kama avlakogeni*, platformanın şərq yamacı bu qəbildən olan sedimentasiya strukturlarıdır. Kompleksin orta – son paleozoy kəsilişində davametmə müddətinə görə qısa çoxsaylı regional fasılələr qeyd olunur ki, bunlarla struktur yenidənqurma əlaqədar deyil. Bu fasılələr kəsilişlərdən ayrı-ayrı stratigrafik hissələrin çıxması nəticəsində əmələ gelir. Əhəmiyyətli fasılələr sırasına fran əsrinin əvvəlindəki fasılələr, son franın əvvəlindəki fasılə, ön vizey fasıləsi, ön başqırt və s. fasılələr aiddirlər. Orta – son paleozoyda Pripyat-Donetsk avlakogeninin səciyyəvi kömürlü formasiyaları çökürdü.

**Transgressiv və inundasiya mərhələləri.** Orta devonda başlamış qurunun geniş ərazilərinin qeyri-bərabər çökməsi fran əsrinin əvvəlində qurunun bütövlükdə çökməsinə gətirmişdir.

Dəniz terrigen-karbonat formasiya, franın aşağılarından başlayan stratigrafik interval, jivetdən cənubda və cənub-şərqdə və turnenin

axılarına qədər, tərkibində mergel, argillit, alevrolit və qumdaşı əyləri olan əhəngdaşı və dolomitlərdən ibarətdir. Bu formasiya Uralönü çökəkliyinə qədər şərqdə və Xəzəryani sineklizə qədər cənub-şərqdə izlənilir və həmçinin Baltik sineklizi, Lvov və Dobrudcönü çökəkliyi hüdudlarında yayılmışdır.

Formasiya sahilyanı-dəniz (qərb vilayətlər) çöküntülərindən tutmuş platformanın şərq rayonlarında daha dərinsulu çöküntülərlə təmsil olunub. Platformanın qərb hissəsində formasiyanın kəsilişində bol dəniz faunalı əhəngdaşı və mergellər üstünlük təşkil edir ki, bu da ılıq dayaz dəniz barədə xəbər verir. Platformanın qərb hissəsi ilə ayrılmada *Baltik sineklizi* və *Lvov çökəkliyi* inkişaf edir. Bu regionlar üçün seyrək braxipodlu və ostrakodlu dolomit və dolomitləşmiş mergellərin, gips və anhidridlərin üstünlüyü səciyyəvidir.

Rus platformasının şərq hissəsində formasiyanın digər tip kəsilişi mövcuddur. Burada son devon – turnedə manikəqədər adlanan fasiyalar geniş yayılmışdır. Bunlar nisbətən dərinsulu tünd-boz, demək olar ki, qara karbonatlı-gilli, çox bitumlaşmış sūxurlardır. Kəsilişdə daha yuxarıda tərkibində ara-sıra sulfat sūxurlarının ara əyləri olan karbonatlı çöküntülər (mergellər, əhəngdaşı və dolomitlər) üstünlük təşkil edir. Manikəqədər fasiyaların yayılma zonaları rif əhəngdaşları ilə haşiyələnmişdir.

Təsvir olunan formasiya kəsilişinin tipi (şərqi) platformanın cənubunda Pripyat çökəyi və Dnepr-Donetsk çökəkliyi ərazilərində də yaranmışdır. Pripyat çökəyində Dnepr-Donetsk çökəkliyində olmayan sulfat sūxurlar da rast gəlir.

Fran əsrinin ortalarından başlayaraq platformanın cənubunda Pripyat çökəyində və Dnepr-Donetsk çökəkliyində rift tipli iri strukturun – Pripyat-Donetsk avlakogeninin təməli qoyulmuşdur. Bu struktur 1000 km-dən çox xətt boyu uzanmış qırılmalarla məhdudlanır. Avlakogeni əmələ getirən formasiyalar platforma formasiyaları ilə eynilik təşkil etmir; onlar rift strukturunu səciyyələndirirlər. Avlakogendə iki hissə ayrılır: *Pripyat və Dnepr-Donetsk qrabənləri*.


Burada gilli-sulfat-karbonatlı formasiya müəyyən olunub. Bu formasiya fran dövrü ərzində yaranmışdır. Pripyat qrabənləndə formasiya erkən franın sulfat-karbonatlı formasiyası, Dnepr-Donetsk qrabənlənin cənub hissəsində isə həmin dövrün vulkanogen-çöküntü subformasiyası üzərində yığılır. Pripyat qrabənləndə formasiya ritmik olaraq bir-birini əvəzləyən karbonatlı, gilli-mergelli və sulfat-karbonatlı tərkibli paçkalarla təmsil olunub. Dnepr-Donetsk qrabənləndə formasiya tərkibində vulkanogen material, kömürləşmiş bitki detriti qatışqları, kəsilişin üst hissəsində isə sulfat sūxurların əyləri olan karbonatlı-gilli və karbonatlı sūxurlardan ibarətdir.

Bu formasiyanın toplanması, ərazinin dayaz, yaxşı havalandan hövzədə intensiv və qeyri-bərabər çökməsi şəraitində baş verir. Sulfatların rast gəlməsi hövzənin qismən reqresiyasına və açıq dənizlə çətinleşmiş su mübadiləsinə işarə edir. Hövzənin açıq dənizdən tədricən ayrılması frən əsrinin sonuna doğru duzlu formasiyanın yaranması ilə bitmişdir. Duz olan formasiya bir-birini əvəzləyən daş kömür və gilli-sulfat-karbonatlı süxurların paçkaları ilə təmsil olunmuşdur. Duz olan formasiyanın toplanması son frən əvvəllerində intensiv çökmələr barədə xəbər verir: avlakogeni məhdudlaşdırın kənar qırılmalar avlakogeni bir sıra qrabenlərə bölən eninə qırılmalarla mürəkkəbləşmişdir. Qırılma pozulmaları vulkanogen süxurların əmələ gəlməsinə səbəb olan tektonik aktivlik barədə xəbər verir. Vulkanogen formasiya bazalt və andezit-bazalt örtüklü tuf, tuffit, tufogen qravelit, qumdaşı, alevrolit və argillitlərdən ibarətdir.

Famen zamanında kalium duzu və gillərin bir-birini əvəzləyən qatlarından ibarət olan kaliumlu formasiya formalasılır. Bu formasiya dəniz hövzəsinin qisamüddətli reqressiyası vaxtı çökündü. Famen əsrində yiğilmiş kalium duzlarının çox böyük qalınlığı avlakogenlərin tektonik fəallığı barədə xəbər verir. Avlakogendə famen əsri vulkanogen, laquna sulfat-gilli və laquna-dəniz, gilli-mergedəli formasiyaların formalasılması ilə bitir (şək. 6).

**Sahilyanı-dəniz, qumlu-gilli, boksitli-kömürlü formasiya.** Turne zamanı cənub-şərqdə tədricən şimal-qərbə yayılan dəniz transqressiyası başladı. Bu zaman Moskva sineklizi hüdudlarında, Voronej massivinin cənub-qərb yamacında və Volqa-Ural vilayətində geniş yayılan, erkən – orta vizyə (C<sub>1</sub>V<sub>1+2</sub>) uyğun gələn sahilyanı-dəniz, qumlu-gilli, boksitli-kömürlü formasiyanın toplanması baş verir. Formasiyanın tərkibində gil, alevrit və əhəngdaşı layları olan qumlar üstünlük təşkil edir. Bir çox kəsilişlərdə kömür və boksitəbənzər süxurların layları var. Dnepr-Donetsk çökəyində, Pripyat və Lvov çökəkliyində qumlu-gilli-karbonatlı paralik kömürlü formasiyanın formalasması son vizyedə başlamış və son karbonun sonuna qədər davam etmişdir. Pripyat çökəkliyində və Dnepr-Donetsk çökəyində formasiya uzunu 700 km eni isə 70-200 km-ə bərabər olan dılıbənzər cisim şəklindədir.

Paralik kömürlü formasiyanın quruluşu göstərir ki, son vizyin əvvəlindən karbonun sonuna qədər hərəkətlər nisbətən az amplituda malik idi. Terrigen material Ukrayna qalxanı və Voronej anteklizində yuyulub gətirilirdi. Ehtimal ki, hövzə çöküntülərlə sürətlə dolurdu; çöküntülərin sürətlə yiğilması hövzənin dibinin çökməsi ilə kompensasiya olmurdu, bu da bataqlaşmış dənizyanı düzənliklərin əmələ gəlməsi və kömürlərin toplanması ilə nəticələnirdi.



Şek. 6. Son eyfel – Daş kömür mərhələsinin formasiyalarının yayılma sxemi.

*V.P. Kirikova və V.I.Qorski-Kruçininə görə, 1985, sadələşdirmələrlə.*

1 – örtüyün daha qədim çöküntüləri; 2 – çöküntü yığımı sahələri. Digər şərti işarələrə bax Şək. 2, 4-də.

*Strukturlar* (dairələrdəki rəqəmlər):

1 – Mezen sineklizi, 2 – Peçora sineklizi, 3 – Volqa-Ural anteklizi, 4 – Xəzəryanı sinekliz, 5 – Moskva sineklizi; 6–7 – Pripyat-Donetsk avlakogeni; 6 – Dnepr-Donetsk qrabeni, 7 – Pripyat qrabeni; 8 – Baltika sineklizi, 9 – Dobucönü qarılması, 10 – Lvov qarılması, 11 – Voronej anteklizi, 12 – Timan, 13 – Belarus anteklizi.

Dəniz əhəngdaşı formasiyası (vize – art mərtəbəsi) ( $C_1V_2-P_1ar$ ) platformanın mərkəzi və şərq hissələrində yayılmışdır. Bu formasiya dayaz dəniz hövzəsi şəraitində formalışmışdır. Formasiya Moskva sineklizinin daha çox çökmüş hissəsinə və Voronej massivinin cənub-şərq yamacına aid edilir və delta tipli çəpinə laylı qumdaşı, alevrolit, qumlardan ibarətdir ki, bu da fay sahəsinin yaxınlığı barədə xəbər verir.

Rifogen subformasiya (son karbon – art əşri) ( $C_3-P_1ar$ ) Uralönü çökəkliyinin “baryer” tipli mamır-hidraktinoid rifləri əmələ gələn qərb kənarı boyu izlənilir.

### Erkən perm – erkən trias etapı


**Reqressiv mərhələ.** Əhəngli rifogen formasiyanın yaranması ilə əvvəlki etap bitdi. Bununla platformanın stabil olaraq çökməsi dövrü (tranqressiv və inundasiya mərhələləri) bitdi və qalxma hərəkətlərinin üstünlüyü ilə şərtlənən hövzə reqressiyası başladı; qısamüddətli çökmələr bəzən platformanın xeyli hissəsini əhatə edirdi və bu ərazilərdə yenidən qısamüddətli transqressiyalar baş verirdi. Transqressiyadan nəticəsində asseldən art yarusuna qədər stratigrafik intervalı əhatə edən dəniz sulfat-karbonatlı formasiya ( $P_1ar-ar$ ) formalaşmışdır. Bəzi rayonlarda bu daha geniş ola bilər. Formasiya Uralönü çökəkliyində, Xəzəryanı çökəklikdə, Dnepr-Donetsç çökəkliyində və Mezen sineklizində yayılmışdır. Platformanın mərkəzi rayonlarında dəniz sulfat-karbonatlı formasiyanın toplanması ilə eyni zamanda ətraf zonalarda, aktiv çökmə sahələrində (kənar çökəkliklər, çökəklərdə) duzlu formasiyanın toplanması baş verirdi.

Duzun yiğilması ilə yanaşı qıtədaxili düzənliklərdə art-sakmar zamanının qırmızı rəngli terrigen formasiyası ( $P_1ar-s$ ) (kırmızı rəngli qumdaşlar, alevrolitlər, gillər) formalaşırdı.

Son perm dövrü laqun-qıtə və laqun-dəniz formasiyalarının əmələ gəlməsinə gətirmiş ümumi qalxmanın başlaması ilə əlamətdardır (şək. 7).

Ufa-Qazan zamanının laqun-qıtə qarışırəngli karbonat-terrigen formasiyası ( $P_2u-kz$ ) platformanın şərq yarısında yayılmış və deməl oları ki, bütün Volqa-Ural anteklizini, həmçinin Moskva sineklizinin şərq və şimal hissələrini, Uralönü çökəkliyini və Xəzəryanı sineklizi əhatə edir. Formasiya materikdaxili ovalıq şəraitində (məcra, delta çöküntüləri) toplanırdı.

Qazan əsrinin laqun-dəniz bozrəngli terrigen-karbonatlı formasiyası ( $P_2kz$ ) platformanın şərq vilayətlərində (Volqa-Ural anteklizi, Moskva sineklizi, Xəzəryanı çökəklik) yayılmışdır. Formasiya kəsilişinin aşağı hissəsi qumdaşı, alevrolit, gil, mergel və əhəngdaşılardan ibarətdir. Qazan əsrinin sonunda dəniz hövzəsi ümumi su sahəsindən ayrılmış, bu da duzlaşmanın güclənməsi və halogen formasiyanın toplanmasına səbəb olmuşdur.



Şek. 7. Son perm çöküntülərinin yayılma sxemi. N.S. Maliçə görə, 1987.

1 – bünövrənin və örtüyün daha qədim çöküntüləri yayılma sahələri; 2–6 – son perm çöküntülərinin yayılma sahələri: 2 – əhəngdaşı, dolomitlər, mergellər, gipslər, 3 – gipslər, 4 – duzlar (daş və kalium), 5 – qumdaşilar, 6 – gillər. Digər şətti işarələrə bax Şek. 1 – 6.

Tatar zamanının qıtə qarışıqrəngli karbonatlı-terrigen formasiyası ( $P_2t$ ) Moskva sineklizinin şimal-şərqində Volqa-Ural anteklizində, Uralönü çökəkliyində, Xəzəryanı çökəklikdə yayılmışdır. Bu formasiyanın inkişaf etdiyi ikinci sahə - Pripyat və Dnepr-Donetsç çökəkliyidir. Formasiya qırmızırəngli qumdaşilarla, oolit əhəngdaşilarla, gillərlə, alevrolitlərlə təmsil olunmuşdur.

Qarışıqrəngli kontinental terrigen formasiya ( $T_1$ ) Moskva sineklizi, Dnepr-Donetsç və Xəzəryanı çökəkliyin hüdudlarında yayılmışdır. Formasiya allüvial-prolüvial çöküntülər yığılan ayrı-ayrı izolə olmuş hövzələrdə toplanan qarışıqrəngli və bozrəngli qumlu-gilli çöküntülərlə

təmsil olunmuşdur. Dəniz trias çöküntüləri Xəzəryanı sahələrdə (Boqdo dağı rayonu) məlumdur.

### **Mezo-kaynozoy (alp) mərhələsi**

Platformanın inkişafının alp mərhələsi son triasdən dördüncü dövərə qədər zaman müddətini əhatə edir. Bu mərhələnin başlamasından əvvəl orta trias ərzində davam edən uzunmüddətli kontinental fasılə olmuşdur. Son triasla kontinental bozrəngli qumlu-gilli formasiya ( $T_3$ ) bağlıdır. Formasiya daha dolğun şəkildə Baltik sineklizində, Dnepr-Donetsk çökəkliyində və Xəzəryanı sineklizdə təmsil olunmuşdur. Formasiya qum və gillərdən, bəzi yerlərdə kömürlü gillərdən ibarətdir. Formasiyanın çöküntüləri humid iqlimində şirinsulu hövzələr şəraitində yişilirdi.

Alp zamanı tektonik hərəkətlərin fəallaşması platformanın bir hissəsinin çökməsinə səbəb oldu. Erkən yuradan başlayaraq platformada həm dəniz və həm də kontinental formasiyaların toplanması baş verir.

Leyas-doggerin kontinental bozrəngli kömürlü, qumlu-gilli formasiyası ( $J_{1-2}$ ) Mezen və Ukrayna sineklizlərində, Polşa-Litva sineklizində, Brest çökəyinin cənub-qərbində, Lvov çökəkliyinin şimalında, Xəzəryanı sineklizin şərqində məlumdur. Bunlar alluvial, proluvial və göl çöküntüləri, suyun müvəqqəti baslığı sahillərin çöküntüləridir.

Həmin zamanın dəniz qumlu-gilli formasiyası Xəzəryanı çökəyinin qərb hissəsində Ulyanov-Saratov sineklizində və Ukrayna sineklizində yayılmışdır. Bu formasiya tərkibində siderit və dəniz faunalı əhəngdaşlarının seyrək ara qatları olan bozrəngli qumlu-gilli qatlarla təmsil olunur.

Son yurada transgressiyanın genişlənməsi baş verir. Dəniz platformaya şimaldan arktik hövzədən, qərbi Avropa hövzələri tərəfdən Polşanı və Pripyat çökəkliyini keçərək və cənubdan (Qafqazdan) yayılırdı. Bu zaman tərkibində yanar şistlər subformasiyası olan dəniz terrigen-karbonatlı formasiya ( $J_3$ ) formalasır. Platformanın cənub-qərbində, Lvov çökəkliyində və Ukrayna sineklizində silisiumlaşmış, oolit, mercan-rif əhəngdaşları yayılmışdır. Platformanın qalan sahəsində formasiya tərkibində qlaukonit qumlarının və fosforitlərin, daha az hallarda isə zəngin və rəngarəng dəniz faunalı mergel və əhəngdaşlarının ara qatları olan boz və tünd-boz karbonatlı gil qatları ilə təmsil olunmuşdur. Bu tip kəsiliş üçün coxsayılı fasılələr səciyyəvidir. Formasiyanın çöküntüləri humid iqlim zonasında dərin olmayan epikontinental dəniz, platformanın şərqində isə dəniz – boğaz şəraitində toplanırdı. Platformanın şərq vilayətlərində gillərdə yanar şistlərin ara qatları rast gəlinir.

Son kimericdə platformanın cənub hissəsinin qalxması baş verir ki, bu da Krim-Qafqaz vilayətini əhatə edən titonönü qırışılılığı ilə əlaqədardır. Dəniz repressiyaya məruz qalır və dəniz rejimi laqun-continental rejimlə əvəz olunur ki, bu da öz növbəsində kimeric-volqa mərtəbəsində tərkibində gips kristalları və əhəngdaşı birləşmələri olan xırda dənəli qumdaşı, alevritlərlə təmsil olunmuş müvafiq formasiyaların ( $J_3km\text{-}v$ ) əmələ gəlməsinə səbəb olur.

Erkən təbaşirdə dəniz çöküntü yiğilması bərpa olunur. Berrias – aptın dəniz qumlu-gilli formasiyası ( $K^{b-a}$ ) Moskva sineklizi hüdudlarında, Voronej anteklizinin şimal-qərb və mərkəzi hissələrində, Xəzəryanı sineklizdə və Skif plitəsi hüdudlarında yayılmışdır. Ərazinin əksər hissəsində formasiya boz, alevrolit, qumlu, mikali gillərlə və bunlarla laylaşan, daxilində fosforit şışləri olan qlaukonit-kvars qumların ara qatlarının müşahidə olunduğu çəp laylı kvars qumları ilə təmsil olunmuşdur. Formasiyanın toplanması dərin olmayan dəniz hövzəsi şəraitində baş verirdi.

Son albda mezozoyda ən iri olan transgressiya başladı, və bu zamandan da çöküntü yiğilması yalnız platformanın cənub hissəsində baş verir. Alb-senomanın dəniz qumlu qlaukonit-kvars fosforitli formasiya ( $K_1^{a1} - K_2^c$ ) platformanın, Ukrayna qalxanı istisna olmaqla, bütün cənub yarısını əhatə edir (şək. 8).


Son təbaşirdə transgressiya genişlənmədə davam edirdi ki, bunu dəniz mergel-təbaşir formasiyanın geniş yayılması sübut edir. Platformanın çöküntü örtüyündə belə formasiya bir dəfə əmələ gəlmişdi. Mergel və yazı təbaşirindən başqa formasiyanın tərkibində əhəngdaşı, silisiumlu süxurlar da qeyd olunur.

Mergel-təbaşir qatının böyük qalınlığı və onda fasılələrin olmaması, üzvi qalıqların pelagik xarakteri dəniz hövzəsinin sabitliyindən, onun xeyli dərin olmasına və çöküntü toplanma şəraitinin stabilliyindən xəbər verir. İrsi olaraq Skif plitəsinin strukturları olan Ukrayna və Xəzəryanı sineklizləri, Ulyanov-Saratov çökəkliyi inkişaf edirlər. Həmin zamanda Lvov çökəkliyinin yerində yaranan Lvov muldası və Qaradənizyanı çökəkliyi ayrılır.

Qısamüddətli fasılədən sonra (maastricht – dat) platformada yeni transgressiya başladı. Bu transgressiya son tabaşirdəkinə nisbətən daha az sahə əhatə etdi.

Paleosenin dəniz silisium-karbonatlı formasiya ( $P_1$ ) Xəzəryanı sineklizinin cənubunda və Qaradənizyanı çökəklikdə yayılmışdır. Bu formasiya qlaukonit qumları və opokalarla; Qaradənizyanı çökəklikdə – əhəngdaşlarla təmsil olunmuşdur. Eosenin dəniz qumlu-gilli formasiyası ( $P_2^{1-2}$ ) həmin strukturlar daxilində, lakin daha geniş yayılmışdır.

Ukrayna qalxanının hüdudlarında dəniz formasiyaları ilə eyni zamanda kontinental kömürlü çöküntülərin ( $P_2^{1-2}$ ) əmələ gəlməsi də baş verir. Paleogenin sonunda Ulyanov-Saratov çökəkliyinin inkişafı yekunlaşır. Oliqosen – erkən miosendə Qafqaz geosinklinalı qapanır. İçində maykop formasiyasının bitumlaşmış gillərinin qalın qatları toplanan ön çökəkliklər formalaşır. Erkən miosenin sonunda Ukrayna sineklizinin inkişafı yekunlaşdır.



Şək. 8. Mezo-kaynozoy çöküntülerinin yayılma sxemi. T.Y. Krivskaya, M.S. Mesejnikova, Y.D. Maraxovskayaya görə, 1985.

1 – transgressiv formasiyaların yayılma sahələri; 2 – rifleyaqadorki bunövrənin çıxışları, 3 – hasiyələndirən geosinklinallar, 4 – paleozoy çöküntülerinin yayılma sahələri. Strukturlar (dairələrdəki rəqəmlər):

1 – Peçora sineklizi, 2 – Mezen sineklizi, 3 – Vyatka-Kama çökəkliyi, 4 – Moskva sineklizi, 5 – Baltika sineklizi, 6 – Ukrayna sineklizi, 7 – Voronej anteklizi, 8 – Ulyanovsk-Saratov qarılması, 9 – Xəzəryani sineklizi, 10 – Qarađonizyanı çökəkliyi. Digər şərti işarələrə bax şək. 2-də.

Bələliklə, biz qeyd edə bilərik ki, Rus platformasının inkişafında bir-birini əvəz edən tektonik rejimlərin müəyyən mərhələləri nəzərdə çarpır.

*İlkin-qabıq* rejimi (katarxey, 4000-3500 mln. ildən qədim) ilkin kontinental litosferin formalaşması vaxtına uyğundur. Kola yarımadasında və Kareliyada təpiilmiş reliktlərə əsasən demək olar ki, qabıq bazalt maqmasının ayrı-ayrı qırılmalarla səthə çıxmazı ilə əlaqədar mürəkkəbləşmiş bloklarda yayılmış diorit-tonalit və anorozit tərkibli süxurlardan ibarət idi.

*Proteoinksinkinal* (arxey) rejim geoloji şəraitin və tektonik mühitin həmcinsiyyi ilə səciyyələnir; bu şərait platformanın bütün geniş ərazisində eynidir. İri dairəvi strukturlar (tektonomərkəzlər) mürəkkəbqırısqılı strukturlarla haşıyələnir. Arxey süxurların ən dərin təkrar kristallaşması qabığın arxeydə inkişafını yekunlaşdırın maqmatizm və metamorfizm proseslərinin intensiv olmasından xəbər verir.

*Proteoinksinkinal* rejim erkən proterozoya (3000-2300 mln. il əvvəl) xas idi. 3000-dən – 2600 mln. ilə qədər zaman müddəti protogeosinklinal rejim özünü xüsusən bürüzə verdiyi müddət idi. Arxey qabığında bünövrəni parçalamış və çöküntü-vulkanogen qatlardan ibarət xətti çökəkliklərin (proteoinksinkinalların) yaranmasını müəyyən etmiş qırılmalar yaranır. Proteoinksinkinallar birlikdə nüvələrində arxey bünövrəsinin sabit massivlərini (kraton) saxlayan geosinklinal qurşaqlar əmələ gətirir. Proterozoyu yekunlaşdırılmış 2600-2300 mln. il zaman müddəti həm geosinklinal və həm də orogen rejimləri özündə cəm edirdi. Geosinklinal rejim protogeosinklinal qurşaqlarda saxlanırıdı. Qurşaqlarda çöküntü yığıılması rejimi miogeosinklinala yaxın idi. Arxey kratoni terrigen material mənbəyi idilər.

*Protoorogen* rejim (2300-1600 mln. il əvvəl) kratoni sahələrinin protogeosinklinalların inkişafının yekunlaşması (qapanması) hesabına genişlənməsini şərtləndirdi. Protoorogen rejim Rus platformasının xeyli hissəsində yayılmışdır. Geosinklinal hərəki qurşaq (svekfennidlər) platformanın qərbində, cənub-qərbində və cənubunda yayılmışdır. Erkən proterozoyun sonuna doğru svekfən strukturlar qapandı. Bu dövrün fərqli cəhəti platformada nəhəng bazalt vulkanizmi, intruziv maqmatizmlə müşayiət olunan qırılma-qaya hərəkətlərinin geniş vüsət almasıdır. Qırılmaların yanında qrabən-sinklinallar və muldalar inkişaf edirdi ki, bunrada da terrigen və kontinental-dəniz qatları yığılırdı.

Örtüyün formalaşmasına keçid ani və kəskin deyildi. Avlakogen rejim (1650-680 mln. il) geosinklinal inkişaf mərhələsindən platforma

inkişaf mərhələsinə keçid dövrü idi. Avlakogenlər metamorflaşmamış çöküntülərdən təşkil olunub.

Plitə rejimi (680 mlн. il əvvəl və indiki zamana qədər) tipik platforma rejimidir. Bu rejim antekliz və sineklizləri formalasdırıran zəif şaquli hərəkətlərin üstünlüyü ilə səciyyələnir.

## Faydalı qazıntılar

Rifeyeqdərki bünövərə ilə bir sıra yataqlar əlaqədardır.

*Dəmir.* Dəmir yataqlarının əksəriyyəti dəmir filizi kvarsitləri formasiyasına və bunlarla bağlı olan aşınma zonasındaki oksidləşmiş filizlərə aiddir. Ukrayna qalxanında və Voronej anteklizində (Krivoy Roq və Kursk maqnit anomaliyası yataqları) bu yataqlar daha çoxsaylıdır.

*Xromitlər.* Xromitlər platformanın bünövrəsinin strukturlarında məlumdur və bazit və ultrabazitlərlə əlaqədardır. Xromit filizləri (xromşpinelidlər və xromlu maqnetitlər) Voronej anteklizində və Ukrayna qalxanının qərb hissəsində aşkar olunublar.

*Nikel, mis.* Platformanın bünövrəsində mis-nikel yataqları biotit-hiperbazit maqmatizmi ilə əlaqədardır. Bu, Baltik qalxanı üzərində Kola yarımadasındaki yataqlardır (Peçenqa, İmandra, Kuoloyervi, Külekli Qurşaq, Voronej anteklizi rayonlarıdır).

*Kükürd kolçedani.* Pirit-pirrotin yataqları Baltik qalxanının spilit-keratofirləri ilə əlaqədardır.

*Qurğunun – sink.* Bu metallar assosiasiyası bünövrənin avlakogenlərlə mehdudlaşmış hissələri ilə əlaqədardır. Filizləşmə Baltik qalxanının şərq hissəsində məlumdur və kvars-barit-kalsit damarları ilə əlaqədardır.

Voronej anteklizində qurğunun və sink sulfidli kvars damarları ilə əlaqədardır.

*Qalay, volfram, molibden, zirkonium.* Bu metallar platformanın qalxanlarında (Kareliya, Azovyanı) geniş yayılmışlar. Əksər hallarda bu metallar skarnlarda cəmləşirlər.

Muskovit, keramika xammalı muskovit və keramik peqmatit formasiyaları ilə əlaqədardır. Mikali peqmatitlər Ağ dəniz sahillərinə (Şimali Kareliya) meyl edirlər. Bunları keramik peqmatitlər sahəsi haşıyəleyir. Ukrayna qalxanında nadir metalli-çöl şpatı peqmatitləri yayılmışdır (Azovyanı).

*Floqopit.* Flaqopit yataqları rifeyeqdərki bünövrəni yaran ultraəsasi qələvi sükurlarla və paleozoy karbonatları ilə əlaqədardır. Daha çox Kareliya yataqları (Kovdor, Vuoriyarvi) məlumdur.

*Giltorpaq xammalı.* Giltorpaq mineralları platformanın bünövrəsində geniş yayılmışlar (Baltik, Ukrayna qalxanları, Voronej və Belorus anteklizi). Bir çox hallarda kianit-sillimanit minerallaşması qrafitlə müşayiət olunur.

*Qrafit* qrafit qneysləri və şistlərlə əlaqədardır. Qrafit yataqları Ukrayna qalxanında (Azovyanı, Podolye) məlumdur.

Rifey bünövrəsi vilayətlərindən daha çox Şimali Timan tədqiq olunmuşdur; digər vilayətlər basdırılmışlar və onlar haqqında faktiki material çox deyil. Timanda rifeylə əlaqədar dəmir, titan, niobium, molibden, nikel, kobalt, qalay, mis, sink, qurğuşun filizləri məlumdur. Timan regionunun rifeyi hələ tam tədqiq olunmamış və öz proqnoz qiymətləndirilməsini gözləyir.

Volqa-Ural anteklizi hüdudlarında rifey qatlarında neftin qeyri-sənaye axını müəyyən edilib.

Vend – erkən kembriy – erkən eyfelin platforma örtüyündə həmçinin qara, əlvən metallar, kömür, neft və s. yataqları yayılmışdır.

*Dəmir.* Son eyfel – erkən trias dövrünün bütün mərhələlərində inkişaf etmiş çöküntü filizləri geniş yayılmışdır. Bunlar Timan, Voronej anteklizi və Moskva sineklizi filizləridir. Onlar üçün boksitlərlə (erkən karbon) assosiasiya xasdır. Erkən trias üçün Yuxarı Volqa, Kama, Viçeqda hövzələrində, Ümumi Sırt rayonunda dəmir filizləri yataqları səciyyəvidir. Mezozoy-kaynozoy mərhələsi dəmir filizlərinin intensiv toplanması ilə səciyyələnir. Filizlər kontinental formasiyalarla (Dnepr-Donetsç çökəkliyi, Karpatönü çökəyi – şamozitlər, siderirlər, dəmirli qumdaşları) əlaqədardır. Bu yataqlar son trias – erkən yura süxurları ilə əlaqədardır. Dəniz formasiyasına (son yura – erkən təbaşir) məxsus yataqlar Moskva sineklizinin cənubunda (Tula, Lipetsk vilayətləri, Okayanı və Ryazan dəmir filizi rayonları) var. Bu tip dəmir filizlər geniş yayılmış, dayaz yatırlar, tərkiblərdə dəmirin miqdarı yüksəkdir. Son təbaşir süxurları ilə Xopyor rayonundakı (Voronej anteklizinin şərq yamacı) yataqlar əlaqədardır. Paleogenin oolit dəmir filizləri Kerç-Azovyanı rayonda işlənilir.

Dəmirin bütün məlum olan yataqları və filiz təzahürləri ya platformanın kənarlarında, kənar qırılmaları ilə birləşmə zonalarında, yaxud da qalxan və anteklizlərin yamaclarında yerləşmişlər. İkinci halda daha iri yataqlar müşahidə olunur. Dəmirin konsektivasiya olunmasında dəmirin başlıca tədarüküsü olan aşınma qabıqlarının əmələ gəlməsi üçün şərait yaranan yüksək temperatur və nəmişlik böyük rol oynayır.

*Manqan.* Vend çöküntülərində manqan yataqları o vaxtin kontinentdaxili su hövzələrinin çökəklikləri ilə əlaqədardır. Orta-son paleozoy dövrünün regressiv mərhələsində (assel əsri) şimal-qərbi Donbasda və Rus platformasının cənub-şərqindəki yataqlar

formalaşmıştır. Mezozoy-kaynozoy çöküntü toplanmasının regressiv mərhələsində manqan yataqları son paleogen (oliqosen) və neogen ərzində formalaşmışlar. Dəmir yataqlarında olduğu kimi, manqan yataqları da Ukrayna qalxanı yamaclarına meyl edirlər ki, burada yerləşən sükurlar filiz materialının əmələ gəlməsi üçün başlıca mənbə rolunu oynayırlar. Rus platformasının Uralönü və Karpatönü çökəkliklərinə keçid zonalarda manqanın ikinci tip yataqları mövcuddur.

*Titan*. Prolüvial-delta və sahilyanı-dəniz tipli titan mədənləri orta-son paleozoy dövründə Timanda, Voronej anteklizinin haşiyəsi boyu, Moskva sineklizinin cənub və şimal-qərb qanadlarında yayılmışdır. Sahilyanı-dəniz tipli mədənlər geniş yayılmış və mezozoy-kaynozoy dövrünün bütün mərhələlərində əmələ gəlmişlər.

*Boksitlər* orta-son paleozoy dövrünün transgressiv və inundasion mərhələlərinə və mezozoy-kaynozoy dövrünün transgressiv mərhələsinə aid edilir. Vizey boksitləri Tixvin şəhəri rayonunda, Voronej anteklizi yamaclarında, Pripyat çökəyində və Timanda məlumudur.

*Təbii kükürd*. Küktürd yataqları platformanın Uralönü çökəyi ilə, Xəzəryanı sineklizlə qovuşduğu yerlərə meyl edir, Donbasda, Dnepr-Donetsk və Qaradənizyanı çökəkliklərində, Karpatyanı çökəklikdə məlumudur. Küktürd kunqur və ufa əsrlərinin duz formasiyalarının çöküntülləri ilə əlaqədardır.

*Fosforitlər*. Fosforitlərin formalaşması platformanın plitə inkişaf mərhələsi ərzində baş verirdi. Ən qədim fosforitlər son vendə aid edilir. Fosforit yataqları Ukrayna qalxanının qərb yamacında Dnestr çayı vadisində məlumudur.

Platformanın şimal-qərbində inkişaf etmiş ordovikin dəniz şistli-qumlu formasiyasına aid fosforitlər daha geniş yayılmışlar.

Fosforitlərin əmələ gəlməsinin üçüncü mərhələsi son yura – son təbaşirə aiddir. Fosforitlər qlaukonit-kvars horizontlarına aid edilir. Bu, Moskva, Ulyanov vilayətləri və Ukraynanın yataqlarıdır.

*Kömür*. Kömürlü çöküntülər (Moskvaaltı hövzə) erkən karbonun boksit-kömürülü formasiya çöküntülləri ilə əlaqədardır; kömürlü yataqlar linzayabənzər şəkildə yayılmış və dənizyanı bataqlaşmış düzənliliklər şəraitində formalaşmışlar. Volqa-Kama rayonunda həmin dövrün yataqları çoxsaylı kömür qatlarının mövcudluğu ilə səciyyələnir. Bu qatlar çökəkliklərin kənar hissələrində formalaşmışlar.

Paralik formasiyanın kömürü Pripyat-Dnepr, Donetsk çökəkliyində və Lvov çökəyində geniş yayılmışlar. Kömürün yüksələşdirilməsi sahilyanı-kontinental şəraitdə, böyük olmayan şirinsulu, bataqlılışmış, periodik olaraq dəniz basmış su hövzələrində baş verirdi.

Regressiv mərhələ ərzində platformada əsasən paleogen yaşılı karst çökəklikləri ilə əlaqədar olan qonur kömür yataqları formalaşındı.

*Yanar sistlər.* Yanar sistlərin ilk toplanması erkən ordovik dəniz formasıyası ilə əlaqədardır. Yura çöküntüləri ilə platformanın şərq hissəsində yayılmış Volqa mərtəbəsinin sistləri əlaqədardır.

*Dəş duz* dayaz dəniz çöküntüləri ilə əlaqədardır.

Kontinental, terrigen və karbonatlı-terrigen formasıyaları üçün mis, qurğuşun, sink səciyyəvidir.

*Mis mineralallaşması* Dnestryanı və Cənubi Uralyanıda inkişaf etmişdir. Dnestryanıdakı misli çöküntülər materikdaxili ovalıq düzənlilikinin qırmızı rəngli çöküntüləri arasında yatan erkən devon alluvial törəmələri ilə əlaqədardır. Misli qumdaşı təbəqələri son dərəcə qeyri-bərabər paylanmışlar. Cənubi Uralyanı hüdüdlərində mis filizləşməsi son perm karbonatlı-terrigen formasıya süxurlarında müəyyən edilmişdir. Bu təbəqələr həmçinin alluvial çöküntülərlə əlaqədardır. Mis mineralallaşması ilə qismən qurğuşun-sink mineralallaşması da əlaqədardır.

Uralyanı ərazi dünyada yeganə əyalətdir ki, burada volkonskoitin - tərkibində xrom olan mineralin yüksək miqdarı müəyyən edilmişdir. Volkonskoit tatar kontinental karbonatlı-terrigen formasıyası süxurlarında linzaşəkilli cisiimlər əmələ gətirən qumdaşı və konqlomeratların sementinin tərkibinə daxildir.

#### *Müstəqil yoxlama üçün suallar*

1. Rus platformasının sərhədləri.
2. Rus platformasının əsas struktur elementləri.
3. Platformanın bünövrəsinin formalaşma mərhələləri; bu mərhələlərin hər birinin səciyyəvi əlamətləri.
4. Platformanın örtüyünün formalaşma mərhələləri və bu mərhələlərin hər birinin səciyyəvi əlamətləri.
5. 1:2 500 000 miqyaslı geoloji xəritədə mətndə qeyd olunmuş bütün strukturları tapın və onların xarakteristikasını əsaslandırın.
6. Platformanın bünövrəsi və örtüyü ilə hansı faydalı qazıntılar əlaqədardır?

## SİBİR PLATFORMASI

### **Yerləşməsi, sərhədləri və əsas struktur elementləri**

Sibir platforması tamamilə Rusyanın tərkibinə daxildir. Düzənlilik relyef forması üstünlük təşkil edən Rus platformasından fərqli olaraq, Sibir platformasında təpəlik və yayla formaları üstünlük təşkil edir. Sibir platforması uzun müddət Rus platformasına nisbətən daha az tədqiq olunmuş qalırdı. Platformanın cənub rayonları bu rayonların sənaye əhəmiyyətinə görə (kömür, daş və kalium duzları, mika, qrafit, qızıl hasilatı) daha yaxşı məlum idi. Son 50 il ərzində Sibir platformasının tədqiqi daha sürətlə gedirdi. Belə ki, Sibir platformasında kembrinin


mərtəbə bölgüsü işlənmiş, vendin – kembriy, ordovik, silur və bir sıra digər sistemlərin sərhəd çöküntülərinin dayaq kəsilişləri təsvir olunmuş, son proterozoy və ya baykal qırışılığının təzahürleri öyrənilmişdir.

Sibir platforması termini akademik A.A.Borisjak tərəfindən ikimərtəbəli quruluşlu Şərqi Sibir geoloji regionunu işaret etmək üçün 1923-cü ildə daxil edilmişdir. Bünövrənin alt mərtəbəsi erkən kembriy kristal süxurlarından, üst mərtəbəsi isə son kembriy, paleozoy, mezozoy və kaynozoyun çöküntü və vulkanogen-çöküntü qatlarından əmələ gelmişdir. Platformanın sərhədləri tədqiq olunma prosesinin gedişində dəfələrlə dəyişmişdir.

Nəzərdən keçirilən region Şərqi Sibirin mərkəzi və şimal hissələrini tutur və qərbdə Yenisey və şərqdə Lena və Aldan arasında yerləşmişdir. Qərbdə bu ərazi Qərbi Sibir plitəsi ilə hüdudlanır, cənub-qərbdə və cənubda Yenisey qalxımının dağ əmələgəlmələri – Şərqi Sayan sistemi (Sayan-Yenisey qırışılıq vilayəti) və Baykal-Patom dağlığı ilə, şərqdə Verxoyansk sıra dağları (Verxoyansk-Çukot qırışılıq vilayəti) ilə əhatə olunmuşdur. Şimalda platforma Taymir-Severozemelsk qırışılıq vilayəti ilə hüdudlanır (şək. 9).

Sibir platforması 4 mln. kv. km-dən çox ərazini əhatə edir. Platformanın bünövrəsində arxey qayaları (qaymaları) seçilir. Bu qayanın hər biri müxtəlif tipli və müxtəlif yaşılı arxey strukturlarının birləşməsidir. Arxey qayaları arasında protogeosinklinal və protoorogen qurşaqları yerləşir. Bünövrəni təşkil edən müxtəlif yaşılı blokların birləşmələri periodik olaraq fəallaşırı və platformanın çöküntü-vulkanogen örtüyünün fasiya və qalınlıqlarının (мощность) paylanması bir çox cəhətcə müəyyən edir, və həmçinin müxtəlif tərkibli maqmanın və maqmanı müşayiət edən uyğun filiz minerallaşmalarının ötürücüsü rolunu oynayır.

Örtüyün quruluşunda çöküntü, vulkanogen-çöküntü və maqmatik süxurlar iştirak edir. Bu süxurlar bir sira struktur yarus əmələ gətirir ki, platformanın struktur yenidənqurma dövrlərində formasiyaların bir-birini əvəz etməsi bu mərtəbələrin hüdudlarına aid edilir. Hər bir struktur mərtəbə platformanın müasir eroziya kəsiyində antekliz, monokliz, sinekliz, avlakogen, perikratonlar əmələ getirir. Struktur mərtəbələrin formalaşması dövrünün ilkin (transpressiv) mərhələsində terrigen, orta (inundasion) mərhələsində karbonat və terrigen-karbonat, son (repressiv) mərhələsində vulkanogen-çökəmə, kömürlü, molaslı və sulfat-karbonat, son (emersiv) mərhələsində isə aşınma qabığı və vulkanogen formasiyalar yığıldı. Bir qayda olaraq, Sibir platforması bu platformanı hüdudlaşdırıran müxtəlif yaşılı qırışiq və qırışiq-üstəgəlmə strukturlarından müxtəlif yaşılı qırılma zonaları, kənar tikişlər və üstəgəlmələr ilə ayrıılır.



Şek. 9. Sibir platformasının rayonlara bölünmə sxemi:

1 – qalxan və qalxımlar: A – Anabar, A<sub>1</sub> – Olenek, B – Aldan qalxanının özü, B<sub>1</sub> – Stanovoy oblastı; 2 – qalxanların və qədim qırışılıq sahələrinin yamaclarının çökmləri: V – Ortalena monokлизi, V<sub>1</sub> – Yudom-May çökəkliyi, Q – Baykalyantı monokлиз, D – Yeniseyyani monokлиз, 3 – sineklizlər: E – Anqara-Taseyev, J – Vilyuy, Z – Tunqus; 4 – qarşımalar: I – Verkoyanyani, K – Lena-Anabar, L – Xatanq-Pyasin (Yenisey-Xatanq), M – Anqara-Vilyuy, M<sub>1</sub> – Sayanyani; 5 – avlakogenlər (dairələrdəki rəqəmlər): 1 – Uc, 2 – Vilyuy, 3 – Irkineyev; 6 – çökəkliklər: a – Çulman, b – Tokin, v – Rıbinsk, q – İrkutsk; 7 – Popiqay astroblemi; Q.s. – qırışılıq sahəsi.

Platformanın şərq və şimal-şərq sərhədləri Verkoyanın cavan son paleozoy-mezozoy qırışılıq sistemi ilə müəyyən edilir. Platformanın sərhədi Aldan və Lenanın vadiləri boyu, əsasən onların sahilləri boyu platformanın örtüyü üzərinə üstəgəlmış plastinlər sistemi əmələ gətirən Verkoyanyanı kənar tikişi ilə uzanır. Daha sonra sərhəd demək olar ki, düz bucaq altında dönür və Cənubi Verkoyanın Sette-Daban

antiklinorisinin üstəgəlmələr sistemi boyu davam edir.  $57^{\circ}$  şm.en. dairəsindən cənubda platformanın sərhədi cənub-qərbə yönələrək, Aldan-Stan qalxanını Amur-Oxot mezozoy qırışılıq vilayətindən ayırrı. Platformanın kənar tikişi relyefdə Cuqcur sıra dağları ilə ifadə olunur. Daha sonra sərhəd, demək olar ki, tam uzunluq dairəsi istiqamətləi uzanma xarakteri alır və Aldan-Stanovoy qalxanını Amur-Oxot vilayətinin mezozoidlərindən ayıran Şimali Tukurgın qırılması boyu uzanır. Tındı şəhəri rayonunda sərhəd cənub-qərbə doğru sərt döñərək Olekma çayının mənbəsinə doğru keçir, sonra isə Vitima çayının orta axımı rayonunda şimala dönür və Stanovoy qalxımının cənub-qərb hissəsini əhatəyə alır. Daha sonra sərhəd şimal-şərqə və şimala keçir, Patom çayının mənsəbinin yaxınlığında demək olar ki, Lena çayına çatır, sonra Baykal və Primorsk sıra dağlarının qərb kənarları boyu Baykal gölünün cənub-qərb qurtaracağına keçir. Burada platformanın sərhədi yenidən sərt əyilir və Şərqi Sayan qırışılıq-qayma törəməsinin kənarı boyu şimal-qərb istiqamətində uzanır. Platformanın qərb sərhədi Yenisey qalxımını rəvan şəkildə əhatələndirir. Podkamennaya Tunquskanın mənsəbindən Yenisey körfəzinə qədər sərhəd Yeniseyin vadisi boyunca keçir. Platformanın sərhədi intensiv maqnit maksimumu ilə və ya ağırlıq qüvvəsinin anomaliya zolağı ilə üst-üstə düşür. Bu geofiziki anomaliyalar ya dərin qırılma zonaları kimi və yaxud Yenisey qalxımının ofiolit qurşaqlarının davamı kimi izah olunur.

Platformanın şimal-qərbində sərhəd Qərbi Sibir plitəsinin mezo-kaynozoy örtüyünün altına batan Taymir strukturları ilə müəyyən edilir. Platformanın şimal sərhədi Taymirin qırışılıq sisteminin cənub sərhədi boyu keçir. Rifev və fanerozoyda Taymir və Şimal Torpaq avlakogen strukturları əmələ gətirməklə platforma tipi üzrə inkişaf etmişdir. Trias və Yuranın sərhədlərində Taymir tağ-qayma qalxmaları, qırışılıq və maqmatizmə məruz qalmışdır. Qeyd etmək lazımdır ki, bəzi tədqiqatçılar Şərqi Sayan, Yenisey qalxımı və Taymirin törəmələrini Ural-Monqol qurşağının platformaya bitişən ən qədim zonaları kimi nəzərdən keçirirlər. Son zamanlar belə bir fikir yayılır ki, bu dağ törəmələrini Ural-Monqol qurşağı və Sibir platforması arasında aralıq, sərhəd (meqaplatforma) oblastları kimi baxılmalıdır. Müəlliflər məhz bu fikri əsas tuturlar.

### **Struktur rayonlaşdırma**

Sibir platformasının quruluşunda qalxanlar, qalxımlar və qalxanların yamacları, sineklizlər, avlakogenlər, üstəgəlmə yura-təbaşir çökəklilikləri ayrırlar (bax şək. 9).

*Anbar qalxanını* bəzi tədqiqatçılar qərbdən Tunqus sineklizi, cənubdan Vilyuy, şimal və şərqdən müvafiq olaraq Lensk-Anbar və Verxoyanönü çökəklikləri ilə əhatə olunmuş Anabar-Olenek anteklizinin bir hissəsi kimi qəbul edirlər. Anabar-Olenek anteklizi hüdudlarında iki iri qalxma seçilir: Anabar qalxanının özü və Olenek qalxması. Anabar qalxanının daxilində arxey metamorf kompleksləri nəzəri cəlb edir. Anabar qalxanının yamacları qərbə, cənuba və şərqa doğru hamar şimala doğru isə sərt kəsildir. Bunlar alt paleozoyun çöküntülərindən əmələ gələn qalxmalar və çökəkliklərlə mürəkkəbləşir. Anabar qalxmasının şimalında dünyada ən iri Popiqay astroblemi – paleogen yaşlı meteorit krateri yerləşir.

*Olenek qalxması* demək olar ki, izometrik dairə formasına malikdir. Bu qalxma erkən proterozoy bünövrəsi üzərində yerləşən rifey, vend və kembri çöküntüləri ilə mürəkkəbləşmiş və bir sıra çoxsaylı qırılmalarla parçalanmışdır. Bir sira daha kiçik mulda və qalxmalar seçilir.

*Aldan-Stanovoy (Aldan) qalxanı* qərbdən Baykal-Patom dağlıq sahəsinin son proterozoy qırışış strukturları ilə hüdudlanır. Cənubda qalxanın sərhədi bu qalxanı rifey və vend-erkən paleozoy yaşlı strukturlardan ayıran tikiş qırılmaları zonaları üzrə keçirilir. Şimala doğru *Aldan-Stanovoy qalxanı* maili olaraq Srednelensk monoklizinin çöküntüləri altına batır. Qalxan erkən arxeyin yüksək dərəcədə metamorflaşmış kompleksləri, həmçinin son arxeyin yaşıl-daş çökəklikləri komplekslərindən ibarətdir. Qalxanın üzərində arxey bünövrəsinin çıxıntıları arasında erkən proterozoyun asimetrik çökəkliyi yerləşmişdir. Qalxanın daxilində şimal hissəsini cənub hissəsindən ayıran Stanovoy qırılması seçilir. Qalxanın cənub hissəsində mezozoy-kaynozoy qayma hərəkətləri və maqmatizm özünü daha intensiv bürüzə vermişdir, ki bu hərəkətlər nəticəsində də yura çöküntülərindən ibarət Tokin, Çulman və digər çökəkliklər yaranmışdır.

*Tunqus sineklizi* – platformanın qalınlıklarını sineklizin cənubunda 500 m-dən mərkəzi və şimal hissələrində 2000 m-ə qədər dəyişən, alt triasın tuf-lava törəmələrindən ibarət olan ən iri strukturudur. Sinekliz – Putoran platosunu əmələ getirən müasir tağ qalxımına cəlb olunan nəhəng mənfi strukturudur. Alt triasin çöküntüləri sineklizin təməlinin quruluşunda iştirak edən paleozoy çöküntüləri ilə təmsil olunmuş müxtəlif platforma strukturları üzərində yatır. Sinekliz qərbdən Yenisey qırılmaları zonası ilə məhdudlanır. Bu zona ilə Turuxanskdan Norilskə qədər uzanan bir sira qalxmalar və mulda ilə əlaqədardır. Şimal-şərqdə Tunqusk sineklizi Anabar-Olenek anteklizi ilə, şimalda Xatanq-Pyasin, cənubda Anqar-Vilyuy çökəklikləri ilə hüdudlanır. Sineklizin daxilində şimal-qərbdə, mərkəzdə və cənubda iri çökəkliklər seçilir.

*Vilyuy sineklizi* – qalınlıqları bir neçə min metrə çatan yura və təbaşir çöküntülərindən əmələ gəlir. Sinekliz Verxoyanyanı çökəkliyə doğru açılır. Şimal-qərb, cənub və cənub-şərq qanadları mailidir və Anabar-Olenek anteklizi, Orta Lena monoklizi ilə məhdudlanır, qərbdə isə sinekliz Anqara-Vilyuy çökəkliyi ilə bitişir.

*Orta Lena monoklizi* Aldan-Stanovoy qalxanından şimalda, tədricən enən arxey bünövrəsi üzərində yerləşir. Monokliz rifey, vend, kembri, qərbdə isə - ordovik, silur və devonun çöküntülərindən ibarətdir. Daha sonra şimala doğru Orta Lena monoklizinin çöküntüləri Vilyuy sineklizinin cənub qanadının yura çöküntülərinin altına batır. Orta Lena monoklizinin cənub-şərq hissəsində Yudomo-May çökəkliyi yerləşir. Onun şərqi sərhədi bu monoklizi qonşu Verxoyan qırışılıq sistemindən ayıran qırılma və üstəgəlmələrlə müəyyən edilir. Çökəklik qalınlıqları 2000 km çatan rifey-vend və kembri çöküntülərindən əmələ gəlmişdir.

*Baykalyani monokliz* Baykal-Patom qalxımının qərb kənarı boyu, bir sıra qırılma və üstəgəlmələr boyunca yerləşir. Monokliz vend, kembri və ordovikin qalın qatından əmələ gəlib. Bu qat şimal-qərbə, qərbə doğru enərək, Tunqusk və Anqara-Taseyev sineklizləri ilə məhdudlanır. Monoklizin cənub hissəsində ensiz xətti qalxmalarla ayrılmış geniş müstəvi çöküntülər seçilir.

*Anqara-Taseyev sineklizi* vend və paleozoyun çöküntülərindən ibarətdir. Şimal, qərb və cənubdan sinekliz Yenisey qalxımı və Şərqi Sayanın qədim strukturları ilə əhatə olunub, şərqdə sinekliz Baykalyani monoklizi və Tunqusk sineklizi ilə qırılmalar zonası üzrə sərhədlənir.

*Yeniseyyani monokliz* qırılmalar zonası üzrə Tunqusk sineklizi və Yenisey qalxımı strukturları ilə sərhədlənir. Monokliz orta - üst kembri, ordovik, silur və devon çöküntülərindən ibarətdir.

*Verxoyanyanı çökəyi* Anabar-Olenek anteklizini, Vilyuy sineklizini və Lenayani monoklizini əhatələyir. Şərqdə çökək Verxoyansk və Sette-Daban strukturları ilə sərhəddir. Çökəyin strukturu asimetrik quruluşa malikdir, qərb kənarı maili, şərq qanadı isə dikdir.

*Lena-Anabar çökəyi* şimaldan Olenek qalxmasını haşıyəyə alır və şərqdə Verxoyanyanı çökəyə keçir, qərbdə isə Xatanq-Pyasin (Yenisey-Xatanq) çökəyi ilə birləşir. Lena-Anabar çökəyi mezozoy, daha çox dəniz çöküntülərindən ibarətdir və burada bir neçə daha kiçik çökəklər qeyd olunur.

*Anqara-Vilyuy çökəyi* cənub-qərbdə Rıbinsk çökəyindən tutmuş şimal-şərqdə Vilyuy sineklizinə qədər Sibir platformasını kəsir və bununla da yura çöküntülərindən ibarət olan şimal-şərq uzanma istiqamətinə malik vahid depressiya əmələ getirir. Bu depressiya Tunqusk sineklizinin cənub hissəsinin, Baykalyani monoklizinin şimal hissəsinin və Anqara-Taseyev sineklizinin şimal hissəsinin üstünə yatır.

**Sayanyanı çökəklik** Şərqi Sayanın qalxımları boyu Yeniseyyanı monoklizin və Anqara-Taseyev sineklizinin strukturları üzərində yerləşir. Yeniseyyanı monoklizin üzərində sərt asimmetrik quruluşa malik (şimal-şərqi qanadı maili, cənub-qərb qanadı isə dik), şimal-qərb uzanma istiqamətinə malik olan xətti İrkutsk çökəkliyi seçilir. Çökəklik yuranın kömürlü çöküntülərindən ibarətdir.

Sibir platformasının hüdudları daxilində bir sıra avlakogen seçilir. Bunlardan ən iriləri: Ucin, Vilyuy, İrkineyev avlakogenləridir. Ucin avlakogeni Anabar qalxanını və Olenek qalxmasını bir-birindən ayıır. Vilyuy avlakogeni Vilyuy sineklizinin mərkəzi hissəsində şimal-şərqi istiqamətində yayılır. İrkineyev avlakogeni Yenisey qalxımından cənubda yerləşir və suben dairəsi istiqamətindədir.

## **Geoloji inkişaf tarixi**

### **Bünövrənin formalaşması**

#### **Anabar qalxanı**

Bünövrənin süxurlarını qalxan və qalxmaların üzərində bilavasitə öyrənmək olar. Anabar qalxanı hüdudlarında ümumi qalınlıqları 20 km-ə çatan arxey çöküntüləri yayılmışdır. Arxeyin tərkibində aşağıdan yuxarıya üç seriya seçilir: 1) kristallik şistlər və onlara daxil olan kvarsitlər və karbonatlı süxurların linsaları (kristallik şistlər seriyası antiklinal strukturların nüvələrini təşkil edir); 2) antiklinal strukturların qanadlarında yatan tərkibində kristallik şist dəstləri olan qneys və plagioqneyslər; 3) sinklinorilərin nüvələrini təşkil edən yüksək giltorpaqlı, karbonatlı və karbonat-silikatlı süxurlar. Bütün seriyaların süxurları şimal-şimal-qərb istiqamətində yayılan iri qırışılara sıxlımlı və dizyunkтив pozulmalarla kəsildir. Arxey – erkən proterozoyla peridotit, piroksenit və çarnokit qranitoidlərinin laylı cisimləri, həmçinin miqmatit sahələri ilə qovuşan və peqmatitlər müşayiət olunan qranit, qranosiyenit, qranodiorit və alyaskit qranitləri bağlıdır. K – Ar üsuluna əsasən birinci və ikinci seriyanın əmələ gəlmələrinin üst hündüdu 2500 – 2300 mln il müəyyən edilib. İlk süxurlar daha qədim ola bilərdilər, əsasi və ultraəsasi süxurlar üçün 3040 – 4020 mln il alınmışdır.

Kimyəvi tərkibə görə arxeyin alt seriyasının şistləri qələvi-əhəng bazaltoidləri ilə tutuşturula bilər. Ara qatların və silisiumlu və karbonatlı süxurların linsalarının olması bu seriyanın sualtı bazalt vulkanizmi hesabına yaranmasına şübhə yeri qoymur.

Ehtimal ki, erkən arxeydə vəziyyət protookeanikə yaxın idi. Terrigen materialın yaranması geoantiklinal qalxımların aşınması ilə

əlaqədardır. Geoantiklinalların yaranması zamanı miqmatit və qranitoidlərin əmələ gəlməsi ilə müşayiət olunan regional və ultrametamorfizm prosesləri inkişaf edirdi. Geoantiklinallarla qonşu çökəkliklərdə terrigen-karbonat formasiyaları toplanırdı. Bütün seriyalar bir-biri ilə uyğunluqla kontakta girir. Qırışqların əmələ gəlməsi və maqmatizm son arxey – erkən proterozoya təsadüf edir.

### Aldan qalxanı

Geoloji xəritələrdə Anabar qalxanının arxey strukturları, üst proterozoy – vendin və erkən paleozoyun üfüqi yatan çöküntüləri ilə haşiyələnərək, kifayət qədər aydın seçildiyi halda, Aldan qalxanının strukturları qədim qalxmalar sahələrində yerləşmişlər. Bu qədim sahələri ayrı-ayrı müəlliflər “Asyanın qədim əmgəyi”, Cənubi Sibirin qədim qalxması, Sayan-Baykal massivi, Sayan-Aldan qalxma vilayəti adlandırırlar. Sayan-Aldan vilayətinin şərq hissəsini nəzərdən keçirək, birbaşa Aldan qalxanına söykənən vilayəti, Stanovoy sıra dağlarının proterozoy strukturlarını, Patomo-Vitim yaylasını analiz edək. Yuxarıda qeyd olunduğu kimi, Aldan qalxanının hüdudları və Stanovoy qurşağı ilə sərhədləri müxtəlif cür müəyyən edilir. Aldan və Stanovoy strukturlarını vahid Aldan-Stanovoy qalxanı kimi nəzərdən keçirmək meylləri var. Belə olduqda bu və digər strukturların müstəqilliyi itir, halbuki bu strukturlar müxtəlif yaşlara və deməli müxtəlif inkişaf tarixinə malikdirlər. Tədqiqatçıların əksəriyyəti daha çox belə fikrə meyl edir ki, arxeyin kristallik sistərinin yayılma rayonu Aldan çayı hövzəsi (Aldan qalxanı) ilə məhdudlaşır, son arxey – erkən proterozoy strukturları isə ərazi baxımından Stanovoy sıra dağları ilə bağlıdır. Stanovoy qurşağında qədim arxeyin lokal strukturlarının olması da istisna deyil.

Aldan kristallik arxey kompleksi qalxanın mərkəzi hissələrində bir sıra seriyalara parçalanır (aşağıdan yuxarı: iyenqr, timpton, celtulin). Lakin qalxanın qərbində və şərqində bu bölmələr saxlanılır, bu da lay dəstəsi və hətta seriyaların birləşməsinə götürir. Aldan qalxanı hüdudlarında arxey kəsilişlərinin tutuşdurulmasının çətinliyi arxeyin yayılmasının şimal zonasında protomiogeosinklinal çöküntülərin, cənub hissəsində isə protoevgeosinklinal çöküntülərin inkişaf etməsi ilə bağlıdır. Şimal və cənub zonaları arasında aralıq zona yerləşir. Protomiogeosinklinal (şimal) zona giltorpaq kristallik qneyslərlə və tərkibində ara-sıra rast gələn kvarsit dəstləri olan sistərlə (iyenqr seriyası, qalınlığı 11 km) səciyyələnir. Yuxarıya doğru hipersten və çarnokit qneysləri yatır, kvarsitlər praktik olaraq yoxdur (timpton seriyası, qalınlığı 5 km-ə qədər). İyenqr seriyası ilkin tərkibinə görə spilit-silisiumlu formasiyasına, timpton seriyası isə – əsasi effuzivlərin

az iştirak etdiyi şist-gil (aspid) formasiyasına uygun gelir. Arxey kəsilişini tərkibində əsasi effuzivlərin horizontları olan terrigen-karbonatlı güclü metamorflaşmış formasiyalar tamamlayır (cəltulin seriyası, qalınlığı 0,9-1,5 km).

Cənub zona Cənubi Aldan (Stanovoy) qırılması boyu yerləşmiş ayrı-ayrı tektonik bloklarla təmsil olunmuşdur. Cənub zonanın arxey çöküntüləri kompleksində əsasən hipersten, biotit-hipersten, amfibol, piroksen və biotit-amfibol kristallik şistləri və qneysləri geniş yayılmışlar. Onlara amfibolit, yüksək giltorpaqlı və qranatlı kristallik şistlər, biotit qneysləri və kvarsitlər tabedir. Burada əsasi və ultraəsasi intruziv təbəqə cisimləri də var. Bütün bu süturlar qırışılıqla və metamorfizmə məruz qalmışlar.

Keçid (protomezogeosinklinal) zona tərkibinə görə iyenqr seriyasına yaxın olan qatların yayılması ilə səciyyələnir. Fərq amfibolitlərin geniş yayılmasında özünü bürüzə verir. Bu zonada dairəvi, günbəz görünüşlü strukturlar geniş yayılmışlar.

Aldan qalxanının formallaşma tarixi aşağıdakı kimi təsəvvür edilir. Ən erkən mərhələdə (protookean) silisiumlu və giltorpaqlı çöküntülərin əlaqəli olduğu sualtı bazalt vulkanizmi məhsullarının toplanması baş verirdi. Protookean mərhəlesi 3200-3500 mln. il əvvəl başlamışdır. Sonralar bazaltik okean yatağı protookeanik yatağı depression zonalara ayıran geosinklinal qalxımlarla - günbəzəbənzər strukturlarla - parçalanmaya məruz qalmışdır. Bu parçalanma 2800-3000 mln. il əvvəl baş vermişdir. Bu günbəzlərin əmələ gəlməsi maqmanın qranitləşməsinə səbəb olan böyük miqdarda istilik gətirən dərinlik flyuidlərinin üzə çıxması şəraitində baş verirdi. Gələcək qranit təbəqəsinin nüvələri yarandı. Qonşu çökəkliklərdə okean - evgeosinklinal formasiyalar formalışındı. Sonra protoorogen mərhələsi başladı ki, bu mərhələdə arxey (erkən proterozoy) kəsilişlərində terrigen az qalınlığa malik molas qatları yarandı. Arxeyin və erkən proterozoyun geoloji hadisələrinin mürrəkkəb ardıcılılığı Aldan qalxanında eyni zamanda baş verməsə də, lakin o, okean qabığının kontinental qabığa əvələnərini eks etdirirdi.

Kembrinin əvvəlinə doğru geniş əraziləri əhatə edən dəniz rifey və venddə qalxanın hamarlanmış səthini basmağa başladı. Rifey - erkən kembrinin əsasən karbonatlı (dolomitlər) çöküntüləri sahilyanı dayaz sulu sahəyə aiddirlər. Bu dövrdəki hövzə epikontinental idi, şimala doğru geniş açılırdı və cənubdan Stanovoy qurşağının qırışılı törəmələrinin ətəkləri ilə məhdudlaşındı. Orta kembridə dəniz qalxanın üzərindən tamamilə regressiyaya uğradı və indiyə qədər qalxanın səthi düzən quru sahəsi olaraq qalırdı. Qalxanın yalnız cənub hissəsi istisna təşkil edir, burada qayma xarakterli diferensiallaşmış hərəkətlər müşahidə olunurdu; burada çökəklik və qrabenlər əmələ gəlmişdir ki, bunlarda da mezozoyun

kontinental, daha çox kömürlü çöküntüləri yiğilirdi. Triasın sonlarından başlayaraq kaynozoy da daxil olmaqla qalxanın hüdudlarında özünü bürüzə verən maqmatik fəaliyyət böyük maraq doğurur. Aldan qalxanı sahəsində həm effuziv axmalar, həm də kiçik intruziyalar iri qırılma zonaları ilə bağlıdır: trias – erkən orta yura üçün qranit, siyenit, traxit və ortofirlerin intruziyaları; son yura – erkən təbaşir üçün dioritlər, qranodioritlər, andezit-monasit tərkibli intruziyalar, andezit, riolit axmaları; kaynozoy üçün dasit intruziyaları, olivin bazaltları və qalxanın cənubunda plagiobazalt axmaları səciyyəvidir.

Mezozoyun sonundan başlayaraq və kaynozoyda da qalxanın ümumi qalxma prosesi davam etmişdir.

### **Stanovoy vilayəti və ya Stanovoy qurşağı**

Bir çox tədqiqatçılar qeyd etmişlər ki, Stanovoy sıra dağları zonasında kristallik şistlər (Stanovoy kompleksi) Aldan qalxanının kristallik şistlərindən kəskin surətdə fərqlənirdi. Kristallik şistlərin stanovoy kompleksinin müstəqil olması fikri həm stratigrafik, və həm də petroloji baxımdan müdafiə olunurdu. Müasir təsəvvürlərə görə, bu kompleksin yaşı erkən proterozoyla məhdudlanır. Stanovoy kompleksi (qalınlığı ~ 10 km) qrauvakk tərkibli terrigen süxurlar üzrə və əsas tərkibli vulkanogen süxurlar üzrə əmələ gəlmış biotit, biotit-amfibol kristallik şist və qneysləri ilə təmsil olunmuşdur. Qneyslərin qalınlıqlarında kvarsit və mərmər dəstləri rast gəlir. Kompleksin kristallik süxurları ilə qabbroamfibolit, qabbrodiabazların laylı cisimləri əlaqədardır. Bu sahədə stanovoy kompleksi geosinklinalın inkişafının ilkin mərhələləri üçün səciyyəvi olan əsasi effuzivlər və bunlarla assosiasiyyada olan qabbro, diabaz və ultrabazitlərin intruziyalar formasiyasına oxşardır. Geniş yayılmış qranitoidlər Stanovoy kompleksinə nisbətən daha qədim yaşa malikdir, ehtimal ki, onlar arxeyə aiddirlər. Müasir dövrdə belə təsəvvür yayılır ki, qranit-metamorfik təbəqə Stanovoy qurşağı hüdudlarında yalnız ayrı-ayrı sahələrdə əmələ gəlib. Tədricən (erkən proterozoyda (~2500 mln. il) qranit nüvələri irilənərək qalıq çökəklikləri sıxışdırıldı, qırılmalaryanı zonalarda intensiv maqmatizm baş verirdi. Bu vilayətlər orogen inkişaf mərhələsində (erkən proterozoy) intensiv qırışılıq deformasiyalarına və metamorfizmə məruz qalmışdır. Beləliklə, Stanovoy sıra dağları vilayəti erkən proterozoy, karel epoxasında formalasmışdır. Rifey, paleozoy, mezozoy ərzində qonşu Aldan qalxanının əyilmələri Stanovoy qurşağının qalxmasına və mezozoy qranitoidlərinin cisimlərinin əmələ gəlməsinə səbəb olmuşdur. Qurşağın feal qalxmasını cənubdan qonşu olan Mongol-Oxot vilayətinin çökəkliklərində yiğilan mezozoy molasslarının qalın qatları da sübut edir.

## Platformanın örtüyünün formalaşması

### Lena-Yenisey plitəsi

Platformanın örtüyünün formalaşması, əvvəl də qeyd edildiyi kimi, Lena-Yenisey plitəsinin formalaşması dövrünə uyğundur. Bu, rife, vend erkən və orta paleozoy ərzində mövcud olmuş Yakutiya dənizinin çöküntüləridir. Yakutiya dənizinin sahil xətti tədricən şimala və şimal-qərbə doğru yerini dəyişirdi. Erkən karbonda dəniz qeyd olunan ərazini demək olar ki, tamamilə tərk etdi.

Paleozoy çöküntü kompleksinin tərkibində karbonat, daha az dərəcədə terrigen, həmçinin sulfat-halogen formasiyalar üstünlük təşkil edir. Bütün çöküntü süxurları bütün kompleksi sərhədlərini dəyişən və daimi mövcud olmuş dəniz hövzəsi sedimentasiyanın nəticəsi hesab olunur. Qalxanların yamaclarında çöküntü kompleksinin qalınlığı daha azdır (ilk yüzlərlə metr), sineklizlər zonasında kəsilişin qalınlığı 4-5 km-ə çatır. Şimal istiqamətində - Taymir-Severozemelsk regionuna doğru, bir qayda olaraq, dənizin dərinliyi artır, və dəniz açıq xarakter alır.


### Rifey mərhələsi

Rifey çöküntülərinin seçilməsi, hissələrə ayrılması, digər regionlarla korrelyasiyası stromatolit, onkolit və kataqrafiyaların (karbonat qatlari), eləcə də silisiumlu qatlarda özünəməxsus mikrofossililərin tədqiqi nəticəsində mümkün olmuşdur.

Rifey çöküntüləri arxey üzərində bucaq uyğunsuzluğu ilə yatar və, əsasən, Aldan-Stanovoy qalxanının şimal yamacı boyu və Anabar qalxanının kənarları boyu və baykal dağ əmələgəlmələrinin haşiyəsi boyu üzə çıxır. Platformadaxili sahələrdə rifey çöküntüləri erkən rifeydə bünövrəsi qoyulmuş avlakogenlərdə (Irkineyev, Ucinski və s.) yayılmışlar. Bu çöküntülər alevrolit, aspid şistləri, argillit və mergellərlə laylaşan kvarsitəbənzər qumdaşı qatlari (qalınlığı 1,5-2 km) ilə təmsil olunmuşlar; kəsiliş rifogen xarakterli qalın orqanogen quruluşlar əmələ gətirən stromatolitli və onkolitli əhəngdaşı qatlari ilə tamamlanır.

### Vend – orta kembri mərhələsi

Vend – orta kembri mərhələsi venddən başlayaraq amgin dövrü də daxil olmaqla bir zaman intervalını əhatə edir. Rifey və vendin sərhədində Sibir platformasının bütün ərazisində çöküntü toplanmadakı fasılədən sonra platformanın ərazisini dayaz epikontinental dəniz basır. Burada transgressiv və inundasion mərhələlərinin formasiyaları üstünlük təşkil edir. Qazıntı hövzəsinin çöküntüləri üç struktur-formasiya zonasına bölünür: Lena-Tunqus, Aldan-Anabar-Ribinsk, Yudomo-Olenek zonaları (şək. 10).



Şek. 10. Sibir platformasının struktur-formasiya baxımından rayonlara bölünmə sxemi. Vend – orta kembri mərhələsi. N.S. Maliçə görə, 1987:

1 – struktur-formasiya zonası; A – Lena-Tunqus, B – Aldan-Anabar-Ribinsk, V – Cənubi Olenek;  
2 – qalxim saheleri; 3 – geosinkinal saheler; 4 – struktur-formasiya zonasının sərhədləri.

*Lena-Tunqus struktur-formasiya zonası* hüdudlarında ayrı-ayrı qalxımlar və çökmələr müşahidə edilən nəhəng Lena-Tunqus paleosineklizinə aid edilir. Daha mürəkkəb formasiyalar dəstəsi ilə vend səciyyələlər. Vendin əsasının aşağı hissəsində yuxarıya doğru xarakterik mikrofitolit kompleksi olan dolomitlərə keçən qızılı konqlomerat-qumlu-gilli çöküntülər üstünlük təşkil edir. Lena-Tunqus paleosineklizinin mərkəzi hissələrinə doğru kobud qırıntılı çöküntülər pazlaşır. Erkən və orta kembrinin əvvəlində (amgin əsri) karbonatlı və gilli-karbonatlı çöküntüler formalaşır.

*Aldan-Anabar-Ribinsk zonası* qövs şəklində əyilmişdir. Vendin çöküntü kompleksi erkən kembridə mergel-dolomit-əhəngli formasiya ilə əvəz olunan qumlu-dolomitli formasiya ilə başlayır. Kembri


formasiyasının bünövrəsində orqanogen fosforit əhəngdaşlarının layı izlənilir.

*Yudomo-Olenek zonası* müasir Anabar-Olenek anteklizinin şimal-şərqi hissəsini və Orta Lena monoklizinin şərqi hissəsini əhatə edir. Bu zona terrigen-karbonatlı dəniz çöküntüləri ilə səciyyələnir. Qeyd etmək lazımdır ki, platformanın kembrisini üçün Zabaykalye və Yenisey qalxımının proterozoy qalxmalarını haşıyəyə alan hemogen duzlu çöküntülerin olması səciyyəvidir. Şərqə və şimala doğru duzlu çöküntülər dəniz hövzəsinin normal duzluluqlu çöküntüləri ilə əvəzlənir. Bu çöküntülərdə süngər-arxeosiat-yosun biogermi təsvir olunur.

#### Orta kembri – erkən ordovik mərhələsi

Bu mərhələ hövzənin regressiv, qismən emersiv inkişaf mərhələsinin formasiyaları ilə səciyyələnir. Qalxma proseslərinin nəticəsində dəniz qısa bir müddətə platformanı tərk edir. Bu yerdəyişmə platformanı haşıyələyən geosinkinal qurşaqlardakı erkən kaledon hərəkətləri ilə bağlıdır. Platformanın şimal-qərbində daxili kontinental hövzə açıq dənizlə birləşdi. Platformanın şimal-şərqi hissəsi geniş Aldan-Anabar qalxımına (kratonuna) çevrildi və bu kraton platformanın qərb vilayətlərini Sibir platformasının hüdudlarından kənarda yerləşən şimal-şərqi perikraton çökmələrindən ayırdı. Aldan-Anabar kratonun bir hissəsi periodik olaraq dənizlə basıldı. Platformanın mərkəzi hissəsində iki sahə ayrıldı (Katanq və Tembençin) ki, burada qalxma hərəkətləri üstünlük təşkil edirdi. Daxili kontinental hövzə cənub-qərb, cənub və cənub-şərqdən quru sahəsi ilə məhdudlanırdı, şimalda isə normal duzluluqlu dənizlə birləşirdi. Bu hövzə üçün formasiyaların platformanın kənarlarında qırmızı terrigen molassoiddən (Yenisey tirəsi, Cənubi Pribaykalye) ala-bula, terrigen-karbonat (Aşağı Tunquskun hövzəsi, Lena çayının orta axını) formasiyani keçərək ala-bula dolomit-əhəngdaşı (Olenek çayının yuxarıları) formasiyalarına qədər dəyişməsi səciyyəvidir. Daha şimala doğru Taymırda daha dərin gilli-karbonatlı formasiyalar inkişaf etmişdi (şək. 11).

Mərhələnin sonunda, emersiv mərhələdə platformanın ərazisində peneplenizasiya prosesi və aşınma qabığının əmələ gəlməsi baş verirdi. Kvarslı-qumlu formasiyalar geniş yayılırlar. Maqmatik fəaliyyət barədə bilavasitə məlumat olmasa da, çöküntülərdə piroklastik qatışıqlar rast gəlir.



Şek. 11. Sibir platformasının struktur-formasiya baxımından rayonlara bölünme şeməsi. Orta kembri – erkən ordovik mərhələsi. N.S. Maliçə görə, 1987:  
Struktur-formasiya zonaları: A – Aldan-Anabar, B – Xatanq-Temben, V – Şərqi Sayan;  
1 – qalxım sahələri; a – daimi, b – periodik olaraq su basan; 2 – orogen sahələr, 3 – əlvən rəngli terrigen-karbonatlı formasiyalar; 4 – boz rəngli karbonatlı formasiyalar.

Orta və son kembridə hövzə tədricən dayazlaşırıdı; bu dövrə konqlomerat, qumdaşı, alevrolit, argillit və mergellərin ala-bula qatlari çökürdü. Çəp, linzəşəkilli laylaşma, ləpə işarələri, quruma qatlari bürüzə verilir, qatlardın bünövrəsində duz kristallarının izləri müşahidə olunurdu. Çöküntü toplanması, görünür ki, laqun şəraitində, quru iqlim şəraitində, ətraf qalxımlardan terrigen materialın gətirilməsi şəraitində baş verirdi. Şimalda və şimal-şərqdən ala-bəzək çöküntülərin yığılması mərhələnin sonuna doğru ayrı-ayrı adalara parçalanmış stromatolit organogen qurulmalar sırası ilə məhdudlanırdı. Ayrı-ayrı çöküntülərdə kembrinin qalınlığı 2,5-3 km-ə bərabərdir.

Yayılma sahəsinə görə ordovik çöküntüləri kembri çöküntülərindən geri qalır. Bu çöküntülər Lena-Yenisey plitəsinin qərb hissəsində geniş yayılıb. Kembridən fərqli olaraq ordovik çöküntüləri Anabar və Alda-Stanovoy qalxanlarının haşiyəsində mövcud deyil. Ordovik çöküntüləri normal dəniz çöküntüləri ilə (organogen, oolitli


əhəngdaşları, dolomit və mergel, argillit, alevrolit, tərkibində fosforit konkresiyaları olan qumdaşları, daha az hallarda sulfatlar) təmsil olunmuşdur. Çöküntülərin tərkibində çoxsaylı və rəngarəng bentos (bağırsaqboşluqlular, braxiopodlar, mamırlılar və s.) var, başayaqlılar çoxsayılırlar, qraptolitli horizontlar müəyyən edilir. Bütövlükdə ordovik faunası kifayət qədər özünəməxsusdur və bu səbəbdən Sibir platformasının ordovik çöküntüləri Rus platformasının çöküntüləri ilə çətinliklə korrelyasiya olunur. Burada regional mərtəbələr seçilir. Ordovikdə platformanın tektonik planı kembridəkinə yaxındır. Buna baxmayaraq ordovikdə çökəmə kembridəkinə nisbətən daha az əhəmiyyətli dərəcədə idi və əsasən platformanın qərb hissəsində baş verirdi. Ordovik çöküntülərinin qalınlığı 0,3-1,5 km-dir.

### Orta ordovik – erkən devon mərhələsi

Bu mərhələ platformanın mərkəzi və şimal-qərb vilayətlərini (Lena-Tunqus sineklizi) əhatə etmiş epikontinental hövzənin yaranmasına səbəb olmuş nəhəng transgressiya ilə başlamışdır. Şərqdə və şimal-şərqdə bu hövzə Anabar-Aldan qalxımı, cənubda isə Baykal-Sayan vilayətinin qalxımı ilə məhdudlanır. Bu mərhələ ərzində Lena-Tunqus hövzəsinin sahəsi tədricən azalır və erkən devonun başlanğıcında hövzə yoxa çıxır. Orta və son ordovikdə terrigen və terrigen-karbonat formasiyaları geniş, sulfat-karbonat formasiyaları isə nisbətən az yayılmışlar. Silurda və erkən devonun əvvəlində karbonat, sulfat-karbonat və terrigen formasiyalar geniş inkişaf etmişlər.

Silur çöküntüləri platformanın yalnız qərb hissəsində yayılıb; onların yayılma ərazisi daha az sahə tutaraq ordovikin yayılma ərazisi ilə üst-üstə düşmür. Silur çöküntüləri Tunqus sineklizini örtərkən kənarlarında üzə çıxır. Ordovik çöküntüləri kimi, silur çöküntüləri də karbonat-terrigen və eləcə də sulfat çöküntüləri ilə təmsil olunmuşlar. Ordovik faunası endemik olduğu halda, silur faunası poliregional formalarla təmsil olunmuşdur ki, bu da geniş korrelyasiyalar aparmağa imkan yaradır. Silurun yuxarısı şərti olaraq prjidola aid edilən lal sulfat laquna çöküntülərindən əmələ gelmişdir. Silurun qalınlığı 800-1000 m-dir. Silur hövzəsinin dayazlaşmasını Baykal-Vitim qırışıqlıq qurşağının və Aldan-Stanovoy qalxanının davam edən qalxma hərəkətləri ilə izah edirlər (şək. 12).


Tunqus sineklizində prjidolun lal gips çöküntüləri erkən devon balıq qalıqları olan alabula çöküntülərlə örtülürlər. Vilyuy sineklizində devonun əvvəlində də qipsli və duzlu laquna mövcud idi.



Şek. 12. Sibir platformasının struktur-formasiya baxımından rayonlara bölünme sxemi. Orta ordovik – erkən devon mərhələsi. N.S. Maliçə görə, 1987:  
1 – qalxım və dağılma sahələri; A – Anabar-Aldan, B – Baykal-Sayan; 2 – periodik olaraq su basan qalxımlar, 3 – Lena-Tunqusska çökəməsi (paleosineklizi); 4 – əvvəlki mərhələdən qalmış orogen sahələr.

### Orta – son devon mərhələsi

Bu mərhələnin əvvəli platformanın bütövlükde və ona bitişik ərazilərin tektonik planının yenidən qurulması ilə səciyyələnir. Belə ki, Yenisey qalxımında qalxma hərəkətləri qırıntılı qırmızı rənglilərin toplanmasını şərtləndirdi. Baykal-Patom dağlıq rayonunda qayma qalxma hərəkətləri kompensə olunmuş enmələrlə müşayiət olunurdu ki, bunun da nəticəsində platformanın şərqində Lena çayının orta axınında dağönü çökəklik tipli nəhəng çökək (Kireng-Peleduy çökəyi) yaranmışdır. Rıfey avlakogeninin yerində yeni (Vilyuy) avlakogen inkişaf edir. Platformanın şimalında və şimal-qərbində Taymir vilayəti ilə əlaqəli olan Tunqus gömülməsi var. Bu mərhələni terrigen-karbonatlı, qırmızı rəngli, sulfatlı və duzlu komplekslər əmələ gətirən regressiv stadiyanın formasiyaları (sulfatlı-karbonatlı və terrigen, qırmızı rəngli) səciyyələndirir. Platformanın şərqində emersiv mərhələnin formasiyaları: maqmatik əmələgəlmələr və aşınma qabığı geniş inkişaf etmişlər. Beləliklə, şərqi vilayətlər Tunqus gömülməsi üçün daşınma sahələridir (Şək. 13).



Şek. 13. Sibir platformasının struktur-formasiya baxımından rayonlara bölünmə sxemi. Orta devon – son devon mərhələsi. N.S. Maliçə görə, 1987:  
1 – faallışmış sahələr: a – tağ-plutonik, b – vulkanik qurşaqlar; 2 – orogenyanı sahələr; 3 – qalxım və denudasiya sahələri; 4 – gümülmə sahələri; 5 – avlakogenlər.

Devonun sonuna qədər Tunqus sineklizi duzlutəhər laqun idi. Bu laqunda tərkiblərində zirehli baliqların, ostrakodların, ikitaylıların və qarınayaqlı mollüskskaların, eləcə də psilofit və qılıkimilərin qalıqları olan qumdaşı, alevrolit, argillit, dolomit, daha az hallarda əhengdaşlarının alabəzək qatlarını əmələ gətirən çöküntülər yığıldı. Ayri-ayrı əsrlerdə (eyfelin əvvəli, jivet) laqun normal duzluqlu dəniz körfəzinə çevrilirdi. Vilyuy sineklizi Verxoyan geosinkinal hövzəsi körfəzinin vaxtaşırı olaraq yayıldığı sahilyanı düzənlik idi. Tunqus və Vilyuy sineklizlərinin arasında Anabar qurusunu Aldan-Stanovoyla birləşdirən Marxin-Botuobinsk “körpüsü” (yəhəri) yerləşirdi.

#### Son paleozoy – erkən mezozoy mərhələsi

Bu dönmə (tsikl) erkən karbondan trias daxil olmaqla bir dövrü əhatə edir. Bu mərhələni platformanın şimal-qərb və şimal-sərq kənarları və Taymir boyu müstəsna hərəkətliliyi, mütəhərrikliyi səciyyələndirir. Bu dövrde dərin gərilmələrin və Verxoyan geosinkinalının əsası qoyulmuşdur və bununla da platformanın şimal sərhədləri müəyyən


olunmuşdur. Platformanın mərkəzi və cənub hissələri tektonik cəhətdən nisbətən sakit sahələrə aid idi. Bu dönməm ərzində Tunqus sineklizinin qalın kömürlü formasiyaları formalasmışdır, miqyasına görə unikal olan maqmatizm özünü bürüza vermişdir. Bu dönmənin başlıca xüsusiyyəti – hətta çöküntülərin toplandığı yerlərdə belə platformanın yüksək (Dünya okeanın səviyyəsindən yuxarı) səviyyəsidir. Bu vəziyyət regressiv və emersiv mərhələlərin formasiyalarının əmələ gəlməsinə götirmişdir. Çöküntülərin yığılma sahələri qədim qalxımların da çökməyə cəlb olunması hesabına tədricən genişlənirdi.

### **Erkən daş kömür dövrü**

Bu dövr əsasən platformanın şimalında toplanan transgressiv və inundasion mərhələlərin formasiyalarını səciyyələndirdiyi son turne əsrini əhatə edir. Burada erkən turnenin əhatə edən fasılədən sonra yatmış terrigen-karbonatlı, boz və əlvan rəngli komplekslər inkişaf edirdi. Dövrün əvvəli şimal-qərb, şimal və şimal-şərqi rayonlara daxil olmuş son turne transgressiyası ilə bağlıdır. Erkən daş kömür epoxasının sonundan başlayaraq Tunqus sineklizi dünyada ən iri kömürlü hövzə olan Tunqus hövzəsini dolduran laqun-kontinental çöküntülərin (tunqus seriyası adlandırılan) yığılma sahəsi olmuşdur.

### **Vize-perm dövrü**

Bu mərhələdən qabaq platformanın struktur planının əhəmiyyətli dərəcədə yenidən qurulması baş vermişdir. Şimalda, şimal-qərbdə və şimal-şərqdə hərəkətlər bir sıra iri gömülümlərin yaranmasına səbəb olmuşdur. Platformanın mərkəzində iri platformadaxili qarılmalar yaranmışdır. Bir çox tədqiqatçılar bu hərəkətləri ətraf qırışılıq vilayətlərində özünü bürüzə verən hersin orogenizi ilə əlaqələndirirlər. Hersin orogenləri Sibir platformasının hüdudlarına daşınan və tunqus terrigen-kömürlü formasiyasını əmələ gətirən qırıntı materialının mənbəyi idi (şək. 14). Dəniz formasiyaları yalnız Taymir və Verxoyanyanının sərhəd vilayətlərində yayılmışlar. Ərazinin qalan hissəsi paleocoğrafiyada Anqara adlanan quru sahəsinin sabit hissəsinə daxil idi. Son permə Vilyuy sineklizinin yerində qalxma hərəkətləri başlayır ki, bununla da platformanın Tunqus hissəsinin Verxoyanyanı hissəsi ilə əlaqəsi kəsilir. Tunqus sineklizinin şimal-qərbində permİN sonunda məhsulları diabaz, qələvi bazaltlar, tuf və tuffit örtükleri olan vulkanizm özünü bürüzə verir, sineklizin qalan hissəsində kifayət qədər geniş şəkildə transgressiv-inundasion mərhələnin terrigen, kömürlü



Şek. 14. Sibir platformasının struktur-formasiya baxımından rayonlara bölünmə sxemi. Vize – perm mərhələsi. N.S. Malicə görə, 1987:


1 – qalxımlar; 2 – orogen sahələr; 3 – perikraton çöküntülər (Verxoyanyanı qarılma); 4 – qarılmanın sərhədi; 5 – terrigen-kömürü çöküntülər.

formasiyaları, nisbətən məhdud şəkildə isə terrigen-karbonatlı formasiyaları yayılmışdır. Vilyuy sineklizinin ətraflarında orta - üst karbonun və permın terrigen və terrigen-karbonatlı çöküntüləri yığıldı.

### Trias dövrü

Trias dövrü (bəzi tədqiqatçılar bu dövrdə erkən yuranı da daxil edirlər) platformanın təmumi qalxması ilə səciyyələnir. Bu qalxmalar fonunda platformanın böyük miqdarda bazalt kütləlerinin üzə axması ilə müşayiət olunan parçalanması baş verir. (şək. 15). Burada əsasən emersiv mərhələnin formasiyaları üstünlük təşkil edir. Tunqus sineklizinin formalaşması başa çatır. Şərqdə Verxoyan geosinklinalının inkişafı ilə bağlı Verxoyanyanı perikraton çökəməsinin inkişafı davam edir. Sibir platformasının cənub və şərq hissələri əvvəlki kimi aşınma

qabığı geniş inkişaf tapmış nəhəng qalxım (kraton) olaraq qalırdı. Dövrün sonunda, Tunqus vilayətində vulkanik axmalar başa çatdıqda aşınma qabıqlarının əmələ gəlməsi burada da başladı. Bu zaman platformanı haşiyələndirən ərazilərdə əhəmiyyətli dərəcədə riftogenet (Taymir və Taymırönü avlakogenlərin təməlinin qoyulması) özünü bürüzə verdi. Dövrün sonunda Taymir yarımadasının şimal hissəsi qırışiq-üstəgəlmə prosesləri ilə əhatə olunmuşdur.



Şək. 15. Sibir platformasının struktur-formasiya baxımından rayonlara bölünmə sxeməsi. Trias mərhəlesi. N.S. Malicə görə, 1987:

1 – əvvəlki mərhələlərdən qalmış uzunmüddətli qalxımlar zonaları; 2 – orogen sahələr; 3 – gümülmə sahələri; 4 – tağ-plutonik aktivləşmə sahəsi; 5 – çöküntü-gilli-qumlu formasiyalar; 6 – tuflu-qumlu formasiyalar; 7 – ultraəsasi və əsasi tərkibli formasiyalar; 8 – ultraəsasi və əsasi tərkibli lavalar (a) və tuflar (b); 9 – karbonatlar (a) və kimberlitlər (b); 10 – sınmalar.

Sibir platformasının paleozoyun sonunda ve triasda ən səciyyəvi xüsusiyyəti trap formasının yaranması idi. Trap maqmatizmi özünü başlıca olaraq Tunqus sineklizinin ərazisində göstərirdi. Trap formasının səxurları (lavalar, tuflar, intruziv səxurlar)  $1,5 \times 10^6$  km<sup>2</sup> sahədə yayılmışlar və bunların həcmi  $2459 \times 10^{12}$  t təşkil edir. Trap maqması üst mantiyadan gəlirdi, səthdə və platforma örtüyünün qatlarında yerləşmişdi və örtüyün bütöv həcminin 15%-ni təşkil edirdi.

### Orta mezozoy – erkən kaynozoy dövrü


Bu dövr yura, təbaşir və paleogen dövrlərini əhatə edir. Dövr tektonik hərəkətlərin canlanması ilə başlamışdır, sonra isə bu hərəkətlərin tədricən sönməsi ilə əvəzlənmişdir. Dövr ərzində platforma, bitişik ərazilərdə gedən çökəmə ilə kompensə edilən ümumi qalxima cəlb olunmuşdur. Belə ki, Yenisey çayı boyunca regional qırılmalar sistemi üzrə yer qabığının Qərbi Sibir cavan platformasının əmələ gəlməsinə getirmiş çökəməsi müşahidə olunur. Şimalda və platformanın şərq kənarları boyu dərin qarılmalar formalaşır. İki mərhələ seçilir: yura-erkən təbaşir və son təbaşir-paleogen. Son təbaşir-paleogen mərhələsinə Anabar qalxanının şərq kənarı boyunca (Kureyka çayı) karbonatitlər və kimberlit borucuqlarının əmələ gəlməsi aid edilir. Mərhələnin səciyyəvi xüsusiyyəti platformanın cənubunu geniş əhatə etmiş aktivləşmə prosesləridir. Platformanın cənub-şərqində rifogen strukturlar silsiləsi formalaşır. Mezozoy çöküntüləri bütün stratıqrafik şöbələrlə təmsil olunub və bu şöbələrin aralarında lokal fasılələr var. Mezozoy sedimentasiyası dayanmadan baş verirdi, halbuki çöküntü yığılan hövzənin hüdudları daimi dəyişirdi. Mezozoy çöküntülərinin qalınlığı 4 – 5 km və bundan artıqdır. Bu qalınlıqlar platformanın azca qalxmış rayonlarından və şimalda yüksələn, uzunluğu boyu kobud molassa şəklində qarılma inkişaf edən Verxoyan antiklinorisindən gətirilən terrigen materialın yığıılması ilə tarazlaşdırılan enmə proseslərindən xəbər verir. Dəniz fasiyalarına mezozoyun alt triasdan başlayaraq alt təbaşirin aşağısına qədər bütün şöbələrində rast gəlinir. Lakin bu fasiyalar yalnız plitənin şimalında inkişaf tapmışdır, cənuba doğru isə laqun, delta, sahilyanı-kontinental və alluvial çöküntülər var. Kömürlülük kəsilişin yura və təbaşir hissəsi ilə bağlıdır.

Mezozoyun qazıntılarında tapılan canlıları boreal molyusklarla təmsil olunmuşdur ki, bu da təsvir edilən hövzələrin mezozoy yaşı Arktik okeanı ilə əlaqəsindən xəbər verir. Orta yuraya qədər şimal-şərqi hövzələri ilə əlaqə müşahidə edilirdi, lakin Verxoyan antiklinorisinin qalxması ilə bu əlaqə tədricən kəsildi, və Vilyuy körfəzi qərb və cənubdan qapanan, suyu çəkilən hövzəyə çevrilir. O, Arktik hövzə ilə

əlaqəni saxlayır. Maksimal transgressiyaya hövzə son leyasda, Vilyuy körfəzinin suları hətta Tunqus sineklizinə daxil olduqda, məruz qalmışdır. Son təbaşirdə və kaynozoyda Vilyuy sineklizində kontinental rejim hakim idi. Paleogen dövründə qarılmanın intensivliyi xeyli azalmışdır. Hər yerdə allüvial və ya göl-bataqlıq çöküntüləri yiğilirdi.

### **Yura-erkən təbaşir dövrü**

Yura-erkən təbaşir dövrü struktur planının yenidənqurulmasını əks etdirir və transgressiv mərhələnin terrigen formasiyalarının inkişafı ilə müəyyən edilir. Platformanın mərkəzi hissəsi qalxma oblastından ibarət olub, onun ətrafında Verxoyan geosinklinalının və cavan Qərbi Sibir platformasının inkişafı ilə bağlı böyük enmələr intişar tapır (şək. 16).



Şək. 16. Sibir platformasının struktur-formasiya baxımından rayonlara bölünmə sxemi. Orta mezozoy – erkən kaynozoy mərhələsi. N.S. Maliçə görə, 1987:

1 – qalxımlar (filokratonlar); 2 – gümülmələr (xatakratonlar); 3 – tağvari qalxımların aktivləşmə sahələri; 4 – perikraton Verxoyanyanı sahə; 5 – orogenyanı sahə; 6 – tağyanı qarılmalar; 7 – tağ sahələri: a – qələvi vulkanizmli, b – andezit vulkanizmli, v – qranodiorit vulkanizmli.

Platformanın cənubunda tağ-plutonik aktivləşmə vilayətləri formalaşır ki, bunlarla kömürlü formasiyalar əlaqəlidir. Kömürlü terrigen formasiyalar Anqara-Vilyuy, Verxoyanyı, Xatanq-Pyasinsk, Lena-Anabar çökəkliklərinə və Vilyuy sineklizinə aid edilir.

Platformanın cənub-qərb kənarında qalxmaya məruz qalmış Şərqi Sayan öündə müasir aşınma ilə üç çökəkliyə, İrkutsk, Kan və Rıbinsk çökəkliklərinə parçalanmış yura dağönü qarılması formalaşmışdır. Çökəkliklər paleozoyun müxtəlif horizontları üzərinə uyğunsuzluqla yatan alt, orta, bəzi yerlərdə isə üst yuranın kömürlü kontinental qatlarından əmələ gəlib. Yura çöküntülərinin qalınlığı Kan çökəyində 1 km, İrkutsk çökəyində 600 m-dir. Aldan-Stanovoy qalxanının üzərində, Stanovoy zonasının şimal kənarları boyu yura və təbaşir kontinental çöküntülərindən yaranmış bir sıra kiçik, lakin dərin olan çökəkliklər yerləşmişdir: Çulman, Tokin. Bu çökəkliklər ilkin olaraq mezozoyun inkişaf etdiyi ümumi Stanovoyönü zonasının tərkibinə daxil idilər. Kontinental kömürlü çöküntülərindən başqa dasit tuflarının ara layları da rast gəlinir. Ayrı-ayrı çökəkliklərdə kömürlü yura çöküntülərinin qalınlığı 3,5-4 km-ə çatır.

### Son təbaşir - paleogen dövrü

Bu dövr ərzində Mərkəzi Sibir qalxımının inkişafi davam edir, Vilyuy sineklizinin, Anqara-Lena vilayətinin inkişafi yekunlaşır, Qərbi Sibir plitəsinin formalaşması ilə əlaqədar olaraq Xatanq vadisindəki sahə fəal inkişaf etməkdə davam edir. Platformanın cənub-şərqində, tağ-plutonik qalxımlarda Baykal və Buryat vilayətlərinin təməli qoyulur. Bu dövrdə yaranması kosmik cisimlərin yerə düşməsi ilə əlaqələndirilən dairəvi strukturlar (astroblemlər) inkişaf edir.

### Faydalı qazıntılar

*Filiz yataqları.* Sibir platformasının dəmir filizləri yaranma şəraitinə və yaşına görə müxtəlifdirlər.

Proterozoy və arxeyin cespilət filizləri Aldan rayonunun bir sıra yataqları üçün səciyyəvidir. Sibir platformasının cənub kənarlarında proterozoyun inkişaf etməsi burada cespilət filiz yataqlarının axtarışlarının davam etdirilməsinə əsas verir. Aldan rayonunda bütöv bir sıra yataq var. Bu rayonda zəngin və asanlıqla zənginləşdirilə bilən maqnetit filizlərinin böyük ehtiyatları cəmləşmişdir.

Trapların intruziv çeşidləri ilə tərkibində *mis*, *nikel*, *kobalt* və digər metallar olan sulfid filizləri əlaqəlidir. Bunlar daha tipik olaraq Norilsk yataqları rayonunda və trapların Yeniseyyanı inkişaf zolağında təmsil

olunmuşlar. Trapların inkişaf etdiyi ərazilərdə *titân* mənbəyi olan ilmenit alluvial səpintiləri yayılmışdır.

Sibir platformasında erkən proterozoyun kvarsirləri ilə əlaqəli olan *mis* yataqları (Udokan yataqları) rast gəlir. Misin əhəmiyyətli, lakin səpələnmiş ehtiyatları üst kembri və erkən ordovikin kontinental qumdaşları ilə əlaqədardır (Lena çayının vadisi).

*Qiymətli metallar yataqları* (qızıl) müxtəlif yaşlı intruziyalarla əlaqədardır. Ən çox qızıl olan rayonlara Aldan, Tommot, Bodaybin, Şimali Yenisey rayonları aiddir. Platin sibir trapları intruziyaları ilə əlaqədar olan sulfid filizlərində tapılır.

*Daş və qonur kömür* karbon, perm, alt və orta yurada, yuxarı yurada – alt təbaşir və neogendə cəmləşir.

Karbon və permin kömürləri daha çox Tunqus sineklizinin hüdudlarında yayılmışdır. Bu kömürlər hələ ki az istismar olunurlar. Yura kömürləri İrkutsk və Kan-Açinsk hövzələrində inkişaf etmişlər. İrkutsk hövzəsində tərkibində böyük miqdarda uçucu maddələr olan sapropel kömürləri (bogxedlər) rast gəlir. Kan-Açinsk hövzəsində yura qalın kömürlü qatla (40-200 m) təmsil olunmuşdur, qərbə, Çulim-Yenisey hövzəsində, yuranın qalınlığı 600-1400 m-ə qədər artır. Platformanın şərqi hissəsinin kömürləri üst yuraya – erkən təbaşirə aiddir. Ən irisi Lena-Anabar çökəkliyi hüdudlarında Yakutskdan Lena çayının aşağılarına qədər uzanan Lena kömür hövzəsidir. Vilyuy hövzəsi Vilyuy sineklizinin qərb hissəsinin yataqlarını birləşdirir. Cənubi Yakutsk (Çulman) hövzəsi xeyli miqdarda kokslaşan kömür ehtiyatlarına malikdir.

Neogen kömürləri Baykal rift zonası ilə əlaqədardır. Burada çökəklerdə qalınlıqları 1000 m-ə çatan alluvial, göl və bataqlıq çöküntüləri yiğilirdi və bunlarla qonur kömür və liqnit layları əlaqədardır. Bu kömürlər İrkut çayı vadisində, Selenqa çayı deltاسında, Aldan çayının aşağı axarında rast gəlir.

Yanar şistlər Aldan qalxanının şimal yamacının (Maya çayı) kembrisində və İrkutsk hövzəsinin yurasında məlumdur və burada sapropel kömürləri arasında yatırlar.

*Neft-qazlı çöküntülər* vend və alt kembri (platformanın şimal-qərb rayonları) ilə, üst devonla (Nordvik buxtası rayonu) əlaqədardır. Neft-qazlı, əsasən də qazlı, horizontlar perm, trias, yuranın kontinental çöküntülərində məlumdur.

Qaz yataqları platformanın cənub hissəsində, İrkutsk şəhərindən Vilyuy çayının aşağılarına qədər olan geniş ərazidə müəyyən edilmişdir.

*Qeyri-filiz xammal*. Ən iri mikali rayon Aldandır.

Almazlar platforma daxilində səpinti halında tapılmış, sonradan isə onların cəmləşmə rayonları müəyyən edilmişdir. Almazların mənbəyi

perm-trias yaşlı püskürmələr zamanı əmələ gələn partlama borucuqlarıdır. Vilyuy, Mun və Aldan almazlı rayonlar seçilir.

Vilyuy və Aşağı Tunquska çayları hövzəsində traplarla əlaqədar olan *island spati* yataqları da məlumdur. Traplar kömür laylarına daxil olan zamanı onları metamorflaşdıraraq qrafitə çevirir (Kureyka, Aşağı Tunqusk çaylarının hövzəsi). Arxeyin plagioklaz qneyslərinə yermiş qranit intruziyaları zonalarında korund və kianit yataqları əmələ gelir; ehtimal ki, metamorfizm prosesində boksit yataqları korunda çevirilir. Arxeyin və proterozoyun peqmatitləri ilə *topaz*, *turmalin*, *lazurit*, *spinel*, *dağ bülluru*, *nefrit* və *aqalmatolit* yataqları əlaqədardır.

Sibir aşağı kembri və devonla əlaqədar olan *daş duz* yataqları və fosforitlərlə (vend – ordovik) zəngindir.

#### *Müstəqil hazırlanmaq üçün suallar*

1. Sibir platformasının sərhədləri və əsas struktur elementləri.
2. Sibir platformasının bünövrəsinin formalaması.
3. Anabar, Aldan qalxanlarının və Stanovoy qurşağının geoloji quruluşu.
4. Sibir platformasının örtüyünün formalaması.
5. Vend – orta kembrinin Lena-Tunqusk, Aldan-Anabar-Ribinsk və Yudom-Olenek struktur-formasiya zonalarını əmələ gətirən strukturları geoloji xəritədə (bax. şək. 9 və 10) tapın.
6. Həmin işi orta kembri-erkən ordovik dövrü üçün yerinə yetirin (şək. 11).
7. Orta ordovik – erkən devon dövrü ərzində Anabar-Aldan, Baykal-Sayan qalxımlarına daxil olan, Lena-Tunqusk paleosineklizini əmələ gətirən strukturları göstərin.
8. Platformanın devon, karbon, perm və triasdə struktur planını nəzərdən keçirin (şək. 13, 14, 15).

### **III FƏSİL**

## **PALEOZOY QIRIŞIQLIQ ƏYALƏTLƏRİ – URAL-MONQOL QURŞAĞININ QIRIŞIQLIQ OBLASTLARI**

### **URAL-YENİ TORPAQ QIRIŞIQLIQ VİLAYƏTİ (URAL, PAY-XOY, VAYQAÇ ADALARI, YENİ TORPAQ)**

#### **Yerləşməsi, sərhədləri və əsas struktur elementləri**


Ural-Yeni torpaq qırışılıq vilayəti Ural-Monqol qırışılıq sisteminin qərb cinahında yerləşmiş (şək. 17) və şərqdə Rus platforması ilə bilavasitə sərhəddir. Uralın qərb yamacının tektonik meqazonaları bütün qırışılıq vilayəti boyu izlənilir, Uralın şərq yamacının zonalarını yalnız ərazinin cənubunda müşahidə etmək mümkündür, şimala doğru

**Şek. 17. Uralın struktur  
baxımdan rayonlara  
bölmə sxemi:**

I – Rus platforması; II – Uralönü kənar qarılması; Megazonalar: III – Qərbi Ural, IV – Mərkəzi Ural, V – Tagil-Maqnitoqorsk, VI – Şərqi Ural, VII – Uralarxası.

1 – Rus platformasının örtüyünün çöküntüləri; 2a – Qərbi Sibir plitəsinin örtüyü, 2b – tavanın örtüyü altında Qərbi Ural megazonasının paleozoy çöküntüləri; 3 – Uralönü kənar qarılmasının perm; 4 – Qərbi Ural paleozoy megazonası:

a – Belsk-Yeletsk zonasının çöküntüləri, b – Zilair-Lemvin zonasının çöküntüləri; 5 – Mərkəzi Ural proterozoy megazonası. Qalxımlar (dairələrdəki rəqəmlər): 1 – Başqırt, 2 – Ulutau, 3 – Kvarkuş, 4 – Xarbey; 6 – okean prosiyalarının çöküntü və vulkanitlərinin Tagil-Maqnitoqorsk paleozoy megazonası: a – Tagil, b – Maqnitoqorsk; 7 – proterozoy və paleozoy çöküntülərinin Şərqi Ural megazonası; 8 – Baş Ural dörin siması; 9 – megazona və zonaların sərhədləri; mətndə adları çəkilən zonalar dairələrdə rəqəmlə göstərilmişdir: 5 – Kara, 6 – Şuçinyisk, 7 – Voykar, 8 – Alapayevsk, 9 – Şərqi vulkanogen, 10 – Şərqi Muqocar, 11 – Sakmar, 12 – Zilair, 10 – Uralın eninə zonalarının sərhədləri: CU – Cənubi, OU – orta, SU – Şimalı, PyU – Polyaryeyani, PU – Polyar, PX – Pay-Xoy.



Qərbi Sibir plitəsinin mezozoy-kaynozoy örtüyü altına ardıcıl olaraq batır. Qərbən şərqə doğru regionda meqazona qismində aşağıdakı strukturlar seçilir (bax şək. 17):

1. Perm yaşlı molassa ilə dolmuş Uralönü kənar qarılması. Bu, Rus platforması ilə sərhəd strukturdur.

2. Müasir aşınma kəsilişində paleozoy çöküntülərinin meridional qırışları ilə təmsil olunmuş Qərbi Ural meqazonası.

Burada əsasən dayaz şelf çöküntülərindən əmələ gəlmış Belsk-Yeles və quruluşunda daha dərinsulu, batiyal çöküntülər olan Zilair-Lemvin zonaları ayrıılır. Meqazonada paleozoyda geniş inkişaf etmiş okeanik və ada-qövs kompleksləri olan şərq zonalarından gəlmış tektonik örtükler də az deyil.

3. Mərkəzi Ural meqazonası: ayri-ayrı bloklardan – qalxımlardan ibarət olan kembriyəqədərki kristallik bünövrənin demək olar ki, fasılısız üzə çıxdığı rayondur (bax şək. 17).


4. Baş Ural dərinlik sınması Mərkəzi Ural və daha şərqdə yerləşən növbəti Tagil-Maqnitoqorsk zonalarını ayırır. Sıhma serpentin melanji boyu bərəqərar olmuş nəhəng uzanmanın bükülməsinin qalın zonasıdır. Genezisə görə bu sutur (tikiş) zonası Uralın yer qabığının sialik və simatik sektorlarını ayıran zonadır.

5. Tagil-Maqnitoqorsk meqazonası ordovik-dəş kömürün plutonik, vulkanogen və çöküntü qatlarından əmələ gəlmışdır. Bu qatlar okeanik çökəkliklərin, ada qövslerinin, kənar vulkan qurşaqlarının, onlarla əlaqəli olan, paleozoyda yenicə yaranmış kontinental qabığı örtən dərin fliş təknələrinin və dayaz terrigen və karbonat qatlarının əmələgəlmələri kimi nəzərdən keçirilir. Kembriyəqədərki sialik bünövrənin çıxıntıları burada yoxdur.

6. Şimali Ural meqazonası Tagil-Maqnitoqorskdən okeanik çökəkliklərin yuxarıda sadalanan kompleksləri ilə yanaşı mikrokontinent komplekslərinin, ordovikdə xüsusiləşmiş, devon-karbonda Qazax-Qırğız qıtəsinin kənarlarını artırılmış kembriyəqədərki kontinental qabığın qırıqlarının olması ilə fərqlənir.

7. Uralarxası meqazona paleozoyun ən şərq, ən çökmüş meqazonasıdır. Burada qazima vasitəsilə devon və dəş kömürün çöküntüləri öyrənilmişdir. Səciyyəvi cəhəti vulkan-plutonik komplekslərinin olmasıdır.

Göstərilən meqazonanın hər biri bir sira zonalara bölündür (bax şək. 17 və 18). Bu struktur zonalıq son paleozoyda formalışmışdır, lakin onun ən vacib xassələrinin əsası son kembridə - ordovikdə, rifogenez nəticəsində Şərqi Avropa qıtəsinin kənarı qoparaq üzərində şelf və kontinental yamac əmələ gəldikdə formalışmışdır; spredinq və subduksiya zonalı və bir sira mikrokontinentli (bunların ən irisi Şərqi Muqocardır) Paleoural okeanının təməli qoyulmuşdur.



## Geoloji inkişaf tarixi

### Erkən proterozoy (epiarxey) dövrü

Uralın yer qabığının inkişafının bu dövrünü öyrənərkən geoloqların qarşısında duran əsas məsələ Uralda qədim, rifeyəqədərki süxurların olması faktının özünü sübut etmək və bunların rifey qırışq strukturları ilə münasibətlərinin xarakterini müəyyən etməkdir.

Uralda müxtəlif zamanlarda işləmiş bir çox geoloqlar həm Uraltaу qalxım zonasında, həm də Uralın şərqi yamacında yer səthinə çıxan rifeyəqədərki süxurlar blokunun mövcudluğunu şübhə altına alırlar: bu tədqiqatçılar qneys komplekslərini paleozoyun müxtəlif yaşlı və müxtəlif tərkibli süxurlarından əmələ gəlmış son paleozoy qranit intruziyalarının metamorfik oreolu kimi nəzərdən keçirirlər. Bu məsələnin həlli üçün Uralın müxtəlif struktur zonalarının qneys komplekslərinin mütləq yaşının müəyyən edilməsi üzrə məlumatlar böyük əhəmiyyətə malikdir.

Hazırkı zamanda arxey və erkən proterozoy süxurları Uralın aşağıdakı rayonlarında müəyyən edilmişdir:

1. Rifey süxurlarından ibarət olan *Başqırt qalxımı* sahəsində rifeyəqədərki çöküntülər *Tarataş antiklinorisini* əmələ gətirirlər. Rifeyəqədərki süxurlar mütləq yaşıları 2700 mln. il (arkey) olan kristallik şistlərdən, inyeksiyon qneyslərdən və digər yüksək metamorflaşmış süxurlardan ibarət olan tarataş kompleksində birləşmişlər. Tarataş kompleksiinin sərhədləri müxtəlif yaşıldılar və Baltık qalxanındakı qranit kompleksləri ilə tutuşdurula bilərlər.

2. *Mərkəzi Ural meqazonası* sahəsində də bir neçə qədim, çox güman ki, erkən proterozoy strukturları müşahidə olunur: Zlatoust şəhəri və Maqnitka qəsəbəsi arasında yerləşmiş *qu b e n s k*; Yuxarı şəhəri və Aşağı Ufaley qəsəbəsi (*Slyuda dağı*) arasında yerləşmiş *u f a l e y*; Qütb Uralda yerləşmiş *s o b s k*, *v e y a x a r b e y*.

3. Uralın şərqi yamacında dörd iri qalxım yerləşmişdir: *Saldın*, *Murzin-Adıy*, *İlmeneqorsk-Sisert*, *Şərqi Muqocar*. Bu strukturları təşkil edən qranit-qneys komplekslərinin yaşı 1200-2490 mln. il arasındadır ki, bununla da bu strukturlar alt proterozoyun süxurları ilə tutuşdururlar, ehtimal ki, arxey də iştirak edirlər.

Şək. 18. Paleozoyda Cənubi Uraldan keçən palinsastik profillər:

1 – kontinental qabıq; 2 – keçid tipli qabıq; 3 – okeanik qabıq; 4 – akkresiya prizması; 5 – passiv kontinental kənarlardakı çöküntü kompleksləri; 6 – mantiya; 7 – litosfer tavalarının və mantianın materialının hərəkat istiqamətləri; 8 – tektonik örtüyün hərəkat istiqamətləri; 9 – əsas struktur zona; 10 – ŞAQ – Şərqi Avropa qıtısı (silurun əvvəlindən – AAQ – Avropa-Amerika qıtısı), QQQ – Qazax-Qırğız qıtısı; zonalar: S – Sakmar, M – Maqnitogorsk, SM – Şərqi Muqocar, D – Denisov, SV – şərqi vulkanogen, İ – Maqnitogorsk zonasının daxilində İrendik ada qövsü, UA – Uralarxası kənar qarılması, ŞU – Şərqi Ural meqazonası, kontinental sərhədlər andezit vulkanizmlə, v – qranodiorit vulkanizmlə.

Mütləq yaş barədə məlumatların təhlili iki mülahizə irəli sürməyə imkan verir: 1) rifeyəqədərki bünövrə Uralda nisbətən az dərinliklərdə yerləşir; 2) Rus platformasının kristallik bünövrəsi onun indiki hüdudlarından şərqə doğru xeyli kənara çıxır.

Ehtimal ki, erkən proterozoyun axırına doğru Avrasiyanın platformaları vahid bir platforma təşkil edirdilər. Yer qabığının strukturunun yeniləşməsi bu nəhəng ən qədim platformanın parçalanması və proterozoy qurşaqların ilkin qarılmalarının yaranmasında özünü bürüzə vermişdir. Ural-Monqol qurşağı hüdudlarında (*Ural, Şərqi Sayan, Yenisey qalxımı, Qərbi Sibir plitəsinin mərkəzi hissəsi* və s.) arxey sūxurları ayrı-ayrı bloklar şəklində üzə çıxır və ya Urala şərqdən bitişik rayonlarda qazma ilə açılır.

### **Baykal (rifey) dövrü**

Rifeyin proterozoyun müstəqil bir bölgüsü kimi ayrılması Başqırt qalxımı ərazisində kəsilişlərin öyrənilməsi nəticəsində mümkün olmuşdur. Burada formalamaşma vaxtları müvafiq protosistemlərə (fitemlərə<sup>1</sup>): burzyaniya, yurmatiniya və karataviyaya uyğun gələn üç struktur mərtəbə ayrılır: burzyan, yurmat və karatauz. Hər bir struktur mərtəbəyə öz tekrilik rejimi və öz çöküntülərin yığılma rejimi uyğun gəlir. Uralın tədqiq edilməsinin xeyli müddəti ərzində rifey çöküntülərinin ardıcılılığı tam aydın deyildi. Rifeyin aşağıda təsvir olunan müasir kəsilişi stromatolitlərin və mikrofitolitlərin tədqiqi nəticəsində dəqiqləşdirilmişdir.

Burzyan struktur təbəqəsi. Burzyan geosinklinalının təməli arxey-alt proterozoy bünövrəsi üzərində qurulmuşdur, hansılar ki, qırılmalar boyu iri bloklara parçalanmış və onların bəziləri bataraq rifey qarılmalarının əsasını qoymuşdur. Qədim (rifeyəqədərki) bünövrə qazma zamanı mənfi 2850 m dərinlikdə açılır, geofiziki məlumatlara görə mənfi 8000 m dərinlikdə (Sverdlovsk və Perm arasında), Uraltau silsiləsi rayonunda müsbət 1200-1300 m səviyyəsində, Saldın və Muqocar massivlərində müsbət 240-dan mənfi 400 m-ə qədər qeyd olunur. Ayrı-ayrı blokların yerdeyişmə amplitudu 9-10 km-ə çatır. Burzyan zamanının qarılmaları qədim qalxanın tağvari qalxması fonunda yaranmış qrabenlər sistemi üzrə formalamışdır. Arxey və erkən proterozoy sūxurlarının çıxıntıları, Ural-Monqol qurşağının qərb kənarında Rus platforması bünövrəsinin parçalanmış və bir az qalxmış kənarının olduğunu qeyd edir.

<sup>1</sup> Protosistemin (fitemin) adı son proterozoyu (rifeyi) ayırmak üçün təklif olunmuşdur, çünkü aydın deyil ki, onların davametmə müddətini fanerozoyun dövrlərinin davametmə müddəti ilə müqayisə etmək olarını.

Burzyan sedimantesiya tsikli intruziv maqmatik fəaliyyətlə başa çatır. Bu faza ilə Berdyauş plutonunu əmələ gətirən rapakivilərə bənzər qranitlər əmələ gəlir. Bu qranitlərin mütləq yaşı 1410-1390 mln ildir. Beləliklə, berdyauş qranitləri və bunlar tərəfindən yarılan burzyan seriyası son proterozoya (rifeyə) aiddir.

**Yurmatin struktur təbəqəsi.** Yurmatin tsikli ərzində Başqırt antiklinorisi rayonunda maşak lay dəstəsinin (yurmatin seriyasının aşağı lay dəstəsi) vulkanogen və çöküntü qatları toplanırdı. Maşak lay dəstəsinin təməlində fasılə və uyğunsuzluq qeyd olunur. Yurmatin zamanı ərzində maşak lay dəstəsinin ardınca ziqalgin, ziqazin-komarov və avzyan lay dəstələrinin qalınlığı təxminən 2 km olan terrigen-karbonat çöküntüləri gəlir. Yurmatin tsikli intruziv fəaliyyətlə müşayit olunan qırışılığın avzyan fazası ilə bitir. Yurmatin tsiklinin davametmə müddəti 150 mln ilə yaxındır.

**Karataus struktur təbəqəsi.** Karataus tsiklinin əvvəlində (karatavi) rifey qarılması Başqırt qalxımının bir hissəsini və Uraltaу zonasını əhatə edirdi. Karatavi ərzində zilmədk, kav, inzer və minyar lay dəstələrinin ümumi qalınlığı 1100-4000 m olan terrigen-karbonat çöküntüləri yüksəlmışdır. Karatavinin davametmə müddəti 500 mln ilə yaxındır. Karataus tsiklinin sonunda 1 mlrd il davam edən baykal meqasikli üçün həllədici olan qırışılığın minyar fazası qeyd olunurdu. Qırışılığın minyar fazası nəticəsində qırışq təməlin üzərində, paleozoy geosinklinallarının ilkinq qarılmaları yaranandan əvvəl, onlarla milyon il mövcud olmuş platforma yaranmışdır.

Çöküntülərinin növünə görə Uralın rifeyi, çox güman ki, Ural-Monqol qurşağının qorb miogeosinklinalına aid edilir. Bu haqda həm çöküntülərin xarakteri, həm də Mərkəzi Ural meqazonasının Başqırt qalxımında və Şərqi Ural meqazonasında maqmatik sükurların az yayılmasıdır. Görünür ki, Ural-Monqol qurşağının evgeosinklinalları daha şərqdə, Mərkəzi Qazaxıstanın hüdudlarında, yerləşirdi.

Uralda Baykal struktur mərtəbəsinin qırışq strukturları daha çox platforma tipinə aiddir, nəinki geosinklinal tipinə. Bu strukturlar maili, qanadlarının düşmə bucağı 30-35° olan, tağ tipli braxiosinklinal və braxiantiklinallarla təmsil olunmuşlar. Qırılma dislokasiyaları qırışılıq strukturları ilə əlaqəsi olmayan kəskin düşən qırılıb qalxma və qırılıb düşmə səciyyəsi daşıyır. Bu qırılmaların bir çoxu ilə trap formasiyasına yaxın bir formasiya əmələ gətirən diabaz və qabbrodiabazların dayka və laylı intruziyaları əlaqədardır. Tektonikanın bu cür xarakteri onunla bağlıdır ki, Uralın kembriyəqədərki qatlının formalması Rus platformasının bünövrəsinin Ural-Monqol qurşağına doğru perikraton enməsi zonasında batmış və bloklara parçalanmış arxey bünövrəsi üzərində baş verirdi.

## Kembri dövrü

Regionda paleozoyun başlanması geniş yayılmış qalxmalar və yuyulmalarla qeyd olunurdu. Kembri Qərbi Ural meqazonasında məlumdur, az tədqiq olunmuş və yalnız iki horizontla təmsil olunmuşdur. Alt horizont alt kembrinin lena mərtəbəsinin orta hissəsi ilə tutuşdurulur, üst horizont isə üst kembrinin yuxarlarına aid edilir.

Alt horizont Uralın qərb yamacında yalnız Sakmar zonasında məlumdur və burada diabaz porfiritləri dəstəsi ilə, onların tərkibində rifogen arxeosiat əhəngdaşı linzaları layı silisium, alevrolit, qumdaşı ara təbəqələri saxlayan tufları ilə təmsil olunmuşdur.

Üst horizont konqlomerat, qumdaşı və alevrolitlərin dəyişən qalınlığı, bəzən bazalt ara təbəqələri olan qatlarından ibarətdir; alt və üst horizontlar arasında sərhəd kəskin transgressivdir, belə ki, üst horizont tədricən aşağı ordovikin terrigen qatlarına keçir.

Kembri və ordovik arasında sərhəd Cənub və Qütb Uralda kembrinin Billing sella-li braxiopod kompleksinin ordovikin Tritoechia lermontovae-li kompleksi ilə əvəz olunması üzrə; daha dərin fasiyalarda isə qraptolitlərin (*Dictyonema flabelliforme*) rast gəlməsi üzrə çəkilir.

Yeni Torpaq adalarında kembri əhəngdaşı ara qatlarından ibarət terrigen süturların qalın (1100 m-dən çox) qatı ilə təmsil olunmuşdur.

## Ordovik dövrü

Alt ordovikin çöküntüləri Uralın sialik zonalarında (qərb yamacı və Şərqi Ural qalxımı) kəsilişin təməlinde son dərəcə inkişaf etmiş, qalınlıqları bir neçə yüz metrdən 2-2,5 km qədər olan, kvarsit və ya arkoz terrigen qatları, bəzən isə vulkanitlərlə təmsil olunmuşdur. Kembrinin altda yatan çöküntüləri ilə birlidə bu qatlar kembriyəqədərki kəskin uyğunsuzluqla yatan transgressiv seriyani əmələ gətirirlər. Bu seriyanın aşağıları qraben kompleksi kimi nəzərdən keçirilə bilər ki, bu kompleksin də yaranması ilə Uralın ordovik okeanik hövzəsinin təməlinin qoyulması başlayır. Orta - son ordovikdə bu hövzənin hüdudları kifayət qədər aydınlaşdırı: şaryajlarla bağlı pozulmaları kənar etsək, erkən-orta ordovikin fasiyalarının yerləşməsində Uralın indiki struktur planının bir çox başlıca əlamətləri hiss olunur.

Qərbi Ural struktur meqazonası hüdudlarında orta ordovikdə iki fasial paleozonanın, təməlləri hələ erkən ordovikdə qoyulmuş Belsk-Yeletsk və Zilair-Lemvin paleozonalarının səciyyəvi əlamətləri müəyyənləşdi. Zonalardan birincisində orta-üst ordovik əsasən aşağı hissələrində terrigen süturların ara təbəqələri olan şelf əhəngdaşları və dolomitlərlə (qalınlığı 1000 m-ə qədər) təmsil olunmuşdur. On yaxşı kəsilişlər Qütbyanı Uralda məlumdur. Ordovikin şelf çöküntüləri - aşağı

hissədə az qalınlıqlı terrigen, yuxarı hissəsində daha çox karbonatlı – Pay-Xoyda, Vayqaç adasında və Yeni Torpağın cənub adasında (ehtimal olunur ki, şimal adada ordovik yuyulmuşdur) geniş yayılmışlar. Zilair-Lemvin paleozonasında orta ordovik az qalınlıqlı batiyal gilli-silisiumlu şistlər təmsil olunub, üst ordovik isə müəyyən edilməyib.

Bütün Ural boyu Pay-Xoya və qismən Yeni Torpağa doğru izlənilən yuxarıda qeyd olunmuş zonalar ordovikdən devona (Qütb Uralda və Pay-Xoyda son karbona) qədər mövcud olub və Rus platformasının kontinent hissəsini yuyan hövzənin şelfini, kontinental yamacını səciyyələndirir.

Şərqə doğru yerləşən paleozonaların kompleksləri Cənubi Uralda Maqnitogorsk zonasında məlumdur. Burada mürəkkəb tektonik nisbətlərdə serpentinit melanjı ilə birlikdə yaşmoidlərin ara qatları olan toleit bazaltlarının yastıq lavaları, bazalt və liparitlərin kolçedanlı assosiasiyası, andezitobazaltlarla, andezitlərlə və onların tufları ilə təmsil olunmuş qatlar inkişaf etmişdir. Birinci iki kompleks Tagil zonasının ordovikdə də məlumdur. Hər üçü okean yatağının (ola bilsin ki, qismən qövsarxası hövzənin) və ada qövsünün əmələgəlmələri kimi interpretasiya olunur. Bu komplekslər, ehtimal ki, Baş Ural dərinlik sırasının serpentinit melanjında da inkişaf etmişlər. Bunların tarixi konodontlarla müəyyən edilir. Şərqi Muqocar zonasında şelf karbonatları və terrigen-karbonat çöküntüləri ilə təmsil olunmuş alt ordovik üstünlük təşkil edir.

Şərqi Ural vulkanik zonasında son zamanlar ordovikin yaşmoidli toleit bazaltları aşkar edilib.

Bir çox hallarda ordovik silisium ara təbəqəli tufogen flişoid qatları ilə örtülüş yaşmoidlərin ara qatları olan yastıq lavaları ilə təmsil olunmuşdur.

## Silur dövrü

Silur çöküntüləri Uralın həm qərb, həm də şərq yamaclarında geniş inkişaf etmişdir. Pay-Xoy və Yeni Torpaqda silur yalnız Uralın qərb yamacının paleocoğrafi baxımdan silur paleohövzəsinin şelfinə uyğun gələn eyni yaşlı çöküntüləri ilə tutuşdurula bilər.

Uralın *Belsk-Yeletsk paleozonasında* və Yeni Torpaqda silur əsasən qalınlığı 1300 m-ə qədər olan əhəngdaşı və dolomitlər qatı ilə təmsil olunur; qərb istiqamətdə terrigen səxurların rolü artır, fasilələrin əhəmiyyəti nəzərə çarpacaq dərəcədə artır. Zonanın şərqində baryer rifləri mövcuddur. *Zilair-Lemvinsk paleozonasında* silur tərkibində əhəngdaşı ara qatları olan az qalınlıqlı (250-350 m-ə qədər) kömür-gil-silisiumlu şistlər qatı ilə təmsil olunmuşdur.

Uralın şərqi yamacında silur Tagil-Maqnitoqorsk meqazonasının kəsilişlərində geniş yayılmışdır. Burada silur okean tipli vulkanogen-çöküntü qatları və kəsilişdə onları əvəz edən adalar qövsü kompleksləri ilə təmsil olunmuşdur.

Ehtimal ki, alloxton təbiətə malik olan *Şərqi Ural vulkanik zonasında* toleit bazaltları son silurda andezitoid və onların əhəngdaşı ara təbəqəli tufları ilə əvəz olunur. Qabbro və serpentinitlərlə assosiasiya edilən okean və ada qövsləri kompleksləri Muqocar blokunda da inkişaf etmişdir. Eyni zamanda bu sialik blokun örtüyünü təşkil edən silisium və terrigen-karbonat tipli avtoxton vulkanik çöküntülər də müşahidə olunur.

Silurun struktur planında ordovikə nisbətən dəyişikliklər, əsasən Tagil zonasında subduksiya zonalarının inkişafı, Sakmar zonasında onun yoxa çıxmazı və Şərqi Urala yerdəyişməsi ilə müəyyən olunur.

## Devon dövrü

Devon çöküntüləri Uralın və Pay-Xoy – Yeni Torpaq sisteminin struktur zonalarının çoxunda geniş yayılmışdır.

Alt devonda son silurda formalışmış struktur plan bütövlükde saxlanılmışdır. Belsk-Yeletsk paleozonasının şərqi hissəsində alt devon çöküntüləri qalınlıqları 500-600 m olan rifogen əhəngdaşlarının dolğun kəsilişləri ilə təmsil olunmuşdur; qərbə doğru onlar dolomit və qumdaşlarla əvəz olunur və daha sonra getdikcə pazlaşır. Zilair-Lemvin paleozonasında qraptolit şistləri, çaxmaq daşı və əhəngdaşı yığılmaqdə davam edirdi.

Tagil, Voykar və Şuçyinsk zonalarında devonun əvvəllərində andezit, traxiandezit, onların tuflarının, tufogen flişoidlərinin qalın qatlarının yığılması davam edirdi. *Maqnitoqorsk zonasının* qərb hissəsində okean örtüyünün silisiumlu və terrigen-silisiumlu çöküntüləri yığılırdı; Şərqi Muqocar sialik blokunun örtüyü həm silisiumlu, həm də karbonatlı fasiyalarla təmsil olunmuşdur; Şərqi Ural vulkanik alt zonasında ada qövsləri kompleksləri formalışmaqdə davam edirdi.

Orta devonda Uralın şərqi zonalarında kəskin yenidənqurma baş verdi, Uralın qərb yamacında *Belsk-Yeletsk* və *Zilair-Lemvin paleozonalarının* mövcudluğu davam edirdi. Bunlardan birincisində dayaz, o cümlədən rifogen əhəngdaşlarının yığılması üstünlük təşkil edirdi; ən iri transgressiv tsikllərin təməlində orta (eyfel tsiklinin takatın horizontu) və üst (fran tsiklinin paşiy horizontu) devonun dabanında kvarts qumdaşlarının dəstləri yatırlar. Fran transgressiyası ən geniş idi və ehtimal ki, dənizin ümumi səviyyəsinin qalxması ilə əlaqədar idi.

Zilair-lemvin tipli orta-üst devon çöküntüləri Sakmar alloxtonunda açıq rəngli plitəşəkilli çaxmaq daşları, Belsk-Yeletsk zonasından gəlmış

devon şelf əhəngdaşlarının sürüşmə qaymaları (olistoplaklarla) təmsil olunmuşdur. Fəməndə silisiumlu qatlar devon-turkey yaşlı qrauvakk flişi ilə əvəz olunur.

Qütb Uralın şərqi yamacında – Şuçyinsk zonasında və daha sonra Orta Uralda, Tagil zonasının qərbində subduksiya prosesinin təzahürləri yox olur və bu vaxta qədər artıq formalasılmış kifayət qədər yetkin subkontinental qabiq üzərində qalın (3-4 km) dayaz əhəngdaşı qatları formalasmağa başlayır. Bu əhəngdaşlarının əmələ gəlməsi kontinental fasılərlə, tropik iqlim şəraitində laterit aşınma və boksitlərin formalasması ilə müşayiət olunurdu. Voykar zonasında da əhəngdaşı örtüyünün formalasması eyfeldə başlayır, lakin uzun çəkmir və orta-son devon yaşlı andezit, traxiandezit, traxidasit və onların tuflarının örtükleri ilə əvəz olunur.

Cənubi Uralda, *Sakmar zonasının alloxtonunda*, lemvin tipli çöküntülərlə yanaşı sıxlasmış tektonik örtükdə yaşmoidli və flişəkilli tufogen-silisiumlu qatları (ocean qabığı və kənarlaşmış adalar qövsü kompleksləri) olan yastıq lavaları ilə təmsil olunmuş orta devon vulkanogen-çöküntü qatları inkişaf etmişdir. *Magnitoqorsk zonasında* eyfeldən başlayaraq adalar qövsü komplekslərinin formalası başlayır. Getdikcə toleit bazaltlarının yastıq lavaları ilə qismən əvəz olunan tufoturbiditlərin və andezit-bazalt və andezit örtüklerinin qalın qatları geniş inkişaf etmişdir. Bu əvəzolunmanı simatik ada qövsündən daxili qövs hövzəsinə keçid kimi qəbul etmək olar. Son jivet – erkən franda qövsxərəsi hövzələri dolduran silisium-tufogen qatlar üstünlük təşkil edərək fəməndə zilair seriyasından olan turne qrauvakk flişi ilə əvəz olunur.

Daha şərqi rayonlarda, Şərqi Ural meqazonası daxilində, son devon – erkən karbonda vulkan-plutonik layın yaranması baş verirdi.

Orta devonda mikroqıtələr, ehtimal ki, böyükən Qazax-Qırğız qıtəsinə qatılır və onların müstəqil mövcudluğu sona çatır.

### Daş kömür dövrü

Uralın qərb yamacında yuxarıda səciyyələndirilən iki zonanın mövcudluğu karbonda başa çatır. Əvvəlki epoxalarda olduğu kimi, şimala Vayqaç və Yeni Torpaq adalarına uzanan Belsk-Yeletsk palezonasında daha çox dəniz karbonat çöküntüleri yığıldı. Orta vize zamanında, platformanın geniş ərazilərdə olduğu kimi, Şimali və Qütbyanı Uralın qərb yamaclarında qalxmıların yuyulması hesabına kvarts qumdaşlarının, alevrolitlərin, şistlərin kömürlü terrigen qatı formalasır. Son vizedən başlayaraq, daş kömür dövrünün ən səciyyəvi çöküntüleri karbonat qatları olur; vize-serpuxov zamanında Qütb Uralyanıda evaporitlər formalasdırı.

Başqırt əsrinin ikinci yarısından başlayaraq Orta Uralın qərb yamacının ən şərqi kəsilişlərində terrigen qatlar yaranır ki, bunların formalması üçün material şərqdən daxil olurdu. Bu qatların əmələ gəlməsi ilə ilkin olaraq Orta və qismən də Cənubi Uralın qərb yamaclarında yaranmış *Uralönü kənar qarılmasının* təməlinin qoyulması başlayır. Burada son karbonatda səciyyəvi uzununa fasial zonallıq yaranmışdır: uzaq şərqdə kobud qırıntı qatları formalasdır, qərbə doğru bu qatlar nisbətən xırdadənəli terrigen flişlə, daha qərbə doğru isə qarılmanın ox hissəsinin dərin gil-silisiumlu çöküntülərinin nazik qatları ilə əvəz olunur; qarılmanın uzaq qərbində, onun xarici yamacında isə dayaz karbonat çöküntüleri və riflər yaranmışdır. Zilair-Lemvin paleozonasında Cənubi, və ehtimal ki, Orta Uralda, turne zamanında zilair lay dəstəsinin şərqi qalxımların yuyulması nəticəsində əmələ gəlmiş, qalın (1000 m-ə qədər və bundan artıq) qatının – bəzi yerlərdə daha qərbi şəlf əmələgəlmələrini örtən və qalıq dərin çökəkliyi dolduran şərqi qalxımlarının yuyulması nəticəsində yaranan qrauvak flişinin formalması davam edirdi. Beləliklə, Zilair-Lemvin zonası vizayə vaxtında artıq mövcud deyildi. Lakin Uralın şimalında, Peçoranın yuxarılarından Pay-Xoya qədər, Lemvin tipli formasiyalar daha sonra da formalasınca davam edirdi. Pay-Xoyda şərqdən qırıntı materialının daxil olması permə başladı. Müvafiq olaraq Uralönü kənar qarılması yalnız permə başlamışdır, Pay-Xoyun özü isə, eləcə də Yeni Torpaq, - daha sonra yaranan qırışılıq qalxımıdır və qədim kembri qırışması nəticəsində bu çökəkliyi ayırmışdır.

Uralın şərqi yamaclarının meqazonasında devonun sonunda formalasmış struktur plan turne vaxtında saxlanılmışdır. Burada turne vaxtı ərzində nisbətən ensiz qalxımlar (kordilyer) və bunları ayıran, zilair dəstəsinin terrigen-fliş qatları ilə dolmuş enmələr (troqlar) sisteminin mövcudluğu davam edirdi.

Son vize – serpuxov vaxtında Tagil-Maqnitogorsk və Şərqi Ural meqazonasının böyük hissəsində tektonik deformasiyaların kəskin sönməsi baş vermişdir; Uralda “böyük vize transgressiyası” zamanı başladı və əsasən nisbətən dayaz laylı əhəngdaşlarının yığıılması baş verirdi. Uralarxası ərazilərdə onlar əsasi və orta vulkanitlərlə assosiasiyanın yaranan terrigen-karbonatlı qatlarla əvəz olunurlar. Bu şəraitlər qismən erkən başqırt zamanında da qalmaqdır idi. Son başqırt zamanında Uralın mərkəzi hissəsində qalxmalar başlanmış və yuyulma sahəsi yaranmışdır ki, buradan qərb və şərqi istiqamətlərində terrigen materialın axması baş verirdi. Son karbonatda Uralın şərqi yamacında qalxmalar kəskin gücləndi, bu da öz növbəsində kontinental şəraitin bütün əraziyə yayılmasına getirdi.

## Perm dövrü

Alt perm Ural regionunda rəngarəng, lakin qeyri-bərabər paylanmış faunaya malik dəniz çöküntüləri ilə təmsil olunmuşdur. Üst perm əsasən laqun-kontinental çöküntülərlə səciyyələnir.

Permda çöküntü toplanma demək olar ki, tamamilə Uralönü kənar çökəkliyə keçir. Yalnız Uralın ən cənubunda şərq yamacında qalmış dəniz perm çöküntüləri qeyd olunur. Perm çöküntüləri Pay-Xoy və Yeni Torpaqda geniş yayılmış və onların strukturları inkişaflarına görə bilavasitə Uralın qərb yamacının strukturlarına yaxındır.

Uralönü çökəklikdə assel, sakmar və artinsk zamanında son karbondakı kimi fasial zonallıq qalmaqdır idi, fasiyaların sərhədləri qərb istiqamətində tədriclə miqrasiya edirdi. Hövzənin ox hissəsinin dərinliyi kifayət qədər böyükdür (1 km-ə qədər), bunu eyniyaşlı depresion və rif fasiyalarının qalınlıqlarında olan çox böyük fərqə görə söyləmək olar. Qütb Uralda çökəkliyin inkişafı vaxta görə bir az gecikirdi (təməli yalnız assel-sakmar zamanında qoyulmağa başlamışdır).

Pay-Xoyun Karsk çökəkliyində və Yeni Torpaqda perm çöküntüləri Uraldakından fərqli olaraq əsasən terrigen dəniz: kəsilişin aşağılarında dərinsulu nazikterrigen və flişoidli çöküntülərdən tutmuş kəsilişin yuxarılarında dayazsulu çöküntülərlə təmsil olunmuşdur. Bu qalın qatlar irsi dərin çökəkliyi doldururdu və spesifik boreal fauna ilə səciyyələnir. Pay-Xoy, Vayqaç və Yeni Torpağın qırışiq əmələgəlmələri yalnız qədim kembri tektonik epoxasında yaranmışdır.

Litosfer plitərinin tektonikası baxımından Uraldakı geoloji hadisələr aşağıdakı kimi şərh olunur. Devonun sonunda Uralın qərb yamaclarının ərazisi Şərqi Avropa qıtəsinin passiv kənarı idi, daha şərqdə olan zonaları isə Qazaxıstan-Qırğız qıtəsinin aktiv kənarı idi, subduksiya zonası da bu qıtənin altına düşürdü (bax şək. 18). Karbonun əvvəlində bu kontinental kənarlar Cənubi və Orta Uralda bir-birinə toxunurlar. Ehtimal ki, qitələrin bir-birinə yaxınlaşma sürətləri sabit deyildi; belə ki, “böyük vize transgressiyası” zamanı demək olar ki, platforma şəraiti üstünlük təşkil edirdi. Orta – üst karbonda kontinental qaymaların güclənən yaxınlaşması yer qabığının topalaşması, dağəmələgəlmə və palingen qranitlərin yaranması ilə müşayiət olunan kontinental kolliziyyaya keçir. Cavan Qazaxıstan-Qırğız qıtəsinin kənarının qədim Şərqi Avropa qıtəsinin kənarının üstünə gəlməsi qırışılıq cəbhəsi öündə qərbə doğru miqrasiya edən Uralın qərb yamaclarında ofiolit alloxtonlarının və Uralönü kənar qarılmasının formallaşmasına, şərq yamacında isə yuyulan dağ silsiləsinin yaranmasına götirdi, siallik bloklarda qranit massivlərinin aktiv surətdə yaranması baş verirdi (bax şək. 18).

## **Mezo-kaynozoy mərhələsi**

Məxsusi Uralın hüdudlarında mezozoy və kaynozoy çöküntüləri çox məhdud yayılmışlar. Uralın şərqi yamacında erkən – orta (?) triasın trapp qatı və son triasın qumlu-gilli kömürlü qatı seçilir. Triasın kömürlü çöküntüləri Çelyabinsk və Bulanış-Yelkinsk rayonlarının (Uralarxası meqazona) qrabenvari qarılmalara aid edilir; burada onların qalınlığı 1500 m-dən çoxdur. Uralarxası meqazonada ayrı-ayrı kiçik, bir-birindən izolə olunmuş çıxışlar şəklində leyas və dogger (yura) çöküntüləri məlumdur. Bu çöküntülər dəfələrlə növbələşən, ir çox hallarda kömürlü ara layları və linsaları olan gil və qumdaşları ifadə olunur. Şimali Uralın şərqi yamacında dənizin üst yurası məlumdur (ammonitli gil və qumdaşları, qalınlığı 20 m-ə qədərdir). Alt təbaşirin qırmızı rəngli kontinental çöküntüləri Uralın şərqi yamacı boyu Muqocara qədər geniş yayılmışlar, lakin bütöv örtük əmələ gətirmir. Qalınlıqları 20 m-dən 80 m-ə qədər dəyişir. Yalnız şimalda, Şimali Sosva çayının hövzəsində üst yura ilə six əlaqəsi olan dəniz mənşəli erkən təbaşirin (valanjin) çıxışları məlumdur. Üst təbaşirin çöküntüləri Uralın şərqi yamacının hər yerində inkişaf etmişdir və alt horizontlarda (senoman, turon) kontinental, kəsilişin yuxarılarında (kampan-maastrix) isə dayazsulu dəniz çöküntüləri ilə təmsil olunmuşdur. Paleogen (paleosen və eosen) yalnız Qərbi Sibir plitəsi hüdudlarında inkişaf etmiş və burada qalınlıqları 100-140 m olan dəniz qumdaşları, gillər və diatom gillərindən ibarətdir. Oliqosen və neogen kontinental qumlu-gilli sűxurlarla təmsil olunmuşdur. Uralda qədim mezozoy və kaynozoyun aşınma qabıqlarının geniş inkişaf etdiyini qeyd etmək lazımdır. Uralın kontinental inkişafının davam etməsi (paleozoyun sonundan indiki dövrə qədər) aşınma qabığının formallaşmasının müddətini və onun quruluşunun mürəkkəbliyini müəyyən etmişdir.

## **Faydalı qazıntılar**

Ural Rusyanın ən mühüm dağ-sənaye rayonlarından biridir. Onun ərazisində minlərlə müxtəlif faydalı qazıntı yataqları yerləşir. Onların bir hissəsi ümmümittifaq əhəmiyyətli, digərləri isə dünya əhəmiyyətlidir. Ən mühüm yeri filiz faydalı qazıntılar, daha sonra qeyri-filiz və yanar faydalı qazıntılar tutur.

*Qara metallar.* Bunlardan başlıcaları kontakt-metasomatik tipli maqmatik yataqlardır. Ən əhəmiyyətli yataqlar Cənubi Uralda Maqnitnaya dağı rayonundadır. Filizlər erkən karbon əhəngdaşları və porfiritlərin kontaktyanı zonasında yerləşir. Bu tip yataqlar Ural və Turqay çökəkliklərinin sərhədində (Qərbi Sibir plitəsi) Rudnıy şəhəri rayonunda var. Genezisə görə oxşar, lakin yaşına görə daha qədim (silur)

yataqlar Orta Uralda Nijniy Tagil şəhəri və Kuşva rayonundadır. Belə yataqlar Şimali Urala İvdel şəhəri və Polunoçnoye stansiyasına qədər uzanır. *Titanomagnetitlərin* yataqları qabbro formasiyası ilə əlaqədardır (cənubda Kusa şəhərindən şimalda İvdel şəhərində qədər). Bu qrupda ən əhəmiyyətli Kaçkanar yatağıdır. Proterozoyun çöküntü formasiyaları ilə Cənubi Uralda Bakala sideritləri və onların aşınma məhsulları (qonur dəmir filizi) əlaqədardır.

Uralın qərb yamacında Paşıya stansiyasından Minyar şəhərinə qədər, demək olar ki, kəsilməz zolaqla orta və üst devonun sahilyanı qumlu-gilli qatları ilə əlaqədar olan oolit qonur dəmir filizləri izlənilir. Oxşar filizlər aşağı karbonun kömürlü qatlarında da rast gəlir. Bir sıra dəmir filizi yataqları yura və təbaşir kontinental çöküntüləri ilə əlaqədardır. Yura qonur dəmir filizləri Alapayev rayonunda məlumdur və oradan şimala Karpinsk şəhərinə və cənuba Orsk şəhərinə qədər uzanır. Yura qonur dəmir filizlərində əhəmiyyətli dərəcədə manqan qatlığı var. Üst təbaşirdə oolit dəmir filizləri Ayatu, Tagil və Sosse çayları boyu məlumdur. Bunlar tipik sahilyanı-dəniz çöküntüləridir.

*Manqan, nikel, kobalt.* Manqan yataqları paleozoy və paleogen yataqlarına bölünür. Manqanın paleozoy yataqları silisiumlu çöküntülərlə əlaqədardır: yaşıma, fтанit və s. Yataqların dərin yerlərində rodonit, oksidləşmə zonasında isə - psilomelan, vad, pirolyuzit filizdir.

Oxşar yataqlar Sverdlovsk, Miassa, Maqnitogorsk rayonlarında məlumdur. Paleogen yataqlar paleosen qumdaşı və gilləri ilə əlaqədardır. İlk karbonat-manqan filizləri (oligonitlər) gillər arasında linza və laylar şeklinde yatırlar. Oksidləşmiş filizlər pirolyuzit, psilomelan və vadla təmsil olunmuşdur. Daha iri yataqları Şimali Uralda Serov – İvdel şəhərləri zolağında yerləşmişlər.

*Nikel* yataqları serpentinit (ilanvari) massivləri ilə əlaqədardır. Nikel silikatları aşınma qabığında cəmləşir. Bu, Yuxarı Ufaley, Orsk şəhərləri rayonlarının yataqlarıdır.

Kobalt yataqlarına Uralda az təsadüf edilir.

*Xromitlər.* Sənaye yataqları serpentinit massivləri ilə əlaqədardır. Bu yataqlar Muqocar (Cənubikempirsay) və Orta Uralda (Saranovskoye) yerləşirlər.

*Əlvan metallar.* İlk növbədə bu, boksit yataqlarıdır. Bunlar iki böyük qrupa bölünür – devon dəniz, erkəntəbaşır – kontinental. Devonun alüminium filizi layları adətən transgressiv serianın təməlində, terrigen süxurların lay dəstələrində - qumdaşı, gil və konqlomeratlarda yatırlar. Uralın şərqi yamacında əsas boksit horizontu (subrov) eyfelin təməlinə aid edilir. Bütövlükdə orta devonda ayri-ayrı tədqiqatçılar 7-dən 9-a qədər boksit horizontu ayıırlar. Eyfelin əsas subrov horizontunun uzanması 50-70 km məsafədə izlənir, dərinliyə görə isə 3200 – 3400 m

müəyyən edilir. Uralın qərb yamacında boksitəbənzər süxurlar jivetdə (çusov horizontu) erkən (paşa horizontu) və gec franda (orlov lay dəstəsi) müəyyən edilir.

*Boksitlərin* erkəntəbaşır yataqları Uralarxasında da rast gəlinir. Bunlar paleozoyun yuyulmuş səthində yatır və senonun dəniz çöküntüləri ilə örtülürlər.

*Mis.* Ən iri yataqları orta paleozoyun yaşıldaş süxurlarına aid edilir və burada əsas kolçedan zolağını əmələ gətirir. Orta və Şimali Uralda bu, silur yaşılı, Cənubi Uralda isə ortadəvon (Miassa şəhərinin en dairəsindən daha cənuba Sibay şəhərinə qədər) yaşılı yataqlarıdır. Mis-kolçedan yataqları qarışan spilit-keratofir formasiyası süxurları ilə singenetikdir. Uralda nisbətən az misin mis-porfir və kontakt-metasomatik yataqları yayaılmışdır. Gec permə bağılı olan misli qumdaşları yataqları məlumdur.

Kolçedan filizləri bir çox hallarda polimetallik olur, tərkibinə sink, qurğuşun, qızıl və gümüş daxil olur.

*Qiymətli metallar.* Uralda platin yataqları məlumdur. Bu yataqlar ofiolitlərlə - qabbro-peridotid-dunit formasiyasının ultraəsas süxurları ilə əlaqədardır. Bu intruziyalar Orta və Şimali Uralın şərq yamacında yerləşir. Intruziyalar Baş Ural qırılması boyu Mərkəzi Ural qalxımının metamorfik qatları ilə kontakt zonada yerləşirlər.

*Qızıl.* Sənaye əhəmiyyətli yataqların bir çoxu qranit, qranodiorit və damar süxurlarla (aplit, kvars porfirlərlə) əlaqədardır. Qızıl kvars damarlarında cil və yuva şəklində rast gəlinir. Dördüncü dövr və daha qədim (erkən perm, yura, neogen) dövrüm qızılı səpintiləri də böyük əhəmiyyətə malikdir.

*Nadir metallar.* Bunların yataqları turş intruziyalarla əlaqədardır. Bu, volfram, arsen, antimon, civə, iridium, osmium, vanadium yataqlarıdır.

Uralda nadir və səpik elementlərin yataqları var.

*Qeyri-filiz xammal.* Cənubi Uralda rifey çöküntü formasiyaları ilə əlaqədar olan ən böyük, dünya əhəmiyyətinə malik qiymətli odadavamlı xammal, maqnezit yataqları (Satka, Katav-İvanovski şəhərləri) var.

*Asbestin* çıxarılması və ehtiyatlarına görə Ural SSRİ-də birinci, dünyada isə birincilər sırasındadır. Yataqlar Orta və Şimali Uralın serpentinit massivləri ilə əlaqədardır.

*Kalium duzları və daş duzlar* üst perm çöküntüləri ilə əlaqədardır, bunların yataqları Uralönü qarılmadə zolaq şəklində Solikamsk şəhərindən Sol-İletsk şəhərinə qədər uzanmışdır.


*Gipslər.* Kunqur qatının gipsli çöküntüləri şimalda Çerdindən cənubda Sol-İletskə qədər uzanmışdır.

Şek. 19. Uralın şərqi yamacında orta vizenin kömürlü çöküntülərinin fasial zonaları. A.A. Proninə görə.

I – Cənubi və Şərqi Ural kömür yığılması sahələrinin sərhədləri; 2 – kömürlü çöküntülərin fasial zonalarının sərhədləri; 3 – kömürlü çöküntülərin kontinental və kontinental-laquna fasiyalarının yayılma zonalarının sərhədləri; 4 – işçi qalınlıqlı kömür ləyləri ilə kömürlü çöküntülərin çıxışları; 5 – qırıntı materialının daşınma istiqaməti

I – qırıntı materialının daşınmasının Şərqi Ural sahəsi  
Yayılma zonaları:

II – kömürlü çöküntülərin alabəzək kontinental fasiyalarının; III – kontinental-laquna fasiyalarının; IV, IVa – kömür yığılmasının Şərqi Ural oblastının kömürlü formasiyalarının dəniz flisoid fasiyalarının; V, Va - kömürlü çöküntülərin flisoid və molassa fasiyalarının; VI – Uraltaus daşınma sahəsi



Uralda üzlük daş (mərmər, kvarsit), pyezokvars yataqları məlumdur, həmçinin qiymətli daşlar (almaz, ametist, topaz və s.) və bəzək daşları geniş yayılmışdır.

*Yanacaq xammal.* Erkən karbonun paralik tipli kömürləri Uralda geniş yayılmışdır (şək. 19). Ən böyük ehtiyatları Kizel rayonundadır. Kizeldən kömürlü çöküntülər şimala Vişera çayının hövzəsinə qədər və cənuba Çusovo çayının hövzəsinə qədər uzanmışdır. Uralın şərqi yamacında Alapayevo-Kamensk, Poltavo-Bredinsk, Dombarov və Berçeqorsk yataqları yerləşmişdir. Kömürlü çöküntülər intensiv olaraq dislokasiya olunub və kömür xeyli dərəcədə metamorflaşmışdır, bəzi yerlərdə qrafitə çevrilib. Perm kömürləri kunqur və üst perm kontinental

çöküntülerlə əlaqədardır. Bunlar Vorkuta hövzəsinin kömürləridir. Trias-yura kömürləri Uralın həm qərb, həm də şərqi yamaclarındadır. Bunlar qonur kömürdür. Ən iri yataqlar şərqi Zauralyedə Karpinsk, Çelyabinsk şəhərləri rayonundadır. Bu yataqlar gec trias yaşlıdır. Yura kömürləri Uralönü qarılmadır.

*Torf.* Torf ehtiyatları Nijniy Tagil, Sverdlovsk və Verxnekamsk şəhərlərinə aiddir.

### *Müstəqil yoxlama üçün suallar*

1. Ural-Yenitorpaq qırışılıq vilayətinin əsas struktur elementləri.
2. Regionun inkişafının erkən proterozoy mərhəlesi.
3. Regionun inkişafının gec proterozoy mərhəlesi: burzyan, yurmatinsk, karatauz struktur təbəqələri.
4. Regionun paleozoyda inkişafı.
5. Regionun inkişafının mezo-kaynozoy mərhəlesi.
6. Regionun faydalı qazıntıları.

## CƏNUBİ TYAN-ŞAN

### **Mövqeyi, sərhədləri və əsas struktur elementləri**

Cənubi Tyan-Şan – varis qırışılıq vilayəti – Ural-Monqol qurşağının cənub-qərb kənarını tutur və Uralın şərqi struktur zonalarının uzanmasının üzərində yataraq məkanca onunla əlaqəlidir (şək. 20). Müasir tədqiqatçıların bir çoxu Cənubi Tyan-Şanın örtük-qırışiq struktura malik olduğunu qəbul edirlər. Paleocoğrafi yenidənqurmalaşa görə Cənubi Tyan-Şan okean çökəkliyinin (Türküstən adlanan) və onun kənarlarının (Türküstən okeanı şimaldan Qazaxıstan-Qırğız qitəsi ilə, cənubdan isə biz şəti olaraq Tacik-Tarım qitəsi adlandırdığımız dəyişən görünüşlü qitə kütlələri ilə məhdudlaşan) yerində yaranmışdır.


---

### **Şək. 20. Cənubi Tyan-Şanın paleozoy struktur-formasiya zonalığı:**

1 – Qazax-Qırğız qitəsinin proterozoy və paleozoy çöküntü və vulkanitləri; 2 – Qazax-Qırğız qitəsi, Türküstən okeanı və Tarım-Tacik qitəsinin kənarının paleozoy çöküntüləri, tektonik cəhətdən bir-birinə yaxınlaşmış; 3 – Tarım-Tacik qitəsinin kənarının paleozoy çöküntüləri, tektonik cəhətdən bir-birinə yaxınlaşmış; 4 – yənə həmin, daş kömür okean çökəkliyinin ofiolit və ada qövsü formasiyaları ilə; 5 – Tarım-Tacik qitəsinin proterozoy və paleozoy çöküntüləri; 6 – əsas sutur zona; 7 – struktur zonaların sərhədləri; 8 – silsilələr və dağ massivləri; 9 – eninə sektorlarının sərhədləri (Qəribi, Mərkəzi, Cənubi); 10 – Talas-Forqana sağ sürüşməsi

*Strukturlar* (dairələrdəki rəqəmlər):

1 – Çatqal zonası, 2 – Sarıcaz, 3 – Nuratau-Atbaş meqazonası, 4 – Zərvəşan-Kokşal meqazonası, 5 – Qissar zonası, 6 – Tacik massivi, 7 – Tarım massivi.



Cənubi Tyan-Şanın örtük-üstəgəlmə (şaryaj) struktura malik olmasının qəbul edərək, biz eyni zamanda onun ərazisinin nəhəng struktur zonalara bölünməsini də mümkün sayırıq. Buna baxmayaraq müxtəlif müəlliflər tərəfindən təklif olunmuş belə bölgü sxemləri çox mürəkkəbdir və bir-biri ilə üst-üstə düşmür və bu səbəbdən hazırkı işdə istifadə oluna bilməz.

Paleotektonik yenidənqurmala əsasən ərazinin rayonlara bölünməsinin aşağıdakı sxemini təklif edirik (bax şək. 20): 1) *Çatqal* (Çatqal-Narın) zonası – silur-ortadəvon və karbon-perm subduksiya vulkanitlərinin üstəgəlməsi ilə paleozoy Qazaxıstan-Qırğız qıtəsinin kənarı; 2) *Cənubi Tyan-Şanın baş sutur zonası* – mezo-kaynozoy subduksiya vulkanitləri ilə örtülümiş tektonik komplekslərin hipotetik yaxınlaşma zonası; 3) *Nuratau-Atbaş megazonası* – Tacik-Tarım qıtəsinin kənar komplekslərindən ibarət olan tektonik təbəqələrin inkişafı zonası; 4) *Zərəvşan-Kokşaal megazonası* – yalnız Tacik-Tarım qıtəsinin kənarının intensiv dislokasiya olunmuş komplekslərinin inkişaf zonası; 5) *Gissar megazonası* - Tacik-Tarım qıtəsinin və üstəgəlmış daşkömür *Qissar okean çökəkliyinin* tektonik təbəqələrinin inkişaf oblastı. Rayon həmçinin üç eninə seqmentə bölünür: qərbi – Qızılıqum, mərkəzi – Qissar-Alay və şərqi – Kokşaal seqmentləri.

## Geoloji inkişaf tarixi

### Arxey-proterozoy mərhələsi

Cənubi Tyan-Şanda, Şimali Tyan-Şanda olduğu kimi, arxeyə miqmatitləşmiş eynəkli qneyslər, amfibolitlər, kristallik şistlər və mərmərlərin qatları aiddir. Ümumi görünən qalınlığı 10000 m hündüdündədir. Alt proterozoya (?) kifayət qədər şərti olaraq kristallik şistlərin və metamorflaşmış effuzivlərin qalınlıqları 1500 m-ə qədər olan qatları aid edilir. Üst proterozoya qayma-çaqıl konqlomeratlarının qalın qatı uyğundur. Bu qat kəsilişin yuxarısına doğru qumdaşlarla, daxilində yaşlarını müəyyən etməyə imkan yaradan stromatolit və mikrofitolitlər rast gələn əhəngdaşı linsalı fillitşəkilli şistlərə əvəz olunur.

### Erkən paleozoy mərhələsi

Erkən paleozoy çox geniş şəkildə mərkəzi Qissar-Alay seqmentində, əksər hissəsi isə Cənubi Tyan-Şanın Qızılıqum seqmentinin şərqi hissəsində olduqca geniş yayılmışdır, onun cinahlarında isə məlum deyil. Bir çox hallarda altpaleozoy çöküntüləri ensiz tektonik təbəqələr və ekzotik qaymalar şəklində daha cavan

çöküntüler arasında yatırlar, həm də onun kəsilişlərinin pozulması şimala doğru Cənubi Tyan-Şanın Baş struktur xətti istiqamətində artır.

Bir çox tədqiqatçılar erkən paleozoya Tamdıtau, Bukantau, Nuratau, Alay və s. dağ silsilələrinin müxtəlif dərəcədə metamorflaşmış vulkanogen-əhəngdaşı-silisiumlu, əhəngdaşı-silisiumlu və terrigen tərkibli, və Fərqañə, Alay, Şərqi-Alay, Atabaş, Zərəvşan, Qissar dağ silsilələrinin vulkanogen-silisiumlu, vulkanogen-terrigen tərkibli qatlarını aid edirlər. Yosunlarla təmsil olunmuş kembri çöküntülərinin dayaz xarakteri onların əsasında yetkin kembriyəqədərki kontinental qabığın olmasını fərz etməyə imkan verir (şək. 21).

### Kembri mərhələsi


Kembri Cənubi Tyan-Şanın qərb və mərkəzi sektorlarında məlumdur.

Kembrinin üç litoloji tip kəsilişi məlumdur: terrigen-karbonatlı, karbonatlı-silisiumlu və vulkanogen. Kembrinin kəsilişlərindən terrigen-karbonatlı tipə aid olanları və laylaşan əhəngdaşılardan, gilli şistlərdən, alevrolitlərdən, bəzən dolomit ara qatları, qumdaşılardan, arxeosiat, braxiopod, trilobit, yosunlarla təmsil olunmuşları en geniş şəkildə yayılmışdır. Adətən çöküntülərin qalınlıqları 300-600 m-dən çox deyil, lakin Türküstan silsiləsi rayonunda qalınlıq kəskin artır (müxtəlif müəlliflər görə, 1600, 2000-2500 və hətta 5000 m-yə qədər).

### Ordovik mərhələsi

Kembri kimi ordovik də Tyan-Şanın qərbi və mərkəzi sektorlarında məlumdur. Cənubdan şimala doğru ordovikin üç növ kəsilişini ayırmak olar: 1) vulkanogen-çöküntülü; 2) məxsusi terrigenli; 3) ofiolitli.

Birinci növ kəsilişlər Kulcuktau, Zikdin-Zilabilək dağlarında və Qissar silsilələrində inkişaf etmişdir. Burada ordovikə, məsələn, yaşıl şistlər fasiyasına metamorflaşmış qalın (3000 m) yaqnob seriyasını aid edirlər, hansı ki aşağılarında metabazalt və şistlərdə, ortalarında orta və əsas tərkibli metavulkanitlərdə, yəşəmlikvarsitlərdə; yuxarı hissələrində tərkibində tabulyat, stromatoporodiya və aşqilliya braxiopodlarının qalıqları olan əhəngdaşı layciqları ilə təmsil olunmuşdur; daha yuxarılarında alt silurun əhəngdaşı, əhəngdaşı-terrigen qatları yatır. Bu kəsilişin daha qərbədə yerləşən növlərində yuxarınlara doğru əhəngdaşılardan əvəzlənən, tərkibində silisium, diferensiallaşmış vulkanitlər olan kobud terrigen qatları açılır; bu qatlar daha az dərəcədə metamorflaşmışdır və yaqnob seriyasının orta və üst hissələri ilə tutuşdurula bilər.



Şək. 21. Paleozoyda Cənubi Tyan-Şanın Mərkəzi sektorundan keçən palinspastik profillər. Şərti işarələrə bax şək. 18-də

TT – Tarım-Tacik qıtası, T – Türkistan okeani, CM – Çatqal mikroqıtası, ScM – Sarıcaz mikroqıtısı, QT – Qaraterek okean çokaklısı, QQQ – Qazax-Qırğız qıtası, CG – Cənobi Qıssar üstəgəlmə okean zonası, AM – Alay mikroqıtası, CGS – Cənobi Qıssar sutur zonası, Z-K – Zərvəsan-Kokşal meqazonası, N-A – Nuratau-Atbaş meqazonası, Ç – Çatqal zonası.

Məxsusi terrigen növlü ordovik kəsilişləri daha geniş inkişaf etmiş və aşağı hissələrdə daha çox tərkibində əhəngdaşı ara layları, tremadok və areniqin qrapтолitləri olan nazik kömürlü-silisiumlu, kömürlü-gillι şistlərlə təmsil olunmuşdur. Bir sıra kəsilişlərdə alt ordovik silisiumlu-karbonatlı çöküntülərlə təmsil olunmuşdur. Kəsilişin daha yuxarısına 86

doğru üstün olaraq olıqomıktı-kvars tərkibli alevrolit və qumdaşları əhəmiyyətli rol oynamaya başlayır; bir çox kəsilişlərdə qatlar fliş əlamətlərini kəsb edir.

Ofiolitlərlə əlaqəli olan kəsilişlər Alay silsiləsinin şimal yamaclarında daha çox tədqiq edilmişdir. Ordovik yalnız Sartalı alloxtonunda müəyyən edilmişdir, burada əsasında konqlomeratlarla dislokasiya olunmuş hiperbazit-qabbro-diabaz kompleksi üzərində aşağı – orta ordovikin silur – devon pikrit-bazalt qatı ilə örtülmüş radiolyariyaları olan silisiumlu-alevrithi kondensə olunmuş qatı (20-25 m) uyğunsuzluqla yatır.

### Silur mərhələsi

Silur ərzində fasial zonaların sərhədləri sürüşməyə məruz qalırdılar, lakin bütövlükdə onların yayılması artıq ordovikdə formalasmış üç vilayətin mövcudluğu ilə müəyyən edildirdi (müasir planda – cənubdan şimala doğru): Tarım-Tacik qıtəsinin geniş enmiş kənarı, Türküstan okeanik çökəkliyinin və Orta Tyan-Şana aid olan Qazaxıstan-Qırğız qıtəsinin silurda qalxmış kənarı, bunlara müvafiq fəsildə baxılacaq.

Ehtimal olunur ki, Tarım-Tacik qıtəsinin kənarı mürəkkəb qurulmuşdur, burada bir sıra dərin çökəklik, həmçinin vəziyyəti orta və üst paleozoyda dəfələrlə dəyişmiş, yuyulan və batmış dayaz qalxmalar nəzərdə tutulur ki, bunların vəziyyəti şaryajlarla pozulmuşdur, bununla da müxtəlif müəlliflər tərəfindən çox böyük sayda kəsiliş tiplərinin ayrılması bağlıdır. Bütün bu tiplərin nəzərdən keçirilməsi qeyri-mümkündür və çox ehtimal ki, buna ehtiyac yoxdur. Əldə olunan məlumatları ümumiləşdirərək ilk növbədə diqqət yetirmək lazımdır ki, ordovikin sonu – silurun əvvəlində qeyd olunan kənarın daxilində şelf zonası nəzərdə tutulur ki, burada silurun sonuna qədər bol dayaz faunalı (braxiopodlar, mərcanlar və s.) qalın (3000 m-dən çox) əhəngdaşı və dolomit qatları yığılmışdır. Bu qatlar Zəravşan silsiləsinin qərb hissələrində inkişaf etmişdir.

Silisiumlu-terrigen flişoidli (əsasən batial) qatlar Cənubi Tyan-Şanın silurunda daha geniş təmsil olunmuşdur. Bu qatlar Türküstan silsiləsində daha yaxşı tədqiq edilmişdir. Burada bu qatlar uyğunluqla ordovikin flişoidli qatlarını əvəz edir və əsasən llandovery-venlok yaşlı qalın (3000 m-ə qədər) çöküntülərlə təmsil olunmuşdur. Kəsilişin aşağılarında, çox ehtimal ki, xarici şelfin və Türküstan okeanına yönəlmış mürəkkəb quruluşlu kontinental yamacın dərin, batial çöküntüləri üstünlük təşkil edir. Bu qatların yuxarılarında konqlomeratlar, vulkanomikt qumdaşları yaranır, lokal olaraq kömürlü-

gilli şistlerin ve kömür layıları olan qumdaşlarının özünəməxsus assosiasiyyası (500 m-ə qədər) qeyd olunur.

### Son paleozoy mərhələsi

**Devon** Tyan-Şanın bütün sektorlarında geniş inkişaf etmişdir. Qızılqum sektorunda və Gissar-Alay sektorunun qərb hissəsində devonda əsasən şelf əhəngdaşları formalasdırı; Zərəvşan silsilesində alt devonun şelf əhəngdaşları kəsilişin yuxarısına doğru silisium və gilli şistlerin (qalınlıqları – ilk bir neçə yüz metr) qatları ilə əvəz olunur. Dərin çökəkliyin yaranmasını, ehtimal ki, daha şərqdə son silur – erkən devonda qələvi-bazalt formasıyanın yaranmasına gətirmiş lokal rift prosesləri ilə əlaqələndirmək lazımdır. Cənubi Tyan-Şanda devonun birinci yarısında diferensasiya olunmuş sillərin, diabaz daykalarının və okeanik xarakterli qalın toleit qatlarının yaranmasına gətirmiş səpələnmiş spredinqin olmasını Alay silsilesinin şimal yamaclarında aparılan müşahidələr də təsdiq edir. Riftogenet, ehtimal ki, daha şərqdə yerləşən rayonlarda da özünü biruza verdi. Bu rayonlarda devonda son silur üçün təsvir olunmuş struktur plan, demək olar ki, dəyişməz qalmışdır. Kondensasiya olunmuş silisium qatlarının yiğilması zonalarını ayıran dayaz karbonatlı silsilənin qalın (2000 m-ə qədər) devon kəsilişlərində dəfələrlə rast gələn ortaüstdevon yaşı lava axıntıları (qalınlıqları 500-900 m-ə qədər) müşahidə olunur.

Çatqal silsilesində (Qazaxıstan-Qırğız qıtəsinin kənarında) kobud terrigen qırmızırənglilərdən, andezit, dasit, traxiandezit, traxibazatlardan ibarət olan və qalınlıqları bir neçə kilometrə çatan alt və orta devonun qalın qatları qeyd olunur ki, bunların mövcud olması subduksiya zonasındaki fəallıqla əlaqəli ola bilər.

**Karbon.** Devon və karbonun sərhəd layahının kəsilişlərində fasilə yoxdur, yaxud gizli fasilələr var. Çöküntü toplamanın erkən karbon şəraitləri və onlara uyğun kəsiliş növləri adətən devonda olanların qalığıdır (yuxariya bax) və bentoslu faunası olan qalın (1000-3000 m-ə qədər) karbonatlı qatların və karbonat-gil-silisium tərkibli kəsilişlərin (ilk bir neçə on – ilk bir neçə yüz metrlər) konodontlar, qoniatitlərə növbələşməsi və birləşməsi ilə səciyyələnir.

Orta və üst karbon demək olar ki, yalnız əsasən foraminiferlərlə səciyyələnən terrigen, terrigen-karbonatlı çöküntülərlə təmsil olunmuşdur. Cənubi Tyan-Şanın strukturunun kəskin dəyişməsi artıq serpuxov zamanında başlamışdır. Şaryajlaşmanın başlangıcı Cənubi Tyan-Şanın mərkəzi və şərqi sektorlarının okeanik kompleksləri (vulkanogen-silisiumlu tipli) üzərində serpuxov flişinin əmələ gəlməsi ilə qeyd olunur. Başqırt və moskva əsrlərində qalın (ilk min metrlər)

flişin yığılması və bunu müşayiət edən çox yaxşı nəzərə çarpan olistostromlar sahəsi ardıcılıqla və çox qanuna uyğun olaraq cənub istiqamətində sürüsür ki, bu da örtükəmələğəlmənin şimaldan cənuba doğru miqrasiyası ilə bilavasita əlaqələndirilir və qıtaların kolliziyasının başlanmasına işarə edir. Başqırt və erkən moskva zamanında karbonatlı şelfin ayrı-ayrı hissələri qalxımlara məruz qalırdı ki, bu da aşınma qabıqlarının (boksitlərin) yaranmasına səbəb olurdu.

**Perm.** Alt perm çöküntüləri foraminiferlərlə səciyyələnən dəniz terrigen çöküntüləri ilə təmsil olunmuşdur. Məktəblər adətən seçilir (bölmə dəstələrə görədir). Erkən permə alevrolitlər, qumdaşilar, konqlomeratlar (bir qayda olaraq, boz- və yaşılrəngli, şimalda molass xarakterli, Pritarımyedə - flişoidlər) aid edilir. Az hallarda ardıcıl olaraq diferensiallaşmış və kontrast vulkanitlər və onların tufları qeyd olunur. Qalınlıqları 1000 m-ə qədərdir.

Üst perm flora izləri saxlayan kontinental qırmızı- və əlvanrəngli kobud terrigen qatlarla təmsil olunmuşdur. Müxtəlif effuzivlərin ara qatları qeyd olunur; bəzən gipslilik səciyyəvidir, qalınlığı 1800 m-ə qədərdir.

Qeyd etmək lazımdır ki, orta, üst karbonda və permədə baş verən şaryajlaşma və dağəmələğəlmə zamana görə Orta Tyan-Şanda Türküstən okeanının relikt çökəkliyi ilə qapanan şimal kontinental kənarında baş verən intensiv andezitoidli vulkanizmlə korrelyasiya olur.

### **Mezo-kaynozoy mərhəlesi**

Hersin qırışılığının son fazlarından sonra Cənubi Tyan-Şanda uzunmüddətli kontinental fasılı qeyd olunur. Son trias zamanında dağarası çökəkliklərin çöküntüləri formalaşır. Təbaşir və paleogen zamanında dağarası çökəkliklərə periodik olaraq dəniz hövzələri daxil olurdu və laqun rejimi bərqərar olurdu, gipsli, ayrı-ayrı hallarda isə duzlu formasiyalar çökürdü. Paleogenin sonunda dəniz dağarası çökəklikləri birdəfəlik tərk etdi. Pliosen – dördüncü dövrdə Tyan-Şan qırışılıq zəncirlərinin qalxımı və dərinləşən çökəkliklərdə molassın yığılması ilə müşayiət olunan əhəmiyyətli tektonik fəallışma keçirdi. Sahənin yüksək seysmikliyi geotektonik hərəkətlərin nəticəsidir.

### **Faydalı qazıntılar**

Cənubi Tyan-Şanda üstpaleozoyun *polimetal* yataqları məlumdur. Fərqli və vadisində eosen və təbaşir sükurlarına *kükürd* yataqları aid edilir. Elə həmin ərazidə tipik dağarası neftli-qazlı hövzə - neft yataqları (Çempion, Yar-Kutan, Palvantlaş və b.) olan mezo-kaynozoy çöküntülərinin qalın qatlarından ibarət Fərqli hövzəsi yerləşir.

Cavan alp qırılmalarına *civə filizləşməsi* (kinovar) aid edilir, hansı ki, bir qayda olaraq, tektonik brekçiyalarda konsentrasiya olunur. Cənubi Tyan-Şanda Türküstan-Alay civə-sürmə qurşağı izlənilir.

Cənubi Tyan-Şanın çökəkliliklərində *kömür* yataqları – Fan-Yaqnob, Şurab və b. işlənilir.

#### *Müstəqil yoxlama üçün suallar*

1. Cənubi Tyan-Şanın əsas struktur elementlərinin adlarını çəkin və SSRİ-nin geoloji xəritəsində onların sərhədlərini göstərin.
2. Regionun kembriya-qadərki çöküntüləri harada yerləşir və nə ilə təmsil olunur?
3. Paleogen və mezo-kaynozoya regionun geoloji inkişaf tarixi.
4. Regionun faydalı qazıntıları.


### **PALEOZOY QAZAX-QIRĞIZ QIRIŞIQLIQ VİLAYƏTİ (MƏRKƏZİ QAZAXİSTAN, ŞİMALİ VƏ ORTA TYAN-ŞAN, OB-ZAYSAN ZONASI)**

#### **Yerləşməsi, sərhədləri və əsas struktur elementləri**

Sadalanan qırışılıq törəmələri Ural-Monqol qırışılıq sistemində daxili vəziyyət tutur. Mərkəzi Qazaxıstanın qərb hissəsi, Şimali və Orta Tyan-Şan kaledonidlərə aid edilir, baxmayaraq ki, variss mərhələsi onların strukturunun formalşmasına çox əhəmiyyətli olub. Mərkəzi Qazaxıstanın şərqi hissəsi varisidlərə aid edilir.

Nəzərdən keçirilən quruluşun kaledon hissəsi litosfer plitələrinin tektonikası baxımından orta paleozoy Qazax-Qırğız qitəsi kimi seçilə bilər. Son paleozoyda bu qitə varisidlərin hesabına artmışdır və son nəticədə Avropa (Avromeriy) və Sibir qitələri ilə birləşmişdir.

Regionun kaledon hissəsinin fərqləndirici xüsusiyyəti odur ki, region daxilində yer qabığının mərmər-metamorfik qatı ordovikin sonuna doğru takon qırışılığı nəticəsində formalşmışdır ki, bu da Qazax-Qırğız qitəsinin yaranmasını müəyyən etmişdir. Bu vaxta qədər vend-kembri ərzində qeyd olunan ərazi okean və keçid tipli qabıqları olan çökəkliliklərə bir-birindən ayrılmış müxtəlif tipli blok və mikroqitələrdən ibarət idi. İndiki zamanda bu mikrokontinentlərə aid olan komplekslər Orta, Şimali Tyan-Şan, Cungariya dağ zəncirlərində və Qazax xırda təpəliklərinin qərb hissəsindəki hündür olmayan təpəliklərdə üzə çıxır. İstisna deyil ki, onların sırasına həmçinin əhatə edən *Turan* və *Qərbi Sibir* plitələrinin bünövrələrinin bir hissəsi də daxildir. Bu massivlər arasında nisbətən cavan qırışılıq zonaları yerləşir (şək. 22).



Şek. 22. Mərkəzi Qazaxıstanın, Şimalı və Orta Tyan-Şanın struktur baxımından rayonlara bölünməsi:

1-3 – kaledoniidlər; 1 – proterozoy və kembri süxurlarının üzərində inkişaf etmiş qalxımlar (massivlər, antiklinorilər, bəylik olmayan bloklar); 2 – ordovik-erkən daş kömür çöküntülərinin üzərində inkişaf etmiş çökəklər; 3 – vend-kembri ofiolitlərinin inkişaf zonaları (ofiolit sutur zonaları); 4-6 – varisidlər: 4 – kembri-erkən silur süxurlarının üzərində inkişaf etmiş qalxımlar (ensimatik ada qövsünün qalıqları); 5 – üst silur-üst daş kömür çöküntülərinin üzərində inkişaf etmiş çökəklər (ocean qabılıq hövzələrinin qalıqları); 6 – ordovik-devon okean komplekslərinin inkişaf etdiyi strukturlar (ofiolit antiklinoriləri və sutur zonaları); 7 – üst paleozoy molass hövzələri; 8 – Turan və Qərbi Sibir tavalarının mezo-kaynozoy örtüyü.

Zonalar, altzonalar, massivlər, hövzələr (dairələrdəki rəqəmlər):

1 – Kokçetav massivi, 2 – Maryev zonası, 3 – Carkainaq zonası, 4 – Stepnyak zonası, 5 – İşkiolmes zonası, 6 – Teniz hövzəsi, 7 – Ulıtauz massivi, 8 – Baykonur zonası, 9 – Sarisu-Teniz zonası, 10 – Cezkazgan hövzəsi, 11 – Betpakdal zonası, 12 – Aktauz massivi, 13 – Çu-Kendiqtau zonası, 14 – Calair-Nayman zonası, 15 – Malokaratauz zonası, 16 – Bolşekaratauz zonası, 17-19 – Orta Tyan-Şan: 17 – Çatqal-Narin zonası, 18 – Qaraterek altzonası, 19 – Talas-Saricaz zonası, 20 – Qırğız-Tersk struktur zonası, 21 – Şimalı Tyan-Şan meqazonası, 22 – Cunqar massivi, 23 – Cunqar-Balxaş zonası, 24 – Bolşekul-Çingiz zonası, 25 – Qaraqanda hövzəsi, 26 – Tekturmaz altzonası, 27 – Maykain-Qızıltauz altzonası, İtmuründin Şimalı Balxaş altzonası, 29 – Ob-Zaysan meqazonası, 30 – Çar zonası.


Qıtənin kembriyəqədərki bünövrəsi üzərində yatan erkənpaleozoy kompleksləri venddə olanlarla sıx əlaqəlidir; nəzərdən keçirilən regionun paleozoy tarixini tam anlamaq üçün vendin geologiyası haqqında minimal olsa da informasiya zəruridir.

Vend çöküntülərinin tərkibində yuyularaq daha qədim qatların üzərinə yatan kobud terrigen əmələgəlmələr (“qraben”, “rift” fasiyaları) üstünlük təşkil edir. Vendə aid olunan çöküntülər əsasən yalnız yosun mikroproblematikası ilə səciyyələnib. Vend alt və üst vendə ayrırlar. Vendin üst qatlarında bir çox kəsilişlərdə tillitlərin nişan (markirə) horizontları izlənilir.

Venddə əsası qoyulmuş struktur plan erkən paleozoyda da çöküntü yığılmاسının xarakterini çox əhəmiyyətli dərəcədə müəyyən edirdi. Erkən venddə başlamış rift prosesləri nəticəsində rifyein sonuna doğru formalasmış kontinental blok (*Proqazaxıstan?*) bir-birindən platformaların avlakogenini xatırladan və uzanaraq okean qabığına malik çökəkliklərə keçən dərin çökəkliklərlə ayrılmış bir sıra fragmentlərə parçalanır. Bu zamanda kontinental fragmentlər daxilində tədrici enmə və ya nisbi qalxımlara sabit tendensiyası olan sahə və zonalar seçilir.

Cənub-qərbdən şimal-şərqə doğru venddən orta ordovikin əvvəline qədər sabitliyini qorumuş aşağıdakı daha mühüm zonaları ayırməq olar. *Çatqal* zonası – sabit qalxımlarla bir-birindən ayrılmış dərin çökəkliklərin ofiolitlərdən qurulmuş, ola bilsin ki, alloxton olan Qaraterek bloku ilə vəhdətidir; *Sırdərya massivi* – venddə - erkən paleozoyda nisbətən azca qalxmış zonadır. Bu zona cavan çöküntülərlə tamamilə örtülmüş və az tədqiq edilmişdir. Ehtimal ki, bu zona vend-kembri mikroqitəsi olub. *Talas-Saricaz* dərin çökəkliklər zonası – ilkən olaraq rift zonası olub, Şimali Qazaxıstanda İşim çayından Çində Quruqdağ silsiləsinə qədər olan nəhəng ərazidə, demək olar ki, arası kəsilmədən izlənilir. Suben *Qırğız-Terskey ofiolit (sutur)* zonası. *Kiçik Qaratauz* mələyim enmələr zonası (kembrinin əvvəlindən – karbonatlı şelf zonası). *Kokçetav* massivi və *Şimali Tyan-Şan* nisbətən qalxmış zona, hansında ki, vend-erkənpaleozoy çöküntüləri ya formalaslaşmamışdır, yaxud da daha sonrakı zamanlarda yuyulmuşdur. Zonanın şimal-şərq hissəsində kembridə əsası qoyulmuş bir sıra ikincidərəcəli riftlər (İşkeolməmes, Yermentauz, Seletin altzonaları) seçilir. Cəlair-Nayman ofiolit (sutur) zonasına gəldikdə isə, bu zonanın cənub-şərq ucunu izləmək mümkün olmur; şimalda ehtimal ki, digər daha şərqi ofiolit zonaları ilə birləşir və ya Stepnyak altzonasının bünövrəsində izlənilir. *Aktau-Cunqar* mələyim enmələr zonası (kembridən başlayaraq –

karbonatlı şelf zonası) eyniadlı mikroqitəyə uyğun gəlir. *Ağdim-Atasuy* ilkin rift zonası qıtənin şərq kənarındakı dərin enmələr zonasıdır (bax şək. 22). Əslində, bu zonallıqda hər bir zonada kembriyəqədərki kontinental qabığın sonrifey-venddə müxtəlif dərəcədə destruksiya olunması (dağıılması) öz əksini tapmışdır.



Şək. 23. Qazax-Qırğız qıtəsinin vend-orta ordovik zamanında struktur-formasiya zonallığı (palinspatik yenidənqurmasız):

1 – vendin az qalınlıqlı çöküntüləri olan qalxım zonasları; 2 – vend qrabenlərinin və kembri-orta ordovik şelf karbonatlı fasiyalarının orta enmə zonasları; 3 – kembri-orta ordovik batial fasiyaları ilə örtülmüş; 4 – okean hövzəsinin kembri(?)-orta ordovik dərin çöküntülərinin inkişaf zonasları; 5 – vend(?), kembri və ordovik ophiolit sutur zonasları (ola bilsin ki, mikroqitələr arasında sərhədlər); 6 – melanokaraton bündövrənin qalxımlarındakı kembri-ordovik ophiolitləri; 7 – kembri-ordovik ada qövsü qalıqları; 8 – qıtənin sərhədləri.

#### *Struktur-fasial zonalar:*

D – Denisov, SD – Sirdəryə, IS – İşim-sarıcan, MQ – Maloqaratauz, Qt – Qaraterek, Ç – Çatqal, KST – Kokçetav Şimalı Tyan-Şan, QT – Qırğız-Terskey, CN – Calair-Nayman, AC – Aktauz-Cunqar, AA – Ağdim-Atasuy, CB – Cunqar-Balxaş, BC – Boşkəl-Çingiz, Ça – Çar, M – hipotetik Mansi massivi, Nx – Nikolayev xətti.

## **Geoloji inkişaf tarixi**

### **Arxey-proterozoy mərhələsi**

Kembriyəqədərki çöküntülər qədim qırışılıq sistemlərinin mərkəzi hissələrini təşkil edir. Kembriyəqədərki çöküntülərin kəsilişləri daha dolğun Kokçetav massivində təmsil olunmuşlar.

Kokçetav massivinin kembriyəqədərki çöküntüləri aşağıdakı kəsilişə malikdir:

1. Qneysli-amfibolitli dəstə. Qalınlığı 2000-2500 m, dəstə şərti olaraq arxeyə aid edilir.

2. Altda yatmış qneysli-amfibolitli dəstənin üzərində uyğunsuzluqla yatan porfiroidli dəstə. Qalınlığı 2000 m. Erkən proterozoy.

3. Mikali şistlər, oroqovikləşmiş qumdaşları və stromatolitli mərmərləşmiş əhəngdaşları. Qalınlığı 1500-1700 m.

4. Kokçetav dəstəsi altda yatmış çöküntülər: kvarsit, mərmər və mərmərləşmiş əhəngdaşlar, kvars-xloritli və tərkibində yosun qalıqları olan silisiumlu şistlərin – üzərində uyğunsuzluqla yatır. Qalınlığı 3500 m.

Daha yuxarıda mikali kvarsitlər, fillitlər, nadir radiolyariyalı yəşəmli kvarsitlərin altkembri yaşılı qrauvakk dəstəsi qeyri-uyğun yatır.

Ümumi şəkildə belə quruluş digər iri antiklinor strukturların nüvəsində də müşahidə olunur. Tədqiqatçıların bir çoxu hesab edir ki, arxey qatları qırışlara bükülməyə, intruziyalarla yırtılmağa və dərin denudasiyaya qırışılıqdan sonra baş verən qalxma nəticəsində məruz qalmışlar. Bu özüldə yeni geosinkinal çökəkliklər yaranmışdır. Mərkəzi Qazaxistan proterozoyun əvvəlində, miogeosinkinal zonası Uralda yerləşən, iri geosinkinalın evgeosinkinal zonası olmuşdur.

### **Vend mərhələsi**

Qazaxistanın variss strukturları vend çöküntüləri sübut olunmamış iki ən mühüm struktur zonanı – *Boşekul-Çingiz* və *Cunqar-Balxaş zonalarını* özünə daxil edir. *İşim-Sarıcaz* və *Çatqal dərin enmə* zonalarında vend qalın (3000 m-ə qədər) terrigen qatla təmsil olunmuşdur.

Kiçik Qaratauz və Aqtauz-Cunqar məlavim enmə zonalarında vendin qalınlığı adətən 1000 -1200 m-dən (Kiçik Krakatauda, ehtimal ki, xeyli az) artıq deyil. Burada bazal terrigen çöküntüleri yuxarıya doğru tillitəbənzər konqlomeratlarla və qumlu-dolomitli qatlarla əvəz olunur; erkən paleozoyda karbonat tipli kəsilişlərə keçid başlanır.

*Aqdim-Atasuy zonasında* vendə - kembriyə (?) təqribi olaraq, karbonlu-gilli şistlər, dolomitlər, qumdaşlar, konqlomeratlar və kvarsit qaymaları olan mikstitlər qatı aid edilir.

Təsvir edilən zonalar geniş qalxımlarla bir-birindən ayrılır. Bu qalxımlarda vend-altpaleozoy çöküntüləri ya yiğilmamış və yaxud daha sonrakı aşınma nəticəsində saxlanmamışdır.

### Kembri mərhələsi

Mülayim enmə zonalarında karbonat və karbonat-silisium tərkibli şelf kompleksləri formalaşırıldı (Kiçik Qaratauz, Çanqal və Aqtau-Cunqar zonaları). Belə ki, Kiçik Qaratauda kembrinin aşağılarının karbonatlı-silisiumlu fosfat paçkası, kəsiliş boyu yuxariya doğru qalın (3000 m-dən artıq), bir çox hallarda kembrinin bütün üç mərtəbəsində də daxil olduğu dayazsulu dolomitlər və əhəngdaşlarının, bəzən biogen (yosunlu) qatları ilə əvəz olunur. Stratıqrafiya üçün bu cür qatlarda trilobitlərin tapılması daha böyük əhəmiyyətə malikdir. Bunlara görə sibir stratotipik kəsilişinin bütün mərtəbələri təyin edilmişdir. Yalnız quruluşunun detalları və az qalınlığı ilə fərqlənən analoji kəsilişlər Aqtau-Cunqar və Çatqal zonalarında da inkişaf etmişdir (bax şək. 23).

Qırğız-Terskey ofiolit zonası kembridə, çox güman ki, okean qabığının adalar qövsü inkişaf mərhələsinə keçməsi ehtimalı ilə əlaqədar, fəal formallaşma zonası olmuşdur; serpentenit və qabbollarla assosiasiyyada burada yastıq bazaltlar və silisium ara layları olan splitlər, vulkanomikt qumdaşlar, andezitli porfiritlər, tuflar inkişaf tapmışdır. Kembri konodont və süngərləri, sonkembri-tremadoks braxiopodları və trilobitləri və s. qeyd olunur.

Erkənpaleozoy çöküntü toplanmasının xarakteri ən az Kokçetav massivində və Şimali Tyan-Şanda aydınlaşdır. Bu rayonların qərbində, ehtimal ki, quru ada sahələri mövcud olub və onların yaxınlığında orta-son paleozoy aşınmasından ancaq qismən saxlanılmış, qalınlığı 1000 m-ə qədər və daha artıq olan həm dayaz, həm də nisbətən dərin sulu terrigen silisiumlu, terrigen-karbonatlı çöküntülər yaranmışdır.

Kokçetav massivinin kənarlarında və Şimali Tyan-Şanda (İşkeolmessk, Yermentauz, Seletin altzonaları) kembridə (ehtimal ki, orta - son) kontinental qabığın ensiz çökəkliklərinin (qrabenlərin) əmələ gəlməsi ilə müşayiət olunan riftogenet və destruksiya prosesləri özünü bürüzə verirdi. Bu çökəkliklərdə kontinental riflərin vulkanitlərinə bənzər, bazalt və traxibazalt tərkibli qalın (1500-2000 v-ə qədər) vulkanogen qatlat yiğilirdi. Dartılma bu zamanlarda təməli qoyulan Boşekul-Çingiz adalar qövsünün arxasında və cinahlarında yaranmışdır, bu prosesin davam etməsi isə ordovikin Cunqar-Balxaş okeanik qövsarxası çökəkliyin yaranmasına götirmişdir. Boşekul-Çingiz adalar qövsünün yaranması barədə az-çox dəqiq məlumatlar orta kembriyə aiddir. Lakin bu strukturun kəsilişinin təməlində ehtimala görə vend-

erkənkembrinin ofiolit assosiasiyanına aid yəşəm-spillit, əhəngdaşı-sialit qatları yatır. Erkən kembrinin sonu – orta kembrinin əvvəlindən başlayaraq bütün kembri və ordovik ərzində bu zonada adalar qövsünün qalın andezitoid qatları yığılırdı (daha ətraflı bax “Ordovik” fəsilis).

### **Ordovik mərhələsi**

Ordovikin birinci yarısında (tremadok-llanvirn) ərazinin struktur planı vend-kembri zamanında formalaşmış cizgilərini saxlamışdır. İşim-Sarıcaz və Çatqal zonalarında bütün alt ordovik üçün kondensə olunmuş (150-200 m) gilli, gilli-silisiumlu çöküntülərin toplandığı dərin çökəkliklər qalmaqdır id.

Qırğız-Terskey ofiolit zonası üçün ordovikin birinci yarısında, kembridə olduğu kimi, vulkanogen-silisiumlu qatların, o cümlədən, əhəngdaşı-qələvi və toleit sırasının vulkanitlərinin formalaşması davam edirdi.

Ofiolitlərin inkişaf etdiyi Cəlair-Nayman zonasında vulkanik proseslərin ordovikin birinci yarısında fəallığı çox az olub. Burada tuf, əsasi və turş effuzivlərin araqatlarından ibarət terrigen çöküntülər üstünlük təşkil edir. Ehtimal ki, bu zaman bu ərazidə artıq okean çökəklikləri mövcud deyildi.

Subduksion vulkanizm daha fəal surətdə llandeyl-karadok zamanında Kokçetav-Şimali Tyan-Şan zonasında, ehtimal ki, onun ox hissəsi silsilədə (Stepnyak, Teniz, Betpakdalın zonaları), həmçinin Kunqey Alatau silsiləsində özünü bürüzə vermişdir, aşgilliyada isə bu proses qıtənin qərb kənarına (İşim, Baykonur, Maryev zonaları) sürüşməşdir. Son ordovikdə ada qalxımları qismən intensiv surətdə yuyulan dağ quru sahəsinə çevrilir, molass kimi nəzərdən keçirilə bilən terrigen çöküntülər arasında konqlomeratlar geniş yayılmışdır: qırmızırəngli çöküntülər və bəzi yerlərdə yerüstü flora qalıqları görünməyə başlayır.


Qövsarxası hövzəni təşkil edən Cunqar-Balxaş çöküntü qatlarının əsasında ofiolitlər yatır. Ofiolitlər böyük qalınlıqlı terrigen (grauvakk), terrigen-tufogen-silisiumlu və terrigen-fliş qatları ilə örtülürlər və çox güman lateral əvəz olunur. Qövsarxası spredinq əmələ gəlmış qövsarxası çökəkliyin qalın çöküntülərlə dolması prosesi ilə əvəz olunur (bu proses sənərək, tam son paleozoya qədər davam etmişdir).

### **Silur mərhələsi**

Silur dövrünə qədər regionun daha böyük olan qərb hissəsi kontinental quruluş kəsb etdi və ümumi qalxıma və yuyulmaya məruz qaldı. Çöküntü yığılması əsasən üç zonada davam edirdi (şək. 24):

*Yerementau-Çuiliy, Boşekul-Çingiz və Cunqar-Balxaş* zonalarında. Silurun aşağı sərhədi bəzi rayonlarda ordoviklə uyğundur. Bentos və qrapтолit faunası ilə zəngin sərhəd laylarının kifayət qədər mötəbər fasılısız kəsilişi Çu-İliy dağlarında təsvir olunub.

Qalxmış kontinentin kənarları boyu yerləşən Yerementau-Çuiliy zonasında şərqə doğru sürətlə bozrəngli dəniz terrigen və karbonatlı-terrigen molasslarla əvəz olunan qırmızırəngli və əlvənrəngli molass seriyaları yığıldı. Şərqə doğru getdikcə molasslar Cunqar-Balxaş arxaqövəvari çökəkliyini dolduran qalın (4500 m, bəzi yerlərdə daha qalın) flişoidli dərin qatlarla əvəz olunurdu. Ehtimal ki, çökəkliyin daxili hissələrində yaşəm-diabaz qalın (2500-3000 m və daha artıq) qatlarının əmələ gəlməsi ilə müşayiət olunan qövsarxası spredinq davam edirdi.



Şək. 24. Qazax-Qırğız qıtəsinin və bitişik rayonların silurda struktur-formasiya zonallığı (palinspatik yenidənqurmasız):

1 – qıtənin sabit qalxan hissəsi; 2 – kontinental yamac zonaları; 3 – kənar (a) terrigen və (b) vulkanogen-terrigen qeyri-sabit çökəkliklər; 4 – okean qabıqlı hövzələr; 5 – qıtənin sərhədləri.

#### Zonalar:

M – qıtənin nüvəsi, Ç – Çatqal, D – Denisov, YCI – Yerementau-Çunli, AC – Aktau-Cunqar, CB – Cunqar-Balxaş, BC – Boşekul-Çingiz, OZ – Ob-Zaysan.

Boşekul-Çingiz zonasında adalar qövsü kompleksləri yığılmaqdə davam edirdi. Komplekslərin tərkibində adalar qövslərinin daha sonrakı, yetkin inkişaf mərhələsinə xas olan əlamətlər yaranır: gətirilmə sahəsi genişlənir, silur çöküntüləri çox vaxt daha qədim çöküntülər üzərində yuyulma ilə yatar; andezitoid seriyalar aşkar qələvi səciyyə kəsb edir; venlokdan başlayaraq vulkanizm yerüstü şəraitdə baş verir; terrigen-fliosidli seriyalarla yanaşı dayaz, çox zaman qırmızırəngli, molasslar yaranır.


Yüksəkdə duran yuyulan qıtənin cənub kənarlarında alt silur çöküntüləri Qırğızstanın Çatqal zonasında inkişaf etmişdir. Burada onlar yalnız andezit-dasit, andezit, spilit tərkibli lava axıntıları olan dayaz kobudterrigen qatlarla təmsil olunmuşlar. Qalınlığı 3000 m-ə qədərdir. Silurun sonuna doğru Qazax-Qırğız qıtəsi yaranmışdır.

### **Devon mərhələsi**

Devon ərzində Qazax-Qırğız qırışılıq diyarının epikaledon hissəsində Qazax-Qırğız qıtəsi ən iri struktur element olaraq qalmaqdə idi. Silur üçün səciyyəvi olan qalxımlar qıtənin daxili hissələrində enmələrlə əvəz olunurdu: çöküntü örtüyü formalaşmağa başladı. Qıtənin okean çökəkliyinə istiqamətlənmiş kənarlarında erkən, orta və son devonun başlanğıcında subduksiya zonaları ilə əlaqəli olan əhəngdaşı-qələvi vulkanizmli vulkano-plutonik qurşaqlar mövcud idi (və ya epizodik olaraq yaranırdı). Ən iri və daha yaxşı tədqiq edilmiş qurşaq Qazaxistan qurşağıdır. Bu qurşaq nəinki qıtənin kənarlarına, eləcə də onunla qovuşan yetkin Boşekul-Çingiz adalar qövsünün üstünə yatmışdır. Devon törəmələrinin sonra yaranma xarakteri demək olar ki hər yerdə onların təməlində inkişaf etmiş kəskin uyğunsuzluqlarla qeyd edilir. Cunqar-Balxaş zonasının yalnız mərkəzi hissələrində devonun silur üzərində uyğunluqla yatımı müşahidə olunur.

Orta Tyan-Şanda əsasən orta tərkibli silisium və gilli sist ara qatları olan altdevon vulkanitləri geniş yayılmışdır. Orta Tyan-Şanda qalınlığı 300-dən 2000 m-ə qədər olan terrigen qırmızırəngli kontinental terrigen çöküntülər geniş inkişaf etmişdir. Bu çöküntülər tərkibində orta-üstdevon baliqlarının qalıqları qalınlığı 50 – 1500 m olan dolomit, anhidrit, gips ara qatları saxlayan famen əhəngdaşları ilə uyğunluqla örtülmüşdür.

Qazax-Qırğız qıtəsinin qərb kənarının kompleksləri hazırda Ural və Qazaxistani ayıran Turqay çökəkliyinin dayaz batmış özülündə qazma üsulu ilə tədqiq edilmişdir. Burada həmçinin daxilində bütün devon ərzində effuziv fəaliyyətin baş verdiyi kənar vulkanik qurşaq da seçilir (şək. 25).



Şek. 25. Qazax-Qırğız qıtəsinin və bitişik rayonların devonda struktur-formasiya zonallığı (palinspatik yenidənqurmasız):

1 – kontinental qalxımlar; 2 – kobud terrigen çöküntülü kontinental çökəkliliklər; 3 – qələvi-əhəngli vulkanizmli kənar vulkan-plutonik qurşaqlar; 4 – okean və keçid qabıqlı və dəniz terrigen, qismən dərin çöküntülü hövzələr; 5 – qıtənin sabit sərhədləri; 6 – qıtənin alt – orta devonda sərhədləri; 7 – həmin, üst devonda.

QQ – Qazax-Qırğız qıtəsi; vulkan-plutonik qurşaqlar: Q – Qazaxistən, ST – Şimalı Tyan-Şan, Ç – Çatqal, MT – Mərkəzi Turqay, SU – Şərqi Ural (yalnız üst devonda formalşmışdır), CB – Cunqar-Balqas zonası, OZ – Ob-Zaysan zonası.


Qıtənin mərkəzi hissələrində - Cezkazqan-Ultauz və Sarisu-Tengiz rayonlarında alt – üst devon kontinental çöküntülərdən: qıtənin daxili hissələrində ala- və qırmızırəngli kobud terrigen molasslardan və Qazaxistən vulkan-plutonik qurşağı daxilində əsasən vulkanogen çöküntülərdən ibarətdir. Vulkanogen çöküntülərin rolü şərq istiqamətində tədricən artır.

Üst devon çöküntüləri aşağıda kobud qırmızırəngli kontinental çöküntülərlə, yuxarılarda isə dəniz əhəngdaşları ilə (kəsilişdə kecid tədricidir) təmsil olunmuşdur.

Amma üst paleozoyda yeni orogenik deformasiyalar başladı. Bu deformasiyalar nəinki hersin mütəhərrik zonaları əhatə etmişdir, eyni zamanda onları ayıran epikaledon qıtəsini də fəallaşdırılmışdır ki, bu da öz növbəsində çöküntüyügimının xarakterinin kəskin dəyişməsinə gətirmişdir (şək. 26).

### Daşkömür-perm mərhələsi

Daşkömür dövrü ərzində Qazax-Qırğız qıtəsi qərbdə Uralın şərqi zonalarının və şərqdə Altay-Sayan vilayətinin subkontinental yeni törəmələrinin hesabına tədricən əvvəl Avropa (Avromeriy), sonradan isə Sibir qıtələri ilə qovuşmuşdur. Bu prosesin ardıcılılığı flora və faunanın inkişafında öz əksini tapmışdır: orta karbonun birinci yarısında Qazaxistana Avropa florasının nümayəndələri keçmişdir; bu dövrün ikinci yarısında burada Sibir elementləri də əmələ gəlir.




Şək. 26. Qazax-Qırğız qıtəsinin famen-turney zamanında paleocoğrafi xüsusiyyətləri:

1 – qalxımlar; 2 – qalın şelf karbonat örtüyü; 3 – nazik şelf karbonat örtüyü; 4 – qalın terrigen çöküntülər, qismən dərin; 5 – andezitlər, ansdezeit-bazaltlar; 6 – qıtənin sərhədləri.

Qazax-Qırğız regionunun daha büyük olan orta hissəsində alt daşkömür çöküntüləri tədrici keçidlərlə famenlə əlaqəlidir və tərkibində zəngin dəniz faunalı foraminifer, braxiopod, konodontlar olan nisbətən az qalınlıqlı laylı əhəngdaşları və terrigen-karbonatlı çöküntülərlə təmsil olunmuşdur.

Şimali Tyan-Şanda alt karbon, altdan yatan famen kimi, qalınlıqları ilk (1–3) km olan bir çox hallarda əlvan- və qırmızırəngli, əhəngdaşı ara qatlari olan terrigen çöküntülərlə təmsil olunmuşdur; qatlarda həm flora, həm də dəniz faunası (braxiopodlar, foraminiferlər) var.



Şək. 27. Qazax-Qırğız qıtəsinin üst paleozoy ərzində struktur-formasiya zonallığı (inkışaf kolliziya mərhələsi):

1 – kontinental qalxımlar; 2 – kobud terrigen çöküntülü kontinental çökəkliklər; 3 – qələvi-əhəngli vulkanizmli kənar vulkan-plutonik qurşaqlar; 4 – okean və keçid qabılıqlı və dəniz terrigen, qismən darın çöküntülü hövzələr; 5 – qıtənin sabit sərhədləri; 6 – qıtənin alt – orta devonda sərhədləri; 7 – hamim, üst devonda.

QQ – Qazax-Qırğız qıtəsi; vulkan-plutonik qurşaqlar; Q – Qazaxistan, ST – Şimali Tyan-Şan, Ç – Çatqal, MT – Mərkəzi Turqay, ŞU – Şərqi Ural (yalnız üst devonda formalılmışdır), CB – Cunqar-Balxaş zonası, OZ – Ob-Zaysan meqazonası.

Vize-serpuxov zamanında qıtənin kənarlarında – *Cıngar-Balxaş, Çatqal və Turqay vilayətlərində* yeni vulkan-plutonik qurşaqların təməli qoyuldu (şək. 27). Axırıcı iki vilayət olsun ki, *Ural-Tyanşan vulkanik qurşaqları* ilə birləşmişdir.

Kənar vulkan-plutonik qurşağın təməlinin qoyulması ilkən olaraq vize-serpuxov zamanında sahilyanı-dəniz şəraitində baş verirdi. Bununla eyni zamanda qıtənin mərkəzi hissəsində transgressiya şəraitində yuyulan ərazilərin və indiki strukturda submeridional yerləşməyə malik olan paralik kömür hövzələrinin yaranması baş verirdi. Bunlardan ən irisi olan Qaraqanda son paleozoyda da öz inkişafını davam edirdi.

*Tengiz-Sarisu meqazonasında* ortadaşkömür-perm zamanında qalın (4,5 km-ə qədər) boz- və qırmızırəngli duzlu və misli terrigen qatlar formalaşırdı; Qaraqanda çökəkliyi üçün bu zonanın şərqində son karbon – erkən perm də kobud molassla əvəz olunmuş orta karbonun limnik kömürlü çöküntüləri səciyyəvidir. Kömürlü qatlar istisna olmaqla, bu qatlar quru və isti iqlim şəraitində formalaşırdı; çöküntütoplanma hövzələri intensiv yuyulan qalxımlarla ayrılmış dağarası çökəkliklər şəklində idi.

Orta və Şimali Tyan-Şanda, orta karbondan başlayaraq paleozoyun sonuna dək çox mürəkkəb paleocoğrafi şəraitdə tərkibində qalın vulkanogen qatlı əhəngdaşı ara qatları və paçkaları olan əlvənərəngli (epizodik olaraq – bozrəngli) kömürlü çöküntülər formalaşırdı.

*Balxaş-İliy meqazonasında* daxilində əsasən kontonental şəraitdə qalın əhəngdaşı-qələvi vulkanitləri, onların tufları, tərkibində flora qalıqları olan terrigen süxurlar yiğilan geniş vulkanik-plutonik qurşaq formalaşırdı.

Mezo-kaynazoyun çöküntüleri kontinental xarakterlidir.

*Ob-Zaysan qırışılıq zonası* Qazaxistanın yuxarıda təsvir edilən sahəsini şərqi dən hüdüdlandırır. Bu zonada daha qədim paleozoy qatları əsasi vulkanitlərlə və tərkibində ehtimal ki, erkənpaleozoy və silur yaşı radiolyariyaların qalıqları olan silisiumlu süxurlarla təmsil olunmuşdur. Hesab etmək olar ki, qatların yaşı çox təxminini müəyyən edilib. Həmin stratiqrafik səviyyədə və ya ondan daha yuxarıda karbonatlı süxurların və silisiumun silur və erkən devonun braxiopodları ilə laylaşmasından əmələ gələn tektonik cəhətdən xüsusişmiş qatı yerləşir.

Vulkanogen qatlar devonun terrigen kompleksi ilə örtülü. Bu kompleks tərkibində çinqıl horizontları, yəşəm araqtaları və fay şəklində mikstitlər olan qumlu-levrolithi, tufogen paçkalardan ibarətdir. Kompleksin qalınlığı 3000 m-ə çatır. Erkən karbon olistostrom horizontundan ibarət qumdaşlarla təmsil olunmuşdur.

Orta karbondan başlayaraq üstpaleozoy çöküntüleri ayrı-ayrı, nisbətən kiçik çökəkliklərdə qalmışdır, lakin sistemin inkişafının

kolliziya mərhələsini səciyyələndirən həm dəniz, həm də kontinental xarakterli qalın terrigen və vulkanogen qatlarla təmsil olunmuşdur. Serpuxov mərtəbəsindən başlayaraq üst perm də daxil olan intervalda inkişaf etmiş, qalınlıqları 600 m-dən 4500 m-ə qədər olan terrigen kömürlü qatlar daha geniş təmsil olunmuşlar. Bəzi yerlərdə kömürlü qatlar vulkanitlərlə: andezit, dasit, onların tufları (serpuxov mərtəbəsi – orta karbon); dasit, liparit və onların tufları (karbonun yuxarıları – alt perm); bazalt, traxibazaltlarla (üst perm - trias) əvəz olunur. Sonuncular trap formasıyasına aiddirlər. Vulkanogen qatların qalınlığı 1700 m-dir.

Triasa balıq qalığı, ostrakoda və flora qalıqları saxlayan gil və argillitlər aid edilir. Buradaca humus kömürlərinin ara layları rast gəlir. Yura dövrünün çöküntüləri yalnız çökəkliklərdə qalmışdır; göl çöküntüləri ilə yura yaşlı bitki, həşərat, mollyuska və onurğaların yerləşmələri əlaqəlidir. Təbaşir və kaynozoy çöküntüləri müstəsna olaraq kontinental fasiyalarda müəyyən edilmişdir.

## Faydalı qazıntılar

Mərkəzi Qazaxıstanın və Şimali Tyan-Şanın ərazisi faydalı qazıntılarla zəngindir. Keçmiş SSRİ məkanında Qazaxıstan *qara, əlvən və nadir metallar, kömür, fosforit* və digər faydalı qazıntıların hasılatı üzrə birinci yerlərdən birini tutur. Əslinda Mendeleyev cədvəlinde elə bir element yoxdur ki, onun yataqları Qazaxıstanda tapılmasın.

Ulitaunun kembriyəqdərki dəmirli kvarsitlərində Karsakpay maqnetit filizləri yatağı məlumdur. Alt karbonun silisiumlu-gilli və karbonatlı sūxurlarında Atasuy qrupunun hematit və maqnetit yataqları var. *Polimetal* yataqları Şimali Tyan-Şanda (Turlan və s.) məlumdur.

Mərkəzi Qazaxıstanda Cezkazqan mis filizi yatağı məlumdur. Cezkazqanın filizləşməsi karbonun qumlu-şistli qatı ilə və devon yaşlı konqlomeratlar və arkozlu qumdaşilar qatı ilə bağlıdır. Turş püşkurmə sūxurlarla Kounrad mis yatağı əlaqəlidir. Mis yataqları Tyan-Şanda (Kuramin silsiləsinin şimal yamacında) da məlumdur və burada onlar törəmə kvarsitlərlə bağlıdır.

Mərkəzi Qazaxıstanda *wolfram, molibden və qalaylı filizləşmələr* perm yaşlı mərmərlərlə bağlıdır. Yataqlar kvars damarlarında və qreyzen zonalarında cəmləşmişdir. Şimali Tyan-Şanda kembri sisteminin silisium-kömür-gilli şistləri ilə əlaqələndirilən Qaratau *vanadium* yatağı kəşf edilib.

Mərkəzi Qazaxıstanda *qızıl* filizləşməsi kembriyəqdərki intruziv sūxurlarla bağlıdır. Filizləşmə Kokçetav massivində və Steptyak zonasında məlumdur.

Şimali Tyan-Şanda Qaratau antiklinorisinin ortakembri çöküntülərində *fosforit* ehtiyatları aşkar edilmişdir.

*Daş kömürün* olduqca məşhur olan yatağı Qaraqanda yatağıdır. Kömürlü qat karbonun çöküntilərindən yaranmışdır. Mərkəzi Qazaxıstanda həmçinin Ekipastuz və Teniz-Korjunkul karbon yaşı daş kömür yataqları məlumdur. Qazaxıstan və Tyan-Şanda ret-yura yaşı qonur kömür yataqları (Burluk, Baykonur, Qaraqanda və s.) da məlumdur.

Cezkazqan-Çuy çökəkliyinin devon və perm çöküntilərində *gips* və *daş duz* var.

#### *Müstəqil yoxlama üçün suallar*

1. Qazax-Qırğız qırışılığının sərhədləri və əsas struktur elementləri.
2. Regionun geoloji inkişaf tarixində hansı mərhələləri seçmək olar?
3. Ob-Zaysan qırışılıq vilayətinin geoloji quruluşu.
4. Regionun faydalı qazıntıları.

## ALTAY-SAYAN QIRIŞIQLIQ VİLAYƏTİ

### Yerləşməsi, sərhədləri və əsas struktur elementləri

Sibir platformasından cənub-qərbə doğru, bu platforma ilə Qazax-Qırğız qırışılıq vilayəti arasında mürəkkəb quruluşa malik Altay-Sayan vilayəti yerləşir. Şimalda bu vilayət Qərbi Sibir plitəsinin altına yatır, cənub davamı isə SSRİ-nin hüdudlarından kənara çıxır. Regionu Kalba silsiləsindən Qərbi Sayana qədər və Tuva çökəkliyindən Kolıvan-Tomsk qırışılıq meqazonasına qədər olan paleozoy qırışılıq qövslərini (baykal, salair, kaledon və hersin mərhələlərinin) birləşdirir. Şərqdən vilayət Şərqi Sayanın cənub-qərbi yamacı ilə hüdudlanır.

Təsvir edilən regionun hüdudlarında (şək. 28) aşağıdakı struktur zonalar (qədimdən cavana doğru) seçilir:

---

#### Şək. 28. Altay-Sayan qırışılıq sisteminin tektonik zonallığı:


1–2 – salairidlər (əvvəllər kaledonidlər); 1 – qalxmış, 2 – enmiş, kembriyosqədərki massivlər; 3–6 – qırış zonalar; 3 – erkən kaledonidlər, 4 – son kaledonidlər, 5 – varistsidlər, 6 – mübahiseli təbiət və yaşa malik metamorfik zonalar; 7 – sutur zonalarda və alloxtonlarda ofiolitlər; 8 – ordovik – devonun molassoidləri ilə dolmuş miras qalmış hövzələr; 9 – devon – üst paleozoy molassoidləri ilə dolmuş üstətgəlmə hövzələr; 10 – Şərqi Sayan dərin simması (stırüşmə üstətgəlmə zonası?); 11 – Qərbi Sibir plitəsinin çöküntü örtüyü; 12 – struktur-formasiya zonalarının sərhədləri

#### *Struktur zonalar:*

KN – Kalba-Narin, IK – İrtış-Kurçum, RA – Rudnoaltay, CA – Cənubi Altay, XÇ – Xolzun-Çuy, Ç – Çarış, Ta – Talitsk, Te – Terektil, AÇ – Anyuy-Çuy, K – Kurçum, DŞ – Dağlıq Şoriya, S – Salair, TK – Tom-Kolıvan, KA – Kuznetsk-Alatauz, SB – Şorsk-Batenev, XS – Xemçik-Sistiqxem, QS – Qərbi Sayan, Sa – Sangilen, X – Xamardaban, C – Cidin, SS – Şərqi Sayan meqazonası.

#### *Çökəkliklər:*

KH – Kuznetsk hövzəsi, UL – Uymen-Lebed, SM – Şimali Minusinsk, CM – Cənubi Minusinsk, T – Tuva.



1. Salairidlər (erkən kaledonidlər): *Şərqi Sayan meqazonası* (SS), *Sangilen* (Sa), *Hamardaban* (X), *Şorsk-Batenev* (ŞB), *Kuznetsk Alatau* (KA), *Dağlıq Şorıya* (DŞ), *Cidin* (C) zonaları.

2. Son kaledonidlər: *Qərbi Sayan* (QS), *Talitsk* (Ta), *Xemçik-Sistiqxem* (XS), *Xolzun-Çuysk* (XÇ), *Çarış* (Ç) zonaları.

3. Hersinidlər: *Kalba-Narın* (KN), *İrtış-Kurçum* (İK), *Rudnoaltaysk* (RA), *Cənubi Altay* (CA), *Anuyu-Çuysk* (AC) zonaları.

4. Mübahiseli təbiətə və yaşa malik metamorfik zonalar: *Terektsinsk* (Te), *Kurçum* (K), *Cebəş* (Ce).

5. Ordovik – devonun molassoidləri dolmuş ırsən keçmiş hövzələr: *Tuva* (Tu), *Uyment-Lebed* (UL) çökəklikləri.

6. Devon – üstpaleozoy molassoidləri dolmuş üstəgəlmə hövzələri: *Simaliminusinsk* (ŞM), *Cənubiminusinsk* (CM) çökəklikləri, *Kuznetsk* (Kh) hövzəsi.

## Geoloji inkişaf tarixi

### Arxey-proterozoy mərhələsi

Kembriyəqədərki törəmələr həm arxeyə, həm də proterozoya ayrılaraq regionun şərqi hissəsində xüsusiən geniş təmsil olunmuşlar.

Arxey çöküntüləri Hamar-Daban zonasının qərb hissəsində var; arxeyə aid edilən kiçik sahələr nəzərdən keçirilən ərazinin digər hissələrində də məlumudur. Hamar-Dabanda arxeyə qneys, kristallik şist və karbonatlı süturların böyük kompleksi aiddir. Arxey törəmələri Kuznetsk Alatausunda şərti olaraq seçilmişdir. Burada onlar qalınlığı bir neçə kilometrə çatan əsasən ikimikalı şistlərlə və plagioklaz-amfibolit qneysləri ilə təmsil olunmuşlar.

Proterozoy çöküntüləri bu regionun bütün iri vilayətlərində seçilir; Şərqi Sayanın şərqi yarısında tədqiq edilmişdir. Alt proterozoy aralarında mərmər və dolomit ara layları yatan kvars-biotit və kvars-serisit mikroşistlər və yaşıl şistlər qatlari ilə təmsil olunmuşdur. Daha sonra bir sıra seriya və dəstəyə ayrılmış əhəmiyyətli dərəcədə karbonatlı qat gəlir. Daha yuxarıda tərkibində kvarts, xlorit və başqa minerallar olan karbonatlı şistlər, vulkanogen süturlar – tuflar və tuf-qumdaşilar, tuf-brekciyalar inkişaf etmişdir. Kifayət qədər alabəzək tərkiblə rifey seçilir. Onun alt hissəsi bəzi rayonlarda karbonatlı süturlardan – mərmər, əhəngdaşı, dolomitlərdən, digər rayonlarda isə aralarında mərmər və

dəmirli kvarsitlərin ara layları olan metamorflaşmış qumdaşı, kvarsit, mikalı və qranat-mikalı şistlərdən ibarət terrigen süxurlardan təşkil olunmuşdur. Proterozoy çöküntülərinin qalınlığı 15 km-ə çatır.


Proterozoy çöküntüləri Şərqi Tuvada böyük ərazi tuturlar. Bu yaşda olan çöküntülər Sangilen zonasında xüsusiylə yaxşı öyrənilmişdir. Alt proterozoy tərkibində mərmər və cespilit ara layları olan, qalınlığı 5 km-ə çatan amfibolit fasiyasında olan qneyslərlən əmələ gəlmişdir. Üst proterozoy alt proterozoyun üstüne uyğunsuzluqla yatır və yaşlışış fasiyasında karbonatlı və terrigen süxurlardan ibarətdir.

### Vend-ordovik mərhələsi

**Vend və kembri.** Bu region zəif öyrənildiyindən burada vend və alt kembri çöküntülərinin sərhədləri adətən çox çətinliklə çəkilir. Regionun kaledon inkişaf mərhələsi üçün səciyyəvi olan struktur-formasiya zonallığı venddə yaranmışdır. Ən iri və əhəmiyyətli zonalar bunlardır (şək. 29): bəzi müəlliflərin fikrincə, Sibir platformasının davamı olan *Tuva-Mongol* kontinental, *Şorsk-Batenev* (keçid və ya kənar-kontinental), okean tipli qabığı olan *Ozer-Altay-Cidin*. Bəzi müəlliflər *Tuva-Monqol* zonasını ilkin olaraq Sibir platformasından ayrılmış mikroqıtə kimi nəzərdən keçirirlər. Qeyd olunan zonallıq yalnız ümumi cəhətlərdə saxlanılaraq zaman keçdikcə dəyişirdi: erkən kembrinin sonunda *Ozer-Altay-Cidin* zonasında adalar qövsü yarandı, kembrinin sonuna doğru isə regionun başlıca cəhəti fliş qatlarının inkişafı olmuşdur. Bu qatlar əsasən şərqi kontinental haşiyə boyu yerləşən, yuyulan qalxımları əhatə edən çökəkklikləri doldururdu.

Rayonun ilkin zonallığının qurulmasında olan müəyyən çətinliklər ayrı-ayrı yerlərdə yaşıl şistlərə çevrilmiş vend-kembri çöküntülərinin metamorfizmi ilə bağlıdır. *Terekinsk* zonası tipli strukturların metamorfik qatlarının yaşı barədə məsələ mübahisəli olaraq qalır. Bu zonalar, adətən, dislokasiya olunmuş qatlar arasında “qədim bünövrənin qalxımları” kimi nəzərdən keçirilir. Bununla belə, metamorfitlərin qədim yaşı ilə bağlı fikir heç də hamı tərəfindən qəbul edilmirdi. Son zamanlar göstərilmişdir ki, bir sıra yerlərdə bu metamorfitlər orta – üst kembrinin zəif metamorflaşmış terrigen süxurlarına tədricən keçirlər və vend – alt kembrinin ofiolit assosiasiyanın süxurlarından ibarət tektonik örtüklerlə örtülmüşdür. Ofiolitlər (taqrıbən həmin yaşı) həmçinin metamorflaşmış olistostrom blokları arasında da rast gəlirlər.

Qeyd olunmuş hər üç zonanın vend - kembri kəsilişlərinin xüsusiyyətləri kifayət qədər müəyyənliklə səciyyələndirilə bilər. *Tuva-Mongol* (kontinental) zonasında vendin çöküntü kəsilişləri, Sibir platformasının Sayanyanı hissəsində olduğu kimi, yuyulma və uyğunsuz-



Şek. 29. Altay-Sayan regionunun vend-ordovik zamanında struktur-formasiya zonallığı (palinspatik yenidənqurmasız):

1 – Ozerno-Altay-Cidin (ocean) zonası, ola bilsin ki, kiçik torreynlərə; 2 – keçid tipli qabıqlı Şorsk-Batenev zonası, ola bilsin ki, birinci zananın bəzi alloxtonları ilə; 3 – Tuva-Monqol kontinental zonası, birinci iki zananın bəzi alloxtonları ilə.

luqla daha qədim qatların üzərində yatan terrigen süxurlar qatından başlayır. Bir çox hallarda altda yatan qatlar çox əzilmiş, metamorflaşmış və qranit intruziyaları ilə deşilmiş olur. Bu qranitləşmiş bünövrənin yuyulması hesabına yaranmış vendin terrigen çöküntüləri kvars-arkoz tərkibə (əsasən qumdaşılar, alevrolitlər; aşağılarda - konqlomeratlar) malikdirlər. Ara layları şəklində gilli sistələr və dolomitlər də var. Bəzi yerlərdə turş və əsasi tərkibli, adətən yüksək qələviliyyə malik vulkanitlər rast gəlinir. Terrigen və terrigen-vulkanit qatlarının qalınlıqları, bəzi yerlərdə 3 km-ə çataraq, kəskin surətdə dəyişir. Bunun səbəbi bu qatların epikontinental riftogenez şəraitində yaranması ilə bağlıdır. Monqolustanın bəzi rayonlarında tərkibində tillitəbənzər süxur paçkaları olan qatlar qeyd olunur.

Kəsilişin yuxarılarına doğru vendin terrigen çöküntüləri vend – kembri yaşılı əsasən karbonatlı, tərkibində terrigen süxurların ara layları olan qatları ilə tədricən əvəz olunur.

## Silur mərhələsi

Ordoviklə müqayisədə silur süxurlarının inkişaf etdiyi ərazi nəzərə çarpacaq dərəcədə kiçilib. Silur çöküntüləri *Qərbi Sayanda*, *Tuvada*, *Anyuysk-Çuy* və *Çarış zonalarında* və *Salairda* müəyyən qədər geniş yayılmışdır. Qərbi Sayanda bu çöküntülər əsasən qalın terrigen-karbonatlı, bir çox hallarda təməllərində konqlomeratlar olan qatlarla təmsil olunmuşdur. Qərbi Tuvada silur çöküntüləri ikili quruluşa malikdirlər. Tərkiblərində braxiopoda, mərcan, qraptolit, məşankalı əhəngdaşı aralayları olan qumdaşı, şist və alevrolitlər aşağıdan yatırlar. Daha yuxarıda kasıb faunalı terrigen qat yatır. Anyuysk-Çuy və Çarış zonalarında ümumi qalınlığı 2,5 km-ə çatan aşağı silur çöküntüləri qumdaşlarının, gilli və əhəngli-gilli şistlərin və əhəngdaşlarının laylaşması ilə səciyyələnir. Yuxarı silur çöküntüləri aşağı silur çöküntülərinin üzərində transgressiv olaraq və bəzi yerlərdə kəskin uyğunsuzluqla yatır. Təmənlində bəzən bazal konqlomeratları, daha yuxarıda isə bir çox hallarda mərmərləşmiş kifayət qədər bircins əhəngdaşı qatı yerləşir.

Silur dövrünün səciyyəvi əlaməti qranitin əmələ gəlməsidir.


Deməli, silurda yer qabığının formalamaşması prosesi davam edirdi: "qalıq" hövzələr getdikcə dayaz və hətta kontinentalə çevrilən çöküntülərlə dolurdu; davam edən subduksiya prosesləri yer qabığının topalanmasına, kontinental blokların toqquşmasına və dağəmələgəlməsinə səbəb olurdu ki, bu da nəzərdən keçirilən ərazinin kaledonidinin devonun əvvəlindən kontinental mərhələyə kecidini şərtləndirirdi.

## Devon mərhələsi

Devonun aşağı sərhədi adətən kəskindir. Bu, dövrün əvvəlində baş vermiş tektonik yenidənqurmalarla bağlı olan uyğunsuzluq və ya ən azı fasial şəraitin kəskin dəyişiklikləri ilə şərtlənmişdir. Regionda devon çöküntülərinin inkişaf etdiyi sahə çox böyük olub, silurda olandan xeyli genişdir. Silurda olanla müqayisədə devonda enmə artmışdır, özü də bir çox rayonlarda bu, aşağı-ortadevon subqələvi vulkanizmi ilə müşayiət olunurdu. Daha çox hallarda vulkanizm riftogen zonaları üçün səciyyəvi olur. Belə vulkanitlər həm əvvəldən qalmış çökəkliklərdə (Tuva, Uymen-Lebed zonaları), həm də üstəgəlmə çökəkliklərdə (Minusinsk, Kuzbass, Rudnoaltay zonası) məlumdur. Vulkanitlərin əmələ gəlməsi terrigen çöküntü yığılması ilə müşayiət olunurdu; şərq rayonlarda bu proses kəsilişin yuxarılarında dəniz əhəngdaşlarının əmələ gəlməsi ilə əsasən kontinental səciyyə daşıyırı; qərbdə əsasən dəniz səciyyəlidir, halbuki Rudnoaltay zonasında eyfel-franın terrigen-vulkanogen qatları kontinental mənşəlidirlər.

Devonun terrigen-vulkanogen qatları çox böyük qalınlığa (6 km-ə qədər və daha artıq) çatır. Ola bilsin ki, üstəgəlmə çökəkliklərin və subqələvi kontrast vulkanizmin yaranmasının səbəbini orogenezde deyil, riftogenezdə və artıq yaranmış kontinental qabığın strukturunun dəyişməsində (destruksiyada) axtarmaq lazımdır.

Son devonda və ya bir qədər əvvəl qıtənin kənarında subduksiya zonası (Şək. 30) yaranmışdır ki, bu zonanın mövcudluğu daha sonra Altayın hersinidlərində çöküntülərin yiğilması şəraitini müəyyən edirdi. Burada, qərbən şərqə doğru: turbiditli və olistostromlu kənar yamac zonası, kembriyəqədərki (?) metamorfitlərin linzavarı blokları olan intensiv dislokasiya zonası, andezitoidli və vulkanogen-çöküntülü qatları (qalınlığı 3 km-ə qədər) olan bilavasitə vulkanik qövs, qövsün arxasında dərtılma şəraitinin saxlanmasından xəbər verən, flişoidli (qalınlığı 3 km-ə qədər) və iri diabaz dayka seriyali qövsarxası hövzə zonası ayrıılır.



Şək. 30. Altay-Sayan qırışılıq sisteminin və Sibir platformasının qonşu hissəsinin devonun ikinci yarısında paleocoğrafi xüsusiyyətləri:

- 1 – Anqaridanın kənarı; a – kontinental çöküntü yiğilmasının və ya eroziyanın üstün olduğu zona; b – müasir sərhədlərində çöküntü hövzələri; 2 – şelf karbonatlı-terrigen çöküntü yiğilmasının üstün olduğu sahə; 3–6 – subduksiya zonasının struktur elementləri: 3 – dərtimannın ikinci dərin hövzəsi, 4 – vulkan-plutonik qurşaq, 5 – intensiv dislokasiya zonası, ola bilsin ki, subduksiya zonasının sothının çıxışı, 6 – kontinental yamacın çöküntüləri, olistostromlarla; 7 – ofiolitlər və ada qövsü çöküntüləri; 8 – Qərbi Siber plitəsinin mezokaynozoy çöküntü örtüyü; 9 – Sibir platformasının sərhədləri; 10 – on böyük çöküntü hövzələrinin müasir sərhədləri (dairələrdəki rəqəmlər):
- 1 – Kan hövzəsi, 2 – Şimali Minusinsk, 3 – Cənubi Minusinsk hövzəsi, 4 – Tuva hövzəsi, 5 – Uymen-Lebed çökəkliyi, 6 – Kuznetsk (devon-üst perm) hövzəsi, 7 – Dağlıq Altayın şimal hissəsi, 8 – Salair, 9 – Cənubi Altay zonası, 10 – Rudny Altay, 11 – İrtış-Kurçum zonası, 12 – Kalba-Narin zonası, 13 – Çar zonası.

Daha sakit tektonik şəraitlər əsasən dəniz terrigen-karbonatlı çöküntülərinin yiğildiği Salairdə, Kuznetsk hövzəsinin kənarlarında, Dağlıq Altayın şimalında var idi.

### Karbon mərhələsi

Daşkömür çöküntülərinin yiğılma sahələri devondan miras qalmışdır; karbon əsasən Rudniy Altayda, Kuznetsk hövzəsində və onun kənarları boyu, Minusinsk və Tuva çökəkliklərinin mərkəzi hissələrində məlumdur. Lakin bu tip çöküntülərin inkişaf etdiyi sahələr devonla müqayisədə azalır ki, bu da subduksiyadan Sibir və Qazax-Qırğız qitələrinin kolliziyasına keçidlə əlaqədar olaraq hersin orogen hərəkətlərinin güclənməsi ilə müəyyən edilir. Elə bununla da kəsiliş boyu yuxarıya doğru laqun-kontinental karbonun hesabına dəniz alt karbonun inkişaf sahələrinin sürətlə azalması da bağlıdır. Karbonun qalınlığı 2500 m-dən az deyil. Karbon bozranglı terrigen-karbonatlı qatlarla, bəzən də yuxarıya doğru terrigen kömürlü çöküntülərlə əvəzlənən, az miqdarda subqələvi vulkanitlərlə təmsil olunmuşdur.

### Perm mərhələsi

Permdə Altay-Sayan vilayətinin orogenik inkişaf mərhələsi davam etmiş və başa çatmışdır. Perm Altay-Sayan vilayətində yalnız kontinental, əsasən kömürlü, çöküntülərlə təmsil olunub; bunların yayılma sahəsi karbona nisbətən azalmışdır, və onlar başlıca olaraq iri Kuznetsk hövzəsində cəmləşmişlər. Digər hövzələr sahələrinə görə xeyli kiçikdirlər. Alt perm Minusinsk və Tuva çökəkliklərinin kömürlü komplekslərinin yuxarılarında mövcudluğu ehtimal olunur.

Kuzbasın perm çöküntüləri qalınlığı 5300-8500 m kimi qiymətləndirilən vahid perm-karbon kömürlü serianın üst hissəsini təşkil edir.

### Mezozoy və kaynozoy mərhələləri

Paleozoy çöküntülərindən cavan olan bütün çöküntülər nəzərdən keçirilən region daxilində məhdud yayılmışdır.

Kuznetsk çökəkliyinin mərkəzi hissəsində qalınlığı 600-700 m olan trias çöküntüləri ayrılır. Bunlar kəsilişin yuxarı hissəsində qalın bazalt silləri olan qumdaşı, alevrolit və argillitlərdən ibarətdir və perm çöküntüləri üzərində uyğunluqla yatırlar.

Minusinsk və Tuva çökəkliklərində yura çöküntüləri məlumdur. Hər yerdə bu çöküntülər altda yatan süxurlar üzərində kəskin yuyulma ilə yatır və kömürlü qumlu-gilli, bəzən konqlomeratları ara qatları, çox

az hallarda əhəngdaşı ara qatları olan qatlarla təmsil olunmuşdur. Bunların qalınlığı adətən bir neçə yüz metrdən yuxarı olmur və yalnız Tuvada 2 km-ə çatır.

Yura çöküntüləri Kuzbasın mərkəzi hissəsində və onun şimal-qərb kənarında kifayət qədər geniş yayılmışdır, ayrı-ayrı rayonlarda litoloji cəhətdən müxtəlif sūxur kompleksləri ilə təmsil olunmuşlardır. Bir çox hallarda bunlar konqlomerat, qumdaşı, argillit və alevrolitlər, kömürlü çöküntülərdir. Qalınlıqları 700-900 m-dir.

Mezozoy inkişaf mərhələsində Altay-Sayan qırışılıq ölkəsi platforma rejimli idi; yalnız qayma yaranan hərəkətlər baş verirdi ki, bu hərəkətlər zamanı çökəkliklər irsi emməyə məruz qalırdı. Bu hərəkətlərlə dağarası çökəkliklərdə və Kuznetsk çökəkliyində triasın, həmçinin yuranın kömürlü çöküntülərinin yığılması əlaqədardır. Müəyyən yeniləşmələrə bazalt lavalarının axlığı dərin qırılma zonaları məruz qalırdı.

Təbaşir çöküntüləri Kuznetsk çökəkliyinin şimal-qərb hissəsində və Salair qalxma zonasından cənub-şərqə doğru Qərbi Sibir plitəsi ilə sərhəd zonada məlumdur. Bu çöküntülər aşağı hissədə ağı və boz odadavamlı gillərdən və kvarts qumlarından, daha yuxarıda isə - qırmızı qatı gillərdən, şimalda boksitli gillərdən ibarətdir. Bu çöküntülərin qalınlığı 100 m-ə qədərdir. Qərbi Sibir plitəsi ilə sərhəddə, eləcə də Minusinsk çökəkliyində neogen və dördüncü dövr çöküntüləri az qalınlıqlı çay, göl və bataqlıq çöküntülərindən ibarətdir.

Zaysan gölü rayonunda paleogenin bütöv kəsilişi inkişaf etmişdir. Bu kəsiliş neogenlə birlikdə qalınlığı 1,5 km-dən böyük olan vahid terrigen kontinental qat əmələ gətirir. Neogen göl və göl-allüviał çöküntülərinin qalınlığı 300 m-dən çoxdur və fasılərlə bir-birindən ayrılmış dəstələr cərgəsi əmələ gətirir. Bunların litoloji tərkibi rəngarəngdir – müxtəlif gillər və gilcelər, qumdaşlar, çinqıllıq və qumlar, balıqqlağı və yosun əhəngdaşları və mergellər.

Dördüncü dövrün çöküntüləri, əsasən müxtəlif genetik tipli sūxurlarla (buzlaq əmələgəlmələri, elyivi, delyuvi, prolyuvi, allyuvi) təmsil olunmuşdur.

Kaynozoy erasında nəzərdən keçirilən regionun hər yerində diferensiallaşmış qayma hərəkətləri davam edirdi. Nəticədə indiki zamanda müşahidə olunan mürəkkəb relyef formalılmışdır.

## Faydalı qazıntılar

Altay-Sayan qırışılıq vilayəti *filiz faydalı qazıntılarla və daş kömürlə zəngindir*. Skarn-maqnetit filizlərinin yataqları Dağlıq Şoriyada (Telbes, Daştəqol, Şeregeşevsk, Təmir-Tau), Kuznetsk Alatauda (Toy, Ampalik), Qərbi Sayanda (Abakan, Amzas), Şərqi sayanda

(Krasnokamensk, İrbin), Altayda (In, Beloretsk, Xolzun) müəyyən edilmişdir. Bu yataqlar Qərbi Sibirin qara metallurgiyası üçün mineral-xammal bazası rolunu oynayır.

Altayın başlıca dəyeri – *polimetallardır*. Polimetallar, əsasən, Rudniy Altayda (Leninoqorsk, Zaryanovsk, Belousovsk, Sokolniy və başqa yataqlar) cəmləşmişlər və devonun çöküntü-effuziv qatlarla əlaqədardır. Sink, qurğunun və mis sulfidləri istisna olmaqla polimetal filizlərin tərkibində gümüş və kadmium var.

Üst devon və alt karbonun çöküntülərinin qranitoidlərlə yırtılmış Kurçum bükülmə zonası boyu mis-pirrotin növ filizləşmə inkişaf etmişdir (Vavilon və Korçilin yataqları).

*Vofram, molibden və qalay* İrtış qırışma zonası boyu damar tipli yataqlar əmələ gətirirlər. Xromit filizləşməsi Altayda məlumdur və ofiolit qurşaqları ilə əlaqələndirilir (Bukor və digər yataqlar).

*Manqan filizləri* kembri çöküntüleri ilə əlaqədardır. On böyük yataq Usinsk yatağıdır və Kuznetsk Alatausunun ox hissəsində yerləşir. Bu filizlər serisitli, karbonatlı manqan filizləri və əhəngdaşları təmsil olunmuşdur. Salairda psilomelan filizlərin linzaları olan qneyslərlə təmsil olunmuş Durnov *manqan* yatağı yerləşir.

Salair-Sayan qırışılıq ölkəsində qədim zamanlardan maqmatik mənşəli, həm köklü, həm də sərinti *qızıl* yataqları məlumdur. Köklü yataqlar alt paleozoyun diorit və kvarts albitofırlarının intruziyaları ilə əlaqədardır. Qızıl olan əsas rayonlar: Salair, Tom, Xakas, Kalbin.

*Civə-filiz* qurşaqları qırılma zonalarında – Salair (Orlin, Ur, Mavrin yataqları), Qərbi Sayan və yerləşmişdir.

Salairdə alt və üst devonun sərhədində *boksit* yataqları məlumdur (Yuxarı Berd boksitli hövzə). Tom-Kolivan antiklinorisində qranit massivində Kolivan *kassiterit* yatağı yerləşir.

*Xrizotil-asbest və nefrit* yataqları Kuznetsk-Alatau, Qərbi Sayan, Qərbi Tuva ofiolit qurşaqları ilə əlaqədardır.

Kuznetsk çökəkliyində *Kuznetsk karbon hövzəsi* yerləşir. Kuzbasın əsas istismar horizontları daşkömür, perm və yura qatları ilə bağlıdır. Bu qatlarda yüksəknüvülu daş kömürlər var. Tom-Kolivan qırışılıq vilayətində *Qorlov karbon hövzəsi* yerləşir, burada kömürlü qatlar karbonla əlaqədardır. Kömürün əhəmiyyətli yiğini *Minusinsk* (Çernoqor yatağı) və *Tuva* (Uluqxem) çökəkliklərində məlumdur.

### *Müstəqil yoxlama üçün suallar*

1. Altay-Sayan qırışılıq sisteminin sərhədlərini və struktur bölmələrini sadalayın və onları SSRİ-nin geoloji xəritəsində göstərin.
2. Nəzərdən keçirilən region daxilində kembriyəqdərki çöküntülər harada və nə ilə təmsil olunmuşdur?
3. Altay-Sayan qırışılıq sisteminin kembridə inkişaf xüsusiyyətləri.
4. Regionda ordovikin çöküntüləri nə qədər geniş və nə ilə təmsil olunmuşdur?
5. Silur çöküntü yığılması bağlı olduğu struktur bölmələri sadalayın.
6. Altay-Sayan qırışılıq sistemində inkişaf etmiş devon çöküntülərinin xarakteristikasını verin.
7. Ərazidə kömürün yığıılması hansı çöküntülərlə əlaqədardır?
8. Regionun mezzo-kaynozoy zamanında inkişafının xüsusiyyətləri.
9. Altay-Sayan qırışılıq sistemi üçün səciyyəvi olan faydalı qazıntılarının ümumi xarakteristikasını verin.

## **IV FƏSİL**

### **SAYAN-YENİSEY VİLAYƏTİ, PRİBAYKALYE, ZABAYKALYE VƏ TAYMIR**

---

### **SAYAN-YENİSEY QIRIŞIQLIQ VİLAYƏTİ**


Sayan-Yenisey vilayəti Sibir platformasının və Ural-Monqol qurşağının birləşdiyi yerdə yerləşir (şək. 31). Burada əsasən sonproterozoy qırışılıq strukturlarından ibarət *Yenisey-Şərqi Sayan* qırışılıq vilayəti (Baykalın cənub ucundan Podkamennaya Tunquskanın mənsəbinə qədər uzanır) və Krasnoyarsk şəhərindən Qıdansk yarımadasına qədər uzanan *Priyenisey vilayəti* seçilir. Bu vilayətlər cənub-qərbdən və qərbdən Sibir platformasını haşıyəyə alırlar.

Yenisey-Şərqi Sayan qırışılıq vilayəti Ribinsk çökəkliyi ilə iki yerdə ayrılır - Şərqi Sayanın özü və Yenisey.

Şərqi Sayan qırışılıq-qaymali proterozoy vilayəti uzanan dərinlik qırılma zonaları ilə məhdudlanır. Bu vilayətin tərkibində bir sıra iri horstlar seçilir ki, bunlar alt arxeyin xeyli metamorflaşmış və qranitləşmiş süturlarından əmələ gelmişdir. Bu süturlar, aralarında son arxeyin (?) və alt proterozoyun metamorflaşmış vulkanogen-çöküntü əmələgəlmələrindən və alt rifey molasslarından ibarət çöküntülər yerləşmiş, müxtəlif ölçülü günbəzşəkilli strukturları təşkil edir. Şərqi Sayan vilayətinə şərqdən söykənən Prisayan qarılması üst rifey – vend – alt kembrinin (?) zəif dislokasiya olunmuş (yatma bucağı 1-3°) terrigen-karbonatlı və karbonatlı çöküntülərindən əmələ gelmişdir. Şərqi Sayan qalxımının qırışılıq qayması şimal-qərbdə Ribinsk çökəkliyinin altına

düşür. Bu qədim vilayət son proterozoy zamanında əmələ gəlmış, orta paleozoy və yurada fəallaşmaya məruz qalmışdır.

*Yenisey* qırışıqlıq vilayəti iki hissəyə ayrılır – arxey və erkən proterozoydan ibarət cənub hissə, *Yenisey* qalxımı və rifey çöküntüləri dislokasiya olunmuş şimal hissə, Turuxan-Norilsk vilayəti. *Yenisey* qalxma zonasında əvvəl qranulit fasiyasına (arkey) qədər, sonra isə amfibolit fasiyasına (erkən proterozoy) qədər metamorflaşmış qədim metamorfik komplekslər inkişaf etmişdir. Süxurlar qranitoidlərin



Şək. 31. Sayan-Yenisey və Priyenisey qırışıqlıq vilayətlərinin əsas struktur elementləri:

1 – proterozoy qırışıqlığı sahəsi; 2 – dörin sinnimələr; 3 – qalxmış blokların sərhədləri; 4 – *Yenisey* – Şərqi Sayan qırışıqlıq vilayətinin sərhədləri  
 Ş – Şərqi Sayan qalxımı, Y – *Yenisey* tərəsi, T – Turuxan-Norilsk qırışıqlıq vilayəti, S – Sayan-Baikal sinniməsi, R – Ribinsk çökəkliyi, YY – proterozoy qırışıqlığı sahəsinin Priyenisey örtülmüş sahəsi.

çoxsaylı intuziyaları ilə yarılmışdır. Regionun strukturunda bir sıra antiklinori və cinklinorilər seçilir. Burada orta rifeyin və alt rifeyin aşağıdalarının miogeosinklinal tipli terrigen-karbonatlı qatları geniş yayılmışlar. Orta və üst rifey arasında fasilə var ki, bununla qranitoidlərin daxil olması və qırışqlılıqla əlaqədardır. Strukturun kənar hissələrində rifey – vendin flişoid və molassoid çöküntüləri yayılmışlar.

Arxey və proterozoyun dərin metamorflaşmış çöküntülərindən ibarət olan *Turuxan-Norilsk vilayətində* perm yaşılı qəlevi-ultraəsasi sūxurlar massivi məlumdur. Mezozoy və kaynozoy hərəkətləri vilayətin relyefini parçalamış və onu xeyli dərcədə dağıtmışdır.


**Priyenisey vilayəti** Yeniseyin sol sahilində Krasnoyarskdan Qıdansk yarımadasına qədər fanerozoy çöküntülərinin örtüyünün altında yatır. Eni cənubda 150-200 km-dən şimalda 300 km-ə qədər dəyişir. Ayrı-ayrı tədqiqatçılar hesab edir ki, bu vilayətin hüdudları qərbə doğru Ob körfəzinə qədər uzanır. Örtüyün qalınlığı 2 km-dən 10 km-ə qədər dəyişir. Bünövrə tək-tək quyularla açılır. Bu, sözsüz ki, paleozoyaqədərkidir, çünki örtüyün kəsilişi paleozoydan başlayır. Tədqiqatçıların çoxu hesab edir ki, bütün Priyenisey vilayəti son proterozoy qırışq bünövrəye malikdir, hansı ki, Yenisey qalxma zonası və Turuxan-Norilsk rayonunda bilavasitə yer səthinə çıxırlar.

### Faydalı qazıntılar

Sayan-Yenisey vilayətinin özül kompleksinin arxey çöküntüləri ilə mikalar (Hamar-Daban silsiləsində Slyudyan biotit və flokopit yatağı), *lyapis-lazur* (hemin yerdə), Şərqi Sayanda *grafit* və *apatit* yataqları əlaqədardır. Əsas geosinklinal kompleksin rifey sūxurları ilə *dəmir*, *manqan* və *polimetal* filizlərinin yataqları (Yenisey qalxma zonası) əlaqələndirilir. Yenisey – Şərqi Sayan vilayətinin şərq hissəsində kembri çöküntüləri ilə əlaqədar olan Anqara-Pit dəmir filizi hövzəsi yerləşir. Vendin və kembrinin çöküntülərində *fosforit* və *boksitlərin* qalın laylı yataqları rast gəlir. Hiperbazitlərin massivləri ilə *talk*, *asbest* və *titanomagnetit* yataqları, orta rifey qranitoidləri ilə *nadir metal* və *polimetalların* yataqları əlaqədardır.

### PATOM YAYLASI VƏ ZABAYKALYE

Sibir platformasının ən yaxın hasiyəsini təşkil edən Patom yayası və Zabaykalyenin proterozoy kompleksləri iki növ qırışqlıq sistemini ayrırlar. Birinci növə platforma və geosinklinal rejimləri arasında bir növ sərhəd olan mütəhərrik sistemlər aid edilir. Bu kateqoriyaya aid olan Baykal-Patom və Kodar-Udokan sistemləri (şək. 32) bütün geosinklinal inkişaflı vilayətlərdən aşağıdakılarda fərqlənir: 1) platforma tipli



Şek. 32. Zabaykalyenin, Stanovoy silsiləsinin geoloji struktur baxımından rayonlara bölünməsi. V.A. Amantova, P.M. Xrenova görə, 1980, sadələşdirilmiş:

1 – struktur zonaların sərhədləri; 2 – Monqol-Oxot vilayatının mezozoidləri ilə sərhədləri; 3 – Sibir platforması ilə birgə sərhədləri.

formasiyalara yaxın olan formasiyaların olması; 2) sadə sinklinor qırışların üstün inkişafı; 3) yaşılışt-amfibolit fasiyaların qeyri-bərabər xətti-zonal metamorfizmi.

Proterozoy qırışlıq sistemlərinin ikinci növü Zabaykalyenin şimal rayonları üçün səciyyəvidir və geosinkinal rejimli formasiyalarla təmsil olunmuşdur. Əhəmiyyətinə görə ən əsası *Baykal-Vitim geosinkinal-qırışlıq sistemini* göturmək olar (bax şək. 32).

Bununla proterozoy inkişafının müxtəlif mərhələlərindəki vulkanik təzahürlər bağlıdır. Vulkanik ortogeosinkinalının (“evgeosinkinalın”) xassələri muysk terrigen-vulkanik seriyada daha çox özünü bürüzə verir. Erkən proterozoyun sonunun və son proterozoyun çöküntüləri terrigen-karbonatlı formasiyaların üstünlük təşkil etməsi ilə səciyyələnir, rifeyin sonu isə vulkanik qurşağın dirçəlişi ilə qeyd olunub. Pribaykalye və Zabaykalyenin hüdudları daxilində bir sıra iri tektonik pozulmalar seçilir.

Quruluşuna görə ən mürəkkəb Baykal-Patom struktur tikişinin sınmalar sistemidir. Bu, Sibir platformasının şimala doğru yönəlmüş qövs əmələ gətirən kənar tikişidir (şək. 33). Baykal-Patom tikiş Sibir platformasının Baykal-Patom haşiyələr sistemini qərbdən və şimaldan hüdudlandırır. Baykal-Patom sistemi tikiş üzrə platformanın üstünə gəlir.


Baykal-Patom sisteminden şərqə doğru, onunla Olenek-Onon sisteminin qırılmaları boyu birləşən Kodar-Udokan sistemi və Aldan qalxanı yerləşir. Baykal-Patom sistemi Baykal-Vitim sistemindən Baykal-Muysk qırılması ilə ayrılır. Cənubdan Aldan qalxanı Stanovoy vilayətindən Baykal-Stanovoy struktur tikişi ilə ayrılır. Tikiş Cənubi Yakutsk hövzəsinin yura-erkən təbaşir dövr kömürlü çökəkliklərinin və aldan kompleksinin qələvi səxurlarının yayılmasının cənub sərhədidir. Qırışılıq vilayətinin şərqində submeridional istiqamətdə Transasiya və Şərqi Sayan dərinlik qırılmaları uzanır. Proterozoy qırışılıq vilayətləri Monqol-Oxot mezozoid qurşağından iri eyniadlı qırılma ilə ayrılır.

### Geoloji inkişaf tarixi

#### Arxey – proterozoy mərhələsi

Nəzərdən keçirilən regionun arxey törəmələri, bir qayda olaraq, bütün nisbətən cavan geoloji komplekslərin bünövrəsini təşkil edən müxtəlif mənşəli kristallik səxurlarla təmsil olunmuşlar.

Şimali Zabaykalye və Pribaykalyeda proterozoyda bir-birindən qırışılıq epoxaları, maqmatizm və metamorfizmlə ayrılan mərhələlər seçilir.



Şək. 33. Zabaykalyenin, Stanovoy silsiləsinin və Üst Amuryanının sümalarının sxemi. V.A. Amantova, P.M. Xrenova görə, 1980:

*Əsas sümalar (struktur sırası):*

I – Transasiya, II – Baykal-Patom, III – Baykal-Muy, IV – Baykal-Stanovoy, V – Monqol-Oxot, VI – Olenek-Onon, VII – Şərqi Sayan.

*Qırışılıq vilayətləri:*

BP – Baykal-Patom qırışılıq sistemi, BV – Baykal-Vitim qırışılıq sistemi, BRV – Barquzin-Vitim massivi, SY – Sekeñqin-Yablonovaya qırışılıq vilayəti, AKU – Aldan qalxanı və Kodar-Udukan sistemi, ST – Stanovoy qırışılıq vilayəti, MO – Monqol-Oxot qırışılıq vilayəti.

Birinci (udokan) mərhələsi Kodar-Udokan qırışılıq sisteminin *Udokan zonasında* əminliklə müəyyən edilmişdir. Bunlarla müqayisə oluna bilən törəmələrə həmçinin qonşu Baykal-Patom və Baykal-Vitim qırışılıq sistemlərinin struktur-formasiya komplekslərin tərkibində də rast gəlinir. Mərhələnin formasiyaları - proterozoy törəmələrinin ən qədimidir və altproterozoy yarımqrupuna uyğundur. Qranitoid və metasomatik törəmələrin mütləq yaşı nisbətən dar zaman intervalına – 2180 – 1900 mln. ilə uyğun gəlir. Seçilən *udokan seriyasının* tərkibində alevrolit - qumdaşı sırası kəskin üstünlük təşkil edir.

İkinci (kemen) mərhələyə Kodar-Udokan sisteminin *kemen seriyasının* çöküntü formasiyaları sıraları və Baykal-Patom sisteminin vulkanik qurşağının vulkanogen formasiyalarının bir hissəsi aiddir. Kemen mərhələsi karel qırışılığı ilə bağlı kütləvi qranit əmələ gəlməsi ilə (1800 – 1870 mln. il) başa çatdır. Kemen seriyasının tərkibində müxtəlifçəqili konqlomerat, alevrolit, qumdaşı, o cümlədən misli, karbonatlı çöküntülər geniş təmsil olunmuşdur.

Yuxarıda adları çəkilən mərhələlər erkən proterozoyu səciyyələndirir. Son proterozoy mərhələsi Baykal-Patom sisteminin çökmə formasiyalarında daha dolğun təmsil olunmuşdur. Bu orta və son rifeyə uyğundur.

Patom seriyasının monoton terrigen-karbonatlı süxurları Baykal-Patom və Kodar-Udokan qırışılıq sistemlərinin rifey qarılmalarını əmələ gətirir. Baykal-Vitim geosinkinal qırışılıq sistemində patom mərhələsinin törəmələri kvars-keratofir kompleksinin vulkanogen-çökmə formasiyaları ilə təmsil olunmuşdur.

### Vend – orta kembri mərhələsi

Bu mərhələ digərləri arasında çökmə və vulkanogen-çökmə formasiyaların çeşidliliyi və xüsusən geniş yayılması ilə seçilir. Bu formasiyalar regionun struktur-formasiya zonalarının çoxunda təmsil olunmuşdur. Vend – kembrinin əvvəlində Sibir platformasının bütün cənub-şərqi haşiyəsi ərazisinin struktur planı formalılmışdır. Nəzərdən keçirilən mərhələnin sonuna dənizin ümumi regressiyasının başlangıcı uyğun gəlir ki, bu da çökəkliklərin ixtisarı, flişoid formasiyalarının və qabbro-plagioqranit plutonizminin rolunun artması ilə özünü bürüzə vermişdir. Bu hadisələr erkən kembrinin sonundan və orta kembridə get-gedə daha güclü şəkildə özünü bürüzə verməyə başladı.

Qırılmayan vulkanogen çökəkliklər Qərbi və Mərkəzi Zabakalyenin Selengin-Yablon vilayətinin kaledonid çökəkliklərinin əsas kateqoriyasını təşkil edir.

## Son kembri – silur mərhələsi

Əvvəlki mərhələdə başlayan orogen qalxmalar, son kembri, ordovik və silurda Sibir platforması haşiyəsinin ərazisini tam əhatə etdi. Bu mərhələ son kembri – ordovik və silur mərhələlərinə ayrılır.

Son kembri – ordovik mərhələsi *Selengin-Yablon vilayəti* və *Barquzin-Vitim massivinin* baykalid və erkən kaledonidlərində qalxımların daha da artması ilə qeyd olundu. Bu zamanın başlıca formasiyaları molass və ala-bula rəngli molassoidli formasiyalar, maqmatiklər içərisində isə qranit formasiyaları hesab olunurdu.

Silur mərhələsində Sibir platformasının cənub-şərqi haşiyəsinin ərazisində kaledonidlərin formalamaşması başa çatdı və variss mərhələsinin hərəkətləri başladı.

Son kembri, ordovik və silurun maqmatik törəmələrinin əsas kütləsini təşkil edən qranitoidlərin iri plutonları Sibir platformasının cənub-şərqi haşiyəsinin intruzivləri arasında ən az tədqiq olunan qrupdur. Onlar qranit və qranit-qranodiorit formasiyalara aiddir və iki plutonik areal əmələ gətirir: Selengin-Yablon və Barquzin-Muysk.

## Devon – erkən karbon mərhələsi

Devon – erkən karbon mərhələsi bütün ərazi boyu tektonik formaların yeniləşməsi ilə yadda qalmışdır. Devonun əvvəlinə doğru zəifləmiş Selengin-Yablon vilayətinin son proterozoid – erkən kaledonid orogen quruluşları və Stanovoy vilayətinin qırışılıq əmələgəlmələri intensiv dirçəlməyə məruz qaldı. Adı çəkilən vilayətlərin hər birində bütöv mərhələ boyu günbəz-qayma əmələgəlməleri: Selengin-Yablon maqmotogen günbəzi və amaqmatik, daha çox qayma tipli olan Stanovoy qalxımı formalasdı. Birincisinin daxilində, devondan başlayaraq (lakin karbondə xüsusən fəal surətdə) qranitoid intruziyaları ilə zənginliyinə görə nadir olan *Tuva-Zabaykalye plutonik qurşağı* inkişaf etmişdir. Bu Avrasiyada tektonik-maqmatik fəallığı olan ən əhəmiyyətli strukturlardan biridir. Qurşaq Zabaykalyenin hüdudlarından xeyli kənarda, Şimali Monqolustanda, Tuvanın cənub kənarına qədər davam edir.

Fəallaşmaya nisbətən stabil olan Barquzin-Vitim massivi də cəlb olunmuşdur. Bu massivdə daha əvvəl son proterozoy – kembrinin terrigen-karbonatlı miogeosinklinalları var idi. Barquzin-Vitim massivinin hüdudlarına Tuva-Zabaykalye plutonik qurşağı ilə əlaqədar olan qranitoidlər daxil olurdu. Bu zamanın maqmatik və ultrametamorfik prosesləri Zabaykalyedə Monqol-Oxot tikişindən şimalda yerləşən ərazini əhatə etdi ki, bu da Tuva-Zabaykalye plutonogen kompleksin yaranmasına gətirdi.

## **Orta karbon - paleogen mərhələsi**

Regionun geoloji inkişafının bu mərhələsi üç pilləyə: orta karbon – perm, erkən trias və son trias – paleogen pillələrinə ayrıılır. Bu pillələr tektonik-maqmatik fəallaşma proseslərinin miqyası və özünü bürüzə vermə intensivliyi ilə bir-birindən kəskin surətdə fərqlənirdi. Orta karbon – perm pilləsində *Mongol-Zabaykalye sisteminin* hüdudlarında terrigen formasiyaların əhəmiyyətli dərəcədə toplanması baş verirdi, *Selengin-Yablon vilayətində* terrigen-vulkanogen komplekslər formalaşırı. Zabaykalyedə intensiv maqmatik fəaliyyət özünü bürüzə verirdi. Erkən trias epoxasında maqmatik fəaliyyət gücləndi. Zabaykalye və *Selengin-Yablon vilayətində* iri qranitoid plutonlar formalaşmışdır.

Zabaykalyedə, son triasdən başlayaraq və sonra, xüsusən də erkən təbaşir epoxasında, çöküntülərin yığıılması və vulkanizm xüsusi qırılmayan çökəkliklərdə lokallaşırı. Burada son yura – erkən təbaşirin terrigen bazalt-liparit, terrigen traxibazalt, terrigen limnik və kömürlü limnik və molasssoid formasiyalarını ayıırlar.


Zabaykalyedə paleogendə alluvial, əhəmiyyətli dərəcədə məcra kobuddənəli qumlar və çinqılıqlar üstünlük təşkil edirdi.

## **Neogen – dördüncü dövr mərhələsi**

Neogen və dördüncü dövrün çöküntü yığımı və vulkanizmi əvvəlki mərhələdən miras qalmış neotektogenezinin əsas struktur elementlərinin inkişaf xüsusiyyətlərini eks etdirir. Bu mərhələ boyu Baykal rift sisteminin və cavan plitə tipli strukturların müasir konturları formalaşırı, və həmçinin relyefdə qırışq-qayma struktur təşəkkül tapır. Bu mərhələdə Baykal gölünün çökəkliyi formalaşır (şək. 34). Sedimentogenezin maksimumu rift çökəkliklərinə keçir, harada ki, neogen çöküntülərinin qalınlığı 1200 – 1500 m-ə, dördüncü dövr çöküntülərinin qalınlığı isə 500 m-ə çatır. Cavan plitə tiplərinin strukturunda bu qalınlıqlar təqribən 3 dəfə azdır. Qırışq-qayma strukturların çökəkliklərində az qalınlıqlı neogen çöküntüləri sporadik olaraq inkişaf etmişdir. Neogen çöküntülərinin tərkibində alluvial göl və göl-bataqlıq çöküntüləri, daha az hallarda torf bataqlıqları və yamac çöküntüləri üstünlük təşkil edir. Zabaykalyedə dördüncü dövr çöküntüləri genetik tərkibinə görə zəngindir (alluvial, göl, proluvial, deluvial, buzlaq və s.).

## **Faydalı qazıntılar**

Pribaykalyenin arxey metamorfik kompleksləri ilə *grafit, apatit, dəmir, titan, fosfor və vanadium, nadir torpaq və nadir torpaq metallar*



Şek. 34. Baykal riftinin sxematik kesilişi. Y.A. Zorinə görə, 1971:  
1 – çöküntü süturları, 2 – kristallik süturlar, 3 – astenosferin mantiyası, 4 – astenosfer.

və *asbest* yataqları əlaqədardır. *Mis filizləşməsi* Kodar-Udokan kənar sisteminin mərkəzində yerləşmiş ən iri Udokan misli qumdaşlılar yatağı ilə təmsil olunmuşdur. Selengin-Yablon vilayətinin cənub-şərqində Kruçinin kompleks *dəmir*, *titan*, *vannadium* və *fosfor* filizləri yatağı yerləşir. Mam *muskovit* yatağı alt paleozoy qranit massivlərinin damarlarındakı peqmatitlərlə əlaqədardır.

*Polimetal minerallaşması* Baykal-Muy (Olokıt zonasının Xolodnin yatağı) və Baykal-Patom (Pribaykalye polimetallik qurşağın yatağı) struktur tikişlərilə əlaqədardır.

İnversion maqmatizmin ilkin təzahürü ilə Selengin-Yablon vilayətində *apatit* yataqları əlaqədardır (Oşurkov massivi). Zabaykalyedə Buryatiyanın Verxneanqar rayonundakı Oldokit dəmir-manqan yatağı perspektivlidir.

Son yura – erkən təbaşir mərhələsi ilə *sürmə*, *qızıl*, *arsen*, *flüorit* və başqa faydalı qazıntıların orta- və alçaqtemperaturlu səthyanı yataq və filiz törəmələrinin geniş qrupu əlaqədardır. Qızıl-sürmə-volfram-civə formasıyası yalnız Şərqi Zabaykalyenin ərazisində inkişaf etmiş və coxsayılı filiz əmələgəlmələri və bir sıra yataqlarla: Baley (qızıl filizi), İtaka (qızıl-sürmə), Solonets (sürmə) və s. təmsil olunmuşdur.

*Flüorit* formasıyası Zabaykalyenin ərazisində çox geniş yayılmışdır və sənaye əhəmiyyətli yataqlar əmələ gətirir.

Dördüncü dövrün çöküntüləri ilə Lena rayonunun qızıl səpintiləri, Stanovoy silsiləsinin və Zabaykalyenin səpintiləri əlaqədardır. Şərqi Zabaykalyedə *qalay* və *qalay-volfram səpintiləri* (Bührin səpintisi) məlumudur. Texniki və *zərgərlik əqiqinin* iri səpinti yatağı (Tuldun) xammalın miqdarına görə SSRİ-də birinci yeri tutur.

## *Müstəqil yoxlama üçün suallar*

1. Sayan-Yenisey və Priyenisey vilayətlərinin geoloji quruluşu.
2. Sayan-Yenisey vilayətinin faydalı qazıntıları.
3. Pribaykalıye və Zabaykalyenin mövqeyi, sərhədləri və əsas struktur elementləri.
4. Regionun geoloji inkişaf tarixi.
5. Faydalı qazıntılar.

## **TAYMIR – ŞİMAL TORPAQ VİLAYƏTİ**

### **Mövqeyi, sərhədləri və əsas struktur elementləri**


Sibir platformasının şimal-qərbində yerləşən Taymir-Şimaltorpaq vilayəti SSRİ-nin ən çətinliklə keçilə bilən və az tədqiq olunmuş vilayətlərindən biridir. Bu vilayətin kembriyəqədərki tarixi hələ kifayət qədər öyrənilməyib, bu da buranın inkişaf tarixi barədə təsəvvürlərin formallaşmasına təsir etməyə bilməzdi. İndiki zamanda vilayətin *Şimaltorpaq*, *Şimali Taymir* və *Cənubi Taymir* meqazonalarına bölündüyü qəbul olunmuşdur. Şimaltorpaqda kembri-devonun qırışiq çöküntüləri inkişaf etmişdir. Şimali Taymir meqazonası kembriyəqədərki, şimal hissə isə kembrinin çöküntülərindən və vulkanogen qatlardan ibarətdirlər. Bu qatlar yaşılışist, epidot-amfibolit və amfibolit fasiyaları şəraitində regional olaraq metamorflaşmışlar. Burada son kembrinin və perm - triasın ultrametamorfik sűxurları, miqmatitlər və onlarla əlaqəli qranit intruziyaları geniş yayılmışdır. Cənubi Taymir, və ya Birranq zonasında venddən triasa qədər intervalın erkən kembri qırışılıqlı dövründə qırışmış çöküntüləri inkişaf etmişdir (şək. 35).

Məhz Sibir platformasının özünü və Taymir-Şimaltorpaq qırışılıq vilayətinin son proterozoy və paleozoy çöküntülərinin xeyli oxşarlığı var; Sibir platformasının rifey-vend çökəklikləri şimal – şimal-şərqi istiqamətində uzanır və Taymir və Yeni Torpağa qədər davam edirlər. Bununla bağlı bir sıra tədqiqatçılar tərəfindən belə bir fikir irəli sürülür ki, Taymir-Şimaltorpaq vilayətini Sibir platformasının tərkibinə daxil etmək lazımdır. Lakin, bizim fikrimizcə, indiki dövrde qırışılıq vilayəti və platforma kimi bu qədər fərqli strukturları birləşdirmək çətin ki, məqsədə uyğun olardı, amma qeyd etmək də lazımdır ki, hər iki region paleozoyda Sibir qitəsinin tərkibinə daxil idi.

### **Geoloji inkişaf tarixi**

#### **Arxey – proterozoy mərhələsi**

Şimali Taymirin hüdudları daxilində müxtəlif dərəcədə əsaslandırmaqla amfibolit, mərmər və kvarsit paçkaları olan amfibol və qranat-piroksen qneysləri (qalınlığı ~5 km) ilə təmsil olunmuş arxey-alt



Şek. 35. Taymır və Şimali Torpağın tektonik baxımından rayonlara bölünməsi sxemi. Y.E. Poqrebitskiyə, V.V. Bezzubtsevə, M.I. Volobuyevə, Y.M. Maltsevə və b. görə, 1971:

1-2 – orta massivlər (K – Kara, Ç – Çelyuskin): 1 – arxey bünövrəsinin çıxışları, 2 – massivin örtüyü: a – səthdə, b – Kara danızının sularının altında; 3-5 – Şimali Taymırın baykalidöllərinin qırışılıq sistemi: 3 – çoxgesinklinallı altzona; 4 – evgeosinklinallı altzona; 5 – üst rifeyin, üst vendin, alt və orta paleozoyun dislokasiya olunmuş subplatforma çöküntülərindən əmələ gəlmış örtük; 6 – Cənubi Taymır zonası – Üst paleozoy və triasın süxurlarından əmələ gəlmış erkən mezozoy qırışlıq strukturları; 7 – kaledon qırışılığının Şimali Torpaq sistemi; 8 – Lena-Anabar və Xatanq-Pyasin qarılmalarının mezozoy və kaynozoy çöküntülərinin platforma örtüyü; 9 – sınmalar: a – ehtimal olunan, b – ofiolit qurşaqları; 11 – Sibir platformsı.

proterozoyu; ritmik olaraq növbələşən metaqumdaşı, metaalevrolit və argilit paçkaları (qalınlığı ~3 km) olan alt proterozoy – rifeyi ayıırlar. Bəzən bu qatın üst, kifayət qədər karbonatlı hissəsini kembriyə aid edirlər. Arxey, proterozoy və kembrinin qədim kompleksləri arasında uyğunsuzluqlar qeyd olunur. Xüsusən aydın, hər yerdə olmasa da, uyğunsuzluq kembrinin təməlində qeyd olunur. Görünür ki, bu, rifey-kembri komplekslərini əhəmiyyətli dərəcədə dəyişdirmiş son proterozoy qırışılığının özünü bürüzə verməsindən xəbər verir.

#### Vend – kembri mərhələsi

Kembrinin başlangıcı Sibir platformasında vendin laqun tipli çöküntülərinin dəniz tipliləri ilə əvəz olunmasını müəyyən edən

transgressiyanın özünü bürüzə vermesi ilə bağlıdır. Taymir-Şimal torpaq zonasında transpressiya daha da intensiv baş verirdi. Əksinə, Taymırın şimalında terrigen flişoid (aşağıda) və karbonatlı (yuxarıda) qalın (qalınlığı 3 km-dən artıq) çöküntülərin kəsilişləri qeyd olunur ki, bunlar da rifeydən alt kembriyə qədər çöküntülərin kəsilməz ardıcılılığı kimi izah olunur. Lakin kembrinin daha qədim çöküntülər üzərində yatması daha tipikdir; "kembridənqabaqkı peneplen" in mövcudluğu ehtimal olunur. Şimal Torpaqda kembri çöküntüləri qalın (2,5 km-ə qədər) qumdaşı, alevrolit, gilli şistlər (yuxarılarında əhəngdaşı ara qatları ilə) və təməlində konqlomeratlar olan qatlarla təmsil olunmuşdur. Bu qatlarda üç şöbə seçilir. Taymırda kembri çöküntülərinin qalınlığı 600 – 800 m-ə çatır; alt və orta kembri əsasən dolomit və tərkibində qastropod və trilobitlərin qalıqları olan gilli əhəngdaşalarla təmsil olunmuşdur; üst kembridə Taymırın şərqi rayonlarında tərkibində piritləşmiş əhəngdaşı ara qatları olan tünd gilli şistlər dəstə əmələ gəlir ki, bunlar da alt – orta proterozoyun batial çöküntülərinin kəsilişini başlayır; qərbə doğru bu dəstlər qara gilli şistlərin ara qatları olan çəplaylı əhəngdaşalarla əvəz olunur.

### Ordovik – devon mərhələsi

**Ordovik.** Şimal Torpaq və Taymırın şimal sahillərində ordovik çöküntüləri transpressiv olaraq, bucaq uyğunsuzluğu ilə daha qədim çöküntülər üzərində yatır; daha sonra burada şelf çöküntüləri toplanırdı. Əksinə, Taymırın daha cənubda yerləşən rayonlarında ordovik kembri üzərində uyğunluqla yatır. Burada iki fasial zonanın təməli qoyulmuşdur: şimalı – batial və cənubi – şelf zonaları.

Beləliklə, ordovik-devon çöküntülərinin fasial zonallığı haqqında danışdıqda, şimalı şelf, mərkəzi batial və cənubi şelf zonalarını ayırmak olar.

Şimalı şelf zonasında ordovik əsasında konqlomeratlar olmaqla, braxiopod və qastropod faunah qumdaşı, dolomit, əhəngdaşı, mergel və gips qatları (2,5 km-ə qədər) ilə təmsil olunmuşdur. Batial zonada ordovik tünd əhəngdaşı, alevrolit ara qatları olan, qalınlığı 500 m-ə qədər olan qara əhəngdaşı-gil-silisiumlu şistlərdən ibarətdir.

Cənubi şelf zonasında ordovik əsasən qalınlığı 2,5 km-ə çatan, braxiopoda, trilobit, mərcan və s. Faunalı əhəngdaşı və dolomitlərdən əmələ gəlmışdır. Orta və üst ordovikdə beş yerli horizont seçilir.

**Silur.** Şimalı şelf zonasında silur çöküntüləri əsasən əhəngdaşı ilə, yuxarıılarda isə əlvən- və qırmızırəngli mergel və argillitlərlə təmsil olunmuşdur; dolomit və gips ara qatları da qeyd olunur.

Batial zonanın siluru qara, silisiumlu, əhəngdaşı-silisiumlu şist və əhəngdaşılardan ibarətdir. Qalınlığı 500 m-dən çox deyil.

Cənubi şelf zonasında silur dolomit və dolomitli əhəngdaşalarla, əhəngli-gilli şistlərin ara qatları olan, qalınlığı 800 – 900 m olan qatlardan əmələ gəlmışdır. Alt silurda mərcanlı, stromatoporlu, məşəkali, braxiopodlu və trilobitli orqanogen əhəngdaşlarının ara qatları və linzaları da var; yerli altşöbələr seçilir.

**Devon.** Şimali şelf zonasında devon çöküntülləri bəzi yerlərdə silurun üzərində yuyularaq yatır və qalınlığı 2,5 km-ə qədər olan əsasən əlvənranglı terrigen çöküntülərlə, mergel əhəngdaşı, dolomit, gipslərlə təmsil olunmuşdur. Bu qatlarda braxiopoda, pelesipoda, ostrakoda, şirin su balıq və florاسının qalıqları var.

Batial zonada devon bituminoz, o cümlədən, qara silisiumlu və əhəngli argillitlərlə laylaşan pteropod əhəngdaşalarla təmsil olunmuşdur. Qalınlığı 550 m-ə çatır.

Cənubi şelf zonasında devon çöküntüləri uyğunluqla silurun üzərində yatır, dolomit və qismən üzvi, tabulyat, ruqoz, braxiopodlu və s.-li əhəngdaşalarla təmsil olunmuşdur. Qalınlığı 1100 m-ə çatır.

Taymir-Şimal torpaq vilayətinin erkən – orta paleozoyunun nəzərdən keçirilməsi göstərir ki, çöküntü yığıması Sibir qıtəsinin periferiyasında, əsasən şelf, bəzi yerlərdə periodik olaraq quruyan şelf şəraitində baş verirdi; regionun orta hissəsində şelf “domanik” tipli tarazlaşmamış dərin çöküntü yığımına malik ensiz submeridional çökəkliklə (avlakogen?) kəsişir. Bu çöküntülərin ümumi qalınlığı 1500 m-ə çatır, baxmayaraq ki, eyni zamanda ordovik – devon şelf çöküntülərinin qalınlığı regionun şimalında 6000-7000 m, cənubunda isə 4200 m-ə qədər çatır.

### Karbon mərhələsi

Turney əsrindən başlayaraq, təsvir edilmiş fasial zonalıq yoxa çıxır, özü də çökəkliyin qalın çöküntülərlə dolması hesabına deyil, regional miqyasda platformanın deformasiyası və qalxımları ilə bağlı olan tektonik yenidənqurma hesabına. Ərazinin daha böyük hissəsində turney çöküntüləri daha qədim olanların üzərində yuyulma ilə yatır, və yalnız qərbi Taymırda çöküntü yığımı fasılısız, turnenin aşağılarında dəmirli boksitlərin əmələ gəlməsi ilə getmişdir. Bu zamandan Şimal Torpaq və Taymırın şimal sahilləri son paleozoyda Cənubi Taymır çökəkliyini qidalandıran davamlı qalxım və yuyulma sahəsinə çevrilir.

Karbon əsasən dəniz çöküntüləri ilə, həm karbonatlı (əhəngdaşı), həm də terrigen çöküntülərlə təmsil olunmuşdur. Bunların nisbəti müxtəlif kəsilişlərdə dəyişir. Qalınlıqları geniş hədlərdə dəyişərək 2000 m-ə çatır.

## **Perm-trias və yura-kaynozoy mərhələləri**

Perm çöküntüləri Taymirin cənub və qismən mərkəzi rayonlarında inkişaf etmişdir və ox hissəsi Xatanq çökəkliyinə meyl edən dərin çökəkliyi doldurur. Bu çökəklik o zaman formalışmaqdə olan Şimaltorpaq-Şimaltaymir tektonik fəallasma zonasına paralel yerləşirdi. Perm qalın (6 km-ə qədər) terrigen çöküntülərlə təmsil olunmuşdur. Kəsilişin aşağı hissələrində bu çöküntülərdə ayrı-ayrı əhəngdaşı qatları var. Qatın bu hissəsi braxiopoda, pelesipoda, foraminifer, mərcan qalıqları ilə səciyyələnir; bəzən fauna rast gəlir. Kunqur mərtəbəsinə uyğun gələn səviyyədən başlayaraq, dəniz qatları qismən kontinental qatlarla əvəzlənir; eyni zamanda ufa və kazan səviyyələri üçün də səciyyəvi olan paralik kömür ara qatları rast gəlir. Kontinental çöküntülər flora və qeyri-dəniz ikitaylılar kompleksləri ilə səciyyələnir. Kəsilişin yuxarı hissələrində permin terrigen qatlarında tufogen sükurların ara qatları rast gəlir. Kəsiliş tuf lavaları ilə yekunlaşır.

Birranq meqazonasının cənubunda inkişaf etmiş Trias çöküntüləri qalın (2-3 km-ə qədər) Tunqus sineklizasının traplarına analoji olan vulkanogen qatlarla təmsil olunmuşdur. Şərqə doğru onlar qalınlığı 2 km-ə qədər olan kontinental və sahilyanı-dəniz terrigen, qismən kömürlü çöküntülərlə əvəz olunur.

Paleozoyun sonu – mezozoyun əvvəlində Şimali Taymir zonası tektonik fəallasmaya məruz qalmışdır, subqələvi qranitlərin daxil edilməsi baş verdi. Son triasdə Şimali Taymir zonası Cənubi Taymir zonasının üstünə gelmiş vəziyyət almışdır. Mezozoyun sonundan, aktivləşmə başa çatıqdan və platforma stadiyası başlıqdan sonra, Şimali Taymir zonasının mərkəzi hissəsi çökməyə məruz qaldı. Bu çökmə nəticəsində alt təbaşirin dəniz və kontinental çöküntülər toplanan dərin olmayan çökəkliklər formalışdı. Cənubi Taymir (Birranq) zonası platforma və orogen tipli paleozoy və trias çöküntülərindən qurulmuşdur. Bu çöküntülər qırışılığın qədim-kimmeri (ortayura) dövründə tektonik pulcuqlara parçalanmış və qatlara bükülmüşdür. Zananın cənub hissəsi Pyasin-Xatanq çökəkliyinin yura və təbaşir çöküntüləri altında qalmışdır.

## **Faydalı qazıntılar**

Faydalı qazıntıların çoxsaylı təzahürü Cənubi Taymira aiddir: permin *daş kömürü*, mezozoy intruziyaları ilə bağlı olan *polimetallik, volfram-molibden və arsen-civə minerallaşması*.

Taymirin şimal sahillərində *flüorit* yiğinları müəyyən edilmişdir.

## *Müstəqil yoxlama üçün suallar*

1. Taymir-Şimal torpaq vilayətinin sərhədlərini və struktur bölmələrini sadalayın və onları SSRİ-nin geoloji xəritəsində göstərin.
2. Regionun kembriyəqədərki çöküntülərinin yayılma ərazisi və tərkibi.
3. Regionun paleozoyda inkişaf tarixi.
4. Taymirin şimal hissəsinin və Şimal Torpağın Taymirin cənub hissəsindən geoloji quruluş baxımından fərqi nədə görürsünüz?
5. Regionun faydalı qazıntıları.

## V FƏSİL

### **SƏRQİ AVROPA VƏ ASİYANIN CAVAN EPİPALEOZOY PLİTƏLƏTİ**

---

#### **QƏRBİ SİBİR PLİTƏSİ**

Nəhəng, demək olar ki, bütövlükle antropogen çöküntülər örtüyü ilə örtülmüş Qərb Sibir ovalığı epihersin (epipaleozoy) plitəsidir. Bu, regionun ən əhəmiyyətli neftli-qazlı hövzəsidir.

#### **Sərhədləri**

Qərbdən plitənin sərhədi Ural və Pay Xoyun şərq yamacı boyu, daha şimala doğru isə Vayqaç və Yeni Torpaq adalarının sahil xətləri boyu paleozoy sūxurlarının çıxıntılarıdır. Cənub-qərbdə Turqay çökəkliyində daha cənubda yerləşən Turan plitəsi ilə sərhəd şərti olaraq Ubaqan və Turqay çaylarının suayırıcı boyu çekilir. Cənub və cənub-şərq sərhədləri Qazax xırdatəpəliyi və Altay-Sayan vilayətinin paleozoy çıxıntıları ilə müəyyən edilir.

Tavanın şərq sərhədi Yenisey çayının vadisi boyu, paleozoyaqədərki və paleozoy sūxurlarının yerin səthinə çıxışları boyu çekilir. Yenisey çayının aşağılarında sərhədlər tamamilə şərtidir; adətən Dudinka qəsəbəsindən qövs boyu Taymirin qərb qurtaracağındakı paleozoy çıxıntılarına qədər çekilir. Kara dənizi hündüdlarında plitənin şimal sərhədi hələ təyin edilməmişdir.

Qərb Sibir plitəsinin quruluşunda üç struktur mərtəbə ayrılır: geosinkinal, aralıq və platforma. Mezo-kaynazoy platforma örtüyünə nisbətən birinci ikisi adətən bünövrə kimi qəbul edilir.

#### **Bünövrənin quruluşu**

Bünövrənin aşağı mərtəbəsi kembriyəqədərki dövrün və paleozoyun geosinkinal, intensiv dislokasiya olunmuş və dərin

metamorfizmə məruz qalmış, müxtəlif yaşı və tərkibli intruziv törəmələrlə yırtılmış süxurlarla təmsil olunmuşdur.


Bünövrənin yuxarı mərtəbəsi geoloji ədəbiyyatda aralıq və ya struktur mərtəbə adlanır; bucaq uyğunsuzluğu ilə geosinklinal qırışiq təməl üzərində yatır və nisbətən az dislokasiya olunmuş qatlarla – kənar çökəklik, dağarası və üstəgəlmə çökəklik və ya qədim platforma törəmələrinin, həmçinin qarılmayıani effuziv-çöküntü kompleksləri ilə təmsil olunmuşdur. Bu struktur mərtəbə avlakogen və bünövrənin çökən hissələrini əmələ gətirərək heç də hər yerdə inkişaf etməmişdir, plitənin eksər hissəsində bu mərtəbə mövcud deyil.

Plitənin geosinklinal bünövrəsinin tərkibində stabillaşmə vaxtına görə bir neçə müxtəlifyaşlı kompleks – dərin qarılmalarda bir-birindən ayrılmış bloklar əmələ gətirən karelid, baykalid, kaledonid və hersinid kompleksləri seçilir. İlk olaraq bu komplekslər geofiziki sahələrin təhlili nəticəsində xəritəyə alınmış, sonradan isə quyular vasitəsilə açılmış süxurların yaşıının müəyyən edilməsi ilə təsdiq edilmişdir. Karelidlər plitənin mərkəzi hissəsində yerləşmiş və meridional istiqamətdə zolaq şəklində uzanırlar.

Baykalidlər qurşağı mezo-kaynozoy süxurlarının örtüyü altında, Yenisey çayından bilavasita qərbə doğru və Yenisey-Xatanq ovalığının qərb hissəsində izlənilir. Düzgün olmayan formalı baykalidlərin iri bloku plitənin orta hissəsində, İrtış və Ob çaylarının qovuşduğu yerdə də seçilir. Bu blok kembriyəqədərki intruziyalarla yırtılmış kembriyəqədərki dövrün metamorflaşmış komplekslərindən əmələ gəlmişdir (şək. 36).

Bünövrənin kaledon blokları cənubda Qərbi Sibir plitəsinin örtüyü altında xəritəyə alınıb: birincisi – Şimali Qazaxıstanın təbii çıxışları olan kaledon qırışılıq törəmələrinə şimaldan bitişdiyi rayonda, ikincisi – Altay-Sayan vilayətinin kaledon qurşağından şimala doğru. Hər ikisi düzgün olmayan üçbucaqlı şəklindədir və Tobolsk-Kolpaševo en dairəsində dərinlik qırılma sistemlərlə kəsilmişdir. Bu bloklar haşiyə boyu, o cümlədən, Qazaxıstan xırdatəpəliyi hüdudlarında açılmışlara çox yaxın olan kembriyəqədərki qneys və kristallik şistlərdən, həmçinin alt paleozoy vulkanogen-çöküntü qatlarından təşkil olunmuşdur.

Bünövrənin plitəni əmələ gətirən bütün digər blokları hersinidlərə aiddir. Qərbə – Turqay çökəkliyindən Cənubi Yamala qədər – Ural qırışılıq sisteminin mezo-kaynozoy örtüyün altına düşən hissəsini təşkil edən, eni 200 – 300 km olan hersinidlər zolağı aydın izlənilir. Onun hüdudlarında iri, qırılmalar üzrə birləşən antiklinori və sinklinorilər seçilir. Burada antiklinorilərin nüvəsində açılmış qneys, kristallik şistlərlə təmsil olunmuş rifey və ordovik çöküntüləri, eləcə də Urahn şərqi yamacında olduğu kimi sonpaleozoy qranitoidləri ilə yırtılmış



Şek. 36. Qərbi Sibir plitəsinin və onun haşiyəsinin bünövrəsinin tektonik xəritəsi. V.S. Surkova görə, 1981, N.Q. Coçayıya görə, 1982, sadələşdirmələrlə:

1 – Qərbi Sibir plitəsinin sərhədləri; 2–5 – bünövrənin qırışiq sahələri: Şimalı Taymırın baykalidlərinin qırışılıq sistemi; 2 – kareləqədərki və karel, 3 – baykal, 4 – kaledon, 5 – hersin; 6 – müxtəlif yaşılı blokları bir-birindən ayıran sızmalar və dərin sızmalar; 7 – erkən mezozoy avlakogenləri.

vulkanogen-çöküntü süxurlardan ibarət silur, devon və daşkömür qatları müləyyən edilmişdir.

Hersinidlərin ikinci geniş qurşağı meridional istiqamətdə plitənin bütün ərazisi boyu izlənilir; bu qurşaq plitənin haşiyəsində *Rudniy Altay* və *Koltvan-Tomsk* qövsünün hersinidlərindən başlayır və Karsk dənizinin sahillerinə qədər uzanır.

Bünövrənin alt struktur mərtəbəsinin tavanının yatma dərinliyi plitənin kənarlarından mərkəzinə doğru və şimaldan cənuba doğru artır. Seysmik məlumatlara görə maksimal dərinliklər 12 və 13 km-ə çatır. Bu göstəricilər Pura çayının aşağılarında, Tazov və Qıdan yarımadalarında qeyd olunmuşdur.

Bünövrənin üst mərtəbəsi hər yerdə inkişaf etməmişdir. Üst mərtəbə daha çox Aleksandrovsk meqavalının, tağların (*Nijnevartovsk, Mejevsk* və s.) şimal və şimal-şərq hissələrində daha çox yayılmışdır.


Alt kompleksin stabilləşmə yaşından asılı olaraq onu təşkil edən süxurlar müxtəlif yaş diapazonuna malikdir. Baykalid bloklarında bu mərtəbəni əmələ gətirən süxurların yaşı paleozoyun əvvəlindən paleozoyun sonuna (nadir hallarda triasa) qədər bir müddəti əhatə edir. Kaledonid bloklarında – son devondan triasın sonuna qədər; hersinidlərin hüdudlarında bu qatlar trias yaşlıdır.

Aralıq kompleksin süxurlarının kəsilişinin əsas hissəsini təşkil edən paleozoy qatları baykalid və kaledonidlər hüdudlarında maili (1-30°) qırışmışlar, nisbətən zəif metamorfiklaşmışlardır. Çökəmə süxurlarla – terrigen, terrigen-karbonatlı, o cümlədən rifogen (*Mejevsk tağının* silur və devonu) kömürlü, qırmızı- və əlvanrəngli süxurlarla yanaşı vulkanogen-çöküntü və effuziv qatlar da rast gəlir (xüsusən plitənin Priyenisey hissəsində). Əsasən hersinid bloklarının hüdudlarında inkişaf etmiş trias çöküntüləri aşağıdakılardan üzərində uyğunluqla yataraq, adətən ensiz qrabən şəkilli çökəklikləri – avlakogenləri (məsələn, Pura çayının meridianı üzrə uzanan nəhəng *Koltoqor-Urenqoy avlakogeni*) yaradır ki, bu da plitənin intensiv gərilmə mərhələsini eks edir. Aşağılarda bu çöküntülər alt- və ortatrias seriyası ilə: Sibir platformasının trapp formasıyanının analoqu olan konqlomerat, qumdaşı, alevrolit və argillitlərin dolerit, diabaz, bazalt və daha az hallarda liparit və onların tuflarının qalın örtükleri ilə növbələşməsi ilə təmsil olunmuşdur. Daha yuxarıda karbon ara qatları saxlayan üsttriasın qumlu-gilli seriya yatar. Bu iki serianın ümumi qalınlığı seysmik məlumatlara görə, məsələn Koltoqor-Urenqoy qrabəninin şimal hissəsində, Pura çayının aşağılarında və Qıdansk yarımadasında 7000 m və hətta 7500 m-ə çatır.

Bünövrənin üst struktur mərtəbəsinin tavasının, və ya örtüyün dabanının relyefi plitənin kenarlarından mərkəzi hissəsinə və şimal-şərqə doğru mailliyyə malik qanov formasına malikdir. Onun ən böyük enmə zonasında, Ob və Yenisey çaylarının və Pura çayının aşağı axınları en dairəsindən, o 7000-7500 m və daha dərin nöqtələrdə yerləşir. Şimala getdikcə bu səth yenidən qalxmağa başlayır. Bundan əlavə, ümumi en dairəsi istiqamətdə uzanmaya malik, düzənliyin orta hissəsi ilə uyğun gələn, aydın nəzərə çarpan, demək olar horizontal olan terrasvari səth qeyd olunur. Baxılan kompleksin tavanı 3000 m-dən 4000 m-ə qədər dərinliklərdə yerləşir.

## Platforma örtüyü

Əsasən çox sayıda kolonka və dərin quyulardan alınmış məlumatlar əsasında öyrənilmiş platforma örtüyünün çöküntüləri yura, təbaşir və kaynozoy çöküntüləri ilə təmsil olunmuşdur. Onun kəsilişində, ensiz bortyanı sahələr istisna olmaqla, çöküntü yığımında hər-hansı nəzərə çarpan fasılə müşahidə olunmur. *Qərbi Sibir plitəsinin səciyyəvi xassəsi* onun demək olar ki, sırf terrigen tərkibə malik olmasıdır. Örtüyün qalınlığı plitənin kənarlarında ilk on və yüz metrlərdən əsas mərkəz hissələrində 2,5-4,5 km-ə qədər dəyişir və əvvəl qeyd olunduğu kimi, plitənin şimal hissəsində, Pura çayının aşağılarında, Tazov və Qıdan yarımadalarında 6000-7500 m və daha çox qalınlığa çatır. Örtüyün süxurlarının ümumi həcmi 8 mln km<sup>3</sup> (!) kimi qiymətləndirilir (şək. 37).




Şək. 37. Qərbi Sibir plitəsinin örtüyünün tektonik quruluşu. N.Q. Coçayıya görə, 1982:

1 – Qərbi Sibir plitəsinin sərhədləri; 2 – qırışılıq strukturlarını həsiyyətə alan enmələrin xarici qurşağının sərhədi; 3 – plitənin daxili sahəsinin üstlü strukturlarının (1-5) sərhədləri (1 – Mansi sineklizi, 2 – Xantey anteklizi, 3 – Koltoqor-Urenqoy avlakogeni, 4 – Yuxarıtaz anteklizi, 5 – Xudosey avlakogeni); 4 – plitənin örtüyünün iki müsbət strukturları (6 – Saim meqavalı, 7 – Qırmızı Lenin tağı, 8 – Surqut tağı, 9 – Nijnevartov tağı, 10 – Aleksandrov meqavalı, 11 – Nurmin meqavalı, 12 – Medvejy meqavalı, 13 – Şimali tağ, 14 – Urenqoy meqavalı).

Şəkil 37-dən göründüyü kimi, ovalığın şimal və cənub hissələrində əsasən dəniz fasiyaları inkişaf etmişdir. Cənub, xüsusən də cənub-şərq istiqamətində bu fasiyalar sahilyanı-dəniz və daha sonra kontinental fasiyalarla əvəz olunur.

Qərbi Sibir plitosinin örtüyünün ən başlıca xassəsi onun kəsilişində əsasən alevrit-qumlu tərkibli qatların başlıca olaraq, və ya demək olar ki, tamamilə alevrit-gilli tərkibli qatlarla növbələşməsidir (şək. 38). Bütöv kəsilişdə dörd belə tsikl var, və hər bir tsikl su, neft və qazın flyuoidlərini keçirən alevrolit-qumlu qatdan və onun üzərini örən xeyli dərəcədə gilli flyuiddayaqdan ibarətdir (cədvəl). Hər bir tsiklin süxurlarını ayrıraqda neft-qazlı və ya sulu kompleks kimi nəzərdən keçirmək olar. Bundan başqa, bu kompleksin ən yuxarısında (üst olioqosendən başlayaraq müasir çöküntülər də daxil olmaqla) daha bir kompleks – natamam kompleks seçilir.



Şək. 38. Qərbi Sibir plitosinin geoloji profili. Q.P. Yevseyeva, N.A. Kozlova, N.F. Astafyeva görə, 1971:

1 – qırışq bünövrə; 2 – platformanın mezozoy örtüyü.

Örtüün bünövrəsində yuranın terrigen kompleksi – özünə həmçinin tümen dəstəsini daxil edən zavodoukov seriyası adlanan kompleks yatır. Bu serianın aşağı horizontlarının yaşı Ust-Yenisey rayonunun şimal-şərqində leyasın ən aşağıdakılardan (gettanq - sinemyur) başlayaraq cənubda və qərbdə, eləcə də bünövrə relyefinin iri çıxıntıları üzərində yuxarı yuranın aşağıdakılara (alt kellovey) qədər dəyişir. Plitənin kənar hissələrində, cənub və cənub-şərqdə bunlar qalınlığı 0,4 km-dən 0,6 km-ə qədər dəyişən kontinental qumdaşı-alevrolit, adətən zəif kömürlü çöküntülərdir. Şimala və şimal-şərqə doğru bu qat sahilyanı-dəniz və dənizqlaukonitli polimikt qumdaşı və

argillitlərlə əvəz olunur; bunların daxilində foraminifer, pelesipoda və flora qalıqları kompleksi rast gəlir. Bu sűxurlar arasında, xüsusən də zamanına görə geniş, son yura transgressiyasına uyğun gələn kəsilişin yuxarı hissəsində, əhəngdaşı layçıqları əmələ gəlir. Seriyanın tərkibində, onun aşağı və orta hissələrində ( $J_1$ ,  $J_2$ ) bir sıra dəstələr var. Bu dəstələr ritmik növbələşən, qeyri-ardıcıl paylanmış qatlardan və bir-birindən argillit-alevrolit ara qatları və siderit ara qatçıqları ilə ayrılmış kifayət qədər sıx qumdaşılardan ibarətdir. Kəsilişin bu hissəsi plitə örtüyünün aşağı, az su buraxan hissəsi kimi seçilir.

Baxılan seriya kəsilişinin yaşına görə alt kelloveyə uyğun gələn üst hissəsini demək olar ki, yalnız alevrolit ara qatları olan argillitlər əmələ gətirir, hansılar ki, plitənin sahəsinin hər yerində yaxşı qorunub saxlanılmış alt regional örtüyünü formalasdırır (bax cədvələ). Seriyanın qalınlığı 400 m-dən 1500 m-ə qədər dəyişir. Kəsilişdə yuxarıya doğru poludin seriyasından əmələ gelmiş üst yura – alt təbaşir kompleksi (ikinci) yatır. Bu kompleks orta kelloveydən alt valanjinin də daxil olduğu yaşı intervalını əhatə edir – bu dövr bütün Qərbi Sibir plitəsinə (kənar cənub-şərq hissəsi istisna olmaqla) çox geniş yayılmış dəniz transgressiyası vaxtıdır.

Seriya aydın surətdə iki qata ayrılır: aşağıda qalınlığı 150 m-ə çatan, əsasən qumdaşı-alevrolitli (orta kellovey - kimmeric), tərkibində bir sıra keçirici horizontlar qatı və daha yuxarıda yerləşən, regional miqyasda davamlı, yaşına görə volqa mərtəbəsinə, berrias və alt valanjinə uyğun gələn, qalınlığı şimalda və şimal-şərqdə 300 m-ə və daha artıq olan alevrili-gilli qat.

Bu alevrolitli-gilli qat regional yayılmış etibarlı flyuid saxlayıcı-örtük hesab olunur.

Plitənin geniş ərazisində onun kəsilişinin tərkibində, volqa mərtəbəsinin, berrias və valanjin çöküntülərində, bajenov dəstəsi kimi adlandırılan dəstənin səciyyəvi qara, güclü, tərkibində balıq, pelesipoda, belemnit, ammonit, foraminifer qalıqları saxlayan səciyyəvi qara rəngli, kəskin bitumlu gilli-sapropelli-silisiumlu sűxurlar ayrıılır. Qalınlığı 10-15 m və daha çoxdur.

Aşağıdan üçüncü çöküntü kompleksi sarqat seriyası adı altında seçilir. Bu seriya üst valanjinindən alt da daxil olmaqla bir yaşı intervalını əhatə edir, onun qalınlığı 200 – 1000 m-dir. Bu mürəkkəb quruluşlu yarımfasial kompleksin tərkibində də iki qat seçilir: alt – keçirici, alevrit-qumlu və üst – flyuid saxlayan ərtük olan alevrit-gilli qatlar. Alt qat (üst valanjin - barrem) Qərbi Sibir plitəsinin qərb hissəsi istisna olmaqla, harada ki, bu qat qalınlığı 600-800 m olan *frolov dəstəsinin* gillər qatı ilə əvəz olunur, demək olar ki, bütün ərazisində çox geniş yayılmışdır. Plitənin orta hissəsində, həmçinin şimal və şimal-

qərbdə (Yamal yarımadası) bu qat az qalınlıqlı zonal gilli paçkalarla iki və ya üç altkopmpleksə bölünür. Baxılan kompleksin yuxarı hissəsi aşağı apt yaşlıdır (bax cədvələ). Bu, plitənin, demək olar ki, bütün mərkəzi hissələrində inkişaf etmişdir. Qərb hissəsində, Mansiy sineklizində, bu hissə xüsusiləşmir, başqa sözlə, frolov dəstəsinin yuxarı hissəsinin tərkibinə daxil olur. Qərbi Sibir plitəsinin kənar cənub və cənub-şərq hissələrində, həmçinin şimal-şərqində (Taz çayı) bu gilli qat əhəmiyyətli dərəcədə qumdaşı və alevrolitlərlə əvəz olunur və artıq örtük rolunu oynamır.

Dördüncü neftli-qazlı kompleks də həmçinin iki qatdan ibarətdir: aşağı – keçirici, alevrolit-qumlu (*pokurov seriyası*) və yuxarı - əhəmiyyətli dərəcədə gilli, örtük qat (*derbisinsk və nazivayev seriyaları*). Baxılan kompleks böyük yaş intervalını (aşağı təbaşirin üst apt almərtəbəsindən aşağı oliqosen daxil olmaqla) əhatə edir və plitənin kənarlarından onun mərkəzinə doğru və xüsusən də şimal istiqamətində qalınlığı 600 m-dən 2500 m-ə qədər dəyişir.

*Pokurov seriyası* tədricən artan və sonradan sənən transgressiya şəraitində aptin sonundan senomanının sonuna qədər formalasıldı (bax cədvələ). Onun qalınlığı ovalığın periferik hissələrindən (200-270 m) mərkəzinə doğru (1000 m-ə qədər) dəyişir. Plitənin şərqi və cənub-şərqi hissələrində, həmçinin kənar uralyanı hissədə pokur seriyasının kəsilişində qumlar üstünlük təşkil edir. Burada çöküntü yığılmışının kontinental və laqun-kontinental şəraiti mövcud idi. Boz və ala-bəzək qum çöküntüləri arasında bitki qalıqları və kəhrəba parçaları var. Hövzənin mərkəzi hissələrinə doğru qum çöküntüləri alevrit çöküntüləri ilə əvəz olunur. Tərkibində qlaukonit olan və nisbətən zəngin mikro- və makrofaunaya malik gil və əhəngdaşı-gilli süxurların ara qatları əmələ gəlir.

Üst, əhəmiyyətli dərəcədə gilli qatın - örtüyün yığılma vaxtı son təbaşir dövrünü, turondan (kəsilişin bu hissəsi derbisinsk seriyasına ayrıılır) başlayaraq bütün paleoseni, eoseni və erkən oliqoseni (nazivayev seriyası) əhatə edir. Baxılan qat kəsilişin aşağılarında kifayət qədər monoton alevrolit-gilli və gilli çöküntülərlə, daha yuxarıda, eosenindən başlayaraq isə əvəzlənen silisiumlu gillərlə, opokalı gilləri ilə, opoklarla, diatomit və tərkibində molyuska kompleksləri, foraminifer, radiolyariya və diatom yosunları olan diatom gilləri ilə təmsil olunmuşdur. Yalnız hövzənin kənarlarında bu monoton gilli qata az miqdarda qum ara qatları daxil olur. Gilli qatın qalınlığı cənubdan şimala doğru və kənarlardan mərkəze doğru dayanmadan artaraq 1200-1400 m-ə çatır.

Plitənin şimal yarısında bu qatın üst hissəsi – eosen və alt oliqosenin çöküntüləri yerin səthinə çıxarılmış və ya bilavasitə dördüncü dövrün çöküntüləri altında yatırlar. Bu, plitəni, demək olar ki,

bütövlükde əhatə edən geniş transgressiya dövri idir. Bu transgressiya senoman – turonda və eosenin sonuna qədər inkişaf etmişdir və yalnız olioqosenin əvvəlində eyni dərəcədə geniş regressiya ilə əvəz olunmuşdur.

Qərbi Sibir platformasının bütün ərazisində olioqosenin ortalarından antropogenin əvvəlinə qədər kontinental rejim bərqərar olur, tərkibində kaolin gilləri, qonur kömür və liqnit linsaları olan kvars və kvars-felşpatlı qumlar və gilli-alevrolit sūxurlarla (nekrasov və burlin seriyaları) təmsil olunmuş, nisbətən az qalınlığa malik (50 m-dən 200 m-ə qədər) alluvial, alluvial-göl və ya göl genezisli çöküntülər kompleksi formalıdır. Plitənin mərkəzi və cənub hissələrində bu qatlar səth üzərində və ya dördüncü dövrün çöküntülərinin nazik örtüyü altında yatırlar; plitənin intensiv neotektonik qalxımlara məruz qalmış şimal yarısında bu çöküntü kompleksi demək olar ki, hər yerdə yuyulmuşdur.

Antropogenin çöküntüləri plitə hüdudlarında praktik olaraq hər yerdə inkişaf etmişdir. Plitənin cənubunda, Sibir Uvallarından cənuba doğru bunlar qalınlığı 10-20 m-dən 80-100 m-ə qədər dəyişən alluvial-göl və qumlu-alevrolitli-gilli çöküntülərlə təmsil olunmuşdur. Uvallardan şimala doğru və sahilyanına qədər bu yamal seriyası adlanan serianın dəniz, buzlaq və buzlaq-dəniz çöküntülər qatıdır. Bu qat əsasən qaya parçalı gillər, dəniz faunalı alevrolit və qumlardan ibarətdir və Ob, Nadir, Pura və Taz çaylarının dərinləşmiş vadilərində 200 və hətta 300 m qalınlığa malikdir.

Şimali və Qutbyanı Uralın ensiz kənar zonası boyu və Orta Sibir yaylasına bitişik zonada yamal (ust-yenisey) çöküntüləri qatına moren və morenəbənzər çöküntü horizontları daxil olurlar.

### Plitənin örtüyünün tektonik quruluşu

Platforma strukturlarının unifikasiya olunmuş təsnifat sxemine uyğun olaraq, plitənin mezo-kaynozoy örtüyü hüdudlarında geoloji-geofiziki məlumatlar kompleksi əsasında bir neçə dərəcəli strukturlar seçilir: regional və ən irilərdən xirdalara qədər (III dərəcə) və ən xirdalar (IV dərəcə).

Qərbi Sibir plitəsinin tədqiqatçıları tərəfindən qəbul olunmuş müasir təsəvvürlərə əsasən, burada örtüyün ətəyinin yatma dərinlikləri 1200-1600 m olan *xarici qurşaq* (və ya kənaryanı zonalar) və plitənin *daxili oblastı* (mərkəzi) seçilir.

Xarici qurşaq daxilində (ümumilikdə onun sərhədləri ilə üst-üstə düşən) yamaclar (regional strukturlar) seçilir – Uralarxası, Qazağistanyanı-Sayan, Yeniseyyanı və Taymırıyanı. Plitəni şimaldan məhdudlaşdırıyan yamac hələlik öyrənilmişdir. Ola bilsin ki, örtüyün ətəyinin yatma dərinliyi burada yuxarıda sadalanan yamaclarda olduğundan daha böyük olsun (bax şək. 37).

Daxili oblastın hüdudlarında bir çox tədqiqatçılar meridional uzanmış dərəcəüstü strukturlar ayıırlar: qərbən şərqə - Mansi sineklizi, Xantey anteklizi, Koltoqor-Urenqoy avlakogeni, Yuxarı-Tazov anteklizi və Xudosey avlakogeni. Bunlardan birinciləri arasında sərhəd kifayət qədər aydın deyil, və bu səbəbdən ən yeni tektonik sxemlərdə bu strukturlar adətən göstərilmir, halbuki, bizim fikrimizcə, bu strukturların göstərilməsi plitənin mərkəzi hissəsinin tektonik örtüyünün əsas səciyyəvi xassələrini aydın təsəvvür etməyə kömək edir. Məhz buna görə şəkil 37-də bu strukturların konturları göstərilmişdir.

Davamiyyətli gil paçkaları və ya nazik laylaşan gil və alevrolitlər plitənin hüdudları daxilində əsas əks edən seysmik horizontlardır ki, bunlar üzrə struktur xəritələrin çəkilməsi, strukturların axtarışı və xəritəyə alınması baş verir və bunlarda seysmik dalğaların keçmə sürətinin xeyli dərəcədə artması nəzərə çarpır.

Əsas horizontlar sırasına B – üst qabığın tavanında, M – apt çöküntülərində (adətən onun tavanına yaxın) və Γ – senoman və turonun sərhədində. Bu horizontlar plitənin bütün sahəsi boyu korrelyasiya olunmuşdur.

Son illər, seysmik metodların (OFT) yeni modifikasiyalarının və daha mükəmməl aparaturanın yaranması ilə daha bir T-horizontunu yuranın dabanında, örtüyün ən aşağılarında ayırmaq və aralıq mərtəbənin qatında və onun dabanında qırıq-qırıq əks olunan horizontları müəyyən etmək mümkün olmuşdur.

Daxili obastın dərəcəüstü strukturları hüdudlarında 30-dan çox I dərəcəli müsbət strukturlar tağ və meqaqalxımlar və 20-dən çox birdərəcli, mənfi strukturlar – çökəklik və meqaçökəkliklər (şək. 37-də mənfi strukturlar göstərilməmişdir) ayrılmışdır. Bu strukturların sahələri 6 km-dən 60 min km-ə qədər dəyişir, bunların amplitudu cənubda 300-500 m-dən şimalda 1000 m-ə qədər dəyişir, örtüyün aşağı horizontlarında (yura) isə düşmə bucaqları ayrı-ayrı hallarda 1-3°-yə çatır. Tağ və meqaqalxımlar bünövrənin dizyunktivlərlə məhdudlaşmış blok çıxıntılarına aid edilir, yəni ştamplı hesab olunurlar və ya iri erodirə olunmuş qranit intruziyaları üzərində yerləşir. Çökəklik və meqaçökəkliklər bünövrənin enmiş hissələri üzərində yerləşir. Bu dərəcədən olan ən iri struktur özündə ən əhəmiyyətli karbohidrogen yataqlarını saxlayır. Ovalığın orta hissəsində və Ob çayının en dairəsi üzrə axınında bu strukturlara (qərbən şərqə doğru) Şaim meqaqalxımı, Krasnoleninsk tağı, Surqut və Nijnevartovsk tağları, Aleksandrov meqaqalxımı hesab olunur. Plitənin şimal hissəsində bunlar – Nurminsk və Medvejiy meqaqalxımları, Şimal tağı və Urenqoy meqaqalxımıdır (bax şək. 37).

II dərəcəli müsbət strukturların sayı (sahələri 600-dən 6000 km<sup>2</sup>-ə qədər, ampliruda – 40-dan 400 m-ə qədər dəyişir) 1980-ci ilə qədər 230-240-a çatmışdır (müxtəlif müəlliflərin məlumatları). III dərəcəli müsbət strukturların (sahələri 60-dan 600 km<sup>2</sup>-ə qədər) və IV dərəcəli müsbət strukturların (sahələri 60 km<sup>2</sup>-dən az) və iri miqyaslı sahəvi seysmik işlərin başlıca obyektlərinin sayı 2 minə çatmışdır.

I dərəcəli, II dərəcəli strukturların çoxu və bütün daha kiçik dərəcəli strukturların hamısı açılmış və seysmik profillərlə xəritəyə alınmışdır. Bütün dərəcədən olan strukturların əksəriyyəti birbaşa keçiləndir, yəni bünövrədən tutmuş ən yuxarı üfüqi örtüklərə qədər kəsilişin yuxarılarına doğru tədricən maillasərək (cənubda xeyli dərəcədə, şimalda nisbətən zəif) yerini dəyişmədən izlənilir. Struktur planlarının nəzərə çarpacaq dərəcədə üst-üstə düşməməsi tək-tək hallarda plitənin xarici qurşağı daxilində müşahidə olunur. Bundan başqa, örtüyün yuxarı horizontlarında aydın seçilən “asılmış” adlandırılan strukturlar da qeyd olunur, lakin bunlar üst təbaşirin aşağılarında və daha aşağıda artıq yoxa çıxırlar.

Plitənin örtüyünün strukturlarının böyüməsində iki əsas mərhələ qeyd olunur. Bunlardan birincisi bütün plitə üçün səciyyəvi olan orta yura-valanjındır. İkincisi isə plitənin şimalında xüsusi nəzərə çarpan son oloqosen – müasir mərhələ.

Örtüyün strukturlarına münasibətdə II struktur mərtəbənin strukturları adətən qeyri-uyğun və ya yerini dəyişmiş olurlar; onlar xeyli dərəcədə iri dizyunktivlərlə nəzarət olunurlar, bu qat daxilində onların rolu yuxarıdan aşağıya doğru kəskin surətdə artır. Dizyunktiv pozulmalar örtükdə amplitudaya görə nisbətən kiçikdir (çox hallarda bir neçə vahid və ya on metrlər) və adətən örtüyün aşağılarında müşahidə olunur. Lakin bunlardan bəziləri üst səthə qədər örtüyü kəsir. Bunların uzanmasının üç istiqaməti var – meridional, eninə və şimal-şərq.

## Geoloji inkişaf tarixi

Qərbi Sibir plitəsinin kembriyə-qədərki və paleozoydakı geoloji inkişaf tarixi Ural, Qazaxistan və Altay-Sayan vilayəti haqqındaki fəsillərdə şəhər edilmişdir.

Qərbi Sibir plitəsində, xüsusən də onun şərq hissəsində, trias vulkanogen törəmələri kifayət qədər geniş yayılmışdır (bax şək. 38). Plitənin geniş ərazisi üzrə səpələnmiş axarsız çökəkliklər sistemində üst trias – leyas kömürlü seriyasının əmələ gəlməsi baş verirdi. Triasın sonunda yer qabığının çökməsi başlandı, bu da kontinental sedimentasiya hövzələrinin genişlənməsinə, yura dövrünün ortalarında isə şimaldan transgressiya etmiş ilk daxili dəniz hövzələrinin yaranmasına göstərmişdir.

Cənubdan şimala Ob çayının orta axarından şərqə doğru Nijnevartovsk şəhərindən Ob qubasına qədər və daha sonra Karsk dəniziə tərəf uzanmış intensiv xətti maqnit və qravitasiya anomaliyalar zonasına geoloqlar artıq çoxdan diqqət yetirmişlər. Bu zona təbaşir və paleozoy çöküntülərində çökəklik və qalxımlarla mürəkkəb olmuş iki maili çökəklik təşkil edir. Ehtimal ki, bu çökəklik bazalt ərintilərinin qalxdığı, qırılmalarla ayrılmış ensiz qrabən və horstlar sistemi olan kontinental Urenqoy-Kaltoqor rifti üzərində yaranmışdır.

Bu intensiv çökmələr mərhələlərin hər birində, xüsusən də yuranın sonunda, dərin depressiyaların mərkəzlərində üzvi maddələrlə zənginləşmiş lili toplanırdı. Bu lildən daha sonra neftli-qazlı ana lay dəstələri yaranırdı.

Qərbi Sibir plitəsinin iki əsas çökəkliyinin – Ob-Tazov və İrtış çökəkliklərinin periodik olaraq təkrarlanan güclü çökməsinin səbəbi, onların əsaslarında kontinental riftlər sisteminin olmasıdır. *Urenqoy-Kaltoqor (Pur) çökməsi* paleozoy rifti üzərində yaranmış və neoqendən – antropoqendə daxil olmaqla bir müddətdə intensiv olaraq və demək olar ki, arasıksilmədən çökməyə məruz qalırdı. Obyanıda dərin çökəklik sahəsi də trias qrabənləri üzərində yaranmışdır. Platforma çökəkliklərinin sonrakı enməsi mantiya maddəsinin bərpa olunmuş kanallar üzrə - qırılmalarla dəfələrlə keçməsinə gətirmişdir. Bu zaman, sürətlənmiş çökmə epoxalarına, yəni nisbətən dərin gillərin yiğilması gedən hər bir epoxanın əvvəlində, səpələnmiş spredinq adlananın – qabığın bir qədər dərtilmasının baş verməsi ehtimal olunur. Qalın çöküntü örtüyünün toplanması baş verdi ki, onun da tərkibində həm neftli-qazlı ana lay dəstələri, həm regional su keçirən qatlar və həm də karbohidrogenlər üçün müxtəlif tələlər mövcuddur.

## Faydalı qazıntılar

Qərbi Sibir Rusyanın əsas *neft-qaz* hasil edilən rayonudur. Plitənin neftli-qazlılığının perspektivliyi mezozoyun, üst trias, alt-orta yura, üst yura, berrias-neokom, apt-alb və senoman da daxil olmaqla, əsas neftli-qazlı komplekslərinə görə qiymətləndirilir. Qərbi Sibir plitəsinin çökməsinin davamlılığının tektonik rejimi, kəskin seçilən strukturlarla çöküntü örtüyünün struktur planının dərəcələrə ayrılmış xarakteri, humid iqlim şəraitində formalşmış qalın çöküntü qatlarının mövcudluğu, və bunun nəticəsi kimi üzvi karbonun xeyli dərəcədə mövcudluğu bütün yuxarıda adları çəkilən komplekslərdə neft-qaz yaranması və neft-qaz toplanması üçün əlverişli şərait yaratmışdır.

İndiki zamanda Qərbi Sibir plitəsinin hüdudlarında 350-yə yaxın (1988) neft-qaz yatağı var. Qaz yataqları plitənin şimal-qərb, şimal və

cənub-qərb hissələrindədir. Neft yataqları plitənin mərkəz, qərb və cənub-şərqi hissələrindədir.

İlk qaz yatağı – Berezovsk, 1954-cü ildə Xantı-Mansiysk milli dairəsinin bataqlıqları arasında açılmışdır, ilk neft yatağı Tazov sonradan isə Şaim, müvafiq olaraq 1958-ci ildə Taz çayı üzərində və 1960-cı ildə Konde çayı üzərində açılmışdır. Qərbi Sibir nefti və qazı neft və qaz boruları vasitəsilə Ural, Omsk, Tomsk, Anjer-Sucenskə nəql olunur. Dünyada ən iri olan Qərbi Sibir – Qərbi Avropa qaz magistralları quraşdırılmışdır.

Turon və paleogen çöküntüləri ilə Yujnokolpaşevsk yataqlarının *dəmir filizləri* əlaqədardır.

#### *Müstəqil yoxlama üçün suallar*

1. Qərbi Sibir epihersin plitəsinin struktur elementləri.
2. Plitənin bünövrəsinin geoloji quruluşu.
3. Bünövrədən örtüyü doğru kompleks nədən ibarətdir?
4. Plitənin örtüyüün geoloji quruluşu.
5. Kembriyəqədər, paleozoy və mezozoyda plitənin geoloji inkişaf tarixi.
6. Regionun faydalı qazıntıları.


## **TURAN PLİTƏSİ**

Turan ovalığı hüdudlarında Xəzər dənizindən şərqə doğru geniş ərazini, Üstyurt yaymasını, Manqıştau, Aral dənizinin yarımadalarını və şərqi Fərqanə çökəkliyi də daxil olmaqla onlara bitişik ərazini əhatə edir.

### **Sərhədləri**

Şimal-qərbdə, Şimali Xəzəryanıda plitə Rus platforması ilə sərhəddir. Şimalda sərhəd Muqocar silsiləsinin paleozoy çıxışları boyu keçir, Turqay çökəkliyini Turqay və Ubaqan çaylarının mənbələri arasında kəsir. Şimal-şərqi plitə Qazax xırdatəpəliyinin paleozoy çıxışları ilə məhdudlanır. Plitənin cənub-şərqi sərhədi Balxaş gölünün ən ucqar qərb nöqtəsindən Daşkənd rayonuna qədər, Qaratau silsiləsi ilə birlikdə plitənin tərkibinə daxil edilən Tyan-Şanın qərb qollarını kəsərək keçir. Plitənin tərkibinə Fərqanə çökəkliyi də daxildir (şək. 39). Daşkənddən cənuba doğru onun sərhədi cavan dağ silsilələrinin kənarları boyu, Səmərqəndən keçərək, daha sonra Gissar silsiləsinin qollarının haşiyəsi boyu, Amudərya çayına qədər keçir və cənuba doğru, Əfqanistanın hüdudlarına daxil olaraq oranın ən şimal hissəsini əhatə edir. Murqab çayından başlayaraq və daha qərbə doğru plitənin sərhədi alp qırışıq komplekslərindən ibarət olan Kopetdağ silsiləsinin etəyinin

bilavasitə şimalında davam edərək, Qara-Boğaz-Qol körfəzindən (1980-ci ildən laqun) bilavasitə cənubda Xəzər dənizi sahilinə çıxaraq yenidən Rusiya ərazisini daxil olur. Plitənin qərb sərhədləri xeyli şərtidir. Xəzərdən qərbdə yerləşən Skif epihersin plitəsi ilə Turan plitəsi vahid bir plitə əmələ getirir və müasir ədəbiyyatda daha tez-tez "Skif-Turan plitəsi" anlayışı işlənir. Lakin materialın şərhini asanlaşdırmaq üçün biz bu plitələri ayrılıqda nəzərdən keçirəcəyik, bu plitələr arasındaki olduqca şərti sərhədi isə cənubdan şimala doğru Xəzərin orta hissəsi boyu Ural çayının mənsəbinə qədər çəkirik.



Şək. 39. Turan plitəsinin əsas struktur elementləri. N.Q. Çoçiyaya görə, 1982, sadələşdirmələrlə:

- 1 – Rus platformasının sərhədləri; 2 – Kopetdağın alpidlərinin şimal sərhədi; 3 – paleozoy qırışığı bünövrənin çıxışları; 4 – epiplatforma orogenik sahə - alpidlər; 5 – ən böyük dərin sızmalar; 6 – əsas struktur elementlərin konturları (*a* – müşbat, *b* – mənfi); 1 – Manqışlak qalxım zonası, 2 – Mərkəzi Üst-Yurd qalxım zonası, Sulatuizdag bəndi; 3 – Mərkəzi Qızılıqum massivi və Nuratau horst-meqaantiklinali; 4 – Cənubi Buzaçı qarılması; 5 – Üst-Yurd sineklizi; 6 – Aral çökəkliyi; 7 – Şimali Aralyani xətti dislokasiyalar zonası; 8 – Turqay qarılması; 9 – Çu-sansu çökəkliyi; 10 – Sirdərya sineklizi; 11 – Cusal tağı; 12 – Böyük Qaratau horst-antiklinorisı; 13 – Qumqalın yəhəri; 14 – Cənubi Manqışlak - Üst-Yurd qarılماzlar zonası; 15 – Amudərya çökəkliyi; 16 – Kopetdağonu qarılma; 17 – Baxarden monoklinali; 18 – Qarabogaz tağı; 19 – Tuarkır qalxımlar zonası; 20 – Mərkəzi Qaraqum tağı; 21 – Mari-Serax dislokasiyalar zonası; 22 – Murqab çökəkliyi; 23 – Fərqano çökəkliyi.

Turan plitesi kifayət qədər müfəssəl öyrənilmişdir. Burada geoloji və regional geofiziki xəritəyə almalar həyata keçirilmiş, böyük həcmdə seysmik tədqiqatlar və hidrogeoloji işlər aparılmışdır.

Bütün plitələrdə olduğu kimi, Turan plitesi də üç struktur mərtəbədən əmələ gəlmışdır: alt – qırışq bünövrəni yaranan geosinklinal, onun üstündə çöküntülərini, Qərbi-Sibir plitesində olduğundan fərqli olaraq, tədqiqatçıların çoxunun bünövrəyə aid etmədiyi kvaziplatforma və ya aralıq struktur mərtəbə yerləşir, və nəhayət, platforma örtüyü gəlir.

## Bünövrənin quruluşu


Bünövrə intensiv dislokasiya olunmuş və maqmatik sükurların coxsayılı cisimləri ilə yırtılmış geosinklinal tipli kembriyəqədərki və paleozoy sükurlarından qurulmuşdur. Plitənin şimal-şərqində, Sırdərya çayının demək olar ki, sağ sahillərinə qədər, en dairəsinə yaxın uzanmaya malik derinlik qırılması xəttinə qədər bünövrə kaledon qırışqlığından formalılmışdır. Sükurların çıxışlarına görə, Qaratau silsiləsinin şimal hissəsində və plitədən şimal-şərqə və şərqə doğru yerləşən bitişik ərazidə bünövrə kembriyəqədərin, alt paleozoy və silurun coxsayılı intruziyaları ilə yırtılmış intensiv dislokasiya olunmuş geosinklinal tipli qatlarından ibarətdir. Plitənin qalan bütün hissəsində bünövrə əsasən varis (hersin) tiplidir. Bu müxtəlifayaşlı blokların birləşməsi dərin qırılma boyu baş verir. Bu qırılma qravitasıya sahəsində kəskin pillə şəklində, maqnit sahəsində isə ensiz və kifayət qədər intensiv xətti anomaliyalar zonası şəklində izlənilir.

Hersin bünövrəsinin tərkibində, yenə də qravimaqnit anomaliyaların izlənməsi əsasında, aydın surətdə iki qırışq zona seçilir. Bunlardan biri, Ural-Monqol qurşağına aid olanı, şimaldan cənuba doğru, Ural, Muqocar və Turqay çökəkliyindən Aral dənizinə qədər uzanır, sonradan cənub-şərqə doğru əyilərək, Tyan-Şanın hersinidləri ilə birləşir. O, yəqin ki, erkən hersin yaşıdır. Ehtimal ki, son hersin yaşı olan ikinci zona, demək olar ki, en dairəsi istiqamətində Qaradəniz-yanıdan (Skif tavası) Qafqazönüdən keçərək və daha sonra şərqə doğru Fərqliyədək uzanır. Bu hər iki qırışq zona cənub-qərbi Gissarın qollarından Amudərya çayının orta axarından (Buxara) keçərək Buzaçı yarımadasından birbaşa cənuba doğru Rus platformasının kənarına qədər uzanan dərin qırılma boyu birləşir. Bu "Buxara qırılması" adlanan qırılmadır. Burada çox böyük amplituda malik qravitasıya pilləsi və kifayət qədər aydın en dairəsinə yaxın xətti maqnit anomaliyası yerləşir. Bu en dairəsinə yaxın son hersinidlər zonasını Kopetdağın alp qırışq vilayətindən ayıran qırılma da qravimaqnit sahələrdə aydın surətdə eks olunur. Qeyd olunan hersin zonalarında qravimaqnit tədqiqatlar nəticəsində bir sıra kaledon və yaxud, ola bilsin, hersin qırışq törəmələri

ilə haşiyelənmiş baykal sərt massivləri seçilir. Bunlara üzərində ara mərtəbənin çöküntüləri olmayan və iri və ən iri müsbət strukturlar yerləşən sahələr aid edilir (şək. 40).

Hersin qırışq bünövrəsi Qaratau silsiləsində, Amudərya çayının orta axarından şimala doğru yerləşən yüksəkliklərde və Sultanuzdağ dağlarında (Amudərya çayının aşağılarında) çıpalqlanır. Bundan başqa, plitənin bir sıra yerlərində bu bünövrə dərin quyularla açılmışdır.

Muqocar və Turqaya sərhəd olan rayonlarda bünövrəni kvarsitlər, kristallik şistlər, mərmər, qumdaşlar (alt paleozoyun və ya rifeyin), silurun qalın flişoidli qatları, devon – orta karbonun əhəngli və vulkanogen-çöküntü qatları təşkil edir. Orta paleozoyun əsası (spilit-keratofir və diabaz) və turş (liparit-dasit) vulkanogen törəmələri, həmçinin son karbon-erkən perm qranitidləri geniş inkişaf etmişdir. Qazaxistanın kaledonidləri və Uralın hersinidlərinin qovuşduğu zona boyu uzanan turne effuzivləri (4 km-ə qədər) daha səciyyəvidir. Bünövrəni təşkil edən paleozoy çöküntülərinin ümumi qalınlığı 8 km-dir.



Şək. 40. Turan plitəsinin bünövrəsinin tektonik xəritəsi. N.Q. Çoçiyaya görə, 1982, sadələşdirmələrlə:

1 – Şərqi Avropa platformasının sərhədləri; 2 – plitənin hüdüdlerində və ondan kənarda paleozoy qırışq bünövrənin səthə çıxışları; 3 – ən böyük dərin sunmalar; 4–8 – plitənin bünövrəsinin yaşı; 4 – kaledonidlər, 5 – şimal-şərqi zonasının hersinidləri, 6 – cənub-qərb zonasının hersinidləri, 7 –baukalidlər massivi, 8 – plitənin cənub və cənub-qərb haşiyəsinin alpidləri.

Bünövrə dərin “Buxara qırılmasından” cənuba doğru hersinidlərin en dairəsi istiqamətində qolu çərçivəsində Türkmənbaşı şəhəri rayonunda yerləşən qalxımlarda (Tuarkir və s.) üzə çıxır. Bundan başqa, Mərkəzi Qaraqum və Qarabogaz tağlarında bünövrə quyularla açılır (bax şək. 39). O, alt və orta paleozoyun qranit-qneys və effuzivlərindən, qabbroidlərlə yırtılmış ortapaleozoyun silisiumlu şist və kvarsitlərindən ibarətdir. Bünövrənin tərkibinə daxil olan qatlardan ən cavani orta və üst karbonun karbonatlı-terrigenli çöküntüləri və liparit-dasit tuflarıdır.

### Aralıq (ikinci) struktur mərtəbə

Bu struktur mərtəbənin süxurları bünövrənin süxurlarının üzərinə kəskin uyğunsuzluqla yatar və örtüyün onların üzərində uyğunsuzluqla yatan süxurları ilə örtülmüşdür. Kaledon bünövrəsinin inkişaf oblastında bu mərtəbə Çu-Sırısu çökəkliyinin qərb hissəsində quyularla açılmış və plitənin şimal kənarı boyu bir sıra yerlərdə çılpaqlanır. Mərtəbənin təməlində orta və üst devon qumdaşları və konqlomeratlarla örtülmüş alt devonun və orta devonun aşağlarının vulkanogen-çöküntü qatları (andezit, dasit, liparit, qırmızırınglı qumdaşlar və konqlomeratlar dəstisi) yatar. Kəsilişin qalınlığı 7 km-ə qədərdir.

Daha yuxarıda duzlu (gips, anqidrit, daş duz) və ya kömürlü qat yatar, bu qatın yaşı famenin yuxarılarından turneyə qədərdir. Onun qalınlığı 4 km-ə qədərdir. Bu qat daxilində bir sıra yerlərdə duz tektonikasının təzahürləri qeyd olunur. Bu sahələrlə neft və qazın sənaye təzahürləri bağlıdır.

Nəzərdən keçirilən kompleksin üst hissələri qalınlığı 3,5 km-ə qədər olan əlvan qumlu-konqlomeratlı qatlardan qurulmuşdur. Bu qatların yaşı orta karbondan alt triasa qədərdir. Bu kompleks adətən az dərəcədə dislokasiya olunmuşdur (düşmə bucaqları 15-20°).

Hersin bünövrəsinin inkişaf oblastı hüdudlarında aralıq kompleks erkənperm – sonrias yaşlıdır. Bu kompleks demək olar ki, hər yerə yayılıb və yalnız bünövrənin çıxışlarında mövcud deyil. Kompleksin qalınlığı sıfırdan – ilk yüz metrlərdən Mərkəzi Üstyurtda 2-4 km-ə qədər, Buzaçı yarımadasında və ondan cənubda (sor Kaydak) 5 km-ə qədər, Manqışlaq yarımadasında və Önkopetdağ çökəkliyində seysmik məlumatlara görə 11 km-ə çatır. Bu kompleks daha çox Manqıstau yarımadasında tədqiq olunmuşdur, burada intensiv dislokasiya olunaraq Qaratau valının oxətrafi sahəsində (Qaratau kompleksi) səthdə çılpaqlanır. Onun hüdudlarında dəniz və kontinental mənşəli lay dəstələri seçilir. Onun açılmış hissəsinin əsasında tərkibində əhəngdaşı, daha az hallarda tuf və effuziv ara qatları olan xeyli sıxlasmış qumdaşlar, alevrolit və argillit qatları yatar. Kəsilişin bu hissəsi, fauna və floranın

tədqiqi məlumatları əsasında, permə, alt və orta triasa aiddir. Kompleksin üst hissələri üst triasın seyrək halda olan ammonit faunalı qara əhəngdaşı, kömürlü, gilli şist və argillit qatlarından ibarətdir.

Plitənin şimal-qərb hissəsində (Üstyurt yayLASI) və Buzaçı yarımadasında bu kompleks əsasən qalın və xeyli dərəcədə zəif dislokasiya olunmuş qırmızı rəngli qumdaşı, alevrolit və argillitlər qatları ilə təmsil olunmuşdur və yalnız kəsilişin yuxarılarında, triasda, bəzən dəniz mənşəli karbonatlı-terrigen dəstləri rastlaşır.

Perm-trias çöküntüləri Turan plitəsinin ən əhəmiyyətli neftli-qazlı komplekslərindəndir.

## Platforma örtüyü

Örtüyü əmələ gətirən sūxurlar ya üfüqi yatır, yaxud da adətən 1-5° çox olmayan bucaq meylliyi ilə yatan strukturlar formalaşdırırlar. Yalnız qırılmayanı zonalarda və alp aktivləşmə zonalarında daha böyük meylik bucaqları da müşahidə olunur.

Örtüyün strukturunda hər biri müstəqil altmərtəbə əmələ gətirən beş kompleks seçilir: altyura, orta- və üstyura, Təbaşir – altmiosen, eləcə də plitənin neotektonik inkişaf mərhələsini əks edən – ortamiosen-üstpliosen və üstpliosen-antrōpogen altmərtəbələri. Üç qədim altmərtəbə sənaye cəhətcə neft-qazlı hesab olunurlar.

*Alt yura kompleksi* – bünövrənin, əksor hallarda ara mərtəbənin, dislokasiya olunmuş sūxurları üzərində kəskin bucaq uyğunsuzluğu ilə yatır. Adətən çökəkliliklər zonalarında inkişaf etmişdir. İri tağlarda o, bir qayda olaraq, rast gəlmir. Bozrəngli, adətən az miqdarda kömürlü, qumlu-gilli çöküntülərdən ibarətdir. Qalınlığı sıfırdan 1000 m-ə və daha çox dəyişir.

*Orta- və üst yura kompleksləri* plitənin bəzi rayonlarında zəif bucaq uyğunsuzluğu ilə altyura çöküntüləri üzərində və ya daha çox hallarda – kəskim uyğunsuzluqla perm-trias kompleksi, və ya bünövrənin üzərində yatır. Orta yura plitənin şimal və şimal-şərq hissəsində kömürlü qumlu-gilli çöküntülərlə, cənub-qərb və cənub hissəsində isə zəif dəniz faunalı bozrəngli terrigen qatlarla təmsil olunmuşdur. Orta yuranın qalınlığı sıfırdan 1000 m-ə qədər dəyişir.

Üst yura plitənin müxtəlif hissələrində dəniz, terrigen, terrigen-karbonatlı və ya karbonatlı qatlarla təmsil olunmuşdur. Kəsilişin “dənizliliyi” şimal-qərbdən cənub-şərqə doğru artır. Plitənin şimal kənarında yuranın yuxarılarının (kimericdən başlayaraq) kəsilişində duz və anhidridlər rast gəlməyə başlayır. Üstyura çöküntülərinin qalınlığı bir neçə 100 m-dən 1000 m-ə və daha artıq qədər dəyişir.

*Təbaşir - altmiosen kompleksi* plitənin ayrı-ayrı hissələrində (Manqışlaqdan şimala doğru Xəzərin sahilləri) yura və perm-trias çöküntüləri üzərində transgressiv olaraq yatır. Təbaşirin aşağıları plitənin şimal-qərb və qərb hissələrində dayaz-dəniz seyrək dəniz faunalı boz- və yaşılrengli qumlu-gilli qatlarla təmsil olunmuşdur. Plitənin yerdə qalan hissəsində bunlar – kontinental əlvan- və qırmızırengli, bəzən duzlu və gipsli qatlardır.

Alt təbaşirin üst hissələri, xüsusən də plitənin alp zonasına söykənən cənub hissəsində, zəngin faunaya malik bir-biri ilə növbələşən dəniz gil, qlaukonit qumdaşı, əhəngdaşı və mergel qatlarıdır. Plitə daxilində təbaşir çöküntülərinin qalınlığı 1300 m-ə qədər və daha çoxdur. Üst təbaşirin çöküntüləri Fərqanə çökəkliyinin kənar şərq hissəsi istisna olmaqla demək olar ki, bütün plitəni, əhatə etmiş son geniş transgressiya dövründə formalasmışdır. Aşağılarda bu qat qlaukonit qumdaşları, fosforit konkresiyaları, mergelli və çox zəngin faunalı (dəniz kirpiləri, inoseramlar və s.) gillərlə təmsil olunmuşdur. Yuxarılarda bu, əsasən karbonatlı qatdır. Üst təbaşirin qalınlığı 3 km-ə çatır.

Plitənin şərqində üsttəbaşir kompleksi adətən bilavasitə bünövrənin üzərində və ya perm-trias yaşlı çöküntülərin üzərində yatan kontinental əlvan- və qırmızırengli gillər, qumdaşları və dinozavrların sümüklərinin qırıqları və ağaç parçaları olan konqlomeratlardan ibarətdir. Bunların qalınlığı az hallarda 50-100 m-dən çox olur.

Plitənin bir neçə hissəsində, ən iri qalxımların – antekliz və tağların zirvələrində paleogen çöküntüləri bilavasitə perm-trias və ya bünövrə sükurlarının üzərində yatırlar. Lakin plitənin əsas hissəsində bunlar uyğunluqla üsttəbaşir çöküntülərinin üzərində yatırlar. Plitənin qərbində və şimal-qərbində paleosen və eosen çöküntüləri dəniz qatlarından - əhəngdaşı, mergel və gillərdən əmələ gəlmışlar. Qalınlıqları adətən 200-250 m-dən çox deyil. Fərqanə çökəkliyinin şərq hissəsində dəniz çöküntüləri laqun və kontinental çöküntülərlə əvəz olunur.

Oliqosen-altmiosen çöküntüləri (Qafqazönü seriyasının analoqu) səciyyəvi ixtiofauna qalıqları olan tünd-qəhvəyi rəngli əhəngli gillərdir. Şərqi, xüsusən də şimal-şərqi istiqamətində (Daşkənd rayonunda və ondan şimal-şərqə doğru) paleogen və alt miosenin dəniz çöküntüləri tədricən terrigen sahilyani-dəniz qatları ilə əvəz olunur. Plitənin şərqi kənarında nəzərdən keçirilən intervalın demək olar bütün kəsilişi kontinental çöküntülərdir: qumlar, qumdaşları, əlvanrengli gillər və konqlomeratlar. Plitənin cənub-şərqində, eosen çöküntülərində bazalt, andezit, onların tufları və tuf-brekçiyaları örtükləri qeyd olunur. Kül tuflarının ara qatları üst eosenin çöküntüləri arasında Aral dənizinə qədər qeyd olunur.

*Çöküntülərin ortamiosen – üstpliosen kompleksi* Turan plitəsinin qərb hissəsində xüsusən geniş inkişaf etmişdir. Bu, cavan qalxımlar

zonasında qalınlıqları 100-200 m-dən cavan enmə (Kopetdağönü çökəkliyi) zonalarında 1000 m-ə və daha artıq qalınlıqlı dəniz terrigen və karbonat çöküntüləridir. Şərqə doğru (Aral dənizi meridianından şərqə doğru) bu çöküntülər tədricən az qalınlıqlı kontinental terrigen qatla əvəz olunur. Bu kompleks bucaq uyğunsuzluğu ilə paleogenin və ya alt miosenin müxtəlif horizontları üzərində yataraq neogendə Qərbi Sibirdə və eləcə də Uralda baş verən intensiv neotektonik hərəkətlər dövrünü əks edir. Erkən və orta pliosenin əvvəlində keçmiş SSRİ-nin bütün cənubunda nəhəng regressiya baş verirdi, hansı ki, orta və xüsusən də son pliosenin əvvəlində geniş ağcagıl transgressiyası ilə əvəzləndi: dəniz yenə şərqə yayılıraq Urala qədər və Amudərya çayının aşağılarına qədər sahəni əhatə etdi.

*Üstpliosen-dördüncüdövr kompleksi* plitənin qərbində və şimalında həm dəniz (bakı, xəzər və xvalın transgressiyası), həm də kontinental çöküntülərlə - qum və çinqıllıqla, gil, alevrolitlərlə təmsil olunmuşdur. Bu çöküntülərin qalınlığı bir neçə on metrədən çox deyil. Kopetdağönü çökəkliyində və plitənin bütün şərqində bu, qalınlığı bir neçə on və yüz metrədən Kopetdağönü çökəkliyində 1-3 km-ə qədər dəyişən alluvial, göl və, əsasən, eol tərəmələridir.

### Plitənin tektonik quruluşu

Xəzərdən Qissar silsiləsinə qədər bütün plitə boyu uzanan nəhəng Buxara çökəkliyi plitəni sahəsinə görə demək olar iki bərabər hissəyə ayılır: şimal-şərq, daxilində kaledon və erkənhersin bünövrəsinin blokları yatan hissə və alpidlərin Aralıqdənizi qurşağına şimaldan söykənən sonhersin bünövrəli cənub-qərbi hissə.

Buxara çökəkliyinə cənubdan və şimaldan söykənən və Manqışlaq yarımadasından cənub-qərbi Qissara qədər uzanan zolaq kəskin qalxıma məruz qalmış bünövrə bloklarının xətti sistemidir. Onların üzərində aralıq mərtəbə və örtük qatında geniş qalximlar qurşağı formalılmışdır, onun hüdudlarında bünövrə ya səthə qalxmış, ya da səthə yaxınlaşaraq 500-600 m-dən 2-3 km-ə qədər dərinliklərdə yatır. Qərb – şimal-qərbən şərqə - cənub-şərqə doğru (bax şək. 39) bu, *Manqışlaq* və *Mərkəzi Üstyurd qalxım zonalarıdır*, *Sultanuizdağ valı*, *Mərkəzi Qızılıqum massivi* və *Nuratauz horstməqasinklinallarıdır*.

Bu mərkəzi bir qədər qalxmış zonadan şimal-şimal-şərqə olduğu kimi, cənub-cənub-qərbə doğru geniş sineklizlər, çökmələr, çökəkliklər, xətti dislokasiya zonaları yerləşir ki, bunların ərazisində bünövrə 3-6 km-ə qədər, Manqışlaqönü və xüsusən də Kopetdağönü çökəkliyində isə müvafiq olaraq 10-14 və hətta 16 km-ə qədər enmişdir. Plitənin şimalında bunlar *Cənubi Buzaçı çökəkliyi*; *Üstyurq* sineklizi; *Aral*

*çökəkliyi; Şimalı Aralönü xətti dislokasiya zonası; Turqay çökəkliyi; Çu-Sırısu çökəkliyi; Sirdərya sineklizidirlər.* Bu mənfi strukturların arasında yalnız iki müsbət struktur: *Cusalin tağı və Böyük Qaratau horstantiklinorisı*, həmçinin bir sıra birləşən strukturlar – dağ çökəklikləri (ən irisi Qumkalın) seçilir.

Plitənin cənubunda, geniş enmələr zonasının hüdudlarında *Cənubi Manqışlaq-Üstyurd çökəkliklər zonası* və geniş *Amudərya çökəkliyi* seçilir. Bu çökəkliklər sistemi və plitənin kənar cənubunda yerləşən *Kopetdağönü xətti çökəkliyi* və *Baharden monoklinalı* arasında suben dairəsi istiqamətində yumrulaşmış və düzgün olmayan formalı I dərəcəli strukturlar: tağ və tağabənzər strukturlar (*Qarabogazqol tağı, Tuarkır qalxım zonası* və *Mərkəzi Qaraqum tağı*) zonası uzanır. Bundan başqa, plitənin cənub-şərqi kənarında və şərqində dərin sümalarla hüdudlanmış *Mari-Serax dislokasiyalar zonası, Murqab çökəkliyi* və *Fərqanə çökəkliyi* seçilir.

## Faydalı qazıntılar

Turqay çökəkliyində Qərbi Sibir plitəsi ilə sərhəddə bünövrənin süxurlarında nəhəng Sokolov-Sarbay *dəmir-filiz* maqnetit yataqları qrupu qeyd olunmalıdır. Filizlər nazik örtük qatının altında yerləşirlər. Turqay çökəkliyində örtüyün bazal təbaşir horizontunda və bünövrənin tavanında *boksit* yataqları, olıqosen çöküntüləri arasında *isə - titanlı* minaralların sənaye əhəmiyyətli səpintiləri hüdudlanır. Nəhəng *fosforit* yatağı Qaratau sira dağlarının altkembri süxurları ilə əlaqələndirilir, Nuratau və Qaratau sira dağlarında əlvən və nadir metallar yataqları aşkar edilmişdir.

Çu-Sırısu çökəkliyində kaledon bünövrəsinin yayılma sərhədində ara mərtəbənin çöküntüləri ilə, devon, karbon və permın horizontları ilə bir sıra kiçik *qaz yataqları* əlaqələndirilir.

Hersin bünövrəsinin sərhədində, ara mərtəbənin (perm-trias) çöküntüləri ilə proqnozlaşdırılan müəyyən *neft* və *qaz* yataqları əlaqələndirilir. Cənubi Manqışlaq-Üstyurd çökəkliyində və Cənubi Buzaçı çökəkliyində, eləcə də Cənubi Üstyurdda neft və qazın sənaye axını aşkar edilib.

Turan plitəsinin örtüyünün süxurlarında əsas faydalı qazıntılar *neft, qaz və qaz kondensatıdır*. Cənubi Manqışlaq çökəkliyində orta- və üstyura və alt təbaşir (əsasən neokom - apt) çöküntülərində 15-dən çox neft, qaz və qaz kondensatı yataqları qrupu, bunlardan iki əhəmiyyətli: Jetibay və Uzen yataqları aşkar edilmişdir. Son vaxtlar bir sıra yataq Cənubi Buzaçı çökəkliyindəsidir. Ara kompleksin çöküntülərindən başqa əsas məhsuldar horizontlar neokom və yuraya aiddirlər. Qeyd etmək

lazimdir ki, 1 mln. t Buzaçı və Cənubi Buzaçı neftində 440 t vanadium oksid vardır. Çox sayda, əsasən, qaz və elcə də neft-qaz yataqları yura, təbaşir və qismən paleogen çöküntülərində Buxara pilləsi adlanan yerdə, Vaxş çayı vadisində aşkar edilmişdir; bunlardan ən əhəmiyyətli ləri Qazlı, Mübarək, Kaqa yataqlarıdır. Qaz yataqları Mərkəzi Qaraqum tağının yura çöküntülərində müəyyən edilmişdir.

Faydalı qazıntılarından Mərkəzi Qaraqum tağında (Serniye təpələri) müəyyən edilmiş antropogen yaşlı mikrobioloji mənşəli *kükürd* yataqlarını, Murqab çökəkliyinin yurasında *halitlər*, Qara-Boğaz-Qol laqunsının müasir duzlu hövzəsindəki mirabilit və halitləri qeyd etmək olar.

Turqay çökəkliyində, plitənin ən cənub kənarında, oliqosen çöküntüləri arasında kiçik *qonur kömür* yataqları müəyyən edilmişdir. Qonur kömürlər Manqışlaq yarımadasının yura çöküntülərində də yataq halında var. Bu sırada tam olmazdı, müxtəlif *tikinti materiallarının* çoxsaylı yataqlarını qeyd etməsək: bunlardan – *şirin su*, bəzən də *termal və mineral suları* olan Qaraqum, Çu-Sarışu və digər xüsusən iri artezian hövzələri.


#### *Müstəqil yoxlama üçün suallar*

1. Turan plitəsinin struktur elementləri.
2. Plitənin bünövrəsinin geoloji quruluşu.
3. Bünövrədən örtüyə keçid kompleks nədən ibarətdir?
4. Plitənin örtüyünün geoloji quruluşu.
5. Regionun kembriyəqədər, paleozoy və mezozoyda inkişaf tarixi.
6. Regionun faydalı qazıntıları.

## **SKİF PLİTƏSİ**

### **Sərhədləri**

Plitə Xəzər dənizi akvatoriyasından en xətti boyu ensiz zolaq şəklində şərqə doğru uzanıb gedir, burada Turan plitəsi ilə birləşir; qərbə doğru Rus platformasından bilavasitə cənubda yerləşərək Karpatə qədər uzanır, şimaldan isə Ukrayna qalxanı ilə hüdudlanır. Plitənin cənub sərhədi Qafqazın, Taman və Kerç yarımadalarının və Dağlıq Krimin alp törəmələridir. Skif plitəsi bütün Ön Qafqazın və Kalmık çöllərinin sahəsini, Azov dənizinin bütün akvatoriyasını, bütün düzənlik Krımı, Qara dənizin cənub-qərb hissəsinin dayaz yerlərini və ensiz sahil xəttini əhatə edir (şək. 41). Plitə keçmiş SSRİ-nin hüdudlarından kəndarda Ruminiya və Bolqarıstanaya davam edir. Sahəsi Azov və Qara dəniz akvatoriyaları ilə birlikdə yalnız SSRİ-nin ərazisində 1 mln. km<sup>2</sup>- çatır.



Şek. 41. Skif plitesinin struktur elementleri. N.Q. Coçayıya göre, 1982, sadələşdirmələrlə:

1 – Rus platformasının cənub sərhədləri; 2 – Donbassın qırışq paleozoyunun çıxışları; 3 – Krim-Qafqaz qurşağının alpidlərinin şimal sərhədləri; 4 – böyük dərin sismalar və sismalar sistemi; 5 – ən böyük (tərtibüstü) strukturların haşıyeleri (*a* – müsbət, *b* – mənfi); 6 – böyük strukturların haşıyeleri (*a* – müsbət, *b* – mənfi)

I-VII – ən böyük (tərtibüstü) strukturlar; I – Karpinski tıresi, II – Tersk-Manış qarılması, III – Stavropol qalxımı – tağ, IV – Azov-Kuban qarılması, V – Krim qalxımı – tağ, VI – Şimali Qara dəniz qarılması, VII – Dobruc massivi

1-15 – 1 tərtibli böyük strukturlar: 1 – Tersk-Xəzər kənar qarılması, 2 – Şərqi-Manış qarılması, 3 – Noqay pilləsi, 4 – Tuzlov-Manış qarılması, 5 – Şərqi Kuban qarılması, 6 – İndol-kuban kənar qarılması, 7 – Timəvən pilləsi, 8 – Rostov tağı, 9 – Azov-Yeysk meqavalı, 10 – Şimali Azov pilləsi, 11 – Yeqorlık yəhəri, 12 – Karkinit qarılması, 13 – Dobrucönü qarılması, 14 – Qolitsın meqavalı, 15 – Kılıy bloku

Skif plitesi də Turan plitesi kimi üçmərtəbəli quruluşa malikdir: qırışq bünövrə, ara (ikinci) struktur mərtəbə və platforma örtüyü.

### Bünövrənin quruluşu

Skif plitesində, yuxarıda təsvir etdiyimiz digər cavan plitələrdəki kimi, bünövrə əsasən hersin bünövrəsidir. Bünövrənin müxtəlif hissələrinin cəmləşməsi, ehtimal ki, müxtəlif vaxtda - Donbas, Karpinsk qalxımı və Ön Qafqazın rayonlarından göründüyü kimi, orta karbondan son permin əvvəlinə qədər olan bir vaxt müddətində baş verib. Bununla belə, Krim və Stavropol tağları kimi strukturların bünövrəsi, çox ehtimal ki, daha qədimidir – erkənkaledon və ya hətta baykala aiddir.

Ön Qafqazda plitənin bünövrəsi kembriyəqədərdən üst paleozoya qədər, əsasən də devon – alt karbonun süturlarından əmələ gəlmişdir. Bu süturlar əsasən en dairəsi istiqamətində uzanan qırışlara sıxılmış və dizyunkтивlərle pozulmuş şistlərlə təmsil olunmuşlar. Donbasın kömürlü qatı Karpinsk qalxımı boyu şərq istiqamətində uzanaraq qalınlaşdırıb, sürətlə azalır və karbonatlı-terrigen çöküntülərlə əvəz olunur. Bünövrənin tərkibində ən cavabı dəniz altperm çöküntüləridir. Bir sıra

sahelərdə bünövrəni əmələ gətirən qatlar üstkarbon-altperm qranitoidləri yırtılmışdır. Effuzuv törəmələr rast gəlmir.

Çöl Krımın hüdudlarında bünövrə sonproterozoyun xlorit və serisit şistlərindən (Simferopol) və paleozoyun aralarında spilit, diabaz, andezit və onların tufları qeyd olunan terrigen-karbonatlı qatlarından əmələ gəlmişdir. Qranitodioritlərin kiçik intruziyaları da rast gəlinir.

Ruminiya ərazisində və keçmiş SSRİ-nin ucqar cənub-qərbində, Dunayın mənsebində, bünövrə səthə horst şəklində (Dobruc massivi) çıxır. Bünövrə burada rifeyəqədərki və rifeyin mika və xlorit şistləri ilə, fillitlərlə, qrauvvak və kvarsitlərlə, silurun terrigen-karbonatlı qatları ilə və devonun terrigen çöküntüləri ilə təmsil olunmuşdur. Bütün bu süxurlar intensiv surətdə dislokasiya olunmuş və diabazların daykaları ilə yırtılmışdır.

Plitənin bünövrəsinin səthi, Rus platformasının cənub kənarından başlayaraq, cənub istiqamətində en istiqamətində yayılmaya malik dərin qırılmalar sistemi boyu pillə-pillə batır. Plitənin cənub kənarına yaxın bünövrənin batması maksimaldır və Qara dənizdə 9 km-ə çatır, *Ön Qafqaz çökəkliyində* isə 12 km-dən çoxdur. Skif plitəsinin bünövrəsinin parçalandığı uzununa təbaqələrdən başqa, bünövrə ya səthə çıxdığı yerlərdə (*Dobruc massivi*) yaxud da səthə tam yaxınlaşlığı yerlərdə (*Krim və Stavropol dağları*) bünövrənin hüdudlarında aydın şəkildə horstabənzər eninə qalxımlar da seçilir. Bunların hüdudlarında bünövrənin tavanının yatma dərinliyi 700-900-dan 2500 m-ə qədər artır. Bu çıxıntılar plitənin ümumi strukturunu bir sıra nəhəng hissələrə böldür.

### Aralıq (ikinci) struktur mərtəbə

Ön Qafqazda, Maniç çökəkliyində və Karpinski sırasında aralıq mərtəbə bünövrənin üzərində kəskin bucaq uyğunsuzluğu ilə yatan, bəzi yerlərdə inkişaf etməmiş üstperm-trias qatı ilə təmsil olunmuşdur. Bu kompleksin süxurları nisbətən zəif dislokasiya olunub. Bunlar ensiz qrabenləri əmələ gətirən və burada qalınlıqları 1-3 km-ə çatan qırmızırəngli kontinental çöküntülərdir: konqlomerat, qumdaşı və argillitlər. Bu süxurlar arasında spilit, diabaz porfirit, orta və turş effuzivlərin və onların tuflarının paçkaları qeyd olunur.

Qərbə doğru aralıq struktur mərtəbənin çöküntüləri yenə də bütün yerlərdə inkişaf etməmişdir. Bunlar dərin quyularla açılmışdır və ya Azov dənizinin şərq sahilində (Yeysk şəhəri rayonu), Tarxankut burnunda, Krımın ucqar kənar nöqtəsində və Dobruc çökəkliyində bəzi ən dərin çökəkliklərin təməlində seysmik işlər zamanı qeyd olunmuşlar. Burada onlar sonperm-trias-erkənyura yaşlıdırlar, flişoid xarakterli qalın

terrigen qatı ilə və kifayət qədər intensiv dislokasiya olunmuş qismən vulkanogen törəmələrdən ibarətdir.

## Platforma örtüyü

Platforma örtüyünün bazal horizontları müxtəlif yerlərdə müxtəlif yaşa malikdir. Ön Qafqazda – orta və üsttrias, daha çox hallarda alt və orta yura. Çöl Krimda bunlar alt, orta və ya üst yuranın yuxarıları və hətta alt təbaşirdir. Örtüyün qalınlığı yuxarıda qeyd olunan tağlarda və Karpinskiqalximında bir neçə yüz metrlərdən kənar çökəkliklərin dərin sahələrində 7-10 min m.-ə qədər dəyişir.

Ön Qafqazda üst triasın və alt yuranın çöküntüləri terrigen çöküntülərlə və ya terrigen-vulkanogen qatla (turş və orta effuzivlər, onların tufları, tuf brekçiyaları və tuf qumdaşları) təmsil olunub. Bu qatların qalınlığı adətən 1000 m-dən çox deyil.

Alt yuranın yuxarıları və orta yura Ön Qafqaz çökəkliyində və çöl Krimda qumdaşları, alevrolitlər və kömür ara qatları olan argillitlərdir. Bu qatın qalınlığı Ön Qafqaz çökəkliyində 2,5-3 km-ə çatır, Krimda isə xeyli azdır. *Stavropol tağında* kəsilişin bu hissəsi, eləcə də örtüyün daha aşağıda yatan horizontları yoxdur. Üst yura bütün Ön Qafqazda və çöl Krimda geniş inkişaf etmişdir. Seysmik tədqiqatların məlumatlarına görə üst yura Azov dənizi və Qara dənizin şimal hissəsinin akvatoriyalarında aydın surətdə seçilir. Bütün bu rayonlarda üst yura terrigen, bəzi yerlərdə flişoidli, bəzən əlvən rəngli, az hallarda əhəngli qatla (o cümlədən, Krimda rifogen), gipsli və duzlu çöküntülərlə (Ön Qafqazda) təmsil olunmuşdur. Üst yuranın qalınlığı adətən 1,5 km-dən artıq deyil.

Skif plitəsinin, demək olar ki, hər yerində inkişaf etmiş təbaşir çöküntüləri, altdakı çöküntülərin üzərində cüzi uyğunsuzluqla yataraq, dəniz mənşəyinə və kifayət qədər yekcins tərkibə malikdir. Alt təbaşirin kəsilişində neokomun terrigen və karbonatlı-terrigen çöküntüləri seçilir ki, bunların da qalınlığı adətən ilkin yüz metrlərdən artıq deyil. Bundan başqa, daha yuxarıda qalınlıqları adətən bir neçə yüz metrə, az hallarda 1 km-ə qədər çatan transgressiv və kiçik bucaq uyğunsuluğu ilə yatan apt-alb qumdaşları və alevrolit-gilli çöküntüləri də seçilir.

Üst təbaşirin tərkibində senoman qlaukonit qumları və gilləri və daha yuxarıda yatan mergel, əhəngdaşı və yazı təbaşiri ilə təmsil olunmuş turon-maastrix və dat çöküntüləri seçilir. Üst təbaşir qatının qalınlığı Skif plitəsində 400-600-dan 2000 m-ə qədər dəyişir.

Təbaşirin kəsilişində Ön Qafqaz və Krimda (*Karkinit qarılması*) vulkanogen törəmələr: diabaz, bazalt, andezit, dasit, liparitlər, onların tufları və tuf brekçiyaları müəyyən edilmişdir.

Paleogen – alt miosen adətən zəif ifadə olunmuş uyğunsuzluqla təbaşir süxurlarının üzərində yatır. Təməlində qalınlığı bir neçə on metrdən 1 km-ə qədər dəyişən paleosen-eosenin qumlu-gilli və mergelli qatları yatır. Bunlardan yuxarıda maykop seriyası adlanan serianın (oliqosen-alt miosen) çöküntüləri yatır. Bu qat neftin ana qatı sayılır. Qərb istiqamətində Azov dənizi akvatoriyasında və qərbə doğru bu serianın gilləri az qalınlıqlı qumlu-gilli qatla əvəz olunur. Kəsilişin daha yuxarı hissələri olan – orta – üst miosen və alt pliosen – adətən dayaz-dəniz çöküntülərinin: qum, gil, əhəngdaşı-balıqlıqlağı çöküntüləri qatlarıdır. Bu qatların qalınlığı 100 m-dən artıq deyil. Üst pliosenin və antropogenin kəsilişinin əsas hissəsini ağcagıl və abşeron mərtəbələrinin qumlu-gilli çöküntüləri təşkil edir və bunların maksimal qalınlığı Xəzəryanıda 1500 m-ə çatır. Nisbətən cavan çöküntülər dəniz və göllələvvial terrasları və örtük kompleksinin çöküntülərini formalaşdırır. Bunların ümumi qalınlığı ilk on metrlərdən çox deyil.

### Plitənin tektonik quruluşu

Ensiz və uzun, en dairəsi istiqaməti üzrə uzanmış Skif plitəsi Rus platformasının cənub kənarı ilə Aralıq dənizi qurşağının alpidləri (Karpat, Dağlıq Krım, Büyyük Qafqaz) arasında yerləşərək, dərinlik seysmik zondlama (DSZ) profilləri ilə qeyd olunan yaxınlaşmış dərinlik qırılımları sistemləri boyu bu alpidlərlə birləşir. Bu zaman alpidlərin kənar strukturları plitənin 9-12 km dərinliklərə qədər batmış (bünövrənin tavanı boyu) cənub kənarının üstünə gəlmışdır. Bu hissəni qismən örtərək geniş kənar çökəklikləri zonası formalaşmışdır. Skif plitəsinin süxurlarının üfüqi amplituduna görə kiçik olan dik üstəgələməsi Rus platformasının kənarı boyunca müşahidə olunur.

Bünövrənin ən iri struktur elementləri plitənin ümumi uzanmasına uyğun olaraq en dairəsi istiqamətində uzanmışdır (bax. şək. 41). Ancaq, qeyd olunduğu kimi, bütün bunlar bünövrənin üç əri blok qalxımı şəklində və bunların üzərində formalılmış ikinci struktur mərtəbənin və örtüyün submeridional istiqamətli qırılımlarla məhdudlaşmış tağları ilə - *Stavropol, Krım*, həmçinin *Dobruc massivləri* ilə bir yerdə dörd əri hissəyə - regional çökəkliklərə (meqaçökəklik) bölünür: Xəzərin qərb sahilindən Stavropol qalxımına (tağına) qədər uzanan *Tersk-Manıç*; *Stavropol qalxımının* (tağının) qərb kənarından Azov dənizinin bütün akvatoriyası daxil olmaqla Krım və Sivasın şərq sahillərinə qədər olan ərazidə yerləşən *Azov-Kuban*; Krım yarımadasının kənar şimal və qərb hissələrini və Qara dəniz akvatoriyasının Dobruc massivinin kənarına qədər olan hissəsini əhatə edən *Şimali-Qaradəniz*; Rusyanın hüdudlarından kəndə, Rumınıya və qismən Bolqarıstanın ərazisində

yerleşen və bu səbəbdən burada nəzərdən keçirilməyən *Mizi* regional çökəklikləri. Bundan başqa, plitənin şimal-şərqi hissəsində, qərbdə Donetsk qalxımının çılpaqlanmış strukturlarından başlayaraq şərqdə Xəzərə qədər Rus platformasının bilavasitə kənarları boyu daha bir nəhəng struktur – *Karpinski silsiləsi* seçilir.

Ən iri strukturların və onların tərkibinə daxil olan I dərəcəli strukturların qısa səciyyələndirilməsi şimal-şərqdən və şərqdən qərb istiqamətinə doğru, Xəzərin sahillərindən və Rus platforması ilə sərhəddən başlayaraq aparılır.

*Karpinski silsiləsi* – paleozoy bünövrəsinin bir az qalxmış valabənzər zonası, Donbas strukturlarının yeraltı davamıdır. Onun hüdudlarında bünövrənin tavanı, Xəzərin sahillərindən başlayaraq, harada ki, 2500 m dərinlikdə yatır, qərb istiqamətində aramsız qalxmaya məruz qalır və Donets çayında açıq səthə çıxır. Xəzərə bitişik ərazidə seysmik işlərlə örtükdə ensiz çökəkliklərlə ayrılmış iki ensiz val aşkar edilib. Bu strukturlar bünövrədə də aydın şəkildə eks olunur. Tərkibində birinci dərəcəli strukturlar hələ aşkar edilməmişdir.

*Tersk-Maniç çökəkliyi* bünövrənin dərinə (4 – 12 km) batlığı ərazidir. Bu çökəkliyin cənub kənarı boyu Tersk-Kaspi kənar çökəkliyi uzanır ki, burada bünövrə 7-12 km dərinlikdə yatır, şimal kənarı boyu isə Şərqi Maniç çökəkliyi uzanır ki, burada da bünövrə 4-7 km dərinlikdə yatır. Bu çökəkliklər Noqay pilləsi ilə ayrılmışdır.

*Stavropol qalxımı* (tağı) – ikizirvəli strukturdur; daxilində bünövrə 700-3000 m dərinlikdə yatır. Bu struktur alpidlər zonasından (Mineralovoda qalxımı) ensiz çökəmə ilə ayrılmışdır. *Şərqi Maniç* çökəməsi onu Karpinski qalxımından ayırrı. Qalxımın zirvəyəni hissəsi II və III dərəcəli müsbət strukturlardan ibarətdir.

*Azov-Kuban çökəməsi* üç çökəmdən (şimaldan cənuba doğru) ibarət bir sistemdir: dayaz Tuzlov-Maniç çökəkliyi, hansı ki, Donetsk qalxımının paleozoy bünövrəsinin çıxışlarına çox sıx birləşir; geniş *Şərqi-Kuban çökəkliyi* və ən iri olan *İndol-Kuban kənar çökəkliyi*, hansının ki, hüdudlarında bünövrə 12 km-ə qədər batmışdır. Sonuncu onun üzərinə qismən gəlmiş *Qafqaz meqantiklinorisinin* alpinidləri ilə birləşmişdir. Bütün bu çökəkliklər bir birindən *Timaşev pilləsi*, *Rostov tağı* və Krasnodar şəhərinin meridianından başlayaraq Azov dənizinin bütöv mərkəzi hissəsindən keçərək Sivaşa qədər uzanan nəhəng *Azov-Yeysk meqavalı* ilə ayrılmışlar. Adı çəkilən meqaval bu hissədə Azov dənizinin şimal sahilləri ilə üst-üstə düşən Rus platformasının kənarından ensiz, lakin kifayət qədər aydın Şimali Azov pilləsi ilə ayrıılır.

Nəzərdən keçirilən regional çökəkliyin ucqar şimal-şərqi hissəsi və Tersk-Maniç çökəkliyinin şimal-qərb hissəsi arasında bunları birləşdirən struktur – Yeqorlık yəhəri yerləşir.

*Krim qalxımı* (tağı) demək olar bütün çöl Krimi əhatə edir. Tağın daxilində bünövrənin tavanı 700-2500 m dərinliklərdə yatır. Adanın uzaq şimalında, Perekop rayonunda, bünövrə kəskin batmaya məruz qalır – bura bu qalxımı Rus platformasının kənarından ayıran geniş Karkinit çökəkliyinin kənar hissəsi qərbdən daxil olur.

*Şimali Qaradəniz çökəkliyi* Krim qalxımından Dobruc massivinə qədər olan ərazini əhatə edərək, əsasən Qara dəniz akvatoriyasında yerləşir. Onun daxilində geniş Karkinit çökəkliyi və bu çökəkliyi qərbdə davam etdirən Dobrucönü çökəklikləri seçilir ki, bunlar da bir-birindən dərin sinma ilə ayrılmışlar. Bu çökəkliklərdən cənuba doğru iri *Qolisin meqavalı* uzanır. Bu meqaval Krim yarımadasının Tarxanqurd burnunda başlayır və dəniz seysmik işlər vasitəsilə Sovet-Rumın sərhədinə qədər izlənmişdir. Burada onun davamında Kiliy bloku müəyyən edilmişdir.

*Qolitsin meqavalından* və Kiliy blokundan cənuba doğru Qara dənizin batılı tərəfə açılan daha bir çökəklik qeyd olunur; bu çökəklik daxilində bünövrə 8-9 km dərinliyində yatır.

*Dobruc massivi* – hersin bünövrəsinin çıxıntısı – bütövlükdə demək olar ki, Ruminiyanın ərazisində yerləşir. Rusyanın ərazisinə yalnız kiçik ucqar şərq hissəsi daxildir.

Skif plitəsinin bir çox rayonunda yuxarıda adları çəkilən nəhəng və iri strukturlar üçün, eləcə də daha az dərəcəli strukturlarda olduğu kimi, bu strukturların bünövrəsinin səthi üzrə konturları və ikinci aralıq mərtəbənin horizontlarının eosenin aşağılarına qədər daxil omaqla ümumi şəkli arasında birbaşa əlaqə var. Bu da onların inkişaflarının ırsən keçməsindən xəbər verir. Kəsilişdə yuxarıya doğru bunların tədricən hamarlanması qeyd olunur və oliqosendən başlayaraq çöküntülərdə bir qayda olaraq qeydə alınır.

Qeyd olunduğu kimi, cənub və şimaldan plitə bütün uzunluğu boyu nəinki bünövrə və ara mərtəbənin süxurlarını kəsən, hətta örtüyün aşağılarına qədər nüfuz edən dərin qırılmalarla məhdudlanır. Xeyli hissəsində, xüsusən də alpidlərlə sərhəddə, bunlara üstəgəlmələr də aid edilir. Dərin qırılmalar bir sıra regional və iri strukturları da bir-birindən ayırrı. Belə ki, uzun dərin qırılma Stavropol tağının şərq kənarını da məhdudlaşdırır, özü də cənubda plitədən xeyli kənara çıxır; dərin qırılmalar *Tuzlov-Manış* çökəkliyini və digər strukturları ayırrı. Bunlardan ən iriləri şək. 41-də göstərilmişdir.

Örtüyün çöküntülərində olan diyunkтив pozulmalar örtüyün ən yuxarı horizontlarında da izlənilir; bu pozulmalar orta və xırda strukturlar daxilində plitənin cənub kənarı boyu Xəzərin sahillərindən Krimin qərb sahilinə qədər olan bütün ərazi boyu, xüsusən kəskin olaraq özünü bürüzə verir. Bu pozulmalar Tersk-Kaspiysk və İndolo-Kuban kənar çökəkliklərinin qanadları daxilində, xüsusən də Qroznı və Maykop

neft rayonlarında ən yüksək intensivliyə çatır. Burada ensiz, sərt, şimala doğru çevrilmiş antiklinal qırışqlar bir sıra sərt üstəgəlmə və qırılıb düşmələrlə kəsilmişdir ki, onların amplitudu bir neçə yüzlərə metrə çatır.

Şimal istiqamətində, qeyd olunan çökəkliklərin oxətrafi hissələrinə doğru, örtüyü kəsib keçən diyunktivlərin miqdarı və xüsusən də onların amplitudaları sürətlə və kəskin azalır.

## Faydalı qazıntılar

Skif plitəsinin ən əhəmiyyətli faydalı qazıntıları *neft*, *qaz* və *kondensatdır*. Bunların yataqlarının qısa təhlili əsas struktur elementlərin təhlilində olduğu kimidir, yəni şimal-şimal-şərqdən qərbə, cənub-qərbə doğru.

Karpin qalxımının bünövrənin yatma dərinliyi 1,2 km-dən az olan qərb yarısı az perspektivlidir. Onun şərq hissəsində, Xəzərə bitişik yerdə, üst yuranın karbonatlı süxurlarında və alt və üst təbaşirin terrigen çöküntülərinin məhsuldar horizontlarında artıq 20-yə qədər kiçik qaz və qaz kondensatı yatağı aşkar edilmişdir.

Tersk-Kaspiysk kənar çökəkliyi hüdüdlərində, onun Qafqazönü qanadı boyu, Qrozni şəhəri rayonunda bir – üç iri diyunktivlərlə pozulmuş, şimala doğru çevrilmiş antiklinal qırışq seçilmişdir. Burada 30-a yaxın mürəkkəb quruluşlu neft və qaz kondensat yatağı aşkar edilmişdir. Bunlardan ən əhəmiyyətli Qrozni yatağıdır. Əsas karbohidrat (KH) mədənləri alt təbaşir çöküntüleri ilə (burada KH-nin ümumi həcminin üçde biri yerləşir) bağlıdır, bundan başqa paleogen və neogen qatları ilə də əlaqədardır. Şimala doğru, Şərqi Manç çökəkliyində və Noqay pilləsində 50-yə yaxın böyük olmayan, əsasən neft yataqları aşkar edilmişdir, bunların da əsas məhsuldar qatları kimi alt təbaşirin qatları, eləcə də orta yuranın bazal kompleksi (Özək-Suat, Veliçayevka, Qış Stavkası) çıxış edir.

Stavropol qalxımı hüdüdlərində 15 qaz və qaz-kondensat yatağı müəyyən edilmişdir. Əsas məhsuldar horizont paleogen kompleksidir (əsasən, maykop seriyasındaki qum dəstləri). Bu yataqlardan Stavropol – Moskva qaz boru kəməri başlayır. Azov-Kuban regional çökəkliyinin şərqi yarısı sahəsində, çökəkliklərin geniş sistemini bölən iri, antiklinal zonalar, meqavallar və pillələrdə yerləşmiş 100 yaxın, əsasən qaz və qaz-kondensat yataqları aşkar edilmişdir. Stavropol qalxımına meyl edən rayonlarda ən çox əhəmiyyət kəsb edən alt təbaşir kompleksidir.

Qərbə doğru, Azovönüdə, İndolo-Kuban kənar çökəkliyində, harada ki, bu çöküntülər 5 km-ə qədər dərinlikdə yatır, oliqosenin maykop seriyasının qum dəstləri, eləcə də pliosenin qalın qatı altında yatan miosenin üst qatları məhsuldardırlar. Əsas, daha perspektiv kompleks – təbaşir qatı – hələ ki praktik olaraq tədqiq olunmamış qalır.

Qafqazın alpidlərinə meyl edən zonada, Maykop rayonunda, yura duzaltı kompleksi kifayət qədər perspektivlidir. Bu kompleks hələ açılmayıb; karbohidratların buradakı yataqları təbaşir, xüsusilə də paleogen və neogen çöküntüləri ilə əlaqədardır. Burada zəncirvari düzülmüş Neft-Şirvan sahəsi yataqları, Hadicen qrupu, Zıbzə-Dərin Yar və Maykop rayonlarının ehtiyatları yerləşmişlər. Azov dənizinin akvatoriyasını kəsən, nəhəng Azov-Yeysk meqavalının ərazisində qazma üsulu ilə yalnız Yeyskdən şərqdə yerləşən quru sahələrdə və Azovun əks sahilində Sivaşda yerləşən periklinalları tədqiq olunub. Burada alb çöküntülərindən və paleogendən axımı olan, artıq 10-dan çox qaz-kondensat yatağı açılmışdır. Bunlardan ən əhəmiyyətli Leninqrad yatağıdır (Yeysk şəhərindən 100 km şərqə doğru).

Krim qalxımında, çoxsaylı axtarışlara baxmayaraq, neft və qaz ehtiyatları aşkar edilməmişdir.

Şimali Qara dəniz regional çökəkliyi Qara dəniz akvatoriyasından başqa Cənubu Moldovanın bir hissəsini, eləcə də Krim yarımadasının ucqar şimal və qərb hissələrini əhatə edir. Perekop boynunda, yarımadanın şimal-qərb sahilində və Tarxankut burnunda, alt təbaşir və paleogen çöküntülərində 15-ə qədər qaz və qaz kondensatı yatağı aşkar edilmişdir. Karbohidratların əhəmiyyətli yataqlarının aşkar edilməsi baxımından Holisin meqavalı diqqəti cəlb edir. Burada quruya çıxan periklinal hissədə, Tarxankut burnunun sahil zonasında artıq Holisin qaz kondensatı yatağı aşkar edilmişdir. Karbohidrogen yataqlarından başqa; Skif plitəsinin hüdudlarında *brom duzları*, *karnalit*, *maqnezium xlorid*, *halit* və *müalicəvi palçıq* çıxarılan *duzlu göllər* (Yevpatoriya rayonu) var. Bu əhali ilə six məskunlaşmış rayonlar üçün çoxsaylı *tikinti daşları* (əhəngdaşı, mergellər, qumdaşlar, effuziv sūxurlar), həmçinin çinqıl-qum və çinqıl-xırda çay daşı qarışıqları yataqları çox böyük əhəmiyyət kəsb edir.

#### *Müstəqil yoxlama üçün suallar*

1. Skif epihersin plitəsinin struktur elementləri.
2. Plitənin bünövrəsinin geoloji quruluşu.
3. Bünövrədən örtüye kecid kompleks nədən ibarətdir?
4. Plitənin örtüyünün geoloji quruluşu.
5. Regionun kembriyəqədər, paleozoy və mezozoyda geoloji inkişaf tarixi.
6. Regionun faydalı qazıntıları.

# VI FƏSİL

## ARALIQDƏNİZİ QURŞAĞININ ALP SİSTEMİ QIRIŞIQLIQ VİLAYƏTLƏRİ

### ŞƏRQİ KARPAT


Keçmiş SSRİ-nin Avropa hissəsinin cənub-qərbində Rus platformasından *Karpatönü kənar çökəkliyi* ilə ayrılmış Şərqi Karpat qırışılıq törəməsi mövcuddur (şək. 42). Şərqi Karpatdan qərba doğru Vıqorlat-Qut vulkanogen silsiləsi ilə mürəkkəb olmuş Zakarpat dağarası çökəkliyi yerləşir. Karpatönü kənar çökəkliyi və Zakarpat dağarası çökəkliyi arasında Skiba, Silez-Çernoqor, Raxov-Berkut zonaları ilə təmsil olunmuş qırışılıq vilayətinin özü yerləşir. Bu, platformanın kənarının üzərinə gəlmiş mürəkkəb qabıqlar sistemidir. Vilayətin cənubunda Marmaroş zonası (ehtimal ki, alloxton yatima malik Rax massivi) yerləşir. Məhz burada ən qədim çöküntülər açılır. Bunlar dərin metamorflaşmış qneyslər, mikali şistlər və miqmatitlər, kvarsitlər, mərmər və porfiroidlərdir. Ümumi görünən qalınlıq 4 km-ə qədərdir. Bu qatın tarixi sonproterozoy – erkənpaleozoy kimi müəyyən edilmişdir.

Karpatönü çökəkliyində quyular vasitəsilə rifey çöküntüləri (qırmızı fillitlər), kembri çöküntüləri (bozrəngli lal argillit və kvarsitlər), ordovik və silurun argillitləri, braxiopodalı və qraptolitli əhəngdaşları aşkar edilib. Bu çöküntülər (qalınlığı 2,5 km) Karpatönü çökəkliyində dislokasiya olunublar və daha cavan çöküntülərlə basdırılıb. Karpatönü çökəkliyinin şərqində platforma tipli orta və üst paleozoy açılmışdır. Ehtimal ki, rifey və paleozoyda Şərqi Karpat və qismən Karpatönü rayonu geosinklinal inkişafın bütün mərhələlərini artıq keçmişdir, və mezozoyun əvvəlinə doğru burada yeni çökəkliklər formalaşmışdır.

Trias çöküntüləri çox az yayılmışdır. Alt triasa paleozoy üzərində bucaq uyğunsuzluğu ilə yatan konqlomeratlar, gilli şistlər, qumdaşlar, diabaz örtüklü yəşəmlər aid edilir. Orta triasa dolomit, dolomit brekciyaları və əhəngdaşlar aiddir. Üst trias rəngarəng bentos faunası daxil olan əhəngdaşlarla səciyyələndirilir. Yura çöküntüləri Şərqi Karpatda geniş yayılmışdır, lakin burada cavan çöküntülərlə örtülüyündən yalnız quyu vasitəsilə tədqiq oluna bilər. Kəsiliş sinemyurun qumlu-gilli çöküntülərlə (yəni triasla sərhəddə stratıqrafik uyğunsuzluq istisna olunmur) başlanır. Alt yura çöküntüləri üzərində fasilə və uyğunsuzluqla qastropodalı və pelesipodalı əhəngdaşlarla təmsil olunmuş orta yura çöküntüləri yatır. Orta yuranın yuxarısı və üst yuranın aşağıları, tərkibində çoxsaylı ammonitlər olan çətin parçalanan

qatla təmsil olunmuşdur. Oksford-kimeric və volqa karbonatlı kəsilişləri də çətin parçalanandırlar. Yurada ofiolit assosiasiyanı daxil olan vulkanitlər də inkişaf etmişdir ki, bu da həmin vaxtda okean tipli qabığın mövcudluğuna işarə edir. Karpatönü çökəkliyinin qərb hissəsində yura dayaz dəniz çöküntüləri ilə, şərq hissəsində isə kontinental, kömürlü (orta yura) və gipsli laqun çöküntüləri ilə (üst yura) təmsil olunmuşdur.

Şərqi Karpatda təbaşir çöküntüləri geniş yayılmışdır. Təbaşir dövründə burada qismən dərin, qabığın xeyli böyük amplitudalı müxtəlif istiqamətli hərəkətləri hesabına parçalanmış dəniz hövzələri mövcud olub. Bununla əlaqədar fasiyaların böyük müxtəlifliyi müşahidə olunur.



Şək. 42. Şərqi Karpatın struktur baxımdan rayonlara bölünməsi. V.M. Tseyulerə, V.B. Karaulova və b. görə, 1984:

1 – Şərqi Avropa platforması; 2 – Karpatönü kənar qarılması; I – xarici zona, II – daxili zona. Şərqi Karpatın xarici hissəsi; 3 – Skibova qırışılıq zonası; 4 – Silez-Çernojor zonalar qrupu; 5 – Raxov-Berkut zonalar qrupu; 6 – Marmaroş zonası; 7 – Pyenin sildirimlər zonası; 8 – Karpatarxası dağarası qarılması; 9 – Viqorlat-Qutinsk sırasının andezit-bazaltları; 10 – bünövrədə əsas sümmlər; 11 – üstəgəlmələr; C – Stebenit, B – Beregov.

Bu fasiyaların arasında fliş kəskin üstünlük təşkil edir. Karpat hövzələri bütün təbaşir dövrü ərzində mövcud olmuş Qərbi Avropa dənizləri ilə birləşirdi.

Erkən təbaşirin (neokomun) çöküntüləri fliş formasiyaları ilə - tünd, demək olar ki, qara silisium-karbonatlı şistlərlə və silisiumlu əhəngdaşlılarla təmsil olunmuşdur ki, bunların tərkibində valanjin və qoterivin ammonitləri (qalınlığı 1000 m-ə qədər) var. Aptın çöküntüləri zəif yuyulma ilə neokomun üzərində yatır. Bunlar da, neokom kimi, fliş formasiyasına aiddirlər. Bunlar konqlomerat, qumdaşı, foraminiferli və seyrək ammonitli alevrolitlərdir. Alb çöküntüləri gilli, qumlu və mergelli çöküntülərlə, əsasən, üst albin seyrək ammonitləri ilə təmsil olunmuşdur. Apt və albin qalınlığı 800-1000 m-dir. Üst təbaşirin çöküntüləri senomanandan başlayır. Litoloji baxımdan senoman çöküntüləri üst alba yaxındır. Fauna nümunələrinin az təpiləsi səbəbindən alb və senomanın, alt və üst təbaşirin sərhədləri tam aydın deyil. Eləcə də turonun sərhəd və qalınlığı aydın deyil. Yalnız Karpatönü çökəkliyində turon kifayət qədər aydın seçilir: bunlar açıqrəngli inoseraf əhəngdaşlarıdır. Turon vaxtından başlayaraq dat vaxtinin sonuna qədər Karpatda qumlu-gilli çöküntülərin yığıldığı fliş zonası aydın şəkildə seçilir; bu qatlar fauna ilə çox zəif səciyyələndiyindən onları mərtəbələrə ayırmak çətindir. Karpatönü çökəkliyə gəldikdə isə, burada üst təbaşirin sonuna qədər karbonatlı qatlar yığıldı. Bu qatlar foraminiferlər, ammonitlər və belemnitlərə görə kifayət qədər müəyyənliklə stratifikasiya olunur. Üst təbaşirin qalınlığı 600 m-dən 2000 m-ə qədər qiymətləndirilir.

Paleogendə Karpatda flişəmələgəlmə sona yetir. Paleosenə qumdaşı və alevrolitlərin səciyyəvi foraminifer kompleksli bir-biri ilə laylaşan qalın (200 m-dən 1200 m-ə qədər) qatlarını aid edirlər. Onların üzərində fasılısız olaraq eosenin foraminiferlərlə səciyyələnmiş (qalınlıqları 450 m-dən 1500 m-ə qədər) nazikritmik fliş törəmələri (heroqlif fliş) yatır. Oliqosen argillitlərlə, silisiumlu əhəngdaşlılarla və mergellərlə təmsil olunmuşdur. Yaşı foraminiferlərə və molyuskılara görə müəyyən edilir (oliqosenin qalınlığı 100 m-dən 1000 m-yə qədər dəyişir).

Neogendə vilayətin inkişafının orogen mərhələsi başlayır. Çöküntü yığılması Karpatönü çökəklikdə və Zakarpatyenin dağarası çökəkliklərində cəmləşmişdir. Cavan Karpat dağ törəmələrinin dağılması hesabına bu qarılmalara böyük miqdarda qırıntı materialları daxil olurdu. Zakarpatyedə qalın duz qatlarının (alt miosen) əmələ gəlməsinə burada olan laqun şəraiti təkan verirdi. Orta miosendə açıq dənizlə qısamüddətli əlaqə yaranır. Dəniz rejimi kontinental şəraitlə əvəz olunurdu ki, bu da kömür əmələ gəlməsinə gətirirdi. Miosenin sonunda və pliosendə

andezitoid vulkanizmi geniş surətdə özünü büruzə verirdi. Karpatönü çökəklik neogenin əvvəlinə daha ensiz idi və müasir çökəkliyin yalnız şərqi hissəsini əhatə edirdi. Miosenin əvvəlinə dəniz demək olar ki, tamamilə regressiyaya uğradı, çökəklikdə duzlu laqun rejimi bərqərar oldu. Bu da öz növbəsində daş və kalium duzlarının yiğilmasına gətirdi. Orta miosenin əvvəlində çökəkliyin ölçüləri böyüdü, dəniz terrigen çöküntülərinin toplanması bərpa olundu. Son miosenin əvvəlinə hövzə bütünlükə dayazlaşdı. Bu proses gips və duzların əmələ gəlməsi ilə müşayiət olunurdu. Karpatönü çökəklik quruya çevrildi.

Karpatın dördüncü dövr çöküntüləri fasial cəhətdən çox rəngarəngdir: bunlar alluvial, buzlaq, eluvial çöküntülərdir.

## Faydalı qazıntılar

Şərqi Karpatın faydalı qazıntıları arasında böyük yeri *qaz-neft yataqları* tutur. Belə yataqların əsas növü təbaşir və paleogen flişinin qumdaşları və alt miosenin molassa qatlarında olan tağ şəkilli laylı yataqlarıdır (Bitkov, Borislav və s.). Karpatönü çökəkliyin xaricində yurada, orta və üst miosendə qaz mədənləri (Daşava, Striy və b.) müəyyən edilmişdir. Borislav yatağında oliqosen-miosen çöküntülərində ozokerit təzahürləri qeyd olunmuşdur.

Raxov massivinin metamorfik kompleksləri ilə *magnetit* və *manqan filizlər*, *kolçedan* və *polimetall filiz təzahürlərinin* kiçik yataqları genetik cəhətdən bağlıdır.

Genetik cəhətdən qırışiq Karpat və molass çökəkliklərinin bünövrəsinin strukturları ilə müxtəlif *mineral suların* yataqları və təzahürləri əlaqədardır. Bunlar qırılma pozulması zonaları ilə məkəncə nəzarət olunurlar. Bunların arasında borjom tipli hidrokarbonat-natrium suları, yessentuki sularına bənzər karbonatlı hidrokarbonat-xlorid-natrium suları Riki, Tisa yuxarı mənbələrində və s. aşkar edilmişdir.

Genetik cəhətdən neogen maqmatizmi ilə Zakarpatye çökəkliyinin kolçedan və polimetal minerallaşması əlaqədardır.

Neogenin molass formasiyaları ilə əlaqədar olan qeyri-metal faydalı qazıntılarından *kalium duzları* (Kaluş, Stebnis), *daş duz* (Drobiç, Solotvin), *qonur kömür* və *kükürd* yataqlarını qeyd etmək lazımdır.

## KRIM

Biz Krım yarımadasının cənub hissəsini və Kerç yarımadasını, eləcə də Krimin bu əraziyə bitişik olan düzənlik və çöl hissəsini əhatə edən Dağlıq Krimin qırışılıq törəmələrini nəzərdən keçiririk (şək. 43). Krimin şimal, çöllük hissəsini biz Skif plitəsinin qərb hissəsinə aid edirik.

Şek. 43. Krım ve Qafqazın struktur baxımdan rayonlara bölünməsi. M.B. Fyodorova görə:  
1 – zonaların sərhədi; 2 – ofiolit qurşaqları.



**Dağlıq Krimin** inkişafında ayrılır: 1) təməl kompleksi (üst proterozoy – paleozoy); 2) mezozoy geosinkinal kompleksi (orta trias – üst yura); 3) kvaziplatforma kompleksi (alt təbaşir – paleogen); tektonik fəallaşma kompleksi (neogen – dördüncü dövr).

Dağlıq Krimda təməl kompleksini yalnız izolə olunmuş qayma çıxışlarına görə tədqiq etmək olar. Bu çıxışlarda yaşıl metamorfik şistlər, orta karbon və perm əhəngdaşları rast gəlir. Bu qaymaların mənşəyi aydın deyil. Bəzi tədqiqatçılar bunların yaranmasını fliş çökəkliyi zonasında baş verən sürüşmələrlə əlaqələndirir, digərləri isə bunların sınmalarında əmələ gəlməsini istisna etmir.

Krimin hüdudlarında trias Simferopol rayonunda Salgir və Alma çayları arasında daha ətraflı tədqiq olunub. Triasın təməlində alevrolit, gil şisti və karniy-noriy ikitaylıları saxlayan qumdaşı qatları (qalınlığı 250-300 m-dir) yatır. Kəsilişdə daha yuxarıda kvars qumdaşları (qalınlığı 150 m) üstünlük təşkil edir. Qumdaşlar qatında konqlomerat və əhəngdaşlarının kiçik çinqıl linzaları rast gəlinir. Yaşı təpilan ikitaylı və braxiopodlara görə noriy-ret kimi müəyyən edilmişdir. Bu qatın ən yuxarılarında leyas braxiopodları rast gəlir ki, bu da triasdən tədricən yuraya keçid barədə xəbər verir. Qumdaşı və şistlərdə xeyli dərəcədə tufogen material qatışqları var, effuzivlərin laylı cisimləri dəaz deyil. Yura çöküntüləri Dağlıq Krimda geniş yayılmışdır. Burada leyasin bütün bölmələrini müəyyən etmək imkanı verən ammonit kompleksləri aşkar edilmişdir. Litooji cəhətdən leyas tərkiblərində əhəngdaşlı linzaları olan ritmik laylaşan alevrolit, argillit və qumdaşlarla təmsil olunmuşdur. Bunların qalınlığı 500-1000 m-dir. Leyasin çöküntüləri xeyli dərəcədə dislokasiya olunmuşlar. Onların üzərində yuyulma və uyğunsuzluqla orta yuranın çöküntüləri – gilli şistlər və iridənəli qumdaşlar, bəzi yerlərdə konqlomeratlar yatır. Kaçı çayı vadisində və Qaradağ rayonunda orta yuranın qatları ilə effuzivlər əlaqədardır. Doggerin yuxarılarında siderit konkresiyaları və bat ammonitləri üstünlük təşkil edir. Orta yura üçün intensiv intruziv fəaliyyət səciyyəvidir: lakkolit tipli intruziyalar Yalta və Aluşta arasında açılmışdır. Üst yuranın kelovey – oksford çöküntüləri orta yuranın üzərində əsasən uyğunluqla yatır. Bunlar fliş xarakterlidir və kəsilişdə yuxarıya doğru kimmeric – volqa mərtəbəsinə aid olan mərcan, braxiopod, mollyusklar daxil edən dayaz rifogen əhəngdaşilarla əvəz olunur. Krimin yüksək dağlıq ərazisi (Yayla), Balaklavdan Aluştaya qədər bu əhəngdaşlardan əmələ gəlir. Rifogen əhəngdaşlarının təməlində təbii çıxışlarda məlum olunmayan qranit çinqilli, qalınlığı 600 m-ə qədər olan konqlomeratlar qatı yatır. Dağlıq Krimda yura çöküntülərinin ümumi qalınlığı təqribən 1000 m-dir.

Yuranın əvvəlində Cənubi Krimda mövcud olmuş dəniz geosinkinal şərait erkən yuranın sonunda və orta yuranın əvvəlində

qalxım və qırışiqəmələgəlmə ilə əvəz olunur. Sonra dövrün sonuna qədər yenidən dayaz, dibində vulkanik axmalar olan (Qaradağ, Fiolent burnu və s.) dəniz mövcud olur. Sonyura hövzəsi şimaldan və cənubdan qalxişlarla məhduddur. Bu qalxişların hesabına fliş qatlari toplanır. Ən davamlı çökəkliklər yura vaxtında Krim dağlarının qərb və şərq qurtaracağına aid edildi.

Təbaşir çöküntüləri yura və trias çöküntüləri üzərində uyğunsuzluq və yuyulma ilə yatır. Təbaşirin kəsilişi az qalınlıqlı ammonitli qumdaşları təmsil olunmuş qoteriv – barremdən başlayır. Apt çöküntüləri də az qalınlığı malikdirlər – bunlar tərkibində belemnit olan gillədir. Üst albın çöküntüləri daha qədim təbaşir çöküntüləri üzərində transgressiv olaraq, təməldən konqlomeratlarla yatır. Bunların yaşı belemnitlərə görə müəyyən edilir. Alt təbaşir çöküntülerinin ümumi qalınlığı 250-300 m-dir. Üst təbaşirdə Karpat-Qafqaz vilayəti boyu transressiya yayılır. Üst təbaşirin çöküntüləri terrigen-karbonatlı (senoman) və karbonatlı (turon, santon-maastricht) çöküntülərlə təmsil olunmuşdur. Üst təbaşirin daxilində stratigrafik fasılə qeyd olunur (kəsilişdən konyak və alt santon düşür). Üst təbaşirin qalınlığı 200-700 m-dir. Yuranın sonundakı orogenik hərəkətlər Dağlıq Krimin qərb hissəsində antiklinor qalxımın yaranmasına götirmişdir. Təbaşir dövründə çöküntü toplanma kənar çökəkliklər zonasında baş verirdi.

Krimdə ən əhəmiyyətli enmələr senomanda baş vermişdir. Konyak və santon zamanlarında əvvəl çökmüş çöküntülərin yuyulması və regressiya baş verir. Növbəti transressiya üst santon – kampanada başlaşır. Karbonatlı çöküntülərin yüksələşməsi hər yerdə baş verməyə başlayır. Vulkanik fəaliyyət azalır. Paleosendə Dağlıq Krimin qərb və şərq hissələrinin inkişafında olan disimetriya özünü xüsusən aşkar bürüzə verir və bu, bütün kaynozoy boyu davam edir. Qərb hissəsində subplatforma inkişafı müşahidə olunur, şərq hissəsində isə olıqosen – erkən miosendə çökəkliyin təməli qoyulur və molassa formalaşır. Qərbi Krimdə paleosen – tərkibində çoxsaklı ikitayıllar olan iri əhəngdaşları, eosen – nummulit əhəngdaşları təmsil olunmuşdur. Krimin şərq hissəsində paleosen və eosen foraminiferli fliş qatlari ilə səciyyələnir. Burada paleogenin kəsilişi maykop seriyası kimi adlanan alevrolit və mergel ara qatlari olan gillərlə yekunlaşır. Krimin şərq hissəsində paleogenin qalınlığı 2000 m yaxındır.

Neogendə Krimin qərb hissəsi qalxmaya məruz qalmışdır və bu səbəbdən də dayaz dəniz və kontinental çöküntülərlə (qumdaşları, konqlomeratlar, əhəngdaşı - balıqqulaqları) səciyyələnir. Şərq hissəsi (Kerç yarımadası) maksimal olaraq çökmüş və burada dəniz mənşəli neogenin tam kəsilişi formalaşmışdır. Antropogendə dəniz və çay terraslarının, dellüviał və kollüviał şleyflərin, göl çöküntülərinin əmələ gəlməsi baş verir.

Şərhimizi cəmləşdirdikdə belə təsəvvür yaranır ki, triasda sonproterozoy və paleozoy təməl üzərində geosinklinal çökəklik yaranmağa başlamışdır. Erkən və orta yura dövründə bu çökəklikdə çöküntü-effuziv qatların yiğilması baş verirdi. Kelloveyönü qırışılığı onunla nəticələndi ki, sonyura çöküntüləri hər yerdə uyğunsuzluqla yatır.

Krımın şərq hissəsində orta pliosendə, Dağlıq Krımın cənub qanadının və antiklinorisinin nüvəsinin Qara dəniz səviyyəsinin altına çökması baş verir. Şərqdə – Kerç yarımadasında – Ön Qafqazın Kuban çökəkliyini davamı olan kənar çökəklik formalaşmışdır.

### Faydalı qazıntılar

Dağlıq Krımın əsas faydalı qazıntıları – müxtəlif növ *tikinti materiallarıdır*. Ortayura maqmatik sükurları üzlük daşı kimi işlənən butdaşı istehsalında istifadə olunurlar; bunlarla *bəzək* və *yarımqıymətli daşların* təzahürleri də əlaqələndirilir. Kelloveyin vulkanogen qatları sement istehsali üçün xammal rolunu oynayırlar. Üstyura *metallurji (aşqar)* əhəngdaşı yataqları (Balaklav, Mərmər) vacib sənaye əhəmiyyətinə malikdirlər. Üstyura əhəngdaşlarının müxtəlif növləri üzlük material kimi istifadə olunurlar. Dat qatının və orta eosenin əhəngdaşları və eləcə də pont və meotis mərtəbələrinin əhəngdaş-balıqqlaşları tikinti məqsədləri üçün geniş istifadə olunurlar.

Kerç yarımadasında kimmeri çöküntülərinə qonur dəmir filizi və sideritlə təmsil olunmuş dəmir filizi mədənləri aid edilir. Maykop seriyası və orta miosen çöküntüləri ilə kiçik *neft* və *qaz* yataqları əlaqələndirilir.

Kerç yarımadası hüdudlarında göl *müalicəvi palçıq* və *mineral duzlar* da var.

## QAFQAZ

Qafqazın dağ törəmələri Qara və Xəzər dənizləri arasında yerləşmişdir, şimaldan Skif plitəsi ilə, cənubdan isə Afrika-Ərəbistan platforması ilə hüdüdlanır. Qafqaz daxilində *Böyük Qafqaz meqantiklinorisi*ni seçirlər (bax şək. 43). Bu meqantiklinori qərbdə Kerç boğazından şərqdə Abşeron yarımadasına qədər eninə uzanma istiqamətinə yaxın istiqamətdə yerləşir. Bunun tərkibində *Şimalıqafqaz kənar massivi* seçilir. Cənuba doğru *Böyük Qafqaz meqantiklinoriumunu* *Kiçik Qafqaz meqantiklinoriumundan* ayıran, *Dzirul massivi* ilə bir-birindən ayrılmış *Rion* və *Kür* dağarası çökəklikləri yerləşir. Qafqazın dərin qırılmaları ilə *Şimalıqafqaz* paleozoy, *Göyçə* və *Vedi* mezozoy ofiolit zonaları əlaqəlidir.

Qafqaz dağ silsilələri yaşına görə kembridən antropogenə qədər bir dövrü əhatə edən müxtəlif sūxurlardan ibarətdir.

Qafqazın kembriyəqədərki törəmələri Baş Qafqaz silsiləsi rayonunda, Kiçik Qafqaz və nisbətən kiçik antiklinal strukturların nüvəsində inkişaf etmişdir. Kembriyəqədərə qneys, mikalı şistlər, amfibolit, kvarsit, mərmər qatlarını aid edirlər. Amfiboloit və hornblend şistləri metamorflaşmış vulkanogen sūxurlar kimi nəzərdən keçirilir.

Kembri çöküntüləri Böyük Qafqazın şimal yamacında dəqiq müəyyən edilmişdir. Alt və orta kembri mərmər dəstlərindən ibarət fillit və mikalı silisiumlu şistlərlə təmsil olunmuşdur. Yaşları arxeosiat və trilobitlərin tapıntısı ilə təsdiqlənir. Kembri çöküntülərinin qalınlığı 2000 m-ə yaxındır.

Üstkembri və ordovik çöküntüləri Qafqazda məlum deyil. Bu çöküntülərin olmaması, Qafqazın qədim qırışq təməlini formalasdırmış sonproterozoy qırışqlığının ardınca gələn uzunmüddəti kontinental fasılə barədə xəbər verir.

Silur çöküntüləri də kembrininkilər kimi Böyük Qafqazın şimal yamacında, Kislovodsk şəhərindən cənubda Malka çayı yuxarılarında rast gəlir. Bunlar tektonik blokda yatır və yuxarıda və altında yatan çöküntülərlə sərhədləri aydın deyil. Silur silurun bütün bölgüsünün qraptolitlərini saxlayan karbonatlı-fillitli şistlər, qatın yuxarısında isə karbonatlı ara laylarda üst silurun nautiloideyaları ilə təmsil olunmuşdur. Silurun qalınlığı 400 m-ə yaxındır. Silur çöküntülərinin sonrakı metamorfizmi, kontaktların qeyri-müəyyənliyi hövzənin xarakteri barədə fikir yürütütməyə imkan vermir. Belə ehtimal etmək olar ki, silurda Rus platformasının cənub kənarı boyu, Karpatdan Qafqaza qədər uzanan, Avropa və Asiya hövzələrini birləşdirən vahid bir hövzə mövcud olub. Silurun fraqmentlərinin çıxışları Kiçik Qafqazda da məlumdur.

Devon dövrü ərzində Böyük Qafqazda evgeosinklinal vilayət mövcud olub: fərz edilir ki, burada okean hövzəsi və adalar qövsü olub. Laba və Kuban çaylarının hövzələrində alt devona metamorflaşmış kvars porfirlərini, tuf və konqlomeratları (qalınlığı 1000 m); orta devona – tufogen qumdaşilar və əhəngdaşı linsalı konqlomeratları (qalınlığı 700 m) aid edirlər. Üst devonun çöküntüləri fran və famen faunalı terrigen-karbonatlı çöküntülərlə təmsil olunmuşdur. Evgeosinklinal şəraitlə ofiolitlərin, bazalt və andezitlərin qalın qatlarının, qranodioritlərin əmələ gəlməsi əlaqədardır. Bir hissəsi tektonik örtüklerin qalıqları şəklində olan ofiolit massivlərinin davamında maqnit anomaliyaları izlənir. Böyük Qafqazın cənub yamacında, cənubdan ona bitişən çökəkliklərdə və Kiçik Qafqazın hüdudlarında paleozoyda kontinental quruluşa malik olan vahid Cənubi Qafqaz (Qafqazarxası)

massivi mövcud idi. Bu massivin ayrı-ayrı çökükliklərində əsasən sahilyanı-dəniz, terrigen və karbonat qatları formalaşırı.

Cənubi Qafqazda, Araz çayının hövzəsində, Qafqazaxası massivinin örtüyünün çöküntüləri arasında alt devona mərmər linszalı metamorflaşmış porfirit qatları aid edilir. Orta devonun tərkibində eyfelin terrigen-karbonatlı çöküntüləri və jivetin əhəngdaşları seçilir ki, bunlar da müvafiq olaraq mərcan və braxiopodlarla səciyyələnir. Sonuncular isə kəsilişin yuxarısına doğru son devonun əhəngdaşları ilə əvəzlənir.

Böyük Qafqazın qərb hissəsində son devonun dəniz şəraiti erkən karbonda da qalırdı. Burada turne və vizenin terrigen-karbonatlı çöküntüləri seçilir. Serpuxov əsrində radoilyariyali silisiumlu lillər çökür, turş tərkibli vulkanik püşkürmələr əmələ gəlir, terrigen süxurların, porfiritlərin, bunların tuflarının və qayma konqlomeratlarının qalın qatları formalaşır. Alt karbonun qalınlığı 4000 m-ə yaxındır. Erkən və orta karbonun sərhədində dəniz rejiminin kontinentalla əvəz olunmasına gətirən böyük tektonik hərəkətlər baş verir. Əsasi və turş intruziyaların yaranması bu dövrə aid edilir. Əmələ gələn quru sahəsində orta və üst karbona aid edilən məhsuldar kömürlü qatın qumlu-gilli çöküntülərinin yiğilması başlanır. Məhsuldar qatın tərkibində turş effuzivlərin örtük və tufları var. Kiçik Qafqaz antiklinorisində karbon Ermənistan və Naxçıvanın sərhədində məlumdur. Burada həmçinin devondan dəniz fasiyalarında karbona tədricən keçid müəyyənləşir, turne və vizenin çöküntüləri seçilir. Vizenin çöküntülərindən daha cavavı məlum deyil, çünki onların üzərində transgressiv olaraq perm çöküntüləri yatır. Beləliklə, erkən karbonun sonundan Böyük Qafqaz evgeosinklinalının qapanması və Paleoqafqaz silsiləsinin yaranması baş verdi. Qafqazaxası massivi dayaniqli blok olaraq qalırdı və çöküntü yığımı yalnız dar çökükliklərdə baş verirdi.

Perm çöküntüləri Qafqazda geniş yayılmışdır. Böyük Qafqaz hüdudlarında alt perm karbonun müxtəlif horizontlarında yatan bitki qalıqlı qırmızı rəngli kontinental molassla təmsil olunmuşdur. Qalınlığı 20 m-dən 2000 m-ə qədər dəyişir. Görünür ki, üst perm in əvvəline Böyük Qafqazın ərazisi artıq xeyli hamarlanmışdır və dəniz relyefin çökmüş hissələrinə transpressiya etmişdir. Üst permə qumdaşlar, şistlər, konqlomeratlar, oolit və rifogen əhəngdaşları uyğundur. Kiçik Qafqaz antiklinorisində perm uyğunsuzluqla alt karbonun üzərində və uyğunluqla triasın altında yatır. Perm dayaz dəniz çöküntüləri ilə təmsil olunmuşdur.

Trias dövründə Paleoqafqazın inkişafı yekunlaşır. Trias çöküntüləri qədim relyefin qraben və çökükliklərini əmələ gətirir. Erkən və orta trias əhəngdaşlarının çıxışları Laba və Ağ çaylarının vadisində

məlumdur. Vulkanogen-çöküntü trias Tersk-Xəzər çökəkliliyində açılır. Böyük Qafqazın hüdudlarında qranit daxil olmaları var. Cənubi Qafqaz massivində trias çöküntüləri üst perm əsasında çöküntülərini fasılısız əvəz edir. Trias mərcan, pelesipod, seratitlərlə səciyyələnən karbonatlı və terrigen çöküntülərlə təmsil olunmuşdur. Triasin ən yuxarı hissələri (ret) tərkibində dəniz faunası ilə yanaşı bitki qalıqları da olan dayaz dəniz çöküntülərindən ibarətdir.

Son trias – erkən yuradan başlayaraq Qafqaz, yeni geosinklinal mərhələ – bu ərazidə yeni struktur inkişaf planı yaratmış, alp mərhələsini yaşayır. Paleozoyda Böyük Qafqazda evgeosinklinal zona mövcud olduğu halda, alp epoxasında isə bu miogeosinklinal əyalətə çevrildi. Evgeosinklinal zona, Cənubi Qafqaz Aralıq massivinin parçalanmış bünövrəsi üzərində inkişaf edərək, Kiçik Qafqazın hüdudlarına daxil olur. Yurada Paleoqafqaz və Cənubi Qafqaz massivləri arasında geosinklinal troqun (Bzıb-Kazbek) təməli qoyulur. Burada diabaz və bazaltlarla yırtılmış aspid şistlərinin qalın (8 km-ə qədər) qatlari yığılaraq vulkanik qurşaq yaradır. Böyük Qafqazın qərb hissəsində (Ağ və Laba çaylarının hövzələri) erkən yuraya gilli qumdaşları, dəniz faunalı leyasin şistləri aid edilir. Bunlar Kuban çayının yuxarılarında kömülü kontinental qumdaşları əvəz olunur. Toarin yuxarılarında effuzivlər örtüyü, siderit birləşmələri yaranır. Leyasin qalınlığı 1000 m-ə yaxın, troq zonasında – 3000 m-ə qədərdir. Doqgerin çöküntüləri dəniz qumlu-gilli çöküntüləri ilə təmsil olunmuşdur. Doqgerin sonuna doğru güclənən qalxımlar dəniz çöküntülərinin yayılma ərazisini kiçildir. Doqgerin qalınlığı 600 – 3000 m-dir. Üst yura daha qədim çöküntülər üzərində transpressiv olaraq yatır. Kellovey (30 – 450 m) Ağ, Laba çaylarının hövzələrində, Nalçık rayonunda və Dağıstanda məlum olan konqlomerat, qumdaşları, mergellərlə təmsil olunmuşdur. Daha yuxarıda oksford və kimmericin (1500 m-ə qədər) rifogen karbonatlı qatlari yatır (60 – 450 m). Yuranın sonu (volqa əsti) brekçiyaların, gips linsələr əhəngdaşlarının inkişafı ilə səciyyələnir. Böyük Qafqazın cənub çökəməsində alt yura aspid şistlərinə keçən, tərkibində qumdaşı ara layları olan gilli şistlərlə təmsil olunmuşdur. Leyasin təməlində effuziv örtükleri məlumdur. Doqgerin tərkibində porfiritlər üstünlük təşkil edir, kontinental fasiyalar meydana gəlir. Üst yuranın çöküntüləri fliş fasiyalarından əmələ gəlir. Kiçik Qafqaz sistemində yura şimal və şərqdə inkişaf etmişdir. Yura çöküntülərinin tərkibində vulkanogen törəmələrdən porfirit, kvarts porfiritləri, tuflar, tuf brekçiyaları üstünlük təşkil edir. Yuranın qalınlığı 6000 m-ə çatır.

Təqdim edilmiş material göstərir ki, erkən leyasin sonunda Qafqazın ərazisində buraya dəniz hövzəsinin daxil olmasına səbəb olmuş enmələr baş vermişdir. Bu hövzənin bəzi hissələrinin hərəkətliliyi

müxtəlif fasial şəraitlərin yaranmasına götirmiştir. Böyük Qafqazın ox zonasında qalxımlar terrigen materialın daxil olmasını tömin edirdi, ayrı-ayrı hissələrin qısamüddətli qalxımı isə kömürlü qatların toplanması ilə nəticələnirdi. Vulkanik fəaliyyət Kiçik Qafqazın evgeosinklinallarında doqquz ərzində maksimuma çatır. Son yurada dəniz daha çox açılır, karbonatlı rifogen qatların yığılması baş verir. Sonrakı qalxımlar yura hövzəsində gipsli laqunların yaranması ilə müşayiət olunan dayazlaşmaya səbəb olmuşdur. Faunanın xarakteri Qafqazın Tetisin əsas hövzələri ilə əlaqəsinin olmasını göstərir.

Təbaşir dövrü Qafqaz üçün yeni transgressiyadan başladı. Erkən təbaşirin terrigen-karbonatlı çöküntüləri volqa mərtəbəsinin müxtəlif horizontları üzərində (üst yura) zəif uyğunsuzluq və fasılə ilə yatar. Lakin fliş fasiyaları inkişaf etmiş şimal-qərbi Qafqazda və Böyük Qafqazın cənub yamacında bu fasılə hiss olunmur. Qərbi Gürcüstanda, Rion çökəkliyi rayonunda alt təbaşir qalınlığı şərqə doğru getdikcə azalan təmiz karbonatlı sükurlarla təmsil olunmuşdur. Kiçik Qafqaz rayonunda alt təbaşirin çöküntü törəmələrinin miqdarı azalır, kəsilişdə effuzivlər örtüyü meydana gəlir. Üst təbaşirin çöküntüləri bütün mərtəbələrlə təmsil olunmuşdur. Böyük Qafqaz rayonunda üst təbaşirin çöküntüləri yekcins karbonat qatları, inoser və dəniz kirpiləri ilə təmsil olunmuşdur. Son təbaşirdə Böyük Qafqazda hipabissal görünüşlü intruzivlər (qranodiorit, qranit, qranit-porfirlər) formalaşır. Kiçik Qafqazın antiklinorisində üst təbaşir çöküntülləri fasial cəhətdən daha rəngarəngdir. Belə ki, senon aralarında effuziv və onların tuflarının örtükləri rast gələn qumdaşlarla təmsil olunmuşdur. Turon çöküntüləri vulkanogen sükurlardan, konyak və santon – vulkanogen-çöküntü qatlarından, kampan, maastrix və dat, transgressiyanın güclənməsi nəticəsində, yekcins karbonatlı qatlardan əmələ gəlmişlər. Kiçik Qafqazın hüdudlarında təbaşirin sonunda, üst təbaşir və eosenə qədər, ehtimal ki, subduksiya zonasının üstündə, geniş vulkanik qurşaq (*Acar-Trialet*) inkişaf edirdi. Burada üst təbaşirlə ofiolit assosiasiyanın sükurları əlaqədardır. *Göyçə qurşağı* Göyçə gölündən Həkəri çayına qədər izlənir: bunlar serpentenit, radiolyarit və rifogen əhəngdaşlarla assosiasiya yaranan əsasi effuzivlərin örtükləridir. Analoji quruluşa malik *Vedi qurşağı* Vedi və Xosrov çaylarının hövzələrində izlənir. Belə bir fikir söylənirdi ki, ofiolit qurşaqları sızmalarüstü çökəkliklərdə formalaşır. Lakin bir çox tədqiqatçılar fərz edirlər ki, okeanik tip qabığa malik çökəkliklərin qalıqlarıdır və qismən alloxton mənşeyə malik olaraq, böyük üfüqi yerdəyişmələrə yol verirlər.

Qafqazın mio- və evgeosinkinal zonalarını ayıran *Rion çökəkliyinin* kənarında son təbaşirdə terrigen-karbonatlı, bəzən vulkanogen material qatışıklı çöküntülər formalaşırıdı. Həmin vaxtda

Böyük Qafqazın fliş zonasında piroklastik materialdan qatışığı olan polimikt qumdaşları, silisit və yəşəmli əhəngdaşları çökürdü.

Təbaşir dövrünün sonuna Qafqazın antiklinorilərində qalxmalar güclənir, dəniz bu sahələri tərk edərək, çökəmə zonalarını tutur.

Paleosen və eosenda Qafqazın geosinklinal inkişafı əsasən sona çatır. Böyük Qafqazın şimal yamacında paleosen və eosen çöküntüləri qalınlığı 1200 m-ə çatan gil-mergel qatlarından əmələ gəlmışdır. Kiçik Qafqazda paleosen-eosen çöküntüləri fliş xarakteri daşıyır. Paleogen vulkanizmi özünü çox geniş bürüzə vermişdir. Maksimumu orta və son eosenə düşür; bu zaman qalın andezit-bazalt örtüklerinin formalaşması baş verir.

Oliqosen və erkən miosendə Qafqaz inkişafının orogen mərhələsinə keçir. Böyük Qafqazın fliş çökəkliyinin bağlanması oliqosendə olistostromların<sup>1</sup> yaranması ilə müşayiət olunurdu. Qafqazın qırışq-qayma qalxımları pulcuqlu strukturların və tektonik örtüklerin formalaşması ilə müşayiət olunurdu və kənar çökəkliklərin və dağlararası çökəkliklərin yaranması ilə kompensə olunurdu. Bu çökəkliklər Böyük Qafqazın alt molassasının nazik qırıntı materialı ilə dolurdu (maykop seriyasının balıq qalıqlı bituminoz sıstəri, qumdaşı ara qatlı gillər; qalınlığı 1000-1500 -dir). Kiçik Qafqazda bu zaman intervalına tərkibində liqnitli ara qatları olan gil və qumdaşlar uyğun gəlir.

Orta miosendən başlayaraq pliosenin sonuna qədər, kəsilişdə kobuddənəli qumdaşların və konqlomeratların qalın dəstlərinin əmələ gəlməsi hesabına molassada kobudqırıntı materialının rolu artır. Son miosen – erkən pliosendə vahid Qara dəniz – Xəzər hövzəsi iki yere parçalanır: Qara və Xəzər dənizləri hövzələrinə.

Şimal-qərbi Qafqazda və Taman yarımadasında pliosenin aşağıları qalınlığı 80-100 m olan qonur dəmir, qumdaşı və konqlomeratlarla təmsil olunmuşdur. Şimal-şərqdə bu, qalınlığı 1500 m olan şirinsulu-kontinental konqlomerat və qumdaşlardır. Abşeron yarımadasında alt pliosenə qazıntı deltaların çöküntüləri olan qalın (3000 m-ə qədər) gil, qum, konqlomerat qatları uyğundur. Üst pliosen və pleystosen Qara, Azov (şimali-qərb Qafqaz) və Xəzər dənizlərinin transgressiyaları nəticəsində formalaşmış kobud üst molassa (məhsuldar qat adlanan) ilə təmsil olunmuşdur. Burada ən yeni maqmatizmle müşayiət olunan qırışqlıq (Maşuk, Beştau dağları) özünü bürüzə vermişdir. Ən yeni maqmatizm Böyük Qafqaz (Elbrus, Kel-Kazbek vulkanik yaylaş) üçün və xüsusən də Kiçik Qafqaz (vulkanik dağlığı) üçün səciyyəvidir.

<sup>1</sup> Olistostromlar və ya vəhi fliş, - çöküntü mənşəli qayma-sürüşmə brekciyalarıdır. Müxtəlif yaşlı və tərkibli qaymalar bir çox hallarda fliş quruluşunun əsas tərkibinə daxil olur.

## Faydalı qazıntıları

Qafqazın faydalı qazıntıları əsasən kaustobiolitlər sırasına aiddir.

*Neft yataqları* Qafqazda mezo- və kaynozoy çöküntüləri ilə əlaqədardır və kənar çökəkliklər və dağarası çökəkliklərə aiddir. Qafqazda dörd neft-qaz əyaləti var: Kuban-Qaradəniz, Tersk-Dağıştan, Azərbaycan və Gürcüstan. *Filiz faydalı qazıntıları* da böyük əhəmiyyətə malikdir.

Mərkəzi Qafqazda yura keratofirlərinə aid edilən Sadon *qurğuşunsink filizləri* yatağı, eləcə də damar tipli yataqlar: Arkon, Elbrus və s. yataqları işlənir. Üstpliosenin plagiqraniitləri və paleozoyun əhəngdaşlarının kontakt zonaları ilə molibden və volfram skarn yataqları (Tırnauz) əlaqədardır.

Şimali Qafqazda *mis kolçedanı* yataqlarının Urup qrupu və devonun vulkanogen qatı ilə əlaqədar olan Xudes yatağı açılıb və kəşfiyyat işləri aparılıb. Ermənistanın Qafan və Allahverdi mis filizləri yataqları yura effuzivlərinə, qranodiritlərinə aid edilir.


Alt təbaşir qranodiritlərinin yura əhəngdaşlarına kontakt təsiri ilə əlaqələndirilən Daşkəsən dəmir filizləri yatağı Gəncə şəhəri rayonunda yerləşir. *Manqan filizləri* Dzirul massivinin oliqosen çöküntüləri ilə əlaqələndirilən Çiatur yatağında işlənilir.

Qafqazda *daş kömür* karbon və yura çöküntülərlə əlaqədardır. Karbon kömürləri Ləbin rayonunda (Çernoreç yatağı) məlumdur. Yura kömürləri Zelençuk və Kubanın çayarası sahəsinin plinsbax mərtəbəsində (Zelençuk yatağı) və Dağıştanın aalen yarusunda rast gəlir. Yura kömürlərinin ən iri yataqları Gürcüstanda Tkibuli və Tkvarçelidir.

Qafqaz tərkibinə və növünə görə rəngarəng olan *mineral sularla* çox zəngindir. Belə ki, məsələn, karbonatlı su mənbələri, bir qayda olaraq, ən yeni maqmatizm rayonları ilə əlaqələndirilir, və təbii ki, dərin qırılma zonaları ilə əlaqədardır (Kislovodsk, Yessentuki, Borjomi, Badamlı, Sirab, Vayxır, Arzni və s.). *Radioaktiv bulaqlar* (Pyatiqorsk radon bulağı və b.), *dəmirli bulaqlar* (Jeleznovodsk) və başqları məlumdur. Qafqada *tikinti materialları* yataqları da böyük əhəmiyyətə malikdir. Azərbaycanda Bakıtrafında əhəngdaşı, Qazaxda bentonit gili yatağı, Naxçıvanda travertin, Daşkəsəndə ağ mərmər yatağı və s. Göstərmək olar.

## KOPETDAĞ

Nəzərdən keçirilən regionun tərkibinə Kopetdağ alp qırışılıq sistemi də daxildir. Bu sistemin strukturunda *Kopetdağ antiklinorisi*, *Kopetdağönü çökəkliyi* və bunlara söykənən dərin *Xəzərərəxası çökəkliyi* seçilir (şək. 44). Kopetdağın yalnız şimalı-qərb hissəsi keçmiş SSRİ-nin



Şek. 44. Kopetdağın struktur elementləri. S.P. Valbeyə görə, 1972:

1 – Kopetdağönü kənar çökəkliyi (1); 2 – meqasinklinorilər: Kopetdağın (2), Böyük Balxanın – Kubadağın (3); 3 – dağarası çökəklik: Xəzərərəksə (4); 4 – ən əsas dərinlik simaları: Cənubi Türkmen (5), Ural-Oman (6)

hüdudlarındadır; bu dağlıq sistemin böyük hissəsi Öfqanıstan və İranda yerləşir. Kopetdağın kəsilişində SSRİ-nin ərazisinə açılmış təməl kompleksi (kembriyəqdər, paleozoy, trias), geosinklinal (yura - orta eosen) və orogen (son eosen - antropogen) kompleksləri seçilir.

*Böyük Balxanın* yura kəsilişi bayos çöküntülərindən başlayır. Bunların əsasında tərkibində təməl sükurlarının çıraqları olan konqlomeratlar müşahidə olunur. Bayoc-bat çöküntüləri dəniz çöküntüləri - qumlu-gilli sıstəmlər, qumdaşilar və ammonitli argillit qatları ilə təmsil olunmuşdur. Bat mərtəbəsinin təməlində kömür ara layları ilə kömürlü-gilli sıstəmlər rast gəlir. Orta yura çöküntülərinin ümumi qalınlığı 2000-3000 m-dir. Üst yura çöküntüləri orta yura çöküntülərinin üzərində uyğunluqla yatır; üst yura çöküntüləri qumlu, bir çox hallarda ammonitli silisiumlaşmış əhəngdaşalarla təmsil olunmuşdur. Üst yuranın sonunda qırışılıq sahəsinin ərazisi dayaz laqun çöküntülərinin qalınlığı 200 m-ə çatan dolomit, coxsayılı gips ara laylı əhəngdaşı və angidritlərin yaranmasına səbəb olmuş qalxımlara məruz qalmışdır.

Alt təbaşir çöküntüləri Kopetdağ ərazisində çox geniş yayılmışdır və daha dolğun təqdim olunmuşdur. Onlar dəqiq iki növə ayrılır: alt neokom, karbonatlı; üst apt-alb - qumlu-gilli. Kəsilişlər kifayət qədər dolğun foraminifer, ikitaylılar, ammonitlərlə səciyyələnir ki, bunlar da çöküntülərin yarus və zonal bölgüsünü aparmağa imkan verir. Üst təbaşir çöküntüləri belə təmsil olunub: senoman (ammonit və pelesipodlu qumdaşilar, gillər, alevrolit və argillitlər) albın karbonatlı çöküntüləri üzərində yuyulma ilə yatır, turon-konyak-santon (əhəngdaşı, mergel və əhəngli gillər nadir mergel ara layları ilə) senoman üzərində yuyulma ilə yatır; kampan – maastrixt səciyyəvi ikitaylı, ammonit, dəniz ulduzları ilə

müxtəlif rəngə boyanmış mergellərlə təmsil olunmuşdur. Dat yarusu qlaukonit qumdaşları və səciyyəvi dəniz kirpiləri ilə mergellərdən qurulmuşdur. Üst təbaşirin ümumi qalınlığı 1000-1350 m intervalında dəyişir.

Paleogen çöküntüleri Kopetdağda geniş inkişaf etmişdir və bütün üç şöbə ilə təmsil olunmuşdur. Paleosen çöküntüleri ayrı-ayrı çökəkliklərdə fasiləsiz dat çöküntülərinin üzərində yatır. Qalxımlarda paleosenin təməlində fasilə qeyd olunur. Paleosen qərbədə çoxsaylı ustrisali, foraminiferli karbonatlı çöküntülərlə təmsil olunmuşdur. Qərbədə paleosen hövzəsi Qafqaz hövzəsi ilə, şərqdə - Buxara hövzəsi ilə birləşir. Eosen əvanrəngli gillərlə və ikitaylılar olan mergellərlə təmsil olunmuşdur. Bu ikitaylıların arasında iri ustrisalar, foraminiferlər, əsasən, nummulitidlər yayılmışdır. Eosen siderit konkresiyalı boz-yaşlı və yaşıllı gillərlə yekunlaşır. Paleogenin yuxarıları (oliqosen) konqlomerat ara layları olan qırmızı qumdaşları təmsil olunmuşdur, yəni bu zaman molass çöküntülərinin formalması baş verir. Ayrı-ayrı rayonlarda andezit-bazalt tərkibli vulkanitlər müəyyən edilmişdir. Ümumi qalınlıq 1800 m-dır.

Miosen çöküntüleri dayaz fasiyaları ilə – oolit əhəngdaşları və balıqqulaqlılar, gipslər, mergellər, konqlomeratlarla təmsil olunmuşdur. Pliosendə Kopetdağ qalxım rayonuna çevrilmişdir, alp qırışılığının müasir görünüşünü yaratmışdır. Kəsilişin xarakterinə görə, Kopetdağ Turan plitosinin alp qırışılığına cəlb olmuş kənar hissəsinə taşkil edir.


## Faydalı qazıntılar

Regionun əsas faydalı qazıntıları – *neft* və *qazdır*. Xəzərarxası çökəkliyin qərb hissəsində Balxanyanı (Qəribi Türkmen) neft-qaz rayonu yerləşir. Bura ilə Nebit-Dağ, Çələkən, Qum-Dağ və s. kimi neft və qaz yataqları əlaqədardır. Şimal-Qərb Kopetdağda iri çatabənzər zonalara barit-viterit damarı (Karakalin barit rayonu) aid edilir. Kopetdağda *civə*, *mərgümüs*, *barit* hidrotermal yataqları qeyd olunur. Regionun əsas qeyri-metal faydalı qazıntıları – *tikinti materialları*, o cümlədən, *şüşə* və *sement xammallarıdır*.

## PAMİR

Pamir keçmiş SSRİ-nin tərkibinə bütöv deyil, yalnız şimal hissəsi daxildir (şək. 45). Yuxarıda nəzərdən keçirilmiş Cənubi Tyan-Şan sistemindən Pamir sonxbəşir kaynozoy çöküntülərinən ibarət depresiya ilə ayrılır. İndiye qədər Pamirin struktur mövqeyi barədə fikir birliliyi yoxdur. Pamir müxtəlif yaşılı qırışılıq sistemləri arasında özünəməxsus qoşşaq rolunu oynayaraq iki qurşağı - Tetus okeani ilə bağlı Alp, və Ural-Monqol qurşaqlarını, iki platforma qaymalarını - Çinin ərazisində yerləşən cavan Cənubi Turan və qədim Tarım qaymalarını bir-birindən ayırır. Pamirin arxeydən kaynozoya qədər izlənilən uzun geoloji inkişaf tarixi var.

Şek. 45. Pamirin struktur baxımdan rayonlara bölünməsi (sadələşdirilmiş):  
 SP – Şimali Pamir; OrP – Orta Pamir; DS – Darvas-Sarıqol zonası;  
 RP – Ruşansk-Pşart zonası; CQP – Cənub-Qərbi Pamir; CŞP – Cənub-Şərqi Pamir



Cənub-Qərbi Pamirin geniş ərazilərində biotit, biotit-hornblendli, biotit-qranatlı qneyslər, ara qatlarında qranit və peqmatit inyeksiyaları olan mərmər layları və linsaları saxlayan amfibolitlər yer səthinə çıxır. Bu qneys kompleksinin görünən qalınlığı 7000 – 14000 m hüdudlarında qiymətləndirilir. Şərti olaraq bu kompleks əsasən arxeye aid edilir. Kembriyəqədərki daha cavan altşöbələrinin ayrılması əlavə əsaslandırmaya ehtiyacı var. Kembrinin Pamirdə qalın (3000-4000 m) mərmər, kvarsit, mikali şistlər qatında olması fərz edilir. Bu qatin üst hissəsində üst ordovikin faunası mövcuddur. Erkən paleozoyun və kembriyəqədərin qarşılıqlı vəziyyəti az tədqiq olunub. Mərkəzi və cənub-şərqi Pamirdə daxilində ordovik trilobitləri və braxiopodları rast gəlinən, təməlində konqlomeratlar olan mərmər və şistlər qatı (qalınlığı 155 m-ə qədər) açılır. Ordovik çöküntüləri yuyulma və uyğunsuzluqla şərti olaraq seçilmiş kembri çöküntülərinin üzərində yatır. Ordovik uyğunluqla silurla örtülürlər. Silur məhdud şəkildə mərkəzi və cənub-şərqi Pamirdə (Ranqgül gölü rayonunda, Vanç, Yazqulem Dərvaz silsilələrində) yayılmışdır. Silur dəniz dibinin dayanmadan çökməsi ilə dayaz dəniz şəraitində formalasən qrapтолitli qumlu-şistli qatlarla təmsil olunmuşdur. Ayrı-ayrı qalxımlarda rifogen cisimlər formalasıldı. Pamir silurunun dəqiqliklə bölünməsi üçün məlumat azdır. Erkən devona Pamirdə, Cənubi Tyan-Şanda olduğu kimi, qalın (900 m-ə qədər) rifogen əhəngdaşları qatı aid edilir. Karbonatlı çöküntülərdən ibarət orta devonun (eyfelin) əsasında fasılə və bucaq uyğunsuzluğu müəyyən edilir. Orta devonun kəsilişi terrigen qatla bitir. Fran yarusunun tərkibinə əsasən əhəngdaşları daxildir; karbonatlı çöküntülərin yığıılması famenin sonuna qədər davam edir. Şimali Pamir zonasında çöküntü yığılması bütün karbon ərzində davam edirdi. Burada ofiolit və terrigen-vulkanogen silsilələr kifayət qədər geniş yayılmışdır ki, bunlar okean

dibi və adalar qövsü kompleksləri kimi şərh olunur. Cənubi Pamir zonası isə yuyulma zonası olduğundan, burada çöküntülər toplanmırı.

*Orta və Cənub-Şərqi Pamir*, paleozoyun stratigrafik kəsilişlərinin üst-üstə düşməsini nəzərə alaraq demək olar ki, Qondvananın vahid şimal kənarının hissələridir. Karbon dövrünün sonuna qədər bu ərazilərdə *Şimali Pamir* okean hövzəsinin qapanması ilə əlaqədar olan qalın terrigen qatlar toplanırdı.

Permin əvvəllərində riftogenez nəticəsində *Mərkəzi və Cənub-Şərqi Pamir* sərhədində *Ruşan-Pşart* zonası adlanan zona formalaşmışdır. Bu zonada perm çöküntüləri dərinləşən hövzə şəraitində yiğilirdi, çöküntüyügimi kiçik vulkanizm təzahürleri ilə müşayiət olunurdu. Permin ortalarında çöküntüyi yiğilmasının batial (dərin) şəraiti olan çökəklik formalaşmışdır, əhəngdaşı ara layları olan terrigen çöküntülərindən gilli-əhəngli-silisiumlu kondensə olunmuş çöküntülərə keçid baş verdi. Perm və triasın sərhədində mezozoy yaşlı ofiolitləri olan Mezotetis okean hövzəsinin formalaşması ilə bağlı rift vulkanizminin güclənməsi baş verdi. *Ruşan-Pşart* zonasının batial perm çöküntülərinin formalaşması ilə eyni zamanda, bundan cənuba və şimala doğru *Orta və Cənub-Qərbi Pamirdə* şelf, əsasən dayaz karbonatlı, o cümlədən rifogen çöküntülər də formalaşırı. Pamirin perm çöküntüləri Tetis əyalətinə aiddir, müstəqil stratigrafik sxemə malikdirlər, və onların daha şimalda yerləşən rayonların perm çöküntüləri ilə tutuşdurulması bir problem olaraq qalır.

Pamirin trias (əsasən üst trias) çöküntüləri çox geniş məlumdur. Alt trias bəzən çəpinə laylaşma izləri olan, pelesipoda və az hallarda seratit qalıqları olan qırmızı rəngli sahilyanı-dəniz əhəngdaşları təmsil olunmuşdur. Orta trias çöküntüləri yoxdur, və son trias bucaq uyğunsuzluğu ilə erkən trias və paleozoyun üzərində yatır. Üst trias pelesipodalı və rifogen qumlu-şistli dəniz çöküntüləri ilə təmsil olunmuşdur. Bəzən üst trias çöküntüləri alt yuranın çöküntüləri ilə uyğunluqla örtülür, bəzən onların üzərində uyğunsuzluqla üst yura çöküntüləri yatır. *Orta Pamirdə* çoxsaylı floraya malik laqun-kontinental fasiyalarda trias çöküntüləri yayılmışdır. *Cənub-Qərbi Pamirdə* vulkanogen-çöküntü törəmələrlə təmsil olunmuş parçalanmamış perm-trias-altyura çöküntüləri yayılmışlar. Triasın geosinkinal kəsilişləri Pamirin cənub-qərb hissəsinə də aid edilir. Orta triasın sonlarında və son triasda bu zonanın çökməsi davamlı xarakter və böyük intensivlik alır ki, bu da böyük miqdarda nazik qırıntı materialının toplanmasına gətirmişdir. Triasın sonunda bütün bu zona yenidən qalxıma məruz qalır.

Pamirin cənub-şərqində yerləşən dəniz yura hövzəsi bu dövr ərzində tədricən Mərkəzi Pamire yayılmışdır. İki dəfə - yuranın əvvəlində və orta yura epoxasının sonunda vulkanizm təzahürleri qeyd

olunur. Alt təbaşir çöküntüleri Mərkəzi Pamirdə məlumdur. Burada onlar son trias və paleozoyun üzərində uyğunsuzluqla yatır və porfirit və tuf örtülü qırmızı rəngli konqlomeratlarla təmsil olunmuşlar. Cənub-Şərqi Pamirdə son yuranın karbonatlı çöküntüleri üzərində uyğunluqla yatan berriasın detrit əhəngdaşları məlumdur. Üst təbaşirin çöküntüleri əsasən Mərkəzi Pamirdə yayılmış və burada çəhrayı və qırmızı əhəngdaşlarla təmsil olunmuşdur. Təbaşirdə qranitoidli maqmatizm özünü bürüzə verdi ki, bu da vilayətin geosinklinal inkişaf rejiminin orogen rejimlə əvəzlənməsi barədə xəbər verir. Orta və Cənubi Pamirdə mezozoidlər formalaşır. Əsasən Mərkəzi Pamirdə inkişaf etmiş paleogen çöküntüleri turş və əsasi vulkanitlərlə, konqlomeratlarla, qumdaşlarla, mergel və dəniz ikitaylıları əhəngdaşlarla təmsil olunmuşlar. Əslində bu zaman ərazinin platforma inkişaf rejiminə keçidi qeyd olunur, lakin bu rejim uzun müddət davam etmədi.

Neogendə Pamir intensiv alp fəallığına cəlb olunub və qalxan dağlıq ölkəyə çevrildi: neogenin molass çöküntüleri yalnız müyyəyen çökəkliklərdə və çökəklikyanı qrabenlərdə qalmadı idi. Neogen-antropogen dövründə alp hərəkətləri ərazinin mürəkkəb örtük-qırışq struktura malik olmasına gətirmişlər. Bu zaman əhəmiyyətli rolü irimiyyaslı sürüşmələr oynamışlar. Blok hərəkətləri bu ərazinin kəskin müasir relyefini yaradmışlar (bax şək. 45)

### Faydalı qazıntılar

Pamirin hüdudlarında əsas minerallaşma və faydalı qazıntı təzahürləri müxtəlifşəli maqmatik komplekslərlə və kembriyəqədərki metamorfik törəmələri ilə əlaqədardır. Şimali Pamirdə daşkömür intruziyaları ilə *maqnetit-pirrotin filizləri*, eləcə də damarlı *polimetal filizləşməsi* əlaqədardır. Mərkəzi Pamir zonasında təbaşir və paleogen qranitoidləri ilə genetik olaraq *dağ bülluru*, *molibden filizləşməsi*, sulfid minerallaşmalı skarn yataqları əlaqəlidir. Oliqosen-neogenin qranitoid massivləri ilə *volfram* və *molibdenin* yataqları əlaqədardır.

Ruşan-Pşart və Cənub-Şərqi Pamir zonalarında triasın sonunda - yuranın əvvəllerində formalaşmış yüksəkgillitorpaqlı qranitlərlə qalay, *nadirmetal peqmatitlər* damarları, eləcə də volframitli damarlar əlaqədardır.

Kembriyəqədər komplekslərdə və qranit massivlərində qiymətli və bəzək daşları: *lazurit*, *rubin*, *nəcib spinel*, *dağ bülluru* məlumdur. Çöküntü formasiyalarına *boksit* (Mərkəzi Permin karbonatlı qatlarında, perm və triasın sərhədində), eləcə də *kömür* (Cənub-Şərqi Pamirin yuranın əsasında) təzahürləri aid edilir.

## *Müstəqil yoxlama üçün suallar*

1. SSRİ-nin Aralıqdənizi qurşağının qırışq vilayətlərinin sərhədlərini göstərin.
2. Şərqi Karpatın, Dağlıq Krimin, Qafqazın, Kopetdağın və Pamirin struktur elementləri.
3. Regionun faydalı qazıntıları.

## VII FƏSİL

### ARALIQ DƏNİZİ QURŞAĞININ DAXİLİ DƏNİZLƏRİ


#### QARA DƏNİZ

Qara dəniz Şərqi Avropanı Kiçik Asiyadan ayırrı. Qara dənizin müasir çalası yasti dibə və aydın seçilən, şelflə hüdudlaşmış materik yamacına malikdir. Qara dənizin çalası kənarları boyu onu əhatə edən dağ törəmələrini aydın şəkildə kəsir. Belə ki, çala Kiçik Asyanın sahilyanı ərazisinin kənarlarını, eləcə də əvvəllər Qafqaz-Krim zəncirini Balkan yarımadasının cənubu ilə birləşdirən dağ törəmələrini udmusdur; Krim dağlarının cənub yarısı Şimalı-Qərb Qafqazın sahilindəki qırışqlıq strukturlarının bir hissəsi olduğu kimi, dəniz səviyyəsinin altına batmışdır. Yaranma prosesində Qara dəniz çalası öz sərhədlərini ətraf sahillərin hesabına xeyli dərəcədə genişləndirmişdir.

Son illərdə Qara dənizin dərin hissəsində geoloji informativlik baxımından çox mühüm seysmiq kəşfiyyat materialları alınmışdır. İlk dəfə bütün bu ərazi sahəsi üçün 15-16 km mütləq dərinliyə qədər batan və mezozoy çöküntülərinin tavanına uyğun gələn əksedici səth təyin edilmişdir. Bu səth kaynozoy tektonik çökəkliyin yatağını əmələ gətirir, bunun Qara dəniz çökəkliyini əmələ gətirən bütün əsas formaları xəritələnmişdir (şək. 46).

Şəkil 46-da göstərildiyi kimi, mezozoyun tavanının strukturunda *Andrusov valı* ilə ayrılmış iki iri çökəklik - *Qərbi-* və *Şərqi-Qaradəniz çökəklikləri*, *Şərqi-Qaradəniz çökəkliyindən Şatski valı* ilə ayrılmış *Sorokin* və *Tuapse çökəklikləri* aşkar şəkildə seçilir.

Qaradəniz çökəkliyinin mezozoy inkişaf tarixi hələ kifayət qədər qeyri-müəyyəndir. Qismən Şatski valının strukturu müəyyən edilmişdir. Bu val təbaşir dövründə dayanıqlı, az çökən sahə idi və seysmiq məlumatların xarakterinə görə karbonatlı və az qalınlıqlı təbaşir çöküntüləri valın yasti tağını əmələ gətirir və, cənub qanadında əyilərək *Şərqi-Qaradəniz çökəkliyinin* qalın mezozoy qatının altına düşür. Şəlfin Krim çıxıntısında, şimal-qərbi və bolqar şelfində təbaşir çöküntüləri hər yerdə praktik olaraq üfüqi yatar.



Şek. 46. Qaradəniz çökəkliyinin sxematiq quruluşu:

1 – böyük paleogen çökəklik və qarılmanın haşiyəsi; 2 – Qafqazın paleosen-eosen qarılmları; 3 – Krim, Qafqaz, Kiçik Asiya, Balkanların alp qırışılığı törəmələrinin mezozoy və mezozoyaqşdırkı qatlari; 4 – Balkanların paleozoy-mezozoy çöküntü örtüyü; 5 – Şimali Dobrucun sahilini hissəsində qırışq paleozoy və trias; 6 – Mərkəzi Dobrucun rifey sükürələrinin çıxışları; 7 – qədim Rus platformasının çıxışları; 8 – seysmogeoloji profil xətləri

Xəritədəki rəqəmlər: böyük çökəkliklər:

1 – Qərbi Qaradəniz; 2 – Şərqi Qaradəniz; 3 – Andrusov bəndi; 4 – Sorokin qarılması; 5 – Şatski bəndi; 6 – Tuapse çökəkliyi

Daha yuxarıda paleosen-eosen çöküntüləri yatır. Bunların qalınlığı Qərbi-Qaradəniz çökəkliyində 5 km-dən çoxdur, Şərqi-Qaradəniz çökəkliyində isə 3 km-ə qədərdir.

Paleosen-eosen çöküntülərinin litoloji tərkibi əsasən karbonatlı, terrigen-karbonatlıdır.


Maykop seriyasının qalın qatlari ilə əvəz olunur. Hər iki iri çökəkliyi əmələ gətirən çöküntülərin qalınlığı da yamacları istiqamətində azalır. Maykop seriyasının çöküntülərinin litologiyası bütün yerüstü kəsilişlərdə və şelfdəki quyuarda çox yekcinsidir - bunlar əsasən karbonatsız gillər, bəzi yerlərdə qumlu-gilli qatlardır.

Maykop zamanından vahid Qaradəniz çökəkliyi artıq qeyd olunmağa başlayır ki, bu çökəklik antropogenə doğru iki çökəklikdən əlavə Andrusov və Şatski vallarını, Tuapse və Sorokin çökəkliklərini özünə daxil edirdi (şək. 47).

Dördüncü dövrdə Qaradəniz çökəkliyi artıq vahid strukturun bütün əlamətlərini yiyələnmişdi. Yəstı, demək olar ki, üfüqi yatan dördüncü dövr qatlarının quruluşunda çökəkliyin tərkibinə daxil olmuş çökəkliklər

barədə yalnız onları ayıran qalxımlar xəbər verir ki, bunların inkişafı müasir dövrdə də davam edir. Dördüncü dövr çöküntülərinin qalınlığı 3 km-ə çatır.

Geoloqlar arasında Qara dənizin yaranma səbəbləri və onun yaşı barədə vahid fikir yoxdur. Bu dənizin yaranma səbəbləri barədə çoxsaylı fərziyyələri üç qrupa ayırmak olar. Birinci qrupun fərziyyəsinə görə Qaradəniz çökəkliyi uzun müddət çöküntülərlə dolan qədim okean hövzəsinin - Tetis okeanının qalığıdır. İkinci qrupun fərziyyəsi Qaradəniz çökəkliyinin ikinci rift təbiətini ehtimal edir və onun yaranmasını yer qabığının üfüqi gərilməsi, nazilməsi və parçalanması ilə əlaqələndirir. Üçüncü qrup fərziyyələrə görə Qara dənizin çökəkliyi - yeniyaranmış strukturdur və kaynozoy vaxtında kontinental yer qabığının sürətli və dərin çökəməsi nəticəsində əmələ gəlmışdır.



Şək. 47. Qaradəniz çökəkliyindən keçən seysmogeoloji kəsiliş (yerləşməsinə bax şək. 46):

#### Çöküntülər:

1 – antropogenin; 2 – neogenin; 3 – maykop seriyasının; 4 – paleosen-eosenin; 5 – təbaşirin; 6 – yuranın

## XƏZƏR DƏNİZİ

Xəzər dənizi - dünyanın ən iri axarsız su hövzəsidir (şək. 48). Bu dəniz şortəhərsulu hövzədir, duzluğunu adı okean suyununkundan 3 dəfə azdır.

Xəzər dənizi meridional istiqamətdə yerləşmişdir. Şimaldan cənuba doğru 1200 km-ə uzanmışdır. Dərinliyinin quruluşuna görə burada üç sahəni ayırmak olar: şimalı, orta və cənubi.

Şimali hissə *Skif* və *Turan plitələrinin* üzərində olaraq tipik kontinental qabığa malikdir. Bu qabığın çöküntü təbəqəsi 2,6 km, "qranit" - 18 km və "bazalt" - 15 km qalınlıqdadır. Buranın geoloji quruluşu rifeydən dördüncü dövrə qədər süxurların çöküntülərinin qalın qatından əmələ gəlmış Xəzəryanı sineklizlə bağlıdır. Sineklizdə duz-günbəzli strukturları geniş yayılmışlar, *Turan plitəsindən* dərin sıurma ilə ayrılmışdır.



Şek. 48. Xəzər dənizinin akvatoriyasının tectnik xəritəsi. A.L. Yanşinu və b., 1980, sadələşdirilmiş:  
 1 - dərin basdırılmış qarışmalar; 2 - başlıca dərin sınmalar; 3 - fleksuralar; 4 - üstəgəlmələr, atılmalar, şaryajlar; 5 - sınmalar; 6 - Xəzər dənizinin çalasının sərhadları (granit təbəqəsiz); 7 - düz qübbələri; CX - Cənubi Xəzər çökəkliyi.

Xəzər dənizinin orta hissəsi paleozoy *Skif-Turan plitəsi* və *Tersk-Xəzər kənar çökəkliyi* üzərində yerləşmişdir.

Orta Xəzərin akvatoriyasının seysmiq kəşfiyyat məlumatlarının analizi bu sahənin strukturu barədə yeni informasiyalar əldə etməyə imkan verdi. Orta Xəzəri şimalı-qərb və cənub-şərq hissələrə ayıran, əvvəller məlum olmayan antiqafqaz istiqamətli eninə qalxımlar zonası müəyyən edilmişdir. Bu aralıq əvvəller vahid təsəvvür edilən Tersk-Xəzər çökəkliyini iki müstəqil struktura: *Tersk-Xəzər çökəkliyinin özünə* və *Şimalı-Abşeron çökəkliyinə* ayırır.

Çöküntü örtüyünün daxili strukturunun tədqiqi onun yura periodundan başlayaraq formallaşma tarixini izləməyə imkan verdi. Müəyyən edilmişdir ki, Orta Xəzərin inkişafında iki prinsipial olaraq fərqlənən mərhələ olmuşdur. Birinci mərhələ ərzində (oliqosenəqədərki) ərazi tipik platforma örtüyünün formalşması ilə müşayiət olunan nisbətən zəif diferensiallaşmış enməyə məruz qalmış, lakin bu enmə

qısamüddətli qalxımıla və əvvəl yiğilmiş çöküntülerin yuyulması ilə pozulurdu. Eosen və oliqosenin sərhədi dönüş olmuşdur: bu zamandan Xəzərin qərb hissəsində dərin çalaların təməlinin qoyulması baş verir ki, bunlar Skif-Turan platformasının kənar zonalarının üzərinə düşən alp ön çökəkliklərinin yaranması ilə bağlı idi. Geoloji tarixin bu dövrü tektonik inkişafın hədsiz mürəkkəbliyi ilə fərqlənir, bu zaman böyük qalınlıqlı molassa qatlarının yiğilması və eyni zamanda dərinlik depressiyaları baş verirdi. Eosendən sonrakı mərhələ Orta Xəzərin müasir regional strukturunun formalaşmasında həllədici rol oynamışdır.

Xəzər dənizinin cənub hissəsi *Cənubi Xəzər çökəkliyi* adı ilə məlumdur (bax şək. 48). Bu hissə alp qırışılıq vilayətinin tərkibinə daxildir. Burada yer qabığının subokean tipi mövcuddur. Qara dəniz çökəkliyi üçün olduğu kimi burada da çökəkliyin yaranma səbəbinin iki variantı mümkündür: 1) Tetis okeanının qalıq çökəkliyidir; 2) rift zonasıdır.

Cənubi Xəzər çökəkliyi Abşeron yarımadası en dairəsində həm dənizdə, həm də quruda bir sıra antikinal strukturu özünə daxil edən *astana* ilə məhdudlaşır. Çökəklik Qərbdə Kür çökəkliyinə, şərqdə isə Xəzərarxası çökəkliyə açılır. Cənubi Xəzər çökəkliyinin kənarlarında şelf inkişaf etmişdir, hansı ki, şərq hissəsində palçıq vulkanları ilə mürəkkəbləşmişdir və xüsusən enlidir. Daha sonra materik yamacının üzüyəbənzər hissəsi gəlir, mərkəzində dərinliyi 1025 m-ə çatan düzənlilik zona var.

Cənubi Xəzər çökəkliyinin seysmik kəsilişlərində kəskin laylı mühit seçilir ki, burada iki kompleks qeyd olunur. Alt pliosen – mezozyun (bəzi yerlərdə üst paleozyun) çöküntüləri ilə təmsil olunmuş alt kompleks 8-10 km qalınlığa malikdir; alt kompleksin üzərində uyğunsuzluqla yatan üst kompleks orta pliosen – dördüncü dövr çöküntülərindən qurulmuşdur.

Xəzər dənizinin akvatoriyası duz günbəzləri dairəsi ilə əhatələnmişdir (bax şək. 48).

## Faydalı qazıntılar

Xəzər dənizinə bir neçə neftli-qazlı rayon aiddir. Dənizdə *neft yataqları* Abşeron astanasi hüdudlarında artıq işlənilir (Neft daşları və s.). Neftli-qazlı çöküntülər mezozyodan dördüncü dövrə qədərdir.

Qara dənizin dibindən Odessa bankası rayonunda *qum* və *çınqlı* çıxarılır. Odessa ş.-nın yaxınlığında 1400-1500 m dərinlikdən kömür layları olan karbon çöküntüləri aşkar edilmişdir ki, bunlar da Qara dənizin suları altında Türkiyə şelfinə qədər davam edir.

*Müstəqil yoxlama üçün suallar*

1. Qara və Xəzər dənizlərinin çökəklikləri nə zaman formalaşmışdır?
2. Qara və Xəzər dənizlərinin hüdudlarında hansı strukturlar seçilir?
3. Qeyd olunan dənizlərin çöküntülərinin xarakteristikasını verin.
4. Regionun faydalı qazıntıları.

## VIII FƏSİL


### SAKİT OKEAN QURŞAĞININ QIRIŞIQLIQ VİLAYƏTLƏRİ

#### ŞİMAL-ŞƏRQİ ASİYANIN (VERXOYAN-ÇUKOT VƏ KAMÇATKA-KORYAK RAYONLARI, KURİL VƏ KOMANDOR ADALARI)

##### Mövqeyi, sərhədləri və əsas struktur elementləri

Asiyanın şimal-şərqi mezozoy və kaynozoy ərzində tektonik cəhətdən fəal olmuş zonada yerləşmiş sahəcə kifayət qədər böyük olan regiondur. Geoloji sərhədləri aşağıdakılardır: qərbə - Sibir platforması və Verxoyan-Çukot qırışılıqlıq vilayəti arasında sərhəd strukturlar olan *Verxoyanyanı kənar* və *Sette-Daban perikraton çökəklikləri*; şərqdə - Asiyanın şimal-şərqnin Sakit okeanla qovuşma zonasını və Bering dənizinin qərb sahillərini hüdudlaşdırıran *Kuril-Kamçatka dərin novu*; cənubda - Yapon dənizinin şimal sahilyanını; şimalda - Laptev (şərqi hissəsi), Şərqi Sibir və Çukot dənizlərinin sahilləri (şək. 49).

Nəzərdən keçirilən regionala iki qırışılıq vilayəti daxildir - mezozoy (*Verxoyan-Çukot*) və kaynozoy (*Koryak-Kamçatka*). Alp qırışılığının təzahürlərinə baxmayaraq, bu zonalarda (xüsusən birincidə) səthə çıxan arxey, proterozoy və paleozoyun geoloji törəmələri nəzərə çarpacaq qədər inkişaf etmişdir. Bu törəmələrin bütün ən yeni məlumatların (birbaşa və dolayı) nəzərə alınması ilə aparılan tədqiqi belə bir təsəvvür yaradır ki, mezozoid ərazisinin böyük hissəsində paleozoyaqədərki dövrə formalılmış və rift proseslərinin üstünlük təşkil etdiyi zaman paleozoy və erkən mezozoyda çox və ya az dərəcədə dağılmaya məruz qalmış qırışq bünövrə mövcuddur. Kembriyəqədər və paleozoy kompleksləri kaynozoy qırışılıq vilayətində nisbətən az inkişaf etmişdir, onların tektonik xarakteri issa daha müəmmalıdır: bunlar kembriyəqədərin kontinental qabığın kiçik qırıntıları, paleozoyun okean qabığı blokları, adalar qövsləri qalxanlarının fragmentləridir.



Şek. 49. Rusyanın Şimal-Şerqinin tektonik zonallığı. [3] göre:

1 – rifeyəqdəri bünövrənin çıxışları olan massivlər; 2 – kontinental qabığın üzərində formalılmış rifey – orta paleozoyun horstabənzər qalxımları; 3 – okean və keçid qabıq üzərində formalılmış rifey – orta paleozoyun horstabənzər qalxımları; 4 – subkontinental qabıq üzərində formalılmış, üst paleozoy – alt mezozyoydan (verxoyan kompleksi) ibarət qırışqlıq zonaları; 5 – okean və ya keçid qabığı üzərində formalılmış mezozyoy qırışqlıq zonaları; 6 – a – terrigen və b – vulkanogen-terrigen çöküntülərlə dolmuş orta yura çökəklikləri; 7 – təbaşir yaşılı vulkan-plutonik komplekslər; 8 – mezozoidlər (laramidlər): a – mezo-kaynozoy qırışqlıq kompleksləri, b – paleozoy terreynləri; 9 – kaynozoidlər (alpidlər); 10 – cavan Şərqi Sibir plitəsinin kaynozoy örtüyü; 11 – paleozoy meqazonaları arasında sərhədlər

*Paleozoyun struktur-formasiya megazonaları:* I – Yan-Kolima, II – Alazey-Oloy, III – Omolon, IV – Novosibirsk-Cukot, V – Koryak, VI – Olyutor-Kamchatka

*Strukturlar* (dairədəki rəqəmlər): 1–4 – arxe-erkon proterozoy massivləri: 1 – Omolon: *Altzonalar*: 1a – Korkodon, 1b – Qijiqin, 1v – Berezov; 2 – Tayqonos; 3 – Oxot; 4 – Cukot

*Rifey-paleozoyun horst-antiklinori və qalxımları:* 5 – Verxoyan; 6 – Cukot; 7 – Xaraulax; 8 – Sette-Daban; 9 – Polousnensk; 10 – Ulanxan-Tas; 11 – Tasxayaxtax; 12 – Omulev; 13 – Kolimayani; 14 – Alazey; *sinklinorilər*: 15 – Yan-Kolima; 16 – Cənubi Verxoyan; *mezozyoy subkontinental və okeanik çöküntülü qırışqlıq zonaları*: 17 – İlın-Tas; 18 – Anyuy; *üst mezozyoy dağarası çökəklikləri*: 19 – Olcoy; 20 – İnal-Debin; 21 – Ziryano; 22 – Oloy; 23 – Rauçuan; 24 – Oxot-Cukot vulkanik qurşağı; 25 – Koryak qırışqlıq vilayəti; *Zonalar*: 26 – Koni-Tay; 27 – Penjin-Anadır; 28 – Talov-Mayn; 29 – Kuyul-Alqan; 30 – Maynitsk; 31 – Alkatvaam; 32 – Xatir

*Terreynlər*: 26a – Ust-Belsk; 27a – Penjin; 27b – Pekul; 28a – Vayej; 29a – Kapçalan; 31a – Ekonay; 33 – Orta silsilə bloku

## Geoloji inkişaf tarixi

### Kembriyəqədərki mərhələ (arxey – proterozoy)

Şərqi Rusyanın ərazisində ən qədim kristallik komplekslər (3,5 mlrd ildən qədim) *Tayqonos*, *Omolon* və *Oxot massivlərində* məlumdur ki, bu komplekslər sonradan bu və ya digər dərəcədə metamorfizm, maqmatizm, dislokasiya və s. Proseslərin təsirinə məruz qalmış forma və ölçülərinə görə müxtəlif olan bloklar şəklində çıxış edir.

*Oxot massivi* hündüdərində arxeyin *oxot* seriyası (21 km) əsasında amfibol qneyslərlə, amfibolitlərlə, amfibol-piroksen şistləri ilə təmsil olunmuşdur. Yuxarıda biotit, biotit-qranat qneysləri və bunlara tabe olan biotit-hornblend, biotit-piroksen qneysləri və əsasi şistlər yatır. Əsasi kristal-şistlərin yaşı  $3700 \pm 500$  mln ildir.

*Omolon* massivində proterozoy çöküntüləri fasilə və bucaq uyğunsuzluğu ilə üst arxeyin çöküntüləri üzərində yatır. Bu çöküntülər aralarında dəmirli kvarsit yataqları qeyd olunmuş hornblend, biotit, qranat qneysləri, amfibolit və kvarslarla təmsil olunmuşdur.

Verxoyan-Kolim sistemin kontinental qabığı rifeyəqədərki zamanda formalılmışdır. Rifeyde, Sibir platformasının örtüyünün əmələ gəlməsi başlananda, bu sistemdə oynaq təməl üzərində karbonatlı-terrigen çöküntülər yığılmğa başlayır. Təməl, görünür ki, bloklu quruluşa malik olub, bunu müasir strukturda qalan xətti və mail dislokasiya zonaları sübut edir. Sonuncular basdırılmış qaymalar kimi şəh olunur. Qaymalararası zonaların çöküntülərinə Xaraulax və Sette-Daban silsilələrində açılan qatları aid etmək lazımdır. Bu zonalar avlakogen tipli və ya perikraton çökmə strukturları kimi nəzərdən keçirilə bilər. Avlakogen-perikraton strukturlarının inkişafı maqmatik proseslərlə müşayiət olunurdu. Sette-Daban rayonunda və Xaraulax dağlarında rifey və kembrinin sərhədində yaranmış trapplar məlumdur, *Omulev* və *Polousnensk qalxımlarında* rifeyin ən sonunda qabbro-plagioqranit cisimlər daxil olurdu.


Üst kembri törəmələri Yano-Kolim və Alazey-Oloy meqazonaları daxilində daha dolğun öyrənilmişdir. Üst kembrinin kəsilişinin əsasında burada kvarsitlər və fillitbənzər şistlər yatır (2000 m), bunlardan yuxarıda terrigen-karbonatlı, karbonatlı-şistli sűxurlar, maqnetit və hematit filizlərinin qatlardan ibarət olan dolomit və əhəngdaşları yerləşir, alt qatın kəsilişini əhəngdaşı və dolomitlərin az olduğu qumlu-şistli çöküntülər tamamlayırlar.

Tayqonos və Omolon rayonlarında üst kembriyəqədərki çöküntülər karbonatlı-terrigen tərkibə malikdir və Kolimayani qalxımın üst rifey çöküntüləri ilə tutuşdurulur.

## Vend-paleozoy mərhələsi

Nəzərdən keçirilən regionun paleozoy çöküntüləri ayrı-ayrı horstabənzər qalxımlarda, massivlərdəki bloklarda üzə çıxır, daha cavan qatlarla əhatə olunur; mezozoy və kaynozoy qırışılıq vilayətlərinin strukturunda müstəqil tektonik elementlər əmələ gətirir. Bu, paleozoy çöküntülərinin təsviri zamanı oriyentirləmə üçün mezo- və kaynozoidlərin tektonik sxemindən (bax şək. 49) istifadə etməyə imkan verir. Eyni zamanda şübhə doğurmur ki, paleozoyun struktur planı permdənəsonrakı vaxtda olduğundan fərqlidir, baxmayaraq ki, o müasir struktur planın bir çox cəhətlərini müəyyən etmişdir. Kembriyən permə qədər paleozoyun struktur planı, görünür ki, zəif, lakin əhəmiyyətli dəyişikliklərə məruz qalırdı; daha sonra fasial zonaların sərhədləri sırasıyla və nəzərə çarpan dərəcədə qarışmışdır.

Buna baxmayaraq bütün paleozoy və ya paleozoyun çox hissəsi ərzində nisbətən dayanıqlı vəziyyətdə qalan altı paleozoy struktur meqazonaların sərhədlərini müəyyən etmək olar (şək. 50-də rum rəqəmləri ilə göstərilib və sərhədlənib).



Şək. 50. Şimal-Şərqi Asiyadan paleozoy struktur meqazonaları. Rum rəqəmləri ilə meqazonalar işarələnmişdir (şərti işarələrə bax şək. 49). Strixlənmiş hissə Anyuy Üstəgəlmə rift zonasına (ocean tipi) aiddir.

### I. Yan-Kolima meqazonası

Bütün paleozoy və erkən mezozoy ərzində Sibir kembriyəqədərki kontinentinin iri avlakogenlərlə kəsilmiş və dəfələrlə riftogenez proseslərinə məruz qalmış, enli kənar hissəsini təşkil edirdi. Qırışılıq xeyli sonra, əsasən yura zamanında özünü bürüzə verdi.

## *II. Alazey-Oloy meqazonası*

Meqazonanın təbiəti və hətta onun özünün ayrıca olaraq ayrılmamasına zərurətin olması haqqında müxtəlif fikirlər var. Bunlardan ən geniş yayılmışları aşağıdakılardır:

1. Müstəqil Alazey-Oloy meqazonası mövcud deyil. Bu əvvəller tektonistlər tərəfindən ayrılan *Kolima orta massivinin ikincidərəcəli tərkib hissəsidir*. *Alazey qalxımından*, *Oloy çökəkliyindən* və bilavasitə bunlarla bağlı olan strukturlardan başqa *Kolima massivinə* onu əhatə edən *Ulaxan-Tass*, *Polousnensk*, *Tas-Xayaxtax*, *Omulev* paleozoy antiklinoriləri də aid edilir. Sonuncular paleozoyun və daha qədim mezozoid qırışılıq təməlinin horstabənzər çıxıntıları kimi seçilir. Hazırkı zamanda hesab olunur ki, paleozoy çöküntüləri burada əsasən mezozoyda qırışılığa məruz qalmışdır. Buna baxmayaraq, Alazey və Oloy zonalarında kembriyəqədərki qırışq təməlin fragmentləri kimi izah olunan metamorfik sūxurların çıxıntılarının olması, və eləcə də kəsilişlərin quruluşunun xüsusiyyətləri və inkişaf etmiş maqmatik sūxurların petrokimyası, sonradan da *Kolima aralıq massivi* barədə onun əvvəlki sərhədləri daxilində və ya *Kolima-Omolon massivi* barədə, lakin onu əhatə edən paleozoy antiklinoriləri nəzərə almayan təsəvvürlərin qalmasına əsas verirdi.

2. Əvvəller *Kolima massivi* kimi təxmin edilənin qərb hissəsinin yerində yaşlarına (təxminən devon-karbon) görə ayrılmamış geosinkinal kompleksləri olan *Alazey qırışq-qayma sistemi* seçilmiştir.

3. Kolim massivi mövcud deyildi; *Alazey* və *Oloy zonaları* qitədaxili riftlərə yaxındır: onlar erkən-orta paleozoyda gedən rift prosesləri nəticəsində yaranaraq bir zaman vahid olan kembriyəqədərin Verxoyan-Çukot kontinental blokunun üzərinə gəlmişdir.

4. *Alazey-Oloy zonalası* kembriyəqədər təməli qoyulmuş okean çökəkliyi idi və ehtimal ki, bu çökəklik inkişaf mərhələsinin hansındasə müasir kənar dənizlərin dərin çalaları ilə tutuşdurula bilərdi.

## *III. Omolon meqazonası*

Bizim tərəfimizdən Omolon, Kolimayani və Tayqonos qalxımları tərkibində seçilmiştir. Bu struturun da təbiətində bir neçə nöqtəyi-nəzər mövcuddur.

## *IV. Novosibirsk-Çukot meqazonası*

Bu meqazona da kontinental və keçid tipli qabıqlı iri bloklara uyğundur.

## *V. Koryak meqazonası*

Bu meqazonanın pulcuq-örtük mürəkkəb strukturlarında inkişaf etmiş paleozoy kompleksləri arasında okean çökəklikləri, adalar qövsləri, okean dağ silsilərinin və ola bilər ki, atolların çöküntüləri üstünlük təşkil edirlər. Belə bir ehtimal irəli sürülmüşdür ki, bu komplekslər tektonik-stratiqrafik terreyin adlanın – mezo-kaynozoy subduksiyası

erzində Sakit okeanın indi yoxa çıxmış, böyük hissəsində toplanmış yad bloklarıdır.

#### *VI. Kamçatka-Olyutor meqazonası*

Metamorflaşmış paleozoy çöküntülərinin mövcudluğu yalnız orta Kamçatka silsiləsində, qədim qalxımın kiçik hissəsində ehtimal olunur.

#### **Vend-kembri mərhələsi**

Kembri dürüst Yan-Kolima, Omolon və Novosibirsk-Çukot meqazonalarında məlumdur. Sibir platformasında olduğu kimi, burada da kembri inkişaf etdiyi yerlərdə altda yatan vend kompleksi ilə sıx bağlıdır, onun üzərində uyğunluqla və ya zəif yuyulma ilə yatır. Eyni zamanda kembrinin yuxarıları yuyulmadan heç də hər yerdə qorunmamışdır; bir sıra kəsilişdə (Polousnensk, Omulev antiklinoriləri, Omolon massivi) kembri heç yoxdur, ordovik isə uyğunsuzluqla proterozoyun üzərinə yatır.

Yan-Kolima meqazonasında vend-kembri çöküntüləri Sibir platformasının eyni yaşılı çöküntülərinə oxşardır. Xaraulax, Sette-Daban qalxımlarında və Oxot massivində vend və kembrinin çöküntülərinin kifayət qədər dolğun və sanballı kəsilişləri təsvir edilmişdir. Bu kəsilişlər əsasən əhəngdaşı, dolomit, mergel, nisbətən az dərəcədə terrigen sükurlarla təmsil olunmuşdur; bəzi yerlər üçün alabəzəklik səciyyəvidir. Alt kembrinin yuxarılarında – orta kembrinin aşağılarında bituminoz əhəngdaşı və silisiumlu argillit paçkaları (inikan lay dəstəsi və onların analoqları) müşahidə olunur, - domanik və ya domanikoid fasiyası, hansı ki, Sibir platformasının şimal və şərq regionlarının kembrisini üçün çox səciyyəvidir. Kembri çöküntülərinin qalınlığı 500-550 m-dən 3 km-ə qədər və daha artıq dəyişir. Yan-Kolima zonasının şimal-şərq kənar horst-antiklinorilərdə kembri yuyulmuşdur və ya tam həcmində mövcud deyil, fauna cəhətdən tarixi pis müəyyən edilir. Omulev antiklinorisində qalınlığı 60 m olan, yosun qalıqları, mergellər, qumlu əhəngdaşılardan və əhəngli konqlomeratlardan ibarət iri əhəngdaşilarla təmsil olunmuş alt kembri kəsilişi təsvir olunmuşdur.

Alazey-Oloy meqazonasında qlaukofanistli fasiyada metamorflaşmış, onkolit və yosun qalıqları saxlayan vulkanogen-çöküntü qatını şərti olaraq vend – alt paleozoya aid edirlər.

Kolimanın sol sahilində Alazey-Oloy meqazonasının şimal hissəsində kembri vendin terrigen-karbonatlı qatlarını uyğunluqla örtür və aşağılarda plitka şəkilli alabəzək mergellərlə, əhəngdaşilarla,aldan arxeosiati və süngərli (200 m-ə qədər) qumlu əhəngdaşilarla təmsil olunmuşdur; bunların üzərində lena mərtəbəsinin trilobitləri ilə boz rəngli karbonatlı paçkalar yerləşir (60 m). Daha yuxarıda alt ordovikin

fauna cəhətdən səciyyəvi karbonatlı çöküntüləri ilə uyğunluqla örtülmüş, dolomit və əhəngdaşı ara layları ilə qırmızı rəngli terrigen qat yatır (500-600 m).

Tayqonos massivində və Koryak meqazonasında kembri məlum deyil. Novosibirsk-Çukot meqazonasında kembri Vrangel adasındaki kəsilişdə məlumdur, burada kembri fillit, kvarsit, kvarsit-qumdaşı qatları ilə (qalınlığı 800 m) təmsil olunmuş, əsasında isə konqlomeratlar var. Bu qata erkən kembrinin akritarx, mikrofilit və yosunları daxildir; daha aşağıda vendin akritarxları ilə vulkanogen-terrigen qat yerləşir, kembrinin Bennet adasında (Novosibirsk adaları) mövcudluğuna işarələr var.

### Ordovik mərhələsi

Kəsilişlərin çoxunda ordovik çöküntüləri kembri və daha qədim çöküntülərin üzərində transgressiv olaraq yatır. Daxilində litoloji və fauna cəhətlərindən ordovikin və kembrinin sərhədlərini səciyyələndirməyin mümkün olan fasılısız kəsilişləri praktik olaraq yoxdur.

Yan-Kolima meqazonasının çox hissəsində ordovikdə dayaz şelf çöküntüləri formalaşmışdır. Yalnız *Tashəyatax* və *Omulev* qalxımlarında horst-antiklinori sistemində, xaçsəkilli yayılmada, cənubdan şimala doğru dayaz çöküntülərindən mürəkkəb parçalanmış sualtı relyef şəraitində formalaşmış dərin çöküntülərə kecid müşahidə olunur.

Ordovikin tam kəsilişləri şimali Sette-Dabanda məlumdur, burada onlar qalın (3,5-4 km-ə qədər) braxiopod, trilobit, bütün üç şöbənin mərcanlar faunası ilə səciyyələnmiş əhəngdaşı və dolomitlərlə təmsil olunmuşdur.

Oxot massivində ordovikin kəsilişi tam deyil (alt ordovik və orta ordovikin aşağıları) və əhəngdaşı və alabəzək mergellərlə qurulmuşdur. Qalınlığı 900 m-ə qədərdir.

Polousnensk, Tashəyatax və Omulev antiklinorilərində ordovikin, görünür ki, həm daxili şelfdə, həm də xarici şelfə kecid zonasında formalaşmış kəsilişləri təsvir olunmuşdur. Bunlar qalın (5 km-ə qədər), əsasən karbonatlı qatlardır; kəsilişin yuxarı hissəsində (karadok və aşgili) bunlar qismən və ya tamamilə qrapтолitli terrigen-karbonatlı çöküntülərlə əvəz olunur ("qrapтолit fasiyaları").

Bu kəsilişlərin bilavasitə yanında Omulev horstantiklinorisində (qalxımında) ehtimal ki, çöküntülərin yığılmاسının batıal şəraitinə uyğun gələn kəsilişlər yerləşir. Kəsilişlərin təməlində tərkibində daha qədim, altında yatan çöküntülərin qalıqları olan çöküntü mikstiləri qeyd olunur. Daha yuxarıda fliş və flişoidli terrigen və karbonatlı-qırıntılı qatlar

yerleşir. Bunların qalınlığı şelf çöküntülərinə nisbətən bir neçə dəfə azdır. Bundan əlavə, Omulev qalxımının şimal ətrafında ordovikin qalın (3,5 km-ə qədər), ehtimal ki, dərin, terrigen-vulkanogen və silisium-terrigen çöküntüləri təsvir olunub və bu qata subqələvi, kalium bazaltları və onların tufları daxildir. Kəsilişin əsasında serpentinitlərin qalığından ibarət çöküntü qatı var. Ehtimal etmək olar ki, daha şimala doğru, Alazey-Oloy meqazonasında, ordovikin batiyal kompleksləri okean kompleksləri ilə əvəz olunur, lakin çıxışın pis olduğundan bunu yoxlamaq mümkün olmur.

Omolon meqazonasının ordovik kəsilişləri əhəngdaşilar, qırmızı rəngli qumdaşilar, alevrolitlər, konqlomeratlarla təmsil olunmuşdur; qalınlıqları 650 – 1700 m-dir; karadok və yaşgil mərtəbəsinin çöküntüləri yoxdur. Nisbətən az qalınlıqdan, qeyri-tamlıq və qırıq-qırıq yayılmadan başqa bunlar qraptolit fasiyalarının tamamilə olmaması ilə səciyyələnir; faunaya görə bunlar Sibir platformasının kəsilişlərinə daha yaxındır, nəinki Yan-Kolima meqazonasına.

Novosibirsk-Çukot meqazonasında, Çukot yarımadasında ordovik qalınlığı 1,5 km olan karbonatlı qatlardan ibarətdir ki, bunlar Alyaskanın ordovikinin karbonatlı kəsilişləri ilə oxşardır. Koryak meqazonasında ordovik fragmetlər şeklinde inkişaf etmişdir və qonşu Penjin-Pekulney və Yalov-Mayn zonaları ilə məhdudlaşmışdır və silisium, terrigen süxurlar və tuf qalıqlı, ordovik faunalı əhəngdaşı linsalı qalın əsasi və turş effuzivlərlə təmsil olunmuşdur. Bu cür qatlar qabbro-hiperbazit kompleksləri ilə birlikdə, ehtimal ki, okean və keçid tipli qədim qabığın fragmentlərini səciyyələndirir.

### Silur mərhələsi

Silur çöküntüləri əsasən ordovik çöküntüləri məlum olduğu rayonlarda qeyd olunub, lakin daha az yayılmışdır; Oxot qalxımında və Omolon meqazonasında tamamilə yoxdur və Alazey-Oloy meqazonasında məlum deyil.

Sette-Daban qalxımında silur əsasən karbonatlı şelf çöküntüləri ilə təmsil olunmuşdur; kəsilişdə standart şkalanın mərtəbələri ilə korrelyasiya olunan yerli lay dəstələri seçilir.

Yan-Kolima meqazonasının kənar qalxımlarında erkən silurda ordovik vaxtından miras qalmış şelfin nerit fasiyalarından batiyalı keçid qalmaqdır idi. Stratigraslar Omulev qalxımının Mirmiy üzərindəki kəsilişinə daha çox maraq göstərilər, burada ordovikdən silura keçid müşahidə olunur, özü də bentos faunalı (braxiopodlar, trilobitlər, mərcanlar, ostrakodlar) karbonatlı ləylər qraptolit şistləri ilə növbələşir. Alt silur üçün ümumilikdə karbonatlı və terrigen süxurların birləşməsi

səciyyəvidir; gilli-silisiumlu şistlər, sponqolitlər, ftanitlər qeyd olunur, bunlarla turbiditlər və pelitomorf əhəngdaşları assosiasiya olunur. Alt silurun qalınlığı 400-1000 m-dir. Qrapтолitlərə görə bir sıra zona seçilmişdir. Üst silur, əsasən karbonatlı, bentos faunası ilə səciyyələnir; dolomit, mergel, alevrolitlərlə təmsil olunmuşdur; qalınlığı 400-900 m-dir. Kəsilişlə yuxarıya doğru fauna kasiblaşır; gipsləşmə və qırmızı rənglilik səciyyəvi olur. Omulev qalxımının şimal-qərbində silurda tuf və traxibazaltlar qeyd olunur.

Novosibirsk-Çukot meqazonasında, Çukot yarımadasında ordovikin kəsilişləri məlum olduğu rayonlarda silur aşağılarda qrapтолitli terrigen-karbonatlı çöküntülərlə, yuxarılarında isə - dolomitlərlə təmsil olunmuşdur. Qalınlığı 300 m-dir.

Koryak meqazonasında silur təxminən ordovikin inkişaf etdiyi rayonlarda inkişaf etmiş və əsasi və orta tərkibli vulkanogen qatlara, tuflarla, terrigen süxurlarla təmsil olunmuşdur.

### Devon mərhələsi

Devon zamanı tektonik fəaliyyətin kəskin surətdə artması ilə səciyyələnir, bunun nəticəsində fasial vəziyyətin və geodinamik şəraitin silurdakına nisbətən daha böyük diferensiallaşmasına getirmiş, lakin bu fəallaşma dərhal keçmədi.

Yan-Kolima meqazonasının kəsilişlərinin çox hissəsində devon çöküntüləri silur çöküntülərinin üzərində uyğunluqla yatırlar. Sette-dabanda alt devon – eyfel (?) çöküntüləri silurun karbonatları üzərində uyğunluqla yatan, mərcan və braxiopod faunalı əhəngdaşı və dolomitlərlə (qalınlığı 350-400 m) təmsil olunmuşdur. Jivetin təməlində konqlomeratlar yatır, yuxarısında isə gips linsaları müəyyən edilmişdir. Jivetin qalınlığı 600 m-ə qədərdir. Jivet çöküntülərində bəzi yerlərdə bazalt örtükleri var. Bu örtükler fran mərtəbəsinin aşağılarında hər yerdə yayılmışdır. Qalınlığı 1500-2000 m olan üst devon qoniatit və braxiopod faunası ilə səciyyələnir və bütövlükdə əsasən əhəngdaşı və dolomitlərlə təmsil olunmuşdur; az miqdarda qırmızı rəngli terrigen süxurlar inkişaf etmişdir; gips, anhidrit linsaları rast gəlinir. Bazaltlar bir neçə stratigrafik səviyyədə rast gəlir.

Oxot massivi – daha çox dayanıqlı avlakogenlərarası blokdur – devondan nisbətən xüsusiləşmiş vəziyyətdə qalırdı. Devon (eyfel-famen) çöküntüləri proterozoyun üzərində yuyulma ilə yatır, əsasən əhəngdaşı ara qatl, qoniatit, braxiopod və mərcan faunalı dəniz terrigen çöküntüləri ilə təmsil olunmuşdur. Kəsiliş transgressiv yatan vulkanogen-çökəmə famen qatı (tuflar və andezit və liparit örtükleri, alevritli əhəngdaşı və əhəngdaşılı şistlər) ilə tamamlanır. Devonun qalınlığı 2000 m-ə qədərdir.

Omolon massivinin haşiyəsi boyu devon fasial cəhatdən çox differensiallaşmışdır; kəsilişlər bu zonanın mərkəz hissələrində kontinental vulkanogendən dəniz çöküntülərinə qədər, periferiya boyu nisbətən dərin çökmə və ya vulkanogen-çökməyə qədər dəyişir.

Novosibirsk-Çukot meqazonasında, Çukot massivi hüdudlarında və onun haşiyəsi boyu iki tip kəsiliş seçilir – karbonat (nisbətən şimalı) və terrigen. Karbonat tipli kəsilişdə devon uyğunluqla silurun üzərinə yatar və əhəngli, kömürlü-silisiumlu fillitləri və devonun alt, orta və üst şöbələrinin stromatoporların, mərcanların və braxiopodların daxil olduğu kvarsit qumdaşları ara qatları, əhəngdaşı və dolomit qatları ilə təmsil olunmuşdur; qalınlığı 1600-dir. Terrigen tipli kəsiliş növbələşən qumdaşlar, alevrolitlər və alt- və ortadevonun mərcanları və braxiopodları və fran foraminiferləri daxil olduğu əhəngdaşı ara qatları saxlayan sistərlə təmsil olunmuşdur.

Koryak meqazonasında eyfel əhəngdaşlarının çıxışları, eləcə də silisiumlu şist ara qatlarından ibarət olan terrigen-karbonatlı süxur qatları məlumdur (qalınlığı 700-750 m-dən 1500 m-ə qədər).

### Karbon mərhələsi

Turne və vize zamanında regionun struktur planında əhəmiyyətli bir dəyişiklik baş vermirdi. Koryak meqazonası istisna olmaqla, bütün meqazonaların çöküntü yiğilmasının xarakterində kəskin dönüş serpuxov əsrinin əvvəllərində başlamaq üzrə idi. Bu zaman mezozoyda başa çatmış qalın terrigen verxoyan seriyasının yiğilması baş verir. Orta – son karbonda orqanizm birləşməmiş və endemik xarakter alır (fuzulinidlərin, yosunların, kolonial mərcanların və s. yoxluğu).

Yan-Kolima və Omolon meqazonalarında turne mərtəbəsi iki tip kəsilişlə təmsil olunmuşdur. Bunlardan birincisi Yan-Kolima meqazonasının böyük hissəsi üçün səciyyəvidir və terrigen süxurların ara qatlarının daxil olduğu üzvü əhəngdaşılardan qurulmuşdur, qalınlığı 100-300 m-dir (500 m-ə qədər). İkinci Omolon massivini haşiyələndirən çökəkliklərdə inkişaf etmişdir və qalınlığı 200-300 m olan nisbətən dərin terrigen, nazik piroklastik və silisiumlu çöküntülərlə təmsil olunmuşdur.

Omulev və Tasxayaxtax qalxımlarının şimal kənarlarında turne də dərin flişoidli qatlarla təmsil olunmuşdur və burada, devonda olduğu kimi, effuzivlər iştirak edir. Beləliklə, karbonun əvvəllərində də Alazey-Oloy meqazonası bəzi yerlərdə vulkanogen fəaliyyətin təzahürlərinin olduğu xeyli uzunluğunda dərin çökəkliklərlə haşiyələnmişdir.

Omolon massivinin mərkəzi hissələrində qalınlığı 250-300 m (600 m-ə qədər) olan vulkanogen-terrigen çöküntülər inkişaf etmişdir, meqazonanın qərb ətraflarının bəzi yerlərində spilitlər və silisiumlu çöküntülər rast gəlir.

Novosibirsk-Çukot meqazonasında Çukot yarımadasında və Vrangel adasında şelf terrigen-karbonatlı çöküntülər inkişaf etmişdir, karbon qatının aşağı və yuxarıları yuyulmuşdur.

Koryak meqazonasında karbon çöküntüləri ordovik, silur və devona nisbətən daha geniş yayılmışlar; bunlar Koni-Tayqonos zonasından Xatıra qədər məlumdur. Qərb rayonlarında flora qalıqlı, turş və orta tərkibli tuf aralayları daxil olan alt-ortakarbonun kobudterrigen sűxurlar və fliş qatı təsvir edilmişdir.

### Perm mərhələsi

Verxoyan seriyasının bir hissəsini təşkil edən perm çöküntüləri bu serianın təməlində yatan karbonla sıx əlaqədardır.

Yan-Kolima meqazonasında perm çöküntüləri demək olar ki, tamamilə dəniz terrigen çöküntülərindən əmələ gəlmişdir. Qalınlıqları 4-5 km-ə (*Oxot qalxımında* 2,5 km) çatır. Müxtəlif rayonlarında çoxlu sayıda xırda, regional horizontlarla korrelyasiya olunan lay dəstələri seçilmişdir.

Omolon meqazonasında xeyli kiçik qalınlıqlarla (400-mə qədər) fərqlənən perm kəsilişləri üstünlük təşkil edir, özü də terrigen sűxurlarla yanaşı foraminifer, braxiopod, qoniatit, ikitaylılar, mərcan faunasından ibarət əhəngdaşı ara qatları da var. Fosfatlı və qlaukonitli qumdaşilar da qeyd olunur.

Alazey-Oloy zonasında perm də vulkanogen qatlar geniş inkişaf etmişdir. Novosibirsk-Çukot meqazonasında perm çöküntüləri zəif inkişaf etmişdir (qalxımlar üstünlük təşkil edirdilər). Dəniz perm çöküntüləri Vrangel adasında qeyd olunur.

Koryak meqazonasında əhəngdaşı ara layları və linzaları daxil olan tufogen-silisiumlu və yaşma-spilit qatları ilə təmsil olunmuş alt perm çöküntüləri məlumdur. Permin sonunda Oxot massivinin ərazisi dənizin səviyyəsindən yuxarı qalxdı.

Qeyd etmək vacibdir ki, karbon və perm ərzində Koryak meqazonası rifogen əhəngdaşlarının olması və istisevər faunanın inkişafı ilə səciyyələnirdi (kəsilişlər Aralıq dənizi qurşağının kəsilişləri ilə oxşardır), baxmayaraq ki, Yan-Kolima və Molon meqazonaları boreal əyalətlərə aiddirlər və bura üçün soyuqsevər, kasıblaşmış, adətən endemik və məhvə düşər formalar səciyyəvidir. Bu fakt tədqiqatçılara keçmiş SSRİ-nin şimal-şərqi strukturlarının tərkibində yad blokların (terreynlərin) mövcudluğunu ehtimal etməyə imkan verdi. Bir çox hallarda terreynlərin yerdəyişməsini izah etmək üçün Sakit okean dairəsi boyu nəhəng sürüşmə barədə fərziyə istifadə olunur.

### **Erkən mezozoy mərhələsi (erkən – orta trias)**

Paleozoy və mezozoyun sərhədində, keçmiş SSRİ-nin şimal-şərqiinin ərazisinin xeyli hissəsində, geosinklinal terrigen verxoyan seriyasının formallaşması davam edirdi.

Şimal-şərqi regionunda alt-orta trias çöküntüləri son dərəcə geniş, əsasən regionun qərb və şimal-şərqi hissələrində inkişaf etmişdir. Bunlardan iki əsas kəsilişi ayırmalı olar: qalın monoton dəniz terrigen qatlarla təmsil olunmuş miogeosinklinal və kiçik qalınlıqla, stratigrafik natamamlıqla, yüksək karbonatlıq və fosforluluqla və orqanik qalıqlarla dolğunluqla səciyyələnən subplatforma kəsilişlər. Hər iki tip kəsilişdə kəskin tabe olmuş vulkanogen material lokal olaraq mövcuddur.

Kəsilişin miogeosinklinal tipi Verxoyan, Yan-Kolima və Çukot meqazonalarında inkişaf etmişdir.

Verxoyan zonasının qərbində alabəzək lajuna-dəniz süxurları alt triasda inkişaf etmişlər, orta trias isə kontinental qumlu fasiyalarla təmsil olunmuşdur. Kəsilişlərin qalınlığı 1-2,5 km-dir. Yan-Kolima meqazonası alt və üst triasın maksimal qalınlığı (6 km-ə qədər) ilə və demək olar son dərəcə alevrolithi-gilli tərkiblə səciyyələnir (şək. 51).

Çukotkanın alt-orta trias kəsilişləri aşağı hissədə yaşıl rəngli qumdaşı qatları və gilli sistərlə təmsil olunmuşdur, yuxarı hissədə isə - boz rəngli flişoid argillit, alevrolit və qumdaşilarla təmsil olunmuşdur.

### **Orta mezozoy mərhələsi (son trias – valanjin)**

Orta mezozoy SSRİ-nin şimal-şərqiinin mezozoidlərində geosinklinal proseslərin maksimal fəallığı dövrüdür. Çox geniş son trias transgressiyası buranın ərazisinin böyük hissəsini əhatə etmişdir. Geosinklinalların intensiv əyilməsi qalın çöküntü yığılmamasına götirmişdir, bunun aradıca olan intensiv qırışılıq hərəkətləri indi müşahidə olunan struktur planı yaratmışdır.


Şimal-Qərbin mezozoy strukturunda xüsusi yeri Anyuy zonası tutur, burada erkən mezozoy ofiolitləri inkişaf etmişlər.

Son trias epoxasının əvvəlindən çökəməyə *Oxot massivi* və *Omulev qalxımının* böyük hissəsi cəlb olunmuşdur.

Çökəmə prosesləri Şimal-Şərqi regionun ərazisinin çox hissəsində son triasın sonundan üstünlük təşkil etməyə başladı; erkən yurada (*sinemyur*) bu proseslər maksimuma çatdı.

Plisbaxda bəzi qalxişlar dənizin səviyyəsindən yuxarı qalxdı. Çukotkada quru sahəsi xeyli genişləndi.

Sist- tem	Şöbə	Yarus		Qalınlığı, m	Fauna
Trias	Üst	Ret		1800- 3000	Megalodonlar, oksitomlar, <i>Arcestes ammonitleri</i>
		Nori			<i>Monotis ochotica</i> <i>Monotis yacutica</i>
	Orta	Karni		1000	<i>Halobia zittelii</i> <i>Halobia austriaca</i>
		Ladin		1000	<i>Daonella prima</i> <i>Indigirities sp</i>
		Anizi		1600- 1800	<i>Frichites bisulcatus</i> <i>Hungarites triformis</i>
	Alt	Olenek			<i>Tirolites ex gr cassianus</i> <i>Columbites sp</i>
		İnd		500	<i>Estheriiana aegualis</i>



Şek. 51. İndigir-Kolıma sinklinal zonasının sxematik kəsilişi. Y.N. Popova görə, 1978:

1 – tuflar; 2 – qumdaşı və alevrolitlər; 3 – şistlər.

Başlanmış orta yura transgressiyası yenidən dəniz hövzəsinin sahəsini genişləndirdi.

Orta yuranın sonu – son yuranın əvvəlində Şimal-Şərqi regionun bütün mərkəzi və cənub hissələri intensiv qalxma prosesinə cəlb olunmuşdur. *Verxoyan zonasının* şərq hissəsi, *İnyali-Debin* və *Çukot zonaları* bu zaman intensiv tarazlaşmış əyilmə və maksimal dəniz çöküntü yiğilması sahələri olub. Dəniz Oxot massivinin ərazisində də yayıldı.

Kellovey əsrinin ortalarından yeni qalxma tsikli başladı və bu son yuranın sonuna doğru regionun ərazisinin böyük hissəsində dəniz rejiminin ləğvinə gətirmişdir.

Alazey-Oloy və qismən Omolon zonalarının ərazilərində son yuranın əvvəlində çoxsaylı kontinental çökəklik əmələ gəlmışdır ki, bunlardan bir çoxu erken təbaşir epoxasında da qalmaqdır idi. Bu çökəkliklərdə müxtəlif tərkibli vulkanogen sükurların iştirakı ilə əvan molassa qatlarının fəal yığılması gedirdi.

### Son meozoy mərhələsi (hoteriv – maastrixt)

Son meozoy mərhələsi tektonik vəziyyətlərin mürəkkəbliyi və müxtəlifliyi ilə fərqlənirdi. Şimal-Şərqi region artıq erkən təbaşirin sonunda öz inkişafının tağ-qayma mərhələsinə daxil olur və bu zaman ərzində molass ilə dolan kənar və qalıq çökəkliklər inkişaf etməkdə davam edirdilər.

Şimal-Şərqi regionun şərq hissəsində son meozoy mərhələsi üçün erkən təbaşirin sonunda və son təbaşirdə molassa çevrilən flişoidli və fliş formasiyaları əsasən səciyyəvi idi.

Koryak meqazonasında və Qərbi Kamçatkada təbaşir dövrünün böyük hissəsində evgeosinkinal vulkanizmi və son yura – erkən təbaşir dövrünün çöküntü yığılmاسını əvəz etmiş intensiv miogeosinkinal çöküntü yığılması baş verirdi.

Təbaşir dövrünün sonunda Sakit okeanyanı regionunda xüsusiləşmiş *Kamçatka* və *Saxalin* evgeosinkinal çökəklikləri şelf və açıq okean arasında yerləşirdilər. Asiya qıtəsindən gətirilən qırıntı materialının böyük hissəsi dayaz şelf şəraitində çökürdü və yalnız qismən evgeosinkinal çökəkliklərə gəlib çatırdı.

Şimal-Şərqi regionda kəsilişlərinin xarakterinə görə üç tipə qruplaşdırılan meqazona seçilir. Birinci tipə *Verxoyan*, *İnyali-Debin*, *Polousnen* və qismən *Çukot* zonaları aiddir. Bunlara ümumilikdə miogeosinkinal tipli terrigen kəsilişlər səciyyəvidir.

Evgeosinkinala yaxınlaşan ikinci tip kəsiliş *Oloy meqazonası* üçün səciyyəvidir. Bunlar qalın, sualtı püşkürmələrin məhsulları ilə doymuş, bəzi yerlərdə fasiləsiz olan üst trias – kimeric çöküntülərinin kəsilişləridir. On qalın (1-1,5 km-ə qədər) son yura yaşlı vulkanit qatları *Oloy meqazonasının* şimal-şərq hissəsində müəyyən edilmişdir. Burada ayrıca götürülmüş lava horizontunun (bazalt, andezit, traxibazaltlar) qalınlığı 200-300 m-dir.

Nəzərdən keçirilmiş meqazona tipləri və üçüncü subplatforma tipi arasında aralıq mövqeyi, ehtimal ki, *Alazey meqazonası* tutur. Onun kəsilişi çoxsaylı fasilələrlə və azalmış qalınlıqlarla (4 km-ə qədər) fərqlənir. Lakin eyni zamanda o, tufogen materialla doymuşdur. Meqazonanın demək olar ki, bütün kəsilişi tuf, tuffit, tuf-qumdaşı, tuf-alevrolitlərdən ibarətdir.

Meqazonanın üçüncü tipi iki əvvəlkindən kəskin dərəcədə fərqlənir və subplatforma xarakterli kəsilişli Omolon meqazonasını özüne daxil edir. Meqazonalar blok quruluşa malikdirlər. Çöküntülərin tərkibi qumdaşların üstünlüyü ilə xarakterizə olunur, əsasən terrigendir. Orta və əsasi tərkibli az qalınlığa (60-100 m-ə qədər) malik lava axımları rast gəlir, kəsilişin ayrı-ayrı hissələrində terrigen çöküntülərində az miqdarda terrigen materialların qarışığının qeyd olunur. Vulkanitlərin arasında bazalt, traxibazalt və onların tufları üstünlük təşkil edir, traxiandezit və traxitlər isə nisbətən az yayılmışdır.

*Koryak və Olyutor-Kamçatka meqazonaları* volqa mərtəbəsinin, berrias və valanjinin (üst yurananın daha qədim çöküntüləri burada yoxdur) dəniz çöküntülərinin qalın (2,5 km-ə qədər) kəsilişləri ilə səciyyələnir. Bunlar uyğunsuzluqla paleozoy, daha az hallarda üst triasın çöküntüləri üzərində yatır və əsasən iki tip kəsilişlə: terrigen və silisiumlu-vulkanogen tiplərlə təmsil olunmuşdur.

Tayqonos zonası üçün vulkanitlərin rolunun artması və spilitlərin yaranması səciyyəvidir.

Son mezozoy mərhələsinin əvvəlində, qoteriv-barremdə, Asiyanın şərq ərazisinin böyük hissəsində güclü regressiya nəticəsində dəniz hövzələrinin kəskin qısalması baş verir; sonrakı əsrlərdə dəniz sedimentasiya sahələri yenidən genişləndi, lakin orta mezozoy mərhələsində olan ölçülərə çatmadı. Son mezozoy mərhələsi ərzində qalın, müxtəlif tərkib və mənşəyə malik çöküntülər yığıldı, nəzərdən keçirilən ərazinin qərbində kənar çökəkliklərdə kontinental, çox zaman kömürlü çöküntülər yığıldı. Mərkəzi hissəsində əsasən erken təbaşirin axırına doğru qapanmış qeosinkinal çökəkliklərin inkişafı davam edirdi. Şərqində çökəkliklərin çoxunda praktik olaraq bütün mərhələ ərzində geosinkinal rejim qalmaqda idi; bundan başqa, evgeosinkinal tipli yeni son təbaşir çökəklikləri yaranırdı və üstəgəlmə vulkanogen qurşaq və zonalar formalaşırdı.


Şimal-Şərq regionunda təbaşirin çöküntü törəmələri nisbətən məhdud yayılmış və songeosinkinal və inversiya xarakterli kənar və ya üstəgəlmə çökəklikləri ilə bağlıdır. Oxot-Çukotka vulkan-plutonik qurşağıını təşkil edən vulkanogen törəmələr daha geniş yayılmışlar (bax şək. 49, şək. 52). Bu qurşaqdan başqa, regionda iki meqazona ayrılır: Anyuy (dəniz çöküntülərinin üstünlüyü ilə) və kontinental törəmələrdən təşkil olunmuş çökəkliklərdən ibarət İndigir-Suçqoy.

Erkən mezozoydan okean tipli qabığı olan çökəkliyi irtsən daşımış Anyuy meqazonası bir sıra çala və ya çökəklikləri özünə daxil edir. Sonuncular Omolon massivinin daxili və ya kənar hissələrində yerləşmişdir və onlar üçün qoteriv-apt yaşılı çöküntülərin: qumdaşı,

alevrolit, konqlomeratların mövcudluğu səciyyəvidir. Alb çöküntüləri flora qalıqlı kontinental törəmələrlə təmsil olunmuşdur.

İndigir-Suqoy meqazonasında üst yuradan albın ortasına qədər qumdaşı, alevrolit, argillit, kömür ara qatları və təbəqələrinin daxil olduğu konqlomeratdan ibarət fasılısız kəsiliş müşahidə olunur. Bu çöküntülərin ümumi qalınlığı 11 km-dir.

Oxot-Çukotka vulkan-plutonik qurşağın təbaşir vulkanitlərinin kəsilişləri oxşardır. Onlar əsasən liparit, dasit və andezitlərin, daha az hallarda andezit-bazaltların ritmik qurulmuş yerüstü qatları ilə təmsil olunmuşdur və xarakterinə görə subduksiya zonalarının vulkanitlərinə cavab verir.



Şək. 52. Oxot-Çukot vulkanik qurşağın xarici və daxili zonalarının formasiyaları. N.I. Filatovaya görə, 1979:

1 – mezozoy qırışılıq vilayətinin bünövrəsi; 2 – Koryak-Kamçatka son mezozoy – kaynozoy qırışılıq vilayətinin bünövrəsi; 3–8 – Oxot-Çukot qurşağın formasiyaları: 3 – molassa, 4 – liparit, 5 – andezit, 6 – traxiriolit, 7 – subvolcanic bazalt, 8 – paleogen çöküntü, 9 – formasiyanın qalınlığı, m.

## **Erkən kaynozoy (paleogen) mərhələsi**

Erkən kaynozoy mərhələsinin başlıca xüsusiyyəti onun keçid xarakterli olması idi. Son mezozoyun bir çox struktur elementləri (Şərqi Kamçatka geosinklinalı və s.) öz inkişaflarını erkən kaynozoy dövründə başa vurdu. Digər tərəfdən, paleogenin ikinci yarısında neogen və dördüncü dövr üçün səciyyəvi olan (bu zaman ada qövsləri inkişaf edirdi) tektonik plan formallaşmağa başladı. Əvvəlki inkişaf mərhələlərində müəyyən olunan regionlararası (geobloklararası) fərqlər erkən kaynozoyda da qalmaqdır id. Belə ki, Sakit okeanyanı rayonda dəniz çöküntü yığımı baş verirdi, regionun şərqində bunlar aşkar evgeosinklinal səciyyəli idi (şərqi Kamçatka, Komandor və Kuril adaları).

Verxoyan-Çukot rayonunda relyefin düzlənməsi enmə hərəkətlərin özünü lokal bürüzə verməsi ilə baş verirdi. Paleogen nisbətən kiçik qalınlıqlı (1 km-ə qədər) kontinental terrigen-çöküntü və vulkanogen törəmələrlə təmsil olunmuşdur. Arktikyanı akkumulyativ hövzələr son olıqosendə subplatforma strukturları cizgilərini alır. Bunlar kiçik qalınlıqlı (onlarla metr) qumlu-gilli, bəzən zəif kömürlü çöküntülərdən qurulmuşdur.

Regionun şərq hissəsində Olyutor-Kamçatka meqazonasında paleogen çöküntüləri bazalt, tuf-qumdaşı, liparit, dasit, spilit, diabazların qalın vulkanogen qatından ibarətdir. Kəsilişin təməlində ofiolitlər – Sakit okeanın kənar hissələrinin qıtənin tərkibinə daxil edilmiş fragmənləri yatar.

## **Son kaynozoy (neogen) mərhələsi**

Keçmiş SSRİ-nin Şimal-Şərqində olıqosenin sonlarında başlamış və dördüncü dövrde davam etmiş tağ-qayma inkişafı neogendə də davam edirdi. Miosenin əvvəlində tektonik vəziyyət olıqosenin sonlarında olduğu kimi idi. Texminən orta miosenin sonlarına qədər Verxoyan-Çukot rayonunun böyük hissəsi intensiv, kəskin kontrast, əsasən qalxma tektonik hərəkətlərə məruz qalırdı ki, bunlar da şimal sahəsinin geniş ərazilərində gedən zəif enmə ilə tarzlaşdırıldı. Bu zaman yaranmış dağ relyefi üçün qədim planın strukturlarına uyğunluq səciyyəvidir; bunlardan ən iriləri Verxoyan tağ qalxımı və Çerski silsiləsi dağ sistemidir.

Sakitokeanyanı regionunda son kaynozoy zamanında ən intensiv tektonik-maqmatik proseslər Kuril-Kamçatka adalar qövsü sisteminin inkişafı ilə əlaqəli idi. Bu prosesin gedişində Koryak zonası Qərbi Kamçatkadan daha kəskin xüsusiləşdi; Qərbi Kamçatka-Koryak sisteminin Kamçatka zonası ilə Şərqi Kamçatka geosinklinal sistemi

arasında fərqlər ləğv oldu və Kuril-Cənubi-Kamçatka adalar qövsü və Cənubi Oxot qövsarxası okean hövzəsi yarandı. Koryak zonasının demək olar bütün ərazisində kontinental rejim bərqərar oldu.

Son zamanlar aparılan geoloji-coğrafi tədqiqatlar göstərdi ki, kənar dənizlərin dərin çalaları və dərin novlar regionun son geoloji inkişaf mərhələlərində formalaşırı.

Son kaynozoyda əsas tektonik hadisələr Asiyanın ucqar şərqində gedirdi. Burada Asiya qitəsi və Sakit okean arasında müasir keçid zonanın başlıca struktur elementləri: dərin çökəklikli kənar dənizlər, ada qövsləri və dərin novlar formalaşmışdır. Paleogenin sonunda və neogenin əvvəlində yaranmış qırılmalar sistemi vulkanizmin və onunla bağlı orta tərkibli sūxurların geniş inkişafı ilə səciyyələnən spesifik tipli intruziv maqmatizmin demək olar ki, hər yerdə sinxron başlamasını şərtləndirdi.

Tektonik-maqmatik proseslərin zamanca inkişafı hələ mezozoyda müəyyən olunan tendensiyani: fəal proseslərin tədricən cənub-şərqə doğru, okeana tərəf sürüşməsini, və konsolidasiya olunmuş blokların Asiya qitəsinə tədricən birləşməsini özündə daşıyırdı. Buna sübut olaraq əsasən Kuril-Kamçatka qövsünün müasir “andezit xəttini” əmələ gətirən və keçid zonanı haşiyələndirən vulkan zəncirində cəmləşmiş müasir fəal vulkanizmi göstərmək olar. Bu keçid zonasında intensiv çöküntü toplanması və ola bilsin ki, dərin maqmatik proseslər nəticəsində kontinental qabığın inkişafı baş verir.

Verxoyan-Kolima meqazonasında miosen çöküntüləri geniş yayılmışdır. Neogen üçün bütövlükdə qumlu və qumlu-çınqlı çöküntülərin geniş inkişafı və nisbətən zəif kömürlülük səciyyəvidir.

Sakitokeanyanı regionda neogen çöküntüləri daha geniş yayılmışlar, nəinki paleogen çöküntüləri və yeni formasiya tiplərinin: vulkanogen adalar qövsü formasiyaların (Kuril qövsü, Cənubi və Mərkəzi Kamçatka), fliş formasiyasının və eləcə də müxtəlif silisiumlu sūxurların yaranması ilə səciyyələnirlər. Nəzərdən keçirilən ərazinin böyük hissəsində neogen dəniz qatlarından qurulmuşdur.

## Dördüncü dövr

Son pliosenin və erkən pleystosenin sərhədində müasir relyefin əsas cizgiləri nişanlandı. SSRİ-in şərqiñin kənar dənizlərinin sahilyanı dayazlıqları, deməli müasir sahil xətti, yaxınlarda – yalnız bir neçə min il bundan qabaq formalaşmışdır. Qeyd etmək vacibdir ki, qurunun relyefində daha qədim elementlər əksər hallarda nəzərdən keçirilən ərazinin qərbində inkişaf etmişdir və bu ərazinin kontinental inkişafı mezozoyun sonundan başlamışdır. Plestosen və holosen vulkanizmilə bağlı olan çox cavan relyef Şərqi Kamçatka və Kuril silsiləsində var.

Dördüncü dövr çöküntüleri Verxoyan-Kuril qırışılıq sisteminin şimalında büyük ərazini tutur, Lena, Yana, İndigirka, Alazen və Kolima çaylarının aşağı axarında geniş əraziləri əhatə edir. Bunlar müxtəlif kontinental tərəmələrlə təmsil olunmuşdur. Birincilər arasında alluvial, deluvial-proluvial və soliflyukasion çöküntülər geniş inkişaf etmişlər. Şimal Buzlu okeanın sahillərində dördüncü dövr çöküntülerinin maksimal qalınlığı 100 m-dən çox deyil. Çöküntülerin analoji qalınlığı Kamçatkanın sahillərində müşahidə olunur. Verxoyan-Çukot regionunda ən yeni maqmatizm məhdud yayılmışdır və dərin qırılma zonaları ilə əlaqədardır. Kamçatkanın dördüncü dövr lavaları Sakit okeanın daxili hissələrinin vulkanik adalarının müasir lavaları ilə ümumi cəhətləri coxdur.

## Faydalı qazıntılar

Keçmiş SSRİ-nin Şimal-Şərqiinin erkən kembriyəqdər kompleksləri yaşına, maddə tərkibinə və genezisinə görə müxtəlif filiz minerallaşması halındadır.

Erkən və son arxey və erkən proterozoyun ilkinq qatlarının formalaşma mərhələləri litofasial şəraitlərdə asılı olaraq müxtəlif stratiqrafik altşöbələrdə *dəmir*, *bor*, *fosfor* və *sulfidlərin*, *alüminium* və davamlı mineralların (*zirkon*, *ortit*, *rutil*, *kassiterit* və dəfələrlə çökümüş aşınma qabıqlarının məhsulları) *səpintiləri*, *grafit*, *sulfid*, əsas sükurlarda nisbətən artıq konsentrasiyada *qızıl*, *mis* kimyəvi çöküntülerinin dəfələrlə yığılması ilə əlamətdاردır.

Ərazinin orta paleozoyda mineraloji inkişafı bir çox xassələrdə əvvəlki mərhələ ilə varisliyi saxlayır. *Qurğun-sink filizləşməsi* jivet mərtəbəsinin (Omulev zonası) və alt karbonun (Şimali Verxoyanye) dolomit horizontlarına aid edilir. Omulev zonasındaki misli qumdaşlar silurun çöküntü-vulkanogen qatına aiddir.

Sette-Daban zonasının devon – alt karbon çöküntülərində misli qumdaşların bir neçə yayılma regional səviyyələri: eyfel, jivet, alt fran və turne səviyyələri qeyd edilir.

Şimali Verxoyanyedə *mis minerallaşması* üst devon – alt karbonun alabəzək terrigen-karbonatlı çöküntülərində müəyyən edilmişdir.

Priverxoyyanedə üst karbon – alt perm çöküntüleri arasında *gips* və *anhidrit* layıları qeyd olunur. Devonun gips və anhidrit qalın layıları Sette-Daban rayonunda aşkar edilmişdir. Orta paleozoyun gipsli çöküntüleri Taxayaxtax silsiləsi, Selenyax qalxımı və Omulev dağlarında məlumdur.

*Skarn-dəmir filizi, qızıl-sulfid və qızıl-kvars təzahürlərini* Omolon və Oxot massivlərində abkit kompleksinin qranitoidləri ilə əlaqələndirilərlər.

Erkən mezozoy minerallaşması yalnız mis, az hallarda qızıl, polimetal və dağ büllurunun kiçik təzahürləri ilə təmsil olunmuşdur, Şimali-Şərq regionunda kifayət qədər geniş yayılmış alt triasın qabbro-diabaz kompleksləri ilə əlaqələndirilir. Orta mezozoy dinamik tektonik şəraitlə səciyyələnirdi. Geosinklinalların intensiv inkişafı spesifik endogen faydalı qazıntılı çöküntülərin yığılmamasına gətirdi. İsti rütubətli iqlim bitkilərin inkişafını və bol kömür əmələ gəlməsini müəyyən etdi. Şimal-Şərqi SSRİ-də məşhur metallogenik strukturlarından birinin – *Yan-Kolima qızıl qurşağıının*, eləcə də *Aldan qızıl əyalətinin* və ehtimal ki, *Çukotkanın qızıl və qalay rayonlarının* formalamaşması məhz bu vaxta aid edilir.

Sixote-Alin qırışılıq sisteminin Anyuy çayı hövzəsindəki manqan filizləri yura yaşı vulkanogen-terrigen-silisiumlu komplekslərlə əlaqələndirilir.

Çukotka qırışılıq sistemi ərazisində Çaun-Çukotka kömür yataqları qrupu yerləşmişdir. Kolima massivinin kənar hissəsinin üstünə gəlmiş Moma-Ziryan çökəkliyində erkən təbaşir yaşı ən qiymətli kömür markaları olan iri kömür hövzəsi yerləşmişdir.

Omolon massivində üst yura – valanjin yaşı kömür çöküntülərinin formalamaşması baş verirdi. Mezozoy, daha çox alt təbaşir süxurlar kompleksi ilə Ziryan çökəkliyinin həm də qazlılıq və Zey-Burein çökəkliyinin neft-qazlılıq perspektivləri əlaqədardır.

Şimali-Şərq regionunda paleogendən eosenə qədər qalay və qalay-polimetal filizləşməsi mezozoidlərin tağ-qayma orogeniyasını müşayiət edir, Oxot və Çukotka vulkanogenlərində qızıl-gümüş və başqa yataqlar yaranır.

Verxoyan-Kolima qırışılıq sistemi hüdudlarında Omsukçan və Arkaqalın kömür sahələrinin zəif kömürlü qatlarının əmələ gəlməsi baş verirdi. Qərbi-Kamçatka-Koryak qırışılıq sistemində geosinklinalin inkişafının inversiya mərhələsi ilə Qərbi Kamçatka və Anadır kömür hövzələri və Saxalində bir sıra kömür sahələri əlaqədardır. Kömür yığılması prosesi turon əsrinin sonlarında başlamış və fasılərlə kampan əsrində davam etmişdir.

Son mezozoyun qalaylı metallogenik zonaları Cənubi Verxoyan və Verxoyan-Kolima və s. əyalətlərində yerləşmişdir.

Oloy zonasında Baim (Naxodka) *mis-porfir yatağı* məlumdur.

Paleogenin lap əvvəlində Oxot və Çukotka vulkanogenlərində qızıl-gümüş filizləşməsinin formalamaşması başa çatır.

Erkən kaynozoy yaşlı manqan təzahürlərinin bir çoxu Şərqi Kamçatka geosinklinal sistemində məlumdur, Qərbi-Kamçatka-Koryak sistemində isə eosen yaşlı diorit-qranodiorit maqmatizmi müəyyən edilmişdir ki, bununla qızılılıq bağlıdır.

Kömürügiləşmə Xankay massivi və Burein massivinin şərqindəki ərazilərdə davam edir. Kamçatkanın qərb sahilində eosen – alt olioqosenin kömürlü çöküntüləri yayılmışlar. Bunlar Berinq kömür rayonunda da qeyd olunur.

Paleogen və eləcə də neogen çöküntüləri ilə Qərbi Kamçatkanın sahil xəttinin bir strukturunda (Kolpakov çökəkliyi) və Anadır çökəkliyi daxilində *qaz təzahürləri* əlaqədardır.

Son proterozoy zamanında neogen və pleystosendə filiz əmələgəlməsi ilə müşayiət olunan maqmatik fəallıq bütövlükə Sakitokeanyanı regiona – Sakitokean filiz qurşağının daxili hissəsinə keçdi. Bu region üçün filizli struktur səciyyəvidir. Belə bir struktur andezit vulkanizmlı Kuril-Kamçatka adalar qövsü sistemidir, bununla *qızıl, gümüş, polimetal, mis, civə, kükürd* və s. geniş filizləşmə spektri bağlıdır.

*Səpinti hallında qızılılıq* praktik olaraq bütün geotektonik altşöbələri əhatə etməklə, demək olar bütün ərazidə özünü bürüzə verir. Verxoyan-Kolima və Çukotka qırışılıq sisteminin səpintiləri daha çox maraq doğurur. Qızıl səpintilərinin bir sıra qovşaqları Kamçatka və Koryak yaylasında məlumdur.

Şimal-Şərqi region (Verxoyan-Kolima və Çukotka qırışılıq vilayətlərinin mezozoidləri) qalay səpintiləri baxımından daha böyük maraq doğurur.


Kamçatkanın qərbində və Kuril silsiləsinin adasında iyirmidən çox *titan-magnetit səpintiləri* məlumdur.

#### *Müstəqil yoxlama üçün suallar*

1. SSRİ-in Şimal-Şərqində hansı iri meqazonaları ayırmak olar?
2. SSRİ-in geoloji xəritəsində regionun əsas struktur elementlərini göstərin.
3. Regionun geoloji inkişafında hansı əsas mərhələləri seçmək olar?
4. Regionun mezozoyda və kaynozoyda inkişaf fərqləri.
5. Regionun faydalı qazıntıları.

## **KURİL VƏ KOMANDOR ADALARI**

Kuril və Komandor adaları tipik ada qövslərinə aiddirlər (şək. 53). Antiklinal tipli olan Kuril ada qövsü iki ada qövsündən: daxili Böyük Kuril qalxımı və xarici – Kiçik Kuril qalxımından (Tanfilyev, Yaşıl, Polonski, Şikotan adaları) ibarətdir. Şimal-şərqdə onun davamı Vityaz sualtı silsiləsidir. Bunların arasında daxili, nisbətən kiçik çökəklik yerləşir.



Şek. 53. Kamçatka-Olyutor sisteminin dördüncü dövr vulkanizmi zonalarının sxemi:

1 – dördüncü dövr vulkanizmi zonaları: sxemdeki rəqəmlər: 1 – Olyutor-Şerqi Kamçatka-Kuril, 2 – Orta Kamçatka, 3 – Aleut.

Uzununa və eninə qırılmalar Kuril adalarının sürüşməsinin blok xarakterini şərtləndirir. Qırılmalar vulkanların xətti, adaların isə kulisayabənzər şəkildə yerləşməsi ilə qeyd olunur. Cənubi Kuril adalarında dördüncü dövrün çöküntülərində həm qırışılıq, həm klivaj və həm də qırılıb qalxmaların sıx şəbəkəsi müəyyən edilmişdir. Kuril adaları səthdə intensivliyi doqquz bal olmaqla yüksək seysmikliklə səciyyələnir.

Kuril-Kamçatka zonası müasir vulkanizmin özünü bürüze verməsinə görə Sakit okean dairəsində ən fəaldır. Sönmüş və fəal vulkanlar zənciri Hokkaydo adasından Böyük Kuril adalarını keçərək Şimali Kamçatkaya uzanır. Bu xəttə paralel olaraq qərbə doğru sualtı vulkan və dağlar zənciri izlənilir. Böyük Kurillərdə 130 vulkan sayılır ki, bunlarda 40-a yaxını fəaldır.

Ən yeni maqmatizm lavaları əsasən andezit-bazalt və bazaltdır. Vulkanlar mürəkkəb uzununa dərin qırılmalar sistemində, uzununa və eninə qırılmaların kəsişmə rayonlarına aid edilir. Vulkanizmə nəzarət edən dərin qırılmalar dik yatır və Moxo səthinin qırışqları ilə əlaqədardır.

1975-ci ildə bütün tarix ərzində ən güclü Tolbaçık püskürməsi baş verdi, onun ocaqları Yastı Tolbaçık vulkanının ətəyində idi. Tolbaçık püskürməsi vaxtında dörd yeni şlak konusu yarandı, relyef dəyişdi: Yastı Tolbaçığın zirvə krateri dağıldı, 600 m-ə qədər uzunluğunda çatlat yarandı, bu çatlardan lava fontanları vururdu, temperaturu 1100-1200°C və axma sürəti 30-3500 m/saat olan lava axıntıları yaranırdı.

Müasir maqmatik törəmələrdən başqa, Kiçik Kuril silsiləsi adalarında (Şikotan və s. adalar) "Şikotan formasiyası" adı almış təbaşir çöküntüləri məlumdur. Formasiya effuziv-tufogen komplekslərlə: bazalt, kürsəl lavalar, tuf-qumdaşilar, tuf-konqlomeratlarla təmsil olunmuşdur. Bunlar kəsilişin yuxarısına doğru əsasən çöküntü süxurları ilə - senon üçün səciyyəvi olan faunalı qumdaşilar, əhəngdaşilar, tuflar, tuffitlərə əvəz olunurlar. Təbaşir çöküntülərinin qalınlığı 500-700 m-dir. Kurildə paleogen fauna cəhətdən təsdiq olunmayıb. Neogen çöküntüləri Böyük Kuril qövsü adalarının qırışq təməlini əmələ gətirir, bu çöküntülər miosen və pliosenə ayrırlar. Miosen çöküntüləri tərkiblərində argillit və alevrolit aralayları və qalınlığı 4500 m-ə çatan andezit-bazaltlar olan tufogen və piroklastik süxurlarla təmsil olunmuşdur. Pliosen çöküntüləri miosenin kəskin dislokasiya olunmuş çöküntülərindən daha aram yatma xarakteri ilə fərqlənir, andezit-bazalt və bazalt çinqıl və qənbərləri ilə qavelitlərdən, tufogen qumdaşılardan, diatomitlərdən qurulmuşdur. Pliosenin qalınlığı 100-150 m-dir.

Komandor adaları – Aleut qırışqlıq qövsünün bir hissəsi olaraq Kamçatka yarımadasından Alyaskaya qədər izlənilir. Seysmik keşfiyyatın məlumatına görə, Aleut silsiləsi qalınlaşmış okean qabığı tikişidir və onun üzərinə vulkanlar zənciri yığılmışdır. Aleut adalarının mezozoy kompleksi qırışlara yığılmışdır, kaynozoy kompleksində qırışq dislokasiyalar müşahidə olunmur. Komandor adaları Kuril adaları kimi yüksək seysmiklə fərqlənir.

Bütün Aleut adalar qövsü üçün olduğu kimi, Komandor adalarının şelfi Bering dənizi tərəfində ensizdir, onun əyilməsi 100-120 m dərinlikdən başlayır, Sakit okeanı tərəfində iki dəfə enlidir, əyilməsi 150-180 m dərinliklərdə başlayır. Adaların tağ hissəsində uzanmış xətti qrabenlər, atılma-sürüşmə dislokasiyaları var.

Komandor adalarında yalnız kaynozoy vulkanogen süxurlar açılır. Bunlardan ən qədimləri – eosen vulkanogen süxurları, tuf-qumdaşilarla laylaşan piroklastlarla təmsil olunmuşdur, qalınlığı 2,5 km-dir. Daha

yuxarıda oligosen-miosenin vulkanogen süxurlar kompleksi uygunsuzluqla yatır. Bu kompleks qalxan vulkanların effuzivlərindən, tuflardan qurulmuşdur, qalınlığı 1 km-ə çatır.

Pliosen lava axınları, palçıq axınları, brekçiyalarla təmsil olunmuşdur, qalınlığı 300 m-ə qədərdir.

### *Müstəqil yoxlama üçün suallar*

1. Sakit okean qurşağının Çukot, Barents, Oxot və Yapon kənar dənizlərinin geoloji xarakteristikasını verin.
2. Sakit okean qurşağı hüdudlarında dördüncü dövr vulkanizmin hansı zonalarını ayıırlar?
3. Kuril və Komandor adalarının geoloji quruluşu.
4. Qurşağın kənar dənizlərinin faydalı qazıntıları.

## **UZAQ ŞƏRQ (MONQOL-OXOT, SİXOTE-ALİN VƏ SAXALİN QIRIŞIQLIQ ZONALARI)**


### **Mövqeyi, sərhədləri və əsas struktur elementləri**

Baxılan region şimaldan Sibir platforması və Baykalarxası proterozoy qırışılıq strukturlarla məhdudlanır. Şimal sərhədi Monqol-Oxot qırılması boyu keçir, cənubda Uzaq Şərqi regionunun sərhədi Rusyanın hüdudlarından kənara çıxır (şək. 54). Uzaq Şərqiin tərkibinə Monqol-Oxot vilayəti daxildir. Bu vilayətdə təməlləri paleozoyun üzərində qurulmuş Cudin, Daur, Aqın qırışılıq zonaları, Amur-Zey, Ud, Torom sinklinoriləri, Caqdan-Tukurq antiklinorisi seçilirlər. Bundan başqa burada qədim Arqun-Yuxarı Amur və Burein massivləri müəyyən edilmişdir.

Sixote-Alin vilayəti qədim Xankay massivi ilə birlikdə Monqol-Oxot vilayətinə bitişir. Bundan başqa burada Mərkəzi Sixote-Alin antiklinorisi, Qərbi- və Şərqi-Sixote-Alin mezozoid sinklinorisi də seçilir. Kaynozoy strukturları – Saxalin qırışılıq vilayəti və sahilyanı Sixote-Alin plutonik qurşağı seçilir.

Vend-paleozoy dövrü ərzində baxılan ərazinin şərq hissəsi iki tsikl keçmişdir: müvafiq olaraq salair və hersin orogenezi ilə başa çatmış üstrifey-vend-ordovik və silur-perm tsiklləri. Hər iki tsikl dövründə və sonradan, mezo-kaynozoy vaxtı, regionun struktur planını müəyyən edən və yeniləşən ən əhəmiyyətli tektonik xətt, ehtimal ki, Sibir vendəqədərki qitəni məhdudlaşdırıran Monqol-Oxot dərinlik qırılması olmuşdur.

Sibir qitəsindən cənuba doğru, okean və ya subokean qabığı (*Cudin* və *Caqdin-Tukurinq* antiklinoriləri) sahəsi ilə ayrılmış qədim (arxey-proterozoy) mikroqitələr – inkişaf gedişində sonradan vahid nisbətən sərt, kollizion mərhələdə (son paleozoyda) Sibir qitəsinə qarşı



Şek. 54. Uzaq Şerq'in struktur cəhətdən rayonlara bölünməsi


I – Sibir platforması, II – Zabaykalye proterozoy qırışılığı zonası, III – Monqol-Oxot mezozoid zonasları, IV – Sixote-Alin qırışılıq mezozoid qurşağı, V – Saxalin kaynozoy qırışılığı qurşağı  
 1-4 – mezozoidlər: 1 – paleozoy komplekslərinin üstün olduğu antiklinorilər; 2 – vezozoy çöküntülərinin üstün olduğu sinklinorilər; 3 – təbaşir və paleogen vulkan-plutonik kompleksləri; 4 – proterozoyda və qismən də paleozoyda bərkmiş orta mezozoid massivləri; 5 – kaynozoy qırışılıq; 6 – meqazonaların (a) və zonaların (b) sərhədləri:

*Zonalar, massivlər* (dairədəki rəqəmlər):

1 – Cidin; 2 – Daur; 3 – Aqın zonası; 4 – Arqun-Yuxarı Amur massivi; 5 – Burein massivi; 6 – Amur-Zey qırışılıq vilayəti (sinklinori); 7 – Caqdin-Tukurinqr antiklinorisi; 8 – Torom sinklinorisi; 9 – Ud sinklinorisi; 10 – Baş Sixote-Alin dərin sinması; 11 – Qorbi Sixote-Alin sinklinorisi; 12 – Mərkəzi Sixote-Alin antiklinorisi; 13 – Sergi Sixote-Alin sinklinorisi; 14 – Xankay massivi; 15 – Sahilyanı antiklinorisi; 16 – Baş Oxot dərin sinması; 17 – Sergi Sixote-Alin vulkan-plutonik qurşağı (təbaşir-paleogen); 18 – Saxalin qırışılıq qurşağı.

duran Monqol-Burein kontinental qaymasına birləşmiş massivlər (*Arqun, Üst Amur, Burein, Xankay*) yerləşmişdilər.

Beləliklə, regionda erkən-orta-proterozoy tektonik meqazonalarını – Baykalarxası-Sibir (kontinental), Aqın-Caqdin (subokean qabıqlı), Arqun-Xinqan (subkontinental) və Primorsk (kənar-kontinental və okean) zonaslarını ayırmak olar (şək. 55).



Şek. 55. Uzaq Şərqi paleozoyda struktur-formasiya zonallığı (palinspatik yenidənqurmasız). [3] görə:

*Meqazonalar:*

1 – Zabaykalye-Sibir (Sibir qıtısının hissəsi); 2 – Aqinsk-Caqdin (Monqolustanın Xanqay-Xentey okeanik zonanın ətrafları, keçid tipli qabıqlı); 3 – kontinental (*a*) və keçid (*b*) tipli yer qabıqlı Arqun-Xinqan meqazonası (ola bilsin ki, əvvəl bir neçə mikrokontinent olmuşdur); 4 – keçid (*a*) və okeanik (*b*) tipli yer qabıqlı Dənizyanı zona (ilkin olaraq, ola bilsin ki, terreynlərlə); 5 – meqazonaların sarhadları.

*Böyük çöküntüyigimi zonaları:* MZ – Monqol-Zabaykalye; CT – caqdin-Tukurinq; AÜA – Arqun-Yuxarı Amur, S – Selemcin; B – Burein; X – xankay; QS – Qərbi Sixote-Alin; SS – Şərqi Sixote-Alin. *Zonalar* (dairədəki rəqəmlər):

1 – Ayan; 2 – Şevlin; 3 – Aqin; 4 – Şərqi Aqin; 5 – Borşevocnaya; 6 – Yuxarı Amur; 7 – Min; 8 – Melgin; 9 – Mamın; 10 – Urmiya; 11 – Sahilyanı.

## Geoloji inkişaf tarixi

### Arxey - proterozoy mərhələsi

Uzaq Şərqi regionunda əsasən son proterozoyun 3,2-2,5 mlrd il intervalına uyğun gələn geoloji fəaliyyət təzahürləri qeyd olunur.

Arxey tarixi yer qabığının turş-əsasi maqmatizm, müxtəlif xarakterli metasomatizm, qranitləşmə və mürəkkəb deformasiya prosesləri ilə müəyyən olunan ümumi hərəkətliliyi ilə səciyyələnir. Arxey yaşılı süxurlar Burein və Xankay massivlərində seçilmişlər, bunlar biotit, sillimanit biotit-qranat, hornblendli qneys və sistlərlə laylaşan qrafit və klinopiroksen mərmərlərlə təmsil olunmuşlar.

Erkən proterozoy törəmələri tektonik bloklarda və qırışılıq sistemlərinin antiklinal strukturlarının nüvələrində açılır.

Rifeyəqədər yaşlı metamorfik törəmələr *Burein* və *Xankay massivlərində*, rifeyəqədərki bünövrənin metamorfik sūxurlarının kiçik çıxışları qeyd olunan *Mongol-Oxot* və *Sixote-Alin qırışılıq sistemlərində* inkişaf etmişlər.

Belə qəbul olunub ki, Burein massivində alt proterozoya biotit, biotit-amfibol qneysləri, daha az hallarda kvarsit və amfibolitləri aid edirlər. Burein, Xankay və digər orta massivlərin ərazilərində, görünür ki, erkən proterozoyda geosinklinal tipli strukturlar mövcud olublar. Uzaq Şərq regionunda miogeosinklinal tipli çöküntülər olan terrigen-karbonatlı kompleksləri təşkil edən rifey-alt kembri çöküntüləri geniş yayılmışlar. Arxey-proterozoyda o zaman vahid tam olan Burein və Xankay massivlərinin əmələ gəlməsi baş vermişdir.

### Vend-ordovik mərhələsi

**Vend və kembri.** Kembrinin subokean qabığının qalıqları Aqin-Caqdin paleozoy meqazonasının ətraflarında, *Caqdin-Tukurinqr zonasında* müəyyən edilir. Burada alt və üst kembri məlumdur. Alt kembri yəşəm, gilli-silisiumlu şistlər, bazaltlar, onların tuf və əhəngdaşları ilə təmsil olunmuşdur; hematit-maqnetit filizlər və fosforit layları qeyd olunur. İri vulkan törəmələri ətrafında yaranmış əsasən biogerm əhəngdaşlarında aldən və lena mərtəbəsinin faunası var. Alt kembrinin kəsilişinin yuxarıları tərkibində yəşəm və yosun əhəngdaşı layları olan terrigen sūxurlarla təmsil olunmuşdur. Orta kembri yoxdur. Üst kembri yəşəm, bazalt, əhəngdaşı, mikrokvarsit, fosforit ara laylı və linzalı qumdaşlarla təmsil olunmuşdur. Daha yuxarıda fosforitli qalın rifogen əhəngdaşilar yatır. Kəsiliş müxtəlif rəngli yəşəmlərlə, bazalth silisiumlu-gilli şistlərlə, dəmir və manqan filizləri ilə yekunlaşır; kəsilişin bu hissəsində qıfilsiz braxiopodlar və radiolyariyalar rast gəlir. Bu rayonlarda kembrinin normal kəsilişlərinin mövcudluğu bir çox hallarda şübhə altına alınır. Bəzi tədqiqatçılar hesab edir ki, bu orta-üst paleozoy çöküntüləri arasında olistolitlərdir.

Caqdin-Tukurinqr zonasının qərbində vend və kembriyə şərti olaraq aid edilən lal qatlar var.

*Arqun-Xingan meqazonasında* vend-kembri çöküntüləri mikrokontinentlərin örtüyünü səciyyələndirir və ümumi şəkildə Sibir qitəsinin çöküntüləri ilə oxşardır. Arqun-Üstamur massivinin qərb rayonlarında kəsilişin aşağıları (vend) əsasən qalınlığı 1500 m-ə çatan nazik-ritmik boz- və yaşılrəngli terrigen çöküntülərlə təmsil olunmuşdur. Aldan mərtəbəsi və Lena mərtəbəsinin aşağıları zəngin arxeosiat, trilobit

və yosun faunası olan əhəngdaşları və tabe halindəki dolomitlərin qalın (3500 m-ə qədər) qatından əmələ gəlmışdır; lokal olaraq silisiumlu sūxurlar müəyyən edilmişdir. Kəsiliş ayrı-ayrı çökəkliklərdə çökmüş tabe olmuş əhəngdaşı və dolomitli terrigen flişoidli çöküntülərlə bitir, qalınlığı sabit deyil (3000 m-ə qədər). Yaşı – Lenanın yuxarıları – amgın mərtəbəsidir. Kembrinin çıxışları Burein massivində də məlumudur. Proterozoyun üzərində uyğunluqla yatan alt kembri aşaqlarda tabe olmuş qumdaşı, alevrolit və konqlomeratların ara qatları olan, arxeosiat və əhəngdaşı-gilli sistəmlər, faunalı əhəngdaşı qatları ilə təmsil olunmuşdur. Qalınlığı 400-600 m-dir. Xankay massivində kembrinin çöküntüləri tərkiblərində arxeosiat, trilobit, alt və orta şöbənin yosunları olan terrigen və karbonatlı törəmələrdən yaranmış çoxkilometrli qatlardan ibarətdir. Üst kembri əlvənrəngli terrigen çöküntülərlə təmsil olunmuşdur.

**Ordovik.** Ordovik çöküntüləri üst kembri çöküntüləri ilə six bağlıdır, əsasən terrigen tərkibə malikdirlər, bir çox hallarda onları ayırmak çətindir.

*Arqun-Yuxarıiamur* və *Burein massivlərində* ordovikin molassaları zəif inkişaf etmişlər.

Monqol-Oxot vilayətinin şərqində ordovik praktik olaraq yoxdur. Ordoviklə Arqun-Xanqan meqazonasında və Burein massivində xüsusiilə geniş inkişaf etmiş qranitoid vulkanizmi əlaqələndirirlər. Sixote-Alin vilayətində ordovikin mövcudluğu sübut olunmayıb.

### Silur – karbon mərhələsi

Baxılan ərazinin çox hissəsində, ordovik dövründə olduğu kimi, qalxmalar hökm süründü, bu səbəbdən bəzi müəlliflər hesab edir ki, silurda orogen çökəkliklərin formalaması ilə gedən orogen inkişaf tendensiyaları davam etmişdir. Digər tədqiqatçılar qəbul edirlər ki, silurda Monqol-Oxot vilayətində rift prosesləri başlayır. Rift prosesləri ilkin inkişaf mərhələsində molassa çox oxşar olan kobudqırıntılı material qatlarının orogenik formalaması ilə oxşardır.

Arqun-Yuxarıiamur zonasında silur (vend-ludl) çöküntülərinin mövcudluğu sübut olunub, onlar adətən qırılma ilə üst proterozoy, kembri və ordovik üzərində yatırlar.

Caqdin-Tukurinqr meqazonasında dərin təknənin (troqun) inkişafi başladı və devonda bu təknə genişləndirdi. Burada silura qalınlığı 1500 m olan konqlomeratlar, əhəngdaşı və yəşəm qatları aid edilir. Üst silur tərkibində bazaltoid, tuf, yəşəm və sedimentasiya brekciyalarının ara ləyləri olan terrigen çöküntülərlə təmsil olunmuşdur.

Xankay massivinin qərb yamacında silur qalın vulkanogen-çöküntü qatlarla təmsil olunub: aşağılarında (600 m) qumdaşilar,

alevrolitlər, tərkibində porfirit və tuflarının tabe olmuş miqdarı olan silisiumlu süxurlar yatır; orta qat (2300 m) əsasən qumlu-şistlidir və tərkibində silur-alt devonun braxiopodları var. Qatın yuxarı hissəsi (670 m) porfirit, alevrolit və müxtəlif tufogen süxurlardan ibarətdir.


**Devon.** Bu zaman silurda başlamış terrigen-vulkanogen-silisiumlu çöküntü yiğilması ilə müşayiət olunan dərin çökəkliklərin inkişaf prosesi Aqin-Caqdin meqazonasının qərb sektorunu tutaraq davam edirdi.

Aqin zonasında devon kəsilişləri daha dolğundur; vulkanizm və çöküntü yiğilmasının nisbətən dərin şəraitləri səciyyəvidir. Caqdin-Tukurinqər sistemində alt və alt-orta devon arkoz və polimikt qumdaşılarla, yəşəm, spilit, hematit filizləri ilə təmsil olunmuşdur. Psilofit qalıqları da tapılmışdır. Alt devon qatının qalınlığı 5700 m, alt-orta devonun qalınlığı 2,5 km-ə qədərdir. Büyük Şantar adasında həmin zonada orta və üst devonun çöküntüləri yəşəmlər, əsasi vulkanitlər, alevrolitlər, qumdaşılar, gravelitlər, konqlomeratlar, əhəngdaşılar, sedimentasiya brekçiyaları ilə təmsil olunmuşdur. Bu kəsilişin qalınlığı 8,5-9,5 km-dir və krinoid, tabulyat, braxiopod, bitki qalıqları, spor və tozcuqla səciyyələnir.

Arqun-Yuxarıiamur massivində qalınlığı 4,5 km-ə çatan terrigen və terrigen-karbonatlı çöküntülər yiğilirdi. Kəsilişlərdə kifayət qədər çoxsaylı şelf faunasına görə alt, orta və üst devonla korrelyasiya olunan yerli dəstələr seçilir.

Burein massivində devonda alçaq adaları olan dayaz dəniz mövcud olub. Burada terrigen, terrigen-karbonatlı çöküntülər və kiçik rif tikililəri formalaşırdı. Yuxarıda qeyd olunan Arqun-Yuxarıiamur və Burein massivlərini ayıran Selemcin sistemində kembriyə-qədər-erkən paleozoy qranitoidlərinin yuyulmuş səthində əhəmiyyətli dərəcədə vulkanogen olan qatlar formalaşırdı. Alt və orta devon növbələşən porfirit, keratofir, polimikt qumdaşları, silisiumlu alevrolitlərlə təmsil olunmuşdur; bəzən biogerm əhəngdaşılar rast gəlir. Terrigen-vulkanogen qatların toplanması turnedə də davam edirdi, ümumi qalınlıq – 1,5-2 km-dir.

Primoryedə Xankay massivinin ətraflarında tərkibində orta devonun bitki qalıqları və vulkanitləri olan terrigen, kontinental çöküntülər üstünlük təşkil edir. Lokal olaraq onlar yenə terrigen, bəzən də bazalt, spilit, riolit, bunların tufları, əhəngdaşilar linsalı dəniz çöküntüləri ilə əvəz olunur. Üst devon məlum deyil. Ola bilsin ki, silur – orta devonda Xankay massivi kənar vulkan-plutonik zonanın fragmenti olub. Sahilyanı zonada devonun radiolyariyalı və yosunlu karbonatlı silisiumlu süxurlarının inkişafı qeyd olunur (şək. 56).



Şek. 56. Cənubi Dənizyanından keçən sxematiq geoloji kəsiliş. Y. Radkeviçə görə, 1980, dəyişikliklərlə:

*Kaynozoy çöküntüləri (1 – 5):*

1 – qumlu-gilli çöküntülər; 2 – bazallar; 3 – neogenin gil və qumlu-çinqillili çöküntüləri; 4 – oligosenin qumlu-gilli çöküntüləri; 5 – eosenin qumlu-konqlomeratlı qatı. *Kaynozoyaqadərki çöküntülər (6 – 14):* 6 – üst təbaşirin qumdaşları və şistləri; 7 – üst triasın qumdaşları, şistləri və argillitləri; 8 – üst paleozoyun silisiumlu şistləri; 9 – kembrinin əhəngdaşları; 10 – arxein biotit qneysleri, kvarsitləri, mərmərləri və amfibolitləri; 11 – metamorfik slyudalı şistlər; 12 – kvars porfirləri; 13 – porfirit və tuflar; 14 – qranitlər.

**Karbon.** Altkarbon çöküntülərinin paylanması və litoloji tərkibi devonda müəyyən olunmuş qanuna uyğunluqlara tabedir. Caqdin-Tukurinqr sisteminin şimal-şərqi ətraflarında altkarbon faunalı, dəniz silisiumlu və vulkanogen sűxurlarla laylaşan kontinental çöküntülər əmələ gəlir. Caqdin-Tukurinqr sisteminin oxu hissəsində ümumi qalınlıqları 10 km-ə çatan karbonun bütün şöbələrinin xeyli dərəcədə daha dolğun olan kəsilişləri təsvir olunur. Alt və orta karbon qumlu-şistli qatlarla, eləcə də alt karbonaqadərki faunası olan əhəngdaşı qaymaları ilə olistostromlarla təmsil olunmuşdur. Ümumi qalılılığı 8850 m-ə qədərdir.

Qeyd edək ki, silur, devon və karbon çöküntülərinin nəhəng qalınlıqlarını, çökəmənin dərinliyini müəyyən etdikdə çətin ki, cəmləmək olsun: çöküntülərin maksimal qalılıq zonaları görünür ki, yerini dəyişirdi.

Aqinsk-Caqdin meqazonasının qərb cinahında karbon çöküntülərinə də devon çökəklikləri miras qalmışdır, çöküntüyigimi maksimumları burada da yerini dəyişirdi. Daur zonasında çöküntülər bütün karbon ərzində toplanırdı; dərin təknənin ox hissəsində alt karbon (turne-vize) silisiumlu-gilli sűxurlarla, yəşəmlərlə, əsasi və orta vulkanitlərlə təmsil olunmuşdur. Qalılığı 1500 m-ə qədərdir.

Aqinsk, Borşovoçnaya və Üstaqinsk zonalarında dərin təknələrin erkən karbon çöküntüləri var, Şərqi Aqinsk zonasında bunlar polimikt qumdaşıllarla, gilli-silisiumlu və alevrolit şistləri, andezit, andezit-bazalt, olivin bazaltlarla, yaşəmlərlə təmsil olunmuşlar; vize foraminiferləri, krinoidləri, məşənkaları, braxiopodları, trilobitləri qalıqları ilə biogerm əhəngdaşları var. Qalınlığı təqribən 3 km-dir. Eyni zamanda qeyd olunan zonaların kənarlarında nisbətən az qalınlığa malik (800-900 m-ə qədər), alt karbonun terrigen-vulkanogen, terrigen-karbonatlı tərkibli dayaz çöküntüləri formalaşmışdır. Erkən karbonun sonunda qeyd olunan zonalarda yenidənqurma baş verdi: şimal kənarında Monqol-Oxot dərin qırılması boyu proterozoy-kembri çöküntü kompleksləri və qranit üzərində böyük olmayan çökəkliklərin təməli qoyulmuşdur. Bu çökəkliklərdə ritmik quruluşlu dayaz terrigen çöküntülər yığıldı. Qalınlığı 1,2 – 3 km-dir; üst yaş sərhədi – başqırt mərtəbəsindən alt permə qədərdir.

Arqun-Üstamur massivində, digər rayonlarda olduğu kimi, karbonun əvvəlində əhəmiyyətli yenidənqurmalar baş vermirdi. Karbon çöküntüləri devon çöküntülərinin üzərinə uyğunluqla yatrı və çox vaxt orqanogen olan, tərkibində krinoid, məşənka və braxiopod qalıqları olan əhəngdaşlarla laylaşan, dayaz terrigen süxurlarla təmsil olunmuşlar.

Burein massivində son karbon zamanında qalxımlarla müşayiət olunan çox intensiv qranit maqmatizmi özünü bürüzə verdi. Karbon çöküntüləri yalnız massivin kənarlarında qalmışdır.

Xankoy massivində karbon məlum olmasa da, karbon çıxışları Dənizyanı meqazonasının həm Qərbi, həm də Şərqi Sixote-Alin zonasında kifayət qədər geniş yayılmışdır. *Qərbi Sixote-Alin zonasında* karbon üç şöbə ilə təmsil olunmuş və 4 km-qədər qalınlığa malikdir; qumdaşı, alevrolit, gilli, silisium-gilli və silisiumlu şistlərdən, bazaltoidlərdən qurulmuşdur. Bunlarda altiya qədər foraminifer kompleksi seçilir.

*Şərqi Sixote-Alin zonasında*, ehtimal olunur ki, təxminən oxşar qatlar inkişaf etmişdir, vulkanitlər əsasən alt karbona aid edilir.

*Sahilyanı zonada* nisbətən az qalınlığa malik (bir neçə on metrdən yüz metrələrə qədər) əsasən yosun, foraminifer əhəngdaşı qatları inkişaf etmişdir.

Bütövlükdə Dənizyanı meqazonasının strukturu karbonda mürəkkəb qurulmuş passiv kontinental ətrafin tektonik rejimi ilə səciyyələnir.

## Perm mərhələsi

Perm zamanında regionun tektonik inkişafında kolliziya (toqquşma) mərhələsi olmuşdur: Sibir kontinenti *Arqun-Xinqan* zonanın kontinental bloklarına yaxınlaşdı. Sonuncular da həmin vaxt üçün, ehtimal ki, vahid kontinentəbənzər qruplaşmışdır. Kolliziya, görünür ki, subduksiya zonasının inkişafı ilə bağlı idi. Perm zamanında Sibir kontinentinin cənub kənarı – Selenqin-Yablon zonası və Stanovoy silsiləsi hüdudlarında subqələvi vulkan-plutonik qurşağın formalaşması ilə səciyyələnirdi; subduksiya zonası, ehtimal ki, bu kənar hissənin altına keçmişdir. Bu zonanın şərq-şimal-şərq davamı ehtimal ki, sonpaleozoy-erkənmezozoy adalar qövsü olmuşdur. Arqun-Xinqan bloklar sisteminin Sibir kontinentinə qarşı duran kənarı, çöküntülərin xarakterinə görə demək olar ki, passiv olub.

Caqqin zonasının şərq hissəsində perm çöküntüləri Uda çayının sağ sahilində şərti olaraq seçilmişdir; burada qalınlığı 650 m-ə çatan perm görünüşlü flora qalıqları ilə qumdaşilar, konqlomeratlar, alevrolitlər inkişaf etmişdir.

Burein massivinin kənarında dəniz molassası (qalınlığı 1500 m-ə qədər olan əhəngdaşı aralayları ilə qumdaşı, konqlomerat, alevrolitlərin növbələşməsi) ilə təmsil olunmuş üst perm çöküntüləri altında yatan çöküntülər üzərində əhəmiyyətli fasılə ilə yatır. Xankay zonasında və Şərqi-Sixote-Alin zonasının ona şərqi dən bitişik olan hissəsində perm çöküntülərinin böyük hissəsi floralı kontinental vulkanogen və terrigen çöküntülərlə təmsil olunmuşdur.

Perm çöküntü toplanması daha mürəkkəb mənzərəni Sahilyanı (Dənizyanı) meqazonasında təşkil edirdi. Dənizyanıda perm çöküntüləri Tetik oblastına aid idi; faunistik komplekslər fuzulinidlərin, məşankaların, kolonial mərcanların, yosunların olması ilə fərqlənir; rifogen quruluşlar inkişaf etmişdir. Dəniz perm çöküntülərinin stratiqrafiyası fuzulinidlərin öyrənilməsinə əsaslanmışdır. Perm və karbonun sərhədi uyğundur və *Schwagerina sphaerica*, *Acervoschwagerina indolasa*-nın rast gəlməsinə görə çəkilmişdir.

Xankay zonasının və Şərqi-Sixote-Alin zonasının sərhədində inkişaf etmiş qalın (4000 m-ə qədər) orta və turş tərkibli effuziv qatları və bunlarla əlaqədar olan flora qalıqlı və karbon layları ilə kontinental və dayaz qumdaşilar, alevrolitlər, rif massivləri subduksiya zonasının üzərindəki, permik əvvəlində kontinental və okeanik qabığın sərhədində yaranmış vulkanik-plutonik qurşağa aiddir. Qurşaqtan şərqi doğru kontinental yamac şəraitində qalın (3000 m-dən çox) qumdaşı, alevrolit, silisiumlu süxurlar qatı formalaşmışdır; olistostromlar yaranırdı, az hallarda isə silisiumlu süxurların, spilitlərin toplanması baş verirdi.

İndiyə qədər Saxalində inkişaf etmiş paleozoy sūxurları barədə heç nə demirdik. Burada mezozoy çöküntülərinin arasında əhəngdaşı sürüşmə qaymalarında təxminən silur, devon və karbon dövrlərinin faunasının tapıntıları qeyd olunur; lakin yalnız Tetis oblastından Boreal oblastına keçid şəraitində yaşamış foraminifer, süngər, paleoaplizinli perm əhəngdaşlarından qurulmuş qaymaların yaşı dəqiqliklə müəyyən edilmişdir. Daha az hallarda tuflar, lavalar, silislər qeyd olunur. Orta-üstpaleozoy sūxurlarının Saxalin adasında kəsilişləri müəyyən edilməmişdir; ola bilsin ki, onlar cavan çöküntülər altında qalmışlar. Ehtimal etmək olar ki, onlar kiçik paleozoy terreynlərini əmələ gətirir.

### Trias mərhələsi

Erkən mezozoyda nəzərdən keçirilən region da qalxımların üstünlüyü ilə səciyyələnir. Burein və Xankay massivləri əvvəlki kimi əsasən qalxımlara məruz qalırdı. Erkən mezozoyda Sixote-Alin sistemi ümumi inversiya ilə əlaqədar olaraq demək olaraq ki, tamamilə dəniz səviyyəsindən yuxarı qalxdı.

Erkən mezozoy mərhələsi üçün əvvəlki mərhələnin sonunu səciyyələndirən cəhətlər, məsələn, inkişafın geokratik rejimi, çöküntü yiğilmasının son perm epoxası planına yaxın planın olması və s. xarakterikdir. Erkən triasın sonunda və orta triasdə baş vermiş dəniz reqressiyası ilə müsayiat olunan tektonik hərəkətlər Uzaq Şərqiş şimalında olduğuna nisbətən cənubunda daha intensiv və uzun müddətli idi. Çöküntü yiğılma şəraitlərinin böyük rəngarəngliyinə gətirmiş tektonik hərəkətlərin diferensiallığının xeyli artmasının baş verdiyi növbəti, ortamezozoy mərhələsindən fərqli olaraq trias mərhələsi üçün çöküntülərin akkumulyasiyası şəraitinin nivelirlənməsi, oxşar qranulometrik tərkib səciyyəvidir. Bununla yanaşı, trias mərhələsini mezozoidlərin qırışiq strukturunun formallaşması ilə yekunlaşan tektonegenezin yeni mezozoy tsiklinin ilkin mərhələsi kimi nəzərdən keçirmək olar.

Uzaq Şərqdə orta və alt triasın çöküntüləri nisbətən az qalınlıqlı terrigen qatlarla təmsil olunmuşdur. Sixote-Alin zonası üst triasın qalın terrigen-silisium-vulkanogen qatlarının yiğilması ilə fərqlənir.

Nəzərdən keçirilən ərazi hüdudlarında üst trias çöküntüləri böyük əraziləri əhatə edir və qalın (20 km-ə qədər), əsasən terrigen, qismən vulkanogen-terrigen dəniz törmələri ilə təmsil olunmuşdur. Yerüstü - çöküntü və vulkanogen sūxurlar kəskin tabe rolda çıxış edirlər.

Son trias epoxasında Uzaq Şərq regionu daxilində əsasən iki tip sedimentasiya hövzəsi mövcud olmuşdur: geosinkinal - *Aşağıamar*, *Sixote-Alin*, *Caqdin* və geosinkinal troqlar boyu sərt strukturların

kənarlarında yerləşmiş geosinklinalıyanı – *Torom, Ud, Burein, Cənubi Dənizyanı*. Birinci tipdə üzvi həyatla kasıb, nisbətən dərin dəniz şəraitində davamlı enmə sahələrində silisium-vulkanogen və terrigen, fliş və flişoid tipli, qalın çöküntülər yığıldı; bol bentoslu ikinci tip hövzələrdə - epikontinental dəniz hövzələrində - adətən yerüstü vulkanizm məhsulları daxil olan müxtəlif terrigen material çökürdü.

### **Yura-təbaşir**

Triasın sonu və yuranın əvvəli Uzaq Şərq regionunda ərazinin ümumi qalxımı ilə səciyyələnir. Dəniz çöküntü yığımı, ehtimal ki, bu zaman yalnız iri qırılmalarla əlaqədar olan ensiz vulkanik troqlarda davam edirdi.

Yuranın başlanğıçı vulkanik fəaliyyətin aktivləşməsi ilə səciyyələnir. Geosinklinal hövzələrdə mülayim dərin dəniz şəraiti var idi ki, burada qalın flişoid qatlar formalaşdı.

Yura və təbaşirin sərhədində ümumi qalxmalar regionun əsasən sedimentasiya hövzələrinin – Sixote-Alinin cənubunda Ud zonasının kənarlarında baş verir.

Yura çöküntüləri xeyli ərazini əhatə edir və əsasən terrigen, qismən vulkanogen-terrigen tərkibli dəniz, sahilyanı-dəniz və kontinental törəmələrlə təmsil olunmuşdur. Bunların əsas yayılma əraziləri – *Üstamur, Burein, Caqdin qarılmaları və Daur zonasının çökəklikləri*, burada qalın sedimentasiyalı dərin enmələr bərpa olundu.

Nəzərdən keçirilən ərazi hüdudlarında dəniz çöküntü yığılmاسının iki tipi seçilir. Birinci – geosinklinal tip – Caqdin qarılmasında qeyd olunur, burada son triasdən başlayaraq aspid formasiyasının (qumlu-gilli-vulkanogen) qalın qatları yığıldı. İkinci tip çöküntülərin tərkibi ilə seçilir və dəniz bozrəngli formasiyaya (qumlu-alevrolitli) aiddir. Bunlar bol bentos biotası və dəfələrlə təkrarlanan fasılələrin olduğu dayaz sulu hövzələrin çöküntüləridir. İkinci tip çöküntülər sərt heterogen təməl üzərində qurulmuş epikontinental hövzələrdə (*Üstamur və Burein qarılmaları*) yığıldı.

Nəzərdən keçirilən regionun orta-sonyura inkişaf mərhələsi Sibir platformasının cənub haşiyəsinin müxtəlif (heterogen) strukturlarının və Monqol-Oxot qırışq vilayətinin paleozoidlərinin mezozoy aktivləşmə epoxasının qanuna uyğun davamıdır. Bu mərhələnin aparıcı tektogenez tipi – geniş tağ qalxımlarının – kembriyəqədərin və paleozoyun müxtəlif yaşılı strukturlarının üstünə gəlmüş Stanovoy və Daur qalxımlarının formalaşmasıdır. Üstamur və Caqdin zonaları istisna təşkil edir, burada fliş və molass ilə dolmuş dəniz çökəklikləri qalmaqdır. Bu çökəkliklər Sixote-Alin geosinklinalı ilə əlaqəlidir.

Təbaşirdə Burein və Xankay massivlərinin ərazisində tağ-qayma və blok qalxımları yaranmışdır.

Uzaqşərq regionunun qərb hissəsində son mezozoy mərhələsi ərzində molass ilə dolan kənar və qalıq enmələr və çökəkliklər inkişaf etməkdə idi. Regionun şərq hissəsində erkən təbaşirin sonunda və son təbaşirdə mezozoidlərin formalasmasının yekun mərhələsini səciyyələndirən molasslara keçən əsasən flişoid və fliş formasiyaları bu zaman inkişaf edirdi.

Regionda əsasən qırılmalarla əlaqədar olan müxtəlif yaşı strukturların sərhədləri boyu, eləcə də materikin sərhədi boyu (Şərqi Sixote-Alin vulkanoplutonik qurşağı) yerləşmiş təbaşir yaşı vulkanogen törəmələri geniş yayılmışdır.

### Kaynozoy mərhələsi

Erkən paleozoyun (daniy – paleosen) çöküntü və vulkanogen törəmələri sahəsinə görə çox məhduddur. Bunlar kömürlü dəstələr və onların altında yatan qumlu-çinqıllı çöküntülərdir.

Xankay massivi son oliozen istisna olmaqla, demək olar ki, bütün paleogen ərzində, denudasiya düzənliyi olmuşdur, burada kaolin aşınma qabığının yaranması üçün əlverişli şərait mövcud olmuşdur.

Saxalin zonasının hüdudlarında paleosen yalnız Qərbi Saxalində onun bütün uzunluğu boyu yayılıraq, 1200 m qalınlığa çatır və kömürlü çöküntülərlə təmsil olunmuşdur. Paleosenin danisindən fərqli olaraq region daxilində eosen çöküntüləri kifayət qədər geniş yayılmışdır. Onlar Şərqi Sixote-Alin qurşağı hüdudlarında kömürlü çöküntülər və onlarla sinxron olan vulkanitlərlə təmsil olunmuşdur.

Paleogenin kontinental kəsilişində daha çox oliozen yayılmışdır. Oliozen çöküntüləri litoloji növlərinə görə yaxşı korrelyasiya olunur və geniş göllər, daha az hallarda isə göl-bataqlıq fasiyaları və lokal olaraq suyu şirinləşmiş laqun fasiyaları olan nazikqırıntı alevrolit-gilli və gilli-tuffitli süxur qatları ilə təmsil olunmuşdur.

Son kaynozoyda müasir Asiya kontinentinin şimal-şərq hissəsini əmələ gətirmiş Uzaq- və Şimal-Şərqi regionlarının birləşməsi baş verir.

Neogen terrigen çöküntülərlə, bəzən nazik piroklastik materialın əhəmiyyətli qarışıığı törəmələri və onlara tabe olmuş vulkanitlərlə təmsil olunmuşdur. Sonuncular sahə üzrə kəskin məhdudlaşaraq, iki stratigrafik səviyyəyə aid edilir (alt – orta miosen, pliozenin sonu) və hər yerdə andezit-bazalt tərkiblə səciyyələnir. Bu ərazi üçün miosenin aşağı hissəsinin əhəmiyyətli dərəcədə kömürlülüyü, orta və üst miosenin nazik tufogen materialla zənginliyi və pliozenin kobudqırıntı tərkibi səciyyəvidir.

Son pliosenin və erkən pleystosenin sərhədində müasir relyefin əsas cizgiləri müəyyən olunmağa başladı. Məhz bu zaman əsasən qalxımlar kimi özünü bürüzə verən tektonik hərəkətlər fəallaşdı. Dənizyanıda Xankay depressiyası kimi iri depressiyalar pliosendən miras olaraq inkişaf etməkdə idi, bu səbəbdən pliosen-dördüncü dövr çöküntülərinin vahid qatı formalamaşmışdır.

Erkəndördüncü dövrün çay şəbəkəsi öz quruluşuna görə müasir zamandakından fərqlənirdi. Erkən pleystosendə indiki görkəmində Amur çayının vadisi hələ mövcud deyildi. Amur və Zey çaylarının qolları ilə birlikdə yuxarı hissəsi o zaman axarı Sarı dənizə düşən müstəqil hövzə əmələ gətirirdi.

### Faydalı qazıntılar

Sonproterozoy – erkənpaleozoy mərhələsinin metallogenik xüsusiyyətləri tam izah olunmayıb. Bunların əhəmiyyəti Xankay və Burein massivlərinin stratiform *qurmuşun-sink* və *mis filizləşmə* ilə, *galay-* və *dəmir filizi* yataqları ilə müəyyən edilir.

Üst proterozoyun – alt kembrinin karbonatlı-terrigen çöküntülərində vulkanogen-çöküntü maqnetit və hematit-maqnetit kvarsitləri Xankay və Burein massivlərində məlumdur, burada onlar müvafiq olaraq Ussur və Maloxinqan dəmir filizi yataqlarını təşkil edirlər.

Xankay və Burein massivlərinin *mangan filizləri* müvafiq olaraq Xinqan və Kabar terrigen-karbonatlı komplekslərinin filizli dəstələrinin tərkibinə daxildir. Burein massivində Cənubi Xanqan, Bican, Teploozersk yataqları haşıyələnmişdir.

*Qrafit yataqları* və təzahürləri Burein massivinin ərazisində, xüsusən də Maloxinqan rayonunda, daha çoxsaylıdır.

Ən iri *fosforit təzahürləri* – Ud-Selemc fosforitli hövzəsidir.

*Dəmir filizləri* Ud-Şantar rayonunda (Kurum, İtmət və s.) məlumdur.

Sonpaleozoy yaşlı endogen minerallaşma *qara*, *əlvan*, *nadir* və *nəcib metalların* təzahürləri geniş spektr ilə təmsil olunmuşdur. Lakin müasir dövrdə Amur-Oxot geosinklinal-qırışış sisteminin yalnız *qızılıllığı* praktik maraq doğurur.

Sixote-Alin qırışıqlıq sisteminin Anyuy çayı hövzəsindəki manqan filizləri yura yaşlı vulkanogen-terrigen komplekslərinə aid edilir.

Mezozoy kömürlü formasiyaların yiğilması Uzaqşərq regionunda Xankay və Burein massivlərinin şərqi kənarları boyu baş verirdi.

Ekvator faydalı qazıntılar üçün son mezozoy Şərqi Rusiyada ən böyük *kömür yiğilması* epoxası olmuşdur.

Kömür yiğilması prosesləri Uzaqşərq regionunda Xankay və Burein massivlərində baş verirdi. Kömürlü qat qalınlığı 1200 m-ə qədər

olan qoteriv-alb yaşılı çöküntüler qatıdır (Razdolnıy kömür hövzəsi).

Erkən kaynozoyda Şərqi Rusyanın kontinental geosinklinal-qırışq sistemlərinin inkişafının yekunlaşması və qədim quruluşların tektonik-maqmatik fəallaşması ilə izah olunan mezozoidlərin final metallogeniyası baş verir.

Uzaqşərq regionunda *qalay* və *qalay-polimetalik filizləşmə* əmələ gəlir, paleosende isə *qızıl-gümüş filizləşməsi* formalaşmağa başlayır. Ərazinin kontinental hissəsi daxilində bu mərhələ keçmiş SSRİ-də ən böyük sürmə-civə filizləşməsi mərhələsi kimi seçilir. Kömür yiğilması Xankay massivində və Burein massivinin şərqi hissəsində davam edirdi. Saxalin kömür hövzəsinin formalaşması davam edir.

Neogen çöküntülərinə Saxalin adasındaki neft və qaz yataqları, eləcə də Sakitokean qurşağının yataqlarının çoxu (Alyaska, Yaponiya, İndoneziya və s.) aid edilir.

Pleystosen və holosen ərzində *tikinti materialları, yanar qazıntılar, səpintilər* və s. yataqları əmələ gəlmışdır. Amurun aşağılarında altdördüncüdövr alluvial çöküntüleri ilə qonur dəmir filizi yataqları əlaqədardır.

Ərazinin cənubunda (Uzaq Şərqi) qızılılıq düyün-qovuşma xarakteri daşıyır (Amur-Oxot və Sixote-Alin qırışıqlıq sistemləri).

Cənubi Dənizyanıda səpinti halında qalaylılıq Xankay massivi daxilində və Sixote-Alin qırışıqlıq sistemində məlumdur.

Sakitokeanyanı kaynozoidləri və adalar qövslərinin metalli assosiasiyalarında ümumi element civədir. Neogenin civə və sürmə-civə təzahürləri Cənubi Saxalində Aniva burnundan Çukotkada Anadır körfəzinə qədər 1500 km-dən çox məsafədə izlənərək Sakitokeanyanı civə qurşağı əmələ getirir.

#### *Müstəqil yoxlama üçün suallar*

1. SSRİ-nin geoloji xəritəsində Uzaq Şərqi əsas struktur elementlərini göstərin.
2. Regionun geoloji inkişaf tarixində hansı əsas mərhələləri seçmək olar?
3. Regionun mezozoyda və kaynozoya inkişaf fərqləri.
4. Regionun faydalı qazıntıları.

## **IX FƏSİL**

### **SAKİTOKEAN QURŞAĞININ KƏNAR DƏNİZLƏRİ**

**Çukot dənizi.** Onun yanaşı dənizlərlə sərhədləri şərtidir. Şimalda dənizin sərhədi kontinental yamacın qanovu ilə, cənubda isə - Çukot yarımadasının qırışıqlıq strukturlarının yayılma zonası ilə üst-üstə düşür (şək. 57).



Şek. 57. Çukot dənizinin və onun haşiyəsinin struktur-tektonik baxımdan rayonlara bölünməsi. Y.I. Polkinə görə, 1984:

1 – kənar-materik tavalar; 2 – ətraf tektonik depressiyalar; 3 – miras qalmış qarılmalara; 4 – mezozoy qırışılıq komplekslərindən əmələ gəlmış orogen reliktlər; 5 – paraplatforma komplekslərindən əmələ gəlmış çixıntıları; 6 – Asiyanın Şimal Sərqiinin mezozoidlərinin qırışılıq kompleksləri; 7 – Oxot-Çukot qurşağının vulkanogen kompleksi; 8 – orta massivin parçalanmamış kompleksi; 9 – kənar-materik tavalarının fleksur-sınma məhdudiyyəti; (I – Şimali Sibir, II – Bofort-Çukot).

Struktur cəhətdən Çukot dənizinin akvatoriyasının cənub hissəsi Şərqi Sibir, şərqi hissəsi isə - Bofort-Çukot kənar-materik plitəsinə aiddir. Dənizin cənub hissəsi *Cənubi Çukot çökəkliyinə* uyğun gelir. Bu tektonik altşöbələr yaşları və bünövrənin tərkibi ilə, eləcə də çökkmə yiğimlarının həcmi və quruluşu ilə fərqlənirlər. Cənubi Çukot enməsini bir neçə horizonta birləşmiş süxurlar əmələ gətirir (yuxarıdan aşağıya): neogen-dördüncüdövr yaşılı paralit terrigen çöküntülər, təbaşir yaşılı kontinental kömürlü çöküntülər, alb-senoman yaşılı molass çöküntüləri və vulkanogen törəmələri.

Şərqi-Sibir (Hiperborey) kənar-materik plitəsi Çukot dənizinin akvatoriyasının şimal hissəsini əhatə edir. Bu plitənin qırışılıq bünövrəsinin yaşı müəyyən olunmayıb. Plitənin platforma örtüyü ümumi qalınlıqları 6 km-dən çox olan fanerozoy yaşılı vulkanogen-çöküntü kompleksin süxurlarından əmələ gəlmişdir. Bofort-Çukot plitəsinə analoji olaraq burada da örtünün tərkibində təbaşir – dördüncüdövr yaşılı dəniz və kontinental-terrigen formasiyalar seçilir. Bu plitənin örtüyünün bütün süxurları çoxsaylı qırılmalarla pozulmuşdur və suben dairəsi istiqamətində uzanmış qırılmalaryanı antiklinal və sinklinal qırışqlar əmələ gəlmişdir.


**Berinq dənizi.** Üç qonşu hərəki qurşağın – Arktik, Qərbi- və Şərqi-Sakit okean qurşaqlarının birləşmə sahəsində yerləşmişdir (şək. 58). Qərbdə dənizi Çukotkanın kimmeri törəmələri, şərqdə və şimalda isə - Alyaskanın Kordilyerləri bunların hüdudlarında yerləşmiş Çukot və Anadır-Syuard (Alyaska, ABŞ) qədim massivləri ilə birgə haşiyələndirilərlər. Cənubda dəniz Aleut adaları qövsü ilə məhdudlaşmışdır. Dibinin relyefi qeyri-adidir: ümumi sahəsinin təqribən yarısını eni 720 km-dən çox olan şelf təşkil edir. Şelf Dejnyov plitəsinə - batmış və işlənmiş Çukot plitəsi ilə bir zaman vahid struktur təşkil edən tipik kontinental qabığı olan parçalanmış və batmış plitəyə uyğun gəlir.

Dejnyov plitəsinin üzərindəki adalarda da kontinental haşiyədə açılan sūxurlar açılır. Bering dənizinin müasir sahil xəttinin bütövlükde formalşması, ehtimal ki, pliosenin sonunda baş vermişdir.

**Oxot dənizi** (bax: şək. 58) Bering dənizində olduğu kimi dağ silsilələri ilə əhatə olunmuşdur. Burada qədim massivlərin blokları, kimmer və alp qırışılıq-metamorfik və vulkanogen komplekslər iştirak edir (müasir Kuril adaları qövsü). Dayaz şelfin özü və Kuril dərin çalası arasındaki dibin relyefini çox dəyişən dərinlikli qalxım və çökəklik sistemləri təşkil edir. Dənizin şimal hissəsi dayazdır, cənub və cənub-qərb hissəsində dərinlikləri 1744 m və 3374 m olan iki çökəklik var. Dənizin mərkəzi hissəsində Saxalinin paleozoy massivləri və Kamçatkanın daxili zonası boyu uzanan *Mərkəzioxot qalxımı* var. *Kuril-Kamçatka hərəki qurşağı* cənubdan və şimal-şərqdən massivdən Cənubi Oxot çalası ilə ayrılmışdır.

Epimezozoy Oxotdənizi plitəsi kənar çökmələrlə birlikdə kaynozoy geosinklinalının mio- və evgeosinklinal zonaları ilə haşiyələnmişdir. Miogeosinklinal zonaya şərqi Saxalinin və qərbi Kamçatkanın çöküntü törəmələri, evgeosinklinal zonaya isə cənub-qərbi Saxalinin, Kuril adalarının və Şərqi Kamçatkanın vulkanogen-çöküntü törəmələri daxildir. Oxot dənizinin materik yamacı sərtdir ( $20^{\circ}$ -yə qədər), yuyulmalarla parçalanmış və subokeanik qabıqlı rift strukturu olan Cənubioxot çalasına düşür.

**Yapon dənizi.** Yapon dənizinin dibinin ən çökmüş hissələri okeanik quruluşa malikdir. Dənizin mərkəzi hissəsində qranitlərin sualtı çıxışlarından yaranmış Yamato yüksəkliyi yerləşir. Qərbdə dəniz Koreya yarımadasının Xankay massivinin kembriyəqədər kontiner əal qabığı ilə haşiyələnir. Kembriyəqədər qabığın blokları arasında Yapon dənizinin hər iki tərəfində inkişaf etmiş üstpaleozoy kontinental qabığının blokları yerləşir. Burada Sixote-Alinin, Saxalinin kənar vulkanik qurşağının mezozoy-kaynozoy kontinental qabığının, sonsenon-paleogen yaşlı kənar vulkanik qurşağın koreya və yapon hissələrinin fragmentləri inkişaf



Şek. 58. Sakit okeanın şimal-qərbinin tektonik kənar dənizlərinin tektonik sxemi.

*Y.M. Puşarovskiyə* görə, 1976:

1 – kontinental qabıq; 2 – inkişafdan qalmış kontinental qabıq; 3 – subkontinental qabıq; 4 – subokean tipli qabıq; 5 – qranit-metamorfik layın tədricən nazikləşməsi zonası; 6 – kəskin nazikləşməsi zonası; 7 – vulkan qurşaqları və vulkan qövsləri; 8 – simmalar. Dairədəki rəqəmlər: 1 – Yapon dənizinin mərkəzi çalası; 2 – Kriştofovic qalxımı; 3 – Yamato qalxımı; 4 – Vityaz qalxımı; 5 – Mərkəzi Oxot qalxımı; 7 – Deryuqin çökəkliyi; 8 – Cənubi Oxot qalxımı; 9 – Şirşov qalxımı; 10 – Bauers qalxımı; 11 – Aleut çalası; 12 – Bauer çalası; 13 – Komandor çalası.

etmişdir. Tatar boğazı zonasında yer qabığının qalınlığı 30 km-ə qədərdir, paleozoy və ya kembriyəqədərin üzərində yatan mezozoy və kaynozoy çöküntülərinin qalınlığı 10 km ətrafındadır. Yapon dənizinin müasir konturları neogenin sonunda müəyyən olunmuşdur.

Rusyanın Primorye vilayətinin şelfi və materik yamacı, divarlarından draqlamaqla neogenin argillit və diatomitləri çıxarılmış, çoxsaylı kanyonlarla kəsilmişdir. Pyotr Velikiy, Amur və Ussuri körfezləri rayonları buzlaşmadan sonra transgressiyanın sahələridir. Burada bir çox yerlərdə tərkibində filiz mineralların səpintiləri olan qalıq alluvial çöküntülər aşkar edilmişdir.

Yapon dənizinin müasir çöküntüləri litoral zonada və sualtı sahil yamacda qumlarla və kobudqırıntı törəmələrlə, şelf və materik yamacında alevrolit lilləri ilə və dərin hissədə isə pelit lilləri ilə təmsil olunmuşdur. Dənizin şimal hissəsində Sachalin adasından Yamato yüksəkliyinə qədər zəif silisiumlu diatom lillər (diatom-terrigen) aşkar edilmişdir. Yapon dənizinin çöküntülərində riolit tipli turş şüşədən ibarət kül materialının çoxsaylı aralayları rast gəlir.

### Faydalı qazıntılar

Yapon, Oxot, Berinq, Çukot dənizlərinin sahilləri boyu və dayazlığın sahilyanı zonasında qızıl, kassiterit səpintiləri geniş yayılmışdır. Demək olar, bütün hallarda bunlar basdırılmış alluvial çöküntülərə daxildirlər.

Berinq və Oxot dənizləri və Yapon dənizinin cənub hissəsinin akvatoriyalarında enmə və çökəkliklərə aid olan bir sıra neftli-qazlı hövzələr seçilir.

## X F Ə S İ L


### ARKTİKA QURŞAĞININ KƏNAR VƏ DAXİLİ DƏNİZLƏRİ

Arktika qurşağı daxilində aşağıdakı kənar dənizlər təsvir edilmişdir: Ağ, Barents, Kara, Laptev, Şərqi Sibir dənizləri.

**Ağ dəniz.** Ağ dəniz Şimal Buzlu okeanın kənar dənizləri arasında geoloji tarixində Arktika hərəki qurşağı ilə əlaqədar olmayan, Baltik qalxanı üzərində platforma tipli çökəkliklə əlaqədar olan və keçmiş SSRİ-nin hüdudlarında yerləşən dənizdir. Ağ dənizin uzununa oxu boyu eninə qırılmalarla ayrı-ayrı, bir-birinə nisbətən sürüşmüş, hissələrə parçalanmış Rus platformasının rifey Belomor avlakogeni yerləşir. Qrabən qabığın bir qədər qalınlaşması, erkən vendin qələvi bazaltlarının

və dolerit daykalarının olması ilə səciyyələnir. Qraben əsasən sonproterozoy yaşlı, qalınlığı 2 km-ə çatan vulkanogen və vulkanogen-çöküntü törəmələrlə yerinə yetirilmişdir. Quruluşunun göstərilən xüsusiyətlərinə görə bu qrabeni Baltik qalxanının şimal-şərqindəki tağ qalxımı hüdudlarında və Rus plitəsinin kənar hissəsində yaranmış müasir riftlərin qədim analogu kimi nəzərdən keçirmək olar.

**Barens dənizi.** Bu hövzənin daxilində (şək. 59) çöküntü qatı orta massivlərin izolə olunmuş qədim qaymaları daxil olan baykal-kaledon bünövrənin üzərində yatır. Çökəklikləri ayıran qalxımlarda örtüyün qalınlığı 2-5 km-ə qədər azalır. Örtüyün stratigrafik diapazonu birqiy-



Şək. 59. Barens dənizinin struktur-tekonik baxımdan rayonlara bölünməsi.


L.B. Verbaya görə, 1984:

1 – abissal çala; 2 – materik yamacı; 3 – kənar-materik Barens-Kara tavası; 4 – Peçora sineklizi; 5 – Cənubi Kara çalası; 6 – orogen haşiyənin tektonik kompleksləri; 7 – su altında orogen yamac və mezozoy-kaynozoy çöküntülərlə; 8 – sərhəd fleksur-sınma zonası.


mətli deyil və Barens dənizinin qərb və cənub-qərb hissəsində rifey – kaynozoydan mərkəzi və şimal-qərb hissəsində karbon – kaynozoja qədər dəyişir. Örtüyün tərkibində əsasən formasiyanın platforma tipləri iştirak edir: erkən-ortapaleozoy yaşlı terrigen, karbonatlı və bazalt; daşkömür-perm yaşlı karbonatlı, qırmızırəngli və evaporit; terrigen, qismən kömürlü və trapp (rias-erkəntəbaşır yaşlı); paleosen-eosen yaşlı paralik kömürlü formasiyalar.

**Kars dənizi.** Kars dənizinin cənub-qərb hissəsində (şək. 60) Qərbi Sibir plitəsinin şimal qurtaracağı yerləşir, burada mezzozoy-kaynozoy qatı müxtəlif yaşlı qırışq bünövrənin üzərində yatır. Şərqdə Kars dənizi Taymir yarımadası və Şimal Torpağı arxipelağı ilə məhdudlaşdır.

Geoloji baxımdan Kars dənizi akvatoriyası pliosen-dördüncüdövr örtük çöküntülərinin tərkibinə daxil olan müasir çöküntülərin yığılma oblastıdır. Sononcular vahid örtüklə mezzozoy və paleogen çöküntülərini örtür (şək. 61).



Şək. 60. Kara dənizinin və Barens dənizinin şimal hissəsinin, onların haşiyəsinin struktur-tektonik baxımdan rayonlara bölünməsi. Y.N. Kulikova görə, 1984:  
1 – abissal çala; 2 – materik yamacı; 3 – kənar-materik Barens-Kara tavası; 4 – Cənubi Kara çalası;  
5 – Peçora tavası; 6 – orogen haşiyənin tektonik kompleksləri; 7 – su altında yamaclar və orogenlərin davamı və mezzozoy-kaynozoy çöküntülərlə; 8 – sərhəd fleksur-sınma zonası.



Şek. 61. Karsk dənizinin A-B-C xətti boyu geoloji-geofiziki kəsilişi.  
Y.N. Kulikova görə:

1-3 – qırışq təməl; 1 – arxey-karel kompleksi, 2 – baykal kompleksi, 3 – son proterozoy – paleozoy kompleksi, 4 – paraplatforma aralıq kompleksi; 5 – platforma yatomında çöküntü kompleksi; 6-8 – fəal maqnit cisimlərinin kənarları (fəal maqnit horizontları); 6 – II dayaq horizontu; 7 – I dayaq horizontu (kembriyəqədərin – paleozoyun təvəllüd); 8 – O dayaq horizontu (təbaşir platobazaltları); 9 – seysmik əks edən dayaq horizontları; 10 – partlama pozuntuları

#### Strukturlar:


I – Qarbi Sibir tavasının Cənubi Kara çalası; II – Şimali Sibir astanası; III – Barens-Kara tavasının Şimali Kara çalası.

Şelfi haşiyeləndirən Taymirin, Yeni Torpağın və Şimal Torpağın qalxımları epiplatforma orogenləridir ki, bunlarda da qırışq bünövrə və yalnız bəzi yerlərdə çöküntü örtüyünün qalıqları çıpalqlanır. Yeni Torpaq arxipelaqı struktur baxımından rifey – kembrinin paleozoyun daha cavan çöküntülərinin, əsasən flişoid formasiyalarından qurulmuş, sonbaykal qırışq komplekslərinin çıxıntısı kimi çıxış edir.

Ural-Yenitorpaq qırışq sisteminin Yenitorpaq budağı epiplatforma orogenidir ki, bunun daxilində platforma tipli paleozoy çöküntüləri erkənkimber qırışqlığı ilə işlənmişdir.

Kars dənizi akvatoriyasında Avrasiyanın şimalının iki çox böyük geostruktur – Barens-Kars və Qarbi Sibir plitələri birləşir. Bu strukturları bünövrənin basdırılmış Şimali Sibir astanası adlandırılan qalxımının nəhəng yəhərlər zonası ayırrı. Bu qalxım qalınlığı kənarlarda cəmi 1 km-ə və daha az olan (tavaların qonşu hissələrindəki 7 km-ə qarşı) nazilmiş çöküntü örtüyü ilə səciyyələnir. Bunun hüdüdlərində bir sıra böyük müsbət və mənfi strukturlar inkişaf etmişdir.

**Laptevlər dənizi.** Laptevlər dənizinin akvatoriyası (şək. 62) ətraf-materik plitəsi kimi müəyyən edilmişdir. Bu akvatoriya elə bil ki, Avrasiya okean subhövzəsini qapayır, özü də onun neotektonik fəal qrabenəbənzər qalxımları və çökəklikləri okeanın ən hərəki zonaları ilə qovuşur. Belə ki, bortyanı çökəkliklər Nansen və Amundsen çalaları



Şək. 62. Laptevlər dənizinin və onun haşiyəsinin struktur-tektonik baxımdan rayonlara bölünməsi. V.A. Vinoqradova görə, 1984:

1 – abissal çala; 2 – materik yamacı; 3 – kənar-materik tavaları; 4 – daxili materik Yenisey-Xatanq qarışılması; 5 – Sibir platforması; 6 – orogen haşiyənin tektonik kompleksləri; 7 – kənar-materik tavalarının fleksur-sınma məhdudiyyəti: I – Laptev, II – Şərqi Sibir, III – Barents-Kara, IV – Novosibirsk adalarının.

hüdudlarında okean plitəsinin qərb və şərqi haşiyəsinin qırılma zonalarının bilavasitə davamıdır. Laptevlər dənizinin mərkəzindəki riftogen çala da orta okean Hakkel silsiləsinin davamındadır, lakin bunların birləşməsi bir o qədər də düzxətli deyil, və, ehtimal ki, materik yamacının strukturları ilə pərdələnmişdir.


Laptevlər dənizinin sahil zonası müxtəlif yaşlı və genezisli geoloji strukturlarla nəzarət olunur. Qərbdə Taymir-Şimaltorpaq qırışılıqlı sisteminin tağ-qayma qalxımının etəyinin yanından keçir.

Laptevlər dənizini cənubdan Lena çayının deltasından şərqdə uzanan mezozoid qurşağı haşiyələndirir. Sibir platforması tərəfdən Laptevlər dənizinə mezozoy qatlarından əmələ gəlmış Xatanq-Pyasın və Lena-Anabar çökəkliklərinin strukturları istiqamətlənmişdir.

Laptevlər dənizinin şərqi həddini kimmer yaşılı terrigen və karbonatlı qırışık komplekslərindən ibarət olan tağ-qayma qalxımları təşkil edir. Yan körfəzinin şərqi sahilində qranit intruziyaları var. Qalxım zəncirinin şimal davamı Novosibirsk arxipelaqının qərb hissəsinin adalarıdır. Bütün bu zəncir Lomonosov silsiləsinin davamındadır, bu səbəbdən də bunlar ən yeni qayma tektonikasının təzahür'ləri kimi seçilmişdir.

Şimalda Laptevlər dənizinin okean çökəkliyi ilə sərhədi şərti olaraq materik yamacının xarici kənarı boyu çəkilir. Laptevlər dənizinin yatağının bütün ərazisi kaynozoy çöküntüləri ilə örtülmüşdür. Bu çöküntülər bilavasitə hövzənin qırışq təməli üzərində yatırlar. Laptevlər plitəsinin örtüyünün tağ kəsilişi dörd stratigrafik kompleksdən (yuxarıdan aşağıya) ibarətdir: qonur kömür, qum, çinqıl və s. layları olan, əsasən kaolin və hidromika gilləri ilə təmsil olunmuş üst təbaşir – kaynozoy; qumdaşı, alevrolit, argillit, daş kömürdən ibarət dəniz paralik və kontinental qatlarla təmsil olunmuş üst paleozoy – alt təbaşir; tərkibində dominian fasiyasının bituminoz süxurlarının geniş inkişaf etdiyi dəniz və laqun gilli-karbonatlı və halogen çöküntülər olan vend – orta paleozoy; terrigen-karbonatlı süxurlardan ibarət rifey kompleksləri.

**Şərqi Sibir dənizi** (şək. 63) Laptevlər dənizindən tağ-qayma qalxımı ilə ayrılmışdır, Çukot dənizi ilə sərhəddə Vrangel adası yerləşir. Vrangel adasından şimalda dənizlərin sərhədi şərtidir, və Şərqi Sibir və Çukot dənizləri struktur cəhətdən ayrılmırlar. Örtüyün təməlində qədim platformanın Alyaska və Çukotkanın hersinid və kimmerid qırışq-geosinkinal kompleksləri ilə ayrılmış parçaları yatır. Şərqi Sibir blokunun ayrı-ayrı yerlərində, şelf sahəsində, örtüyün qalınlığı maksimal olan yerlərdə qranit-qneysəyin olmaması və ya xeyli nazılmasının qeyd olunur.



Şək. 63. Şərqi Sibir dənizinin və onun haşiyəsinin struktur-tektonik baxımdan rayonlara bölünməsi. M.K. Koskoya görə, 1984:

1 – abissal çala; 2 – materik yamacı; 3 – kənar-materik tavaları; 4 – miras qalmış qarılma və çökəkliklər; 5 – əsasən dislokasiya olunmuş kaynozoy çöküntülərindən ibarət horst düşmələri (çixıntıları); 6 – kimmer qırışqlıq kompleksi; 7 – Şimal-Şərqi Asyanın mezozoidlərinin qırışqlıq kompleksi; 8 – ətraf tektonik depressiyalar; 9 – kənar-materik tavalarının fleksur-sınma məhdudiyyəti: I – Şərqi Sibir, II – Laptevlər.

Hövzənin örtüyünün tərkibində iki struktur mərtəbə seçilir. Üst struktur mərtəbə təbaşir və kaynozoy çöküntülərini birləşdirir. Örtüyün aşağı sərhədi kifayət qədər müəyyənliklə bünövrənin trias-yura qırışq sistemlərinin üzərində yatdığı yerlərdə qeyd olunur.

## Faydalı qazıntılar

Arktikanın dənizlərinin sahilyanı hissəsi (paleoşelf), şelf sahəsinin özü və hüdudlarında yerleşmiş adalar qövsü törəmələri müxtəlif bərk faydalı qazıntıların səpinti yataqları baxımından perspektivlidir. Son illərdə aparılan tədqiqatların nəticələrinə əsasən *mangan*, *polimetal* və *flyuorit filizlaşması*, eləcə də bir sıra səpinti filiz rayon və sahələri seçilir. Bunların daxilində *qızıl* və digər qiymətli metalların *təzahürləri* və *yataqları* müəyyən edilmişdir.

### Müstəqil yoxlama üçün suallar

1. Şimal Buzlu okeanın hüdudlarında hansı əsas strukturları seçirlər?
2. Arktik qurşağıın kənar dənizlərinin geoloji quruluşlarının xüsusiyyətləri.
3. Barens, Kars, Şərqi Sibir və Laptevlər dənizlərinin hüdudlarında hansı əsas strukturları seçmək olar?
4. Regionun faydalı qazıntıları.

1. Белов А.А. Тектоническое развитие Алтайской складчатой области в палеозое//Тр. АН СССР, Геол. ин-т. Вып. 347.— М.: Наука, 1981.
2. Буртман В.С. Структурная эволюция палеозойских складчатых систем// Тр. ГИН. Вып. 289.— Наука, 1976.
3. Геологическое строение СССР и закономерности размещения полезных ископаемых.— М.: Недра, т. I: Русская платформа/Под ред. В.Д. Наливкина и К.Э. Якобсона.— 1985. Т. 4: Сибирская платформа/Под ред. Н.С. Малича, В.Л. Масайтиса, В.С. Суркова.— 1987. Т. 8: Восток СССР/Под ред. Л.И. Красного и В.К. Путинцева.— 1984. Т. 9: Моря Советской Арктики/Под ред. И.С. Грамберга и Ю.Е. Погребицкого.— 1984.
4. Границы геологических систем.— М.: Наука, 1976.
5. Леонов М.Т. Олистостромы в структуре складчатых областей//Тр. ГИН — Вып. 344.— Наука, 1981.
6. Малич Н.С. Тектоническое развитие чехла Сибирской платформы.— М.: Наука, 1975.
7. Милановский Е.Е. Геология СССР.— М., изд-во МГУ.— Т. 1. Древние платформы, 1987. Т. 2. Урало-Монгольский пояс, 1989.
8. Муратов М.В: Происхождение материков и океанических впадин.— М.: Наука, 1975.
9. Наливкин Д.В. Очерки по геологии СССР.— Л.: Недра, 1980.— 158 с.
10. Основы региональной геологии СССР/В.М. Цейслер, В.Б. Каравлов, Е.А. Успенская и др.— М.: Недра, 1984.
11. Парфенов Л.М. Континентальные окраины и островные дуги мезозойд северо-востока Азии.— Новосибирск: Наука, 1984.
12. Пучков В.Н., Иванов К.С. Новые данные по тектонике Урала//Геотектоника.— 1987.— № 2.— С. 24—34.
13. Пучков В.Н. Батиальные комплексы пассивных окраин геосинклинальных областей.— М.: Наука, 1979.
14. Структура и эволюция земной коры Якутии/Г.С: Гусев, А.Ф. Петров, Г.С. Фрадкин и др.; отв. ред. В.В. Ковалевский.— М.: Наука, 1985.
15. Смирнова М.Н. Основы геологии СССР.— И.: Высшая школа, 1984.
16. Тектоника континентальных окраин северо-запада Тихого океана/ М.С. Марков, Ю.М. Пущаровский, С.М. Тильман, В.С. Федоровский, Н.А. Шило. — М.: Наука, 1980.
17. Тектоника Казахстана (Объяснительная записка к Тектонической карте Восточного Казахстана масштаба 1:2 500 000)/Отв. ред. А.В. Пейве, А.А. Мос-саковский.— М.: Наука, 1982.
18. Тектоника Урала/А.В. Пейве, С.Н. Иванов, В.М. Нечеухин, А.С. Перфильев, В.Н. Пучков.— М.: Наука, 1977.
19. Формирование земной коры Урала/С.Н. Иванов, В.Н. Пучков, К.С. Иванов и др.— М.: Наука, 1986.
20. Хайн В.Е. Региональная геотектоника. Океаны, синтез.— М.: Недра, 1985.
21. Хоментовский В.В. Венд.— Новосибирск: Наука, 1976.
22. Хераскова Т.Н. Венд-кембрийские формации каледонид Азии.— М.: Наука, 1986.
23. Хосино М. Морская геология.— М.: Недра, 1986.

# Mündəricat

Elmi redaktordan .....	3
Müqəddimə .....	4
<b>I FƏSİL. Şərqi Avropa və Asiyanın geoloji rayonlaşdırılmasının əsasları .....</b>	5
Şərqi Avropa və Asiyanın geoloji rayonlaşdırılması .....	7
<b>II FƏSİL. Qədim platformalar .....</b>	11
Rus platforması .....	11
Sibir platforması .....	41
<b>III FƏSİL. Paleozoy qırışılıq əyalətləri – Ural-Monqol qurşağının qırışılıq vilayətləri .....</b>	65
Ural-Yeni Torpaq qırışılıq vilayəti (Ural, Pay-Xoy, Vayqaç adaları, Yeni Torpaq) .....	65
Çanubi Tyan-Şan .....	82
Paleozoy Qazax-Qırızıq qırışılıq vilayəti (Mərkəzi Qazaxıstan, Şimali və Orta Tyan-Şan, Ob-Zaysan zonası) .....	90
Altay-Sayan qırışılıq vilayəti .....	104
<b>IV FƏSİL. Sayan-Yenisey vilayəti, Pribaykalye, Zabaykalye və Taymur .....</b>	114
Sayan-Yenisey qırışılıq vilayəti .....	114
Patom yayları və Zabaykalye .....	116
Taymur – Şimal Torpaq vilayəti .....	123
<b>V FƏSİL. Şərqi Avropa və Asiyanın cavan epipaleozoy plitələri .....</b>	128
Qərbi Sibir plitəsi .....	128
Turan plitəsi .....	141
Skif plitəsi .....	150
<b>VI FƏSİL. Aralıq dənizi qurşağının alp sistemi qırışılıq vilayətləri .....</b>	159
Şərqi Karpat .....	159
Krim .....	162
Qafqaz .....	166
Kopetdəğ .....	172
Pamir .....	174
<b>VII FƏSİL. Aralıq dənizi qurşağının daxili dənizləri .....</b>	178
Qara dəniz .....	178
Xəzər dənizi .....	180
<b>VIII FƏSİL. Sakit okean qurşağının qırışılıq vilayətləri .....</b>	183
Şimal-Şərqi Asiyanın (Verxoyan-Çukot və Kamçatka-Koryak rayonları, Kuril və Kornandor adaları) .....	183
Uzaq Şərq (Monqol-Oxot, Sixtə-Alin və Saxalin qırışılıq zonası) .....	206
<b>IX FƏSİL. Sakit okean qurşağının kənar dənizləri .....</b>	219
<b>X FƏSİL. Arktika qurşağının kənar və daxili dənizləri .....</b>	223
Təsviyyə olunan ədəbiyyat .....	230